

**PEYĞƏMBƏRİN (S)
DAVRANIŞLARINA BİR
BAXIŞ**

**USTAD ŞƏHİD MÜRTƏZA
MÜTƏHHƏRİ**



نام کتاب:.....سیری در سیره نبوی
مؤلف:.....استاد شهید مرتضی مطهری
ناشر:.....شهریار
تاریخ چاپ:.....1385
نوبت چاپ:.....اول
تیراژ:.....3000

Kitabın adı:....Peygəmbərin (s) davranışlarına bir
baxış
Müəllif:.....Ustad Şəhid Mürtəza Mütəhhəri
Nəşr edən:.....Şəhriyar
Çap tarixi:.....2006
Çap növbəsi:.....Birinci
Tiraj:.....3000
964-5934-80-x

MÜQƏDDİMƏ

İnsan elə yaradılıb ki, həm bütün yaxşı və bəyənilmiş xüsusiyyətlərə malik ola bilər, həm də pis və bəyənilməyən xüsusiyyətləri özündə gücləndirə bilər. Demək, bəşər haqq yolunda olan ən yaxşı insan və ya tarixin üzünü qara edən ən pis cinayətkar olmaq iqtidarındadır. İnsan dünyaya gəldikdə zəif, hərəkətsiz və zahirdə aciz olmasına baxmayaraq, vücudunda heyrətləndirici istedad vardır. İnsan dünyaya gəldikdə ilk vaxtlar aqlıq və susuzluq kimi duyğulardan başqa bir şey bilmir. Lakin onun vücudunda göz və qulaq kimi elə orqanlar qoyulmuşdur ki, onların vasitəsilə bilmədiklərini bilsin və ya başqa insandan öyrənsin. İnsan elm və təcrübəni başqlarından öyrənir. Onun fitrətində yaşamaq qüvvəsi vardır, lakin necə yaşamağı başqlarından, həyatın alçaq-hündürlüyü, isti-soyuğunu görən şəxslərdən öyrənir. İnsan öz şəxsi, ictimai - siyasi və əxlaqi həyatında agah və səmimi bir tərbiyəçiyə möhtacdır ki, necə yaşamağı və ümumiyyətlə, kamal və səadət yollarını ona öyrətsin. Tərbiyəçilərin əməl və danışqları insanlar üçün nümunə, özləri isə insanlara rəhbərdirlər. Məlumdur ki, hər hansı bir şəxsin özünə seçdiyi rəhbər və ülgü insan, elmlı, sədaqətli və adil olarsa, onu kamala, fəzilət və tərəqqiyə çatdırır. Amma Allah eləməsin, rəhbər cahil, əyyaş, şəhvətpərəst olsa, şübhəsiz ki, insanı cəhalətə, şəhvətə və nəticədə geriliyə, bədbəxtliyə sövq edər.

Allah-təala bəşəriyyəti hidayət etmək üçün peyğəmbərlər seçmiş və onları pak, hər eybdən təmiz, məsum qərar vermiş və bütün insanları peyğəmbər və imamların tabeliyində olmağa dəvət etmişdir. Necə ki, Əhzab surəsinin 21-ci ayəsində buyurur:

“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahu çox zikr edənlər üçün gözəl örnəkdir!” Allaha

inanın bütün müsəlmanlara və Peyğəmbəri islam cəmiyyətinin rəhbəri kimi qəbul edən, imamları onun canışını bilənlərə vacibdir ki, onların dediklərinə və gördükleri işlərə tabe olsunlar. Əgər belə olsalar hər hansı azğınlıqdan qurtularlar. Amma başqalarına tabe olsalar, Avrapa, ya Amerikanın laqeyd məskurələrini özlərinə örnək götürərək islamdan xaric olarlar. Bu halda islam onların həyatlarına müsbət təsir etməz.

İslam Peyğəmbəri və imamlara itaət etmək üçün onların həyat və fəaliyyətlərini müəyyən miqdarda bilməliyik. Rəhmətlik şəhid Mütəhhəri bu barədə iki cild kitab yazmışdır ki, biri peyğəmbərin, o biri də imamların həyatı barədədir. Azərbaycanlı müsəlman bacı və qardaşlarımız da bu qiymətli kitablardan istifadə edə bilsin deyə, bu iki kitabı dilimizə tərcümə edib nəşr etdik. Əziz oxuculardan istəyirik ki, öz tənqid və təkliflərini göndərməklə bu işdə bizə yardım etsinlər.

ÖN SÖZ

Əlinizdəki bu kitab üç bölmədən təşkil olunub. Birinci bölmə şəhid, mütəfəkkir, ustad Mürtəza Mütəhhərinin “Üç yönlü çağrılarışlar” və “İslam dalğası” adlı iki məqaləsindən ibarətdir. Bu iki məqalə əslində “Məhəmməd (s) peyğəmbərlərin sonu” kitabının birinci və ikinci cildlərinin müqəddiməsidir. Bu kitab bir neçə islami yazıçının məqalələrinin məcmusudur ki, 1400-cü hicri qəməri ilində hicrətin on beşinci əsrinin başlanması münasibəti ilə İrşad Hüseyniyyəsi tərəfindən yayılmışdır. Amma, o kitabda bu iki müqəddimə ustadın adı ilə yox, adını çəkdiyimiz müəssisənin imzası ilə kitaba daxil edilmişdi. Lakin bu məqalələrin ustadın xətti ilə olan orjinalı mövcuddur. Buna görə də həm kitabın dolğun olması, həm də ustadın əsərlərinin daha da təmərküzləşməsi üçün bu iki məqaləni kitabın əvvəlində yerləşdirməyi münasib bildik. Aydındır ki, o kitabda məqalələrin izahına həsr olunan cüzi hissələr bu iki məqalədən çıxarılmışdır.

Kitabın əsas hissəsi olan ikinci bölmədə şəhid ustadın “Peyğəmbərin (s) davranışları” adlı səkkiz çıxışı verilir ki, onları hicri-şəmsi 1354-cü, hicri-qəməri 1396-ci ilin “Fatimiyyə günlərində” Tehran bazarının came məscidində söyləmişdir. Bu bəhsin ilk adı “İslam baxımından mərifət qaynaqları” olmuşdur. Burada ustad bir neçə qaynağı saydıqdan sonra, “din rəhbərlərinin davranışını” da islam baxımından mərifət qaynaqlarının biri kimi tinitdirir və sonra “Peyğəmbərin (s) davranışları” bəhsinə keçir. Bu bəhsə keçməzdən əvvəl şəhid ustad “biz din rəhbərlərinin yolunu davam etdirməyə qadir deyilik” kimi yanlış fikir ətrafında qısa bəhs aparır. Biz isə bu bəhsə səkkiz çıxışın müqəddiməsi etdik.

Aydındır ki, “Peyğəmbərin (s) davranışısı” bəhsini olduqca genişdir. Bu barədə hər kəs bir kitab yazmaq istəsə, bir neçə qalın cild olacaq, necə ki, ustad bu barədə deyir:

“Bir neçə il əvvəl, qeyd edəcəyim üslubda Peyğəmbərin davranışısı sahəsində bir kitab yazmaq barədə fikirləşirdim; çoxlu qeydlər götürdüm, lakin irəlilədikcə gördüm elə bil bir dənizə girirəm ki, tədricən dərinləşir. Əlbəttə, vaz keçmədim və bilirdim ki, Peyğəmbərin davranışını yaza biləcəyimi iddia edə bilmərəm, lakin necə deyərlər “tamamilə dərk olunmayan şey, tamamilə tərk olunmaz. Nəhayət bir gün belə bir əsər yazmaq qərarına gəldim ki, sonralar başqaları daha yaxşısını yapsınlar.”

Buna görə də biz bu kitabın adını “Peyğəmbərin (s) davranışlarına bir baxış” qoymağı məqsədə uyğun bildik.

Ustadın özünün də xatırlatdığı kitab (“Peyğəmbərin (s) davranışları”) barədə ondan çoxlu qeydlər qalmışdır ki, Allahın mərhəməti ilə ustadın “qeydləri”nin adı ilə tədqiqatçıların istifadəsi üçün çap olunacaq.

Bu kitabın üçüncü bölməsi “Əlavələr” adlanır. Bu bölmədə bir çıxış və İslam Peyğəmbərindən (s) yüz sözün tərcüməsi verilib. Büyük Peyğəmbərin həyatının qısa tarixi, eləcə də o həzrətin bir neçə sözünün izahına həsr olunmuş bu çıxış Peyğəmbərin (s) və İmam Sadıqın (ə) anadan olması gününə təsadüf edən Rəbiül-əvvəl ayının on yeddisində, hicri şəmsi 1348-ci ildə İrşad Hüseyniyyəsində söylənmişdir. O “yüz söz”ün də izahı vardır ki, bu kitabda dərc olunub.

Bu kitabın mühüm hissəsi, yəni dediyimiz doqquz çıxış məsulların icazəsi ilə qabaqca kitab şəklində “Peyğəmbərin (s) davranışları” adı ilə çap olunmuşdu. O kitabın tərtibatının nisbətən yaxşı olmasına baxmayaraq, ustadın əsərlərinin orjinallığını qorumaq məqsədi ilə yeni tərtibata kifayət qədər diqqətlə əməl olunması lazım görünürdü. Buna görə də qeyd edilən çıxışlar diqqətlə kasetdən kağız üzərinə köçürülüb. Lazımı diqqət və əmanətlə tərtib edilməmiş keçmiş çapdakı

kiçik nöqsanlar aradan qaldırılılaq, müəyyən əlavələrlə gördüyüünüz şəkildə çap olundu. Qeyd olunmalıdır ki, kitab qabaqkı çapdan əlavə, ilk dəfə bir nəşriyyat tərəfindən icazəsiz olaraq səkkiz çıxışın tərkibi şəklində çap olunmuşdu. Redaktor ustadın mətləblərini öz qələmилə vermiş və bununla da sözün orjinallığını aradan aparmışdı. Bundan əlavə, onun tərtibinə lazımi qədər diqqət olunmamışdı. Buna görə də həmin günlərdə onun yenidən çap olmasının qarşısı alındı və aydır ki, o kitabın etibarı yoxdur. Hər halda bundan sonra bu kitab hazırkı şəkildə təqdim olunacaq və ümid edirik ki, kitab dəyərli mütəfəkkirin başqa əsərləri kimi İslamin mədəni əsasını möhkəmləndirməkdə faydalı olmaqla bərabər, həm də bu müqəddəs məktəbin ardıcıllarına əməli bir yol göstərəcək. Böyük Peyğəmbərin (s) davranışı və metodundan yaxşı yol göstərən nə ola bilər? Böyük Allahdan yardım və müvəffəqiyyət diləyirik.

***Şəhid ustad Mütəhhərinin əsərlərinin çapına nəzarət
edən şura.***

GİRİŞ

1) ÜÇ YÖNÜMLÜ ÇAĞIRIŞLAR

İnsanı müəyyən əqidə və məramada dəvət edən bir hadisə, ictimaiyyətin xüsusiyyətlərindəndir. Bu çağırışlar uzunluq, en və dərinlik təsiri baxımından eyni deyil, fərqlidir. Onların çoxunun təsiri az və məhduddur. Buna görə də tarixi və ictimai cəhətdən diqqətəlayiq və əhəmiyyətli deyil. Lakin bir sıra çağırışlar vardır ki, azı bir yönən irəliləmiş və məsələn, qısa müddət üçün olsa da geniş ərazini bürümüş və ya az bir qrup arasında olsa da, ardıcıl olaraq bir neçə əsr davam etmiş və az qrup arasında qısa müddətdə lakin köklü şəkildə nüfuz etmişdir. Belə çağırışlar əhəmiyyət və tədqiqata, bəzən də hörmət və təhlil olunmağa layıqdir.

Daha artıq əhəmiyyətli və diqqətəlayiq çağırışlar, geniş miqyasda yayılan, yəni həm geniş ərazini əhatə edən, həm əsrlər boyu qüdrətlə hökm sürən, həm də bəşər ruhunun dərinliklərinə nüfuz edən çağırışlardır. Bu cür üç yönlü çağırışlar peyğəmbərlərə məxsusdur. Hansı fikri və fəlsəfi məktəbi tapmaq olar ki, böyük dünya dinləri kimi yüz milyonlarla insana otuz, iyirmi və ən azı on dörd əsr hakim olub, fəndlərin və onların gizli ürək sirlərini belə əhatə etsin? Bu, peyğəmbərlərin birbaşa və yaxud dolayısı ilə tarixin əsl yaradıcıları olmalarına səbəb olmuşdur.

Tarix bəşəriyyətin əli ilə, bəşər isə hər şeydən çox peyğəmbərlərin əli ilə tərbiyə olunur. Əgər quruculuq və yaradıcılıq sahəsində insanı əsas tutsaz heç bir sənətkar peyğəmbərlə ayaqlaşa bilməz. Yaranış ənənəsi dünyani insanın fərmanına, insanı iman qüvvəsinin fərmanına tabe, peyğəmbərləri isə bu qüvvənin rəhbəri və hərəkətvericisi etmişdir.

İmandan başqa hər nə varsa (ağıl, bilik, peşə, sənət, qanun və s.) insanın əlində, təmayüllərini razı salmaq,

qərizələrini sakitləşdirmək, sonsuz istəklərini təmin etmək üçün bir alətidir. İnsan bütün bunlardan öz məqsəd və həvəsləri uğrunda bir vasitə kimi istifadə edir. Yalnız iman qüvvəsi, (özü də peyğəmbərlərin təklif etdiyi iman) bir tərəfdən Quranın ifadəsi ilə ruha həyat verir, (yəni bir sıra ülvi, humanitar və təbiətdən üstün qayələr göstərdiyi üçün yeni istəklər, təbii olaraq incə hissələr və atifələr yaradır, nəhayət, insanın daxili aləmini dəyişir və olduqca genişləndirir) digər tərəfdən isə təbii meyllərin, qərizələrin müvazinətini və cilovlanmasını təmin edir.

«Ey iman gətirənlər, Allah və Peyğəmbərin sizi canlandıran çağırışına müsbət cavab verin!»

Bəşər elmi və hünərinin qüdrəti qarşısında bir qaladan başqa sarsılmaz qala yoxdur, o da insanın ruhu və nəfsidir. Dağ, səhra, dəniz, fəza, yer və göy hamısı bəşərin elmi, hünəri və bacarığı dairəsində yerləşir. Bu əraziyə daxil olmayan yeganə mərkəz insanın nəfsidir. Təsadüfən bəşərin rahatlığı, asudəliyi, əmin-amانlılığı; ədalət, azadlıq və bərabərliyi, nəhayət, xoşbəxtlik və səadətinin ən təhlükəli düşməni həmin qalada pusquda durmuşdur.

Bu gün bəşər bütün elmi müvəffəqiyyətlərdən sonra dərdli-dərdli inləyir. Nədən inləyir? Əskiklik və çatışmazlıqları nədədir? Adamlıq xüsusiyyətilə əlaqədar deyilmi? Bəşər bu gün elmi və fikri cəhətdən o həddə çatmışdır ki, kosmosa səfər edir. Lakin ruh, xüsusiyyət, təbiət və mahiyyət baxımından “əlinə iti qılınc almış bir divanə sərxoş”dan başqa deyildir. Günümüzün insanı bu qədər ecazkar elmi və texniki tərəqqilərə baxmayaraq, adamlıq və insanlıq cəhətindən bir addım da olsun irəliləməmiş, əksinə, tarixin ən qaranlıq dövrünə qayıtmışdır. Keçmişin əksinə olaraq öz elmi, fəlsəfi və ədəbi qüdrətinə baxmayaraq, bütün cinayətləri insanlıq, əxlaq, növpərəstlik, azadlıq və sülhsevərlik maskası altında icra edir. Saflıq və düzlük öz yerini ikiüzlülüyə və zahirlə-batin arasında məsafə yaratmağa

vermişdir. Heç bir dövrdə yeni əsr qədər ədalət, azadlıq, qardaşlıq, insansevərlilik, sülh, paklıq, doğruluq, əmanət, sədaqət, ehsan və xidmət barəsində söz deyilməmiş və heç bir əsrə də indiki qədər bu xüsusiyyətlərin ziddinə iş görülməmişdir. Və nəticə etibarı ilə müasir insan Allah sözünün doğruluğunu şahidi və dəlili olmuşdur:

Müasir dünyada bir tərəfdən göylərə yüksələn insanpərvərlik harayı qulaqları qıcıqlandırır, digər tərəfdən isə bir növ vəhşilik olan millətçilik və ondan irəli gələn bütün xudbinliklər, qəddarlıqlar və müharibə qızışdirmaları gündündən güclənir. Bu, müasir insan məntiqinin düçər olduğu ziddiyətlərdən biridir.

Görəsən, bundan da mənasız söz və boş çağırış tapmaq olar ki, bir tərəfdən humanitar dəyərlərin yeganə himayəçisi olan dini ötüb keçək, digər tərəfdən isə insanlıq və əxlaqiyyatdan dəm vuraraq, sözbazlıq və boş öyündənəsihətlərlə bəşərin təbiətini dəyişmək istəyək?! Bu, etibarsız pul buraxmaq kimi bir işdir.

Doğru deyildir ki, əsrimizin insanları bu nöqsan və çatışmazlıqları hiss etmir və çıxış yolu tapmaq fikrinə düşməmişdir; yox, bəşər bütün varlığı ilə onu duyur. Bu təntənəli fəlsəfələr, beynəlxalq təşkilatlar və “insan hüququ” adı ilə yayılan uzun-uzadı bəyannamələr, bu nöqsanların hiss olunmasından başqa hansı hisslerin məhsuludur?

Lakin təəssüf ki, sanki məşhur “pişiyin boynuna zinqirov asmaq” təcrübəsi bir daha təkrar olur. İşin eybi-iradı icraiyyə qüdrətinin olmamasıdır.

Bu fəlsəfələr, təşkilatlar, bəyannamələr və qətnamələr məhrum insana bir fayda yox, eks nəticə verdi, necə deyərlər, dərman qızdırmanı artırdı. İnsanı quydadan çıxarmaq üçün hazırlanmış kəndir halqa şəklinə düşdü və boğazına sarılıraq onu daha artıq sıxdı.

Doğrusu budur: Məhkum yaranmış hər hansı bir şeyi fəlsəfə, bəyannamə, məqalə və çıxış halına salmaqla hakim

etmək olmaz. Elm, fikir və fəlsəfə dünya təbiətinə hakimdir, lakin insan təbiətinə məhkumdur. Təbiidir ki, insan hüququ fəlsəfə şəklində olduqca bəşər təbiətinə bir vasitə olacaqdır.

Biz indi elə bir dünyada yaşayırıq ki, bəşər təbiətinə məhkum olan şey olduqca genişlənmiş və güclənmişdir, lakin onun təbiətinə hakim olan şey zəifləmiş və ən azı başqasının genişlənib güclənməsi ilə uyğun inkişaf etməmişdir. Bəşər təbiətinə tabe olan məsələlər miqyasında bütün tərəqqilərin nəticəsi bu oldu ki, hər kəs getdiyi yol və məqsəd ardınca daha artıq sürət və qüdrətlə qaçır - qaçsin, onun yaşayışı və yaşayış hədəfləri barədəki istəyinin növü və düşüncə tərzində, hisslerində, təmayüllərində, atifələrində və nəhayət, onun təbiətinə hakim olan məsələlər miqyasında kiçik dəyişikliklər yaranır. Bəşər özünü, öz düşüncə tərzini, atifələri və təmayüllərini dəyişməyi bacarmadan və ya dəyişməyi istəmədən, bacardığı qədər ətrafindakı mühiti dəyişmişdir. Bəşərin bu günü çətinliklərinin kökünü də burada axtarmaq lazımdır; bəşərin din, mənəviyyat, iman və peyğəmbərə olan ehtiyacının kökü də məhz buradadır.

Böyük islam islahaçısı və mütəfəkkiri İqbali Lahuri deyir:

“Bu gün bəşəriyyət üç şeyə möhtacdır: Dünyanın ruhani təfsiri, fərdin ruhani azadlığı və dünya miqyasında təsirə malik olan və bəşərin təkamülünü ruhani əsasda izah edə bilən əsas prinsiplər.”

Sonra artırır:

“Şübhə yoxdur ki, müasir Avropa idealistləri xəyalı düşüncə sistemləri yaratmışlar. Lakin təcrübə göstərir ki, məhz əql yolu ilə əldə edilən həqiqət şəxsi ilhamla əldə edilən canlı etiqad qədər hərarətli ola bilməz. Bu dəlilə görədir ki, məhz ağıl bəşərə o qədər də təsir etməmişdir, bir halda ki, din həmişə fəndlərin yüksəlməsi və bəşər cəmiyyətlərinin formaca dəyişilməsinə səbəb olmuşdur. Avropa ideologiyası əsla onun yaşayışında canlı amil şəklinə

düşməmişdir və onun nəticəsi sərgərdan “mənlik”-dir ki, bir-birilə keçinməyən demokratların arasında özünü axtarmaqla məşğuldur və onların işləri yalnız varlıkların xeyrinə olaraq öz mənfaətlərini güdməkdir. Mənə inanın ki, bu gündü Avropa bəşər əxlaqının tərəqqisi yolunda ən böyük maneədir.”

Hindistanın keçmiş baş naziri Cəvahir-ləl Nehru bir ömür dinsizlikdən sonra həyatının son illərində Allah axtarmağa başlayaraq inanır ki, “geniş surətdə yayılan yeni mədəniyyətin mənəvi boşluğu qarşısında, dindən daha çox mənəvi və ruhani cavablar tapmalıyıq”. Buna görədir ki, o, bəşərin bugünkü çətinliklərinin əsas kökünü tapıb, bilmışdır ki, bugünkü bəşər hər zamanдан artıq ruhani və mənəvi azadlığa möhtacdır. Bu ehtiyacın ödənilməsi isə onun düşüncə tərzi və dünya görüşündə əsas dəyişiklik olmadan (yəni varlığı ilə həyatı mənalı bilməlidir, boş yox!) mümkün deyildir.

Və əgər Bernard Şou deyirsə ki:

“Öncədən görüürəm və indidən onun nişanələri görünməkdədir ki, Məhəmmədin imanı sabahki Avropa tərəfindən qəbul ediləcəkdir və mənim etiqadıma görə onun kimi bir adam yeni dünyyanın ixtiyar sahibi olsa, dünya, problemlərinin həllində elə müvəffəqiyyət qazanacaqdır ki, bəşərin arzusu, sülh və səadəti təmin olunacaqdır.”

Bu, ona görədir ki, dünyyanın ruhani təfsirinin və fərdlərin ruhani azadlığının zəruri olmasından əlavə, dünyaya təsir edə bilən və insan cəmiyyətinin təkamülünü ruhani əsas üzrə izah edən, İqbalın dediyi kimi: “Elə bir ruhiyyəyə əsaslansın ki, həyatın dərinliklərini göstərən və onun zahirinə batını boy a çəkən” əsas prinsiplərin lazımlı olduğunu duysun.

Quran gözəl və ürəyəyatan ayələrdə üç şeyi bəşərin ən şiddətli ehtiyacı kimi xatırladır:

1-Allaha iman gətirmək, buna inanmaq ki, “dünyanın Allah adlı bir sahibi var; başqa sözlə desək, dünyanın ruhani təfsiri.”

2-Peyğəmbərə və onun peyğəmbərliliyinə iman gətirmək, yəni azadlıq bəxş edən və cəmiyyətin təkamülünü ruhani əsasda izah edən, zahiri həyata mənəvi rəng verən canlı təlimlərə iman gətirmək. Bu, ən zəruri ehtiyacdır. Bütün məktəblər, məramlar, dinlər və sünnetlər arasında bu üç ehtiyaca cavab vermək qüdrətinə malik olan yalnız İslamdır.

3-Allah yolunda can və malla cihad etmək, yəni mənəvi azadlıq və comərdlik.

Allaha və Onun Peyğəmbərinə inanın və Allah yolunda mal və canla cihad edin!

Bu ehtiyaclardan zəruri ehtiyac tapmaq olmaz.

Məktəblər, məramlar, dinlər və sünnələr arasında bu üç ehtiyaca cavab vermək qüdrətinə malik olan yalnız İslamdır. İslamın zühurundan on dörd əsr keçəndən sonra, dünya elə ilk gündə olduğu qədər ona möhtacdır. Bu ehtiyacların ümumiləşəcəyi gün (belə bir gün uzaq deyil) bəşərin İslam qoynuna sığınmaqdan başqa yolu olmayıacaqdır.

Bu gün bütün dinlərə qarşı laqeydlik və geriləmə müşahidə olunur. İslam da öz daxilində bir növ böhran keçirir. Əslində İslam dini bu böhranda kilsə səhvlerinin cəriməsini verir. İntibah dövründə kilsənin elm və mədəniyyət qarşısında göstərdiyi xoşagəlməz və çirkin dirəniş ümumilikdə dinin heysiyyətinə böyük zərbə vuraraq, təriqət hesab edilən bəzi səthi fikirlərin elm və biliklə mübarizə kimi qiymətləndirilməsinə səbəb oldu. Bu qəzavət uzun sürməyəcəkdir. Elə indinin özündə də ən azı İslam tarixini oxuyan şəxslərə bu dinin kilsədən nə qədər fərqli olduğu aydındır. İslam özü böyük bir mədəniyyətin əsasını qoymuş, özünün iftixarlı tarixində darül-fünunlar yaratmış, bəşəriyyətə dahilər vermiş, elmə və mədəniyyətə böyük yardım etmişdir. (İslam tarixini mütaliə etməklə) İslamın

insan mədəniyyətinə böyük və iftixarlı xidmətlərinin dəyəri və bugünkü Avropanın islam mədəniyyətinə olduqca çox borclu olduğu məlum olur və aydınlaşır ki, İslamın gördüyü iş kilsənin gördüyü işin tam ziddinədir. Kilsə nəinki müəyyən mədəniyyət yaratmadı, üstəlik əlinə keçən mədəniyyəti də korladı. Əksinə, İslam parlaq bir mədəniyyət yaradıb dünyaya təqdim etdi. İslam yeganə dindir ki, özü hərtərəfli mədəniyyətin əsasını qoymağın bacarmışdır. Şeyx Məhəmməd Əbduhun dediyi kimi:

“Avropa öz dinini buraxan gündən irəlilədi, biz isə öz məktəbimizi buraxdığımız gündən geri qaldıq.”

İki dinin fərqi buradan aydınlaşır... Avropanın öz dinini buraxması İslam dünyası ilə tanış olduqdan sonra baş verdi və bu buraxmaq islami dəyərlərə meyl etmək şəklində oldu.

2) İSLAMİ DALĞA

İstər canlı, istərsə də cansız təbiət dünyasında hər bir hadisə bir hərəkət yaradır və öz ətrafında bir dalğa törədir. Burada hər bir hadisə bu sonsuz “ocean” üzərində görünən bir dalğa və hərəkətdir.

“Dünya, təbiət, aləm” və sairə adlarla adlandırdığımız, enindən, uzunluğundan və dərinliyindən yalnız Allahın xəbəri olan bu “ocean” həmişə öz içindən dalğalar törədir və hərəkətlər yaradır. Bu “ocean’dan” bizə görünən, hissərimizin çərçivəsinə siğmayan, ağlımızın mahiyyətini öyrənməyə can atlığı həmin dalğalar, çinlər və qırışlardır ki, onlara “hadisə” deyir, müxtəlif adlar qoyur, öyrənməyə səy göstəririk. Əgər bu dalğalar, çinlər, qırışlar, başqa sözlə “gözlə görünüb yəqin etməklər” olmasaydı, onlardan bir nişan olmadığı üçün öyrənmək mümkün olmayaçaqdı, daha doğrusu təbiət və dünya olmayıacaqdı, çünki hərəkətin və dalğalanmanın təbiətdən ayrılması qeyri-mümkündür.

Həmin nişanələr, əlamətlər, dönümlər, eniş-yoxuşlar bizim hissərimizə onların şəklini çəkməyə və həmin şəkilləri ağıl hakiminin ixtiyarına verməyə imkan yaradır.

Buna görə də təbiətdə olan bir şey var olduqca dalğalanmaqdə, hərəkət etməkdədir və hər şey nə qədər dalğalanırsa, demək vardır. Dalgasızlıq və hərəkəsizlik yoxluğa bərabərdir. Şer: (məzmunu)

Sahilə düşmüş dalğa dedi: Çox yaşadımsa, nə olduğum bəllənmədi.

Özündən çıxmış bir dalğa dedi: Gedirəmsə varam, getmirəmsə yoxam.

Dalğalar zati xüsusiyyətlərinə əsasən yarandığı andan genişlənməyə başlayar, ardıcıl şəkildə öz ətrafinin genişliyini artırar və mühitlə mərkəzin fasiləsini çoxaldar. Digər tərəfdən, bu genişlik artdıqca, onların qüvvəsi, şiddəti və uzunluğu azalar və tədricən o qədər zəifləyər və kiçilər ki, yoxluğa və məhv olmağa – ən azı bizim nəzərimizdə – uğrayar, yoxluq dünyasına qovuşar.

Dalğaların bir-birilə toqquşması daha zəif dalğanın aradan getməsinə səbəb olur. Güclü dalğalar zəif dalğaların genişlənməsinin qarşısını alır və onları yoxluq dünyasına göndərir. Bu baxımdan daha güclü maneələrlə toqquşmaq dünyyanın dalğaları və hadisələrinin məhv olması üçün başqa bir amildir. Filosoflar maneə ilə toqquşma nəticəsində baş verən yoxluğu və məhv olmayı “kəsilən ölüm” və yaşamaq qabiliyyətinin itirilməsindən meydana çıxan yox olmayı isə “təbii ölüm” adlandırırlar.

Bəşərin ictimai mühiti onda baş verən böyük və ya kiçik, faydalı və ya ziyanlı hadisələr məcmusu – dalğa, hərəkət, tufan və titrəyişlə dolu olan ictimai mühitin özü – dənizdir. Bu “dənizin” də dalğaları tədricən genişlənir və bir-birilə toqquşmaqla bir-birini məglub edirlər. Lakin bu böyük “dənizin” bir sıra dalğaları genişləndikcə qüdrət və qüvvələri azalıb, yoxluğa doğru gedən bəzi dalğaların əksinə olaraq, ətrafinin genişlənməsilə yanaşı, onların gücü, qüdrəti və uzunluğu artar, əks dalğalarla qarşılaşma qüdrəti çoxalar.

Sanki, bir növ həyat xüsusiyyətindən yaranırlar və onlarda sırlı “inkışaf etmə” qüvvəsi gizlənmişdir.

Bəli, cəmiyyətdəki bir sıra dalğalar canlıdır, canlı dalğalar həyat cövhərindən qaynaqlanır, onların yolu həyat yoludur, istiqamətləri isə təkamülə doğrudur. Bir sıra fikri, elmi, əxlaqi və hünəri hərəkatlar canlı olduqları və sırlı həyat qüvvəsinə malik olduqları üçün əbədi qalırlar.

Ən canlı və ictimai dalğalar dini dalğalar və hərəkatlardır. Bu dalğa və hərəkatların həyatın əsası və fitrəti ilə əlaqəsi digər hərəkatlardakından daha köklüdür. Heç bir hərəkatda və heç bir başqa dalğada bu dərəcədə inkişaf edib böyümüş həyat qüvvəsi yoxdur.

Bu baxımdan İslam tarixi olduqca öyrədici və təkanvericidir. İslam önce kiçik bir dalğa kimi meydana çıxdı. Həzrət Məhəmməd ibn Əbdullah (s) daxili aləmi dəyişmiş, qeyb və mələkuti dənizə qovuşaraq, ilahi mərhəmətlə dolmuş bir halda “Hira” dağından enərkən «Lailahəilləllah» deyib nicat tapın – deyə çağırış etməklə bu dalğa başlandı; dünyanın minlərlə hay-küylü, təntənəli dalğalarının əksinə olaraq, ilk günlərdə İslam yalnız üç nəfər: Məhəmməd (s), Xədicə və Əli (ə) olan evin dörd divarından çölə çıxmırıldı. Az vaxt ərzində bu dalğa Məkkənin digər evlərinə də yayıldı və təqribən on ildən sonra Məkkənin xaricinə, xüsusilə Mədinəyə çatdı, az bir müddətdə Ərəbistan yarımadasının başqa nöqtələrinə də yayılan bu hərəkatın dalğaları yarım əsr keçməmiş o dövürkü mədəni dönyanın hər yerini bürüdü və səsi bütün qulaqlara çatdı.

Bu dalğa canlı dalgalarda olduğu kimi, genişlənib yayılmaqla bərabər, öz gücү, qüdrəti və uzunluğunu artırdı. Heç bir din, məslək və hərəkat tapmaq olmaz ki, İslam ona nüfuz etməmiş olsun. Bu gün, on dörd əsrənən sonra - besətin on beşinci əsrinin başlanğıcında - bəşər onun günü-gündən artan tədrici genişlənməsi və güclənib qüdrətlənməsinin şahididir. Tarix və statistika göstərir ki, bu pak din əsrlərlə

irəliləmiş və öz tərəfdarlarının sayını artırılmışdır. Həm də bu irəliləyiş tədrici və təbii olmuşdur. Əgər “İspaniya” kimi bir ərazi zorla onun (islamın) müqəddəs və təntənəli bayraqı altından çıxarılmışdırsa, daha böyük və daha rəngarək cəmiyyətli ölkələr rəğbət və iftixarla İslami qəbul etmişlər.

Qurani-Kərim İslamin inkişaf edib böyüməsini belə izah edir:

“İncildə onların məsəli əkinçilik məsəli kimidir, öncə zərif bir bitki cücerər, sonra Allah onu gücləndirər, daha sonra böyük və möhkəm edər və nəticədə o, öz kökü üstündə durar. Bu əkinin sürətlə inkişaf etməsi, yaşillaşıb təravətlənməsi və Allahın bunlarla kafirləri qəzəbləndirməsi əkinçinin təəccübünə səbəb olar.”

İslami dalğa öz on dörd əsrlik tarixində ilk yayılma dövründə inadlı, təəssübkeş və cahil ərəblər tərəfindən bir-birinin ardınca çəkilib dağilan bəndlər və divarlardan əlavə, qorxunc və müxalif irqi, dini, siyasi və mədəni dalğalarla qarşı-qarşıya gəlmişdir. İslam tarixi, (xüsusilə birinci iki yüz il) müxalif dini, irqi və siyasi dalğalarla doludur və bunların heç birisi müqavimət göstərə bilməyib, aradan getmiş və məhv olmuşlar. İndi isə tarixdə onlardan quru addan başqa bir şey qalmayıb və yalnız hazırkı əsrдə qərb müstəmləkəçiləri İslam əleyhinə hər cür çürümüş vasitəyə əl ataraq, onlardan da istifadə etmək fikrinə düşmüşlər.

Onlardan daha üstünü isə bu on dörd əsrдə fikri, fəlsəfi, elmi və nəhayət, mədəni hərəkat dalğalarıdır. Mədəni hərəkat kimsə ilə inad etmək fikrində deyil, lakin karşısındakı hər bir səddi və maneəni aradan qaldırır, yol üstə olan hər canlı ağacı kökdən çıxarıb atır.

İslam özünün on dörd əsrlik tarixində nəinki mədəni hərəkatdan ziyan görməmiş, üstəlik özü böyük bir mədəni hərəkatın yaradıcısı olmuşdur. İctimai həyatı və mədəniyyəti öz ixtiyarına alıb rəhbərlik etmiş, onlara can və iman verərək gücləndirmiş və möhkəmləndirmişdir.

Əqidə və ideoloji müharibə dövrü olan hazırkı əsrda İslam başqa ideologiyalara sarsılmaz və inadkar bir rəqib sayılır, ya onları özünə xidmət etməyə yönəldir və ya onlarla uğurlu mübarizə aparır. Canlı və əbədi olmaq üçün hansı insan bundan yaxşı vasitə tapa bilər?

İslam bir tərəfdən, ağıl ilə öz əhdini möhkəmləndirmiş və onu dinin əsas dirəklərindən biri kimi qəbul etmiş, daha üstünü isə onu (ağlı) “batini peyğəmbər” adlandırmışdır.

Digər tərəfdən, yer hakimiyyəti ilə səmavi hakimiyyəti, dünya ilə axırəti, cism ilə ruhu, zahir ilə batini, maddə ilə mənəni bir yerdə nəzərə alaraq, ona hərtərəfli baxmış və hər cür ifrat və təfriddən uzaq olmuşdur.

Bunlardan əlavə İslam özünün “kamil program”-ını ləyaqətli rəhbərlər və layiq aparıcılar vasitəsilə dünyaya təqdim etmişdir.

Buna görə də təəccübülu deyil ki, bu pak dinin on dörd əsrlik parlaq fəaliyyətini mütaliə etdikdə, onun iftixarla dolu olduğunu görürük.

Heç kimə gizli olmayan səbəblərə əsasən, İslam barəsində qərəzlə hökm edən cahil və qərəzkar dəstədən vaz keçirik. Dünyanın vicdanı Allahın tərəzisidir, həqiqət həmişəlik örtülü qalmaz. Həqiqətin özü təcrübədə göstərmişdir ki, işin sonunda vicdan və insaf düşməni təslim edir.

Bu on dörd əsr müddətində İslamin ən güclü və təchiz olunmuş müxalifləri xristianlar olmuşlar.

Bu güclü rəqibin qəzavət tarixcəsinə baxdıqda, görürük ki, zaman ötdükcə insafa doğru meyl etmişdir. Bu isə bir tərəfdən dünya vicdanının əlaməti, digər tərəfdən isə İslam həqiqətinin nişanəsidir.

İslam dalğası dünya mədəniyyətlərini özünə cəzb edən, mütəfəkkirlər, filosof və alimlərin dərin ağıllarını öz qarşısında dizə çökməyə, təvazökarlığa vadər edən və düşmənin insafını təhrik edən, həmişə inkişafda olan, yeddi

yüz milyonluq bəşər cəmiyyətini öz qarşısında baş əyməyə məcbur edən bir canlı dalğadır. Bu dalğa “vəhy” təqdirindən qaynaqlanaraq Allahın bəşər və onun niciatı üçün göndərdiyi ilahi göstərişlərindən başqa bir şey ola bilməz. İnsan beynindən çıxan bir dalğanın bu dərəcədə gücү və təsiri ola bilməz.

Doğrudan da heyrətləndiricidir ki, “savadsız” və dərs oxumamış bir şəxs, savadsız xalqın - “ümmiyyun” arasından və cəhalət, fəsad, xudpəsəndlik və özünü sevməkdən başqa heç nəyi olmayan bir ölkədə, ayağa qalxıb, belə bir mübarək, bərəkətli və səmərəli hərəkat yaratsın.

MÜQƏDDİMƏ

İslam baxımından mərifət mənbələrindən biri Peyğəmbəri-Əkrəmin şəxsiyyəti və pak imamlar kimi islam rəhbərlərinin, başqa sözlə, məsumların davranışıdır. Onların dedikləri öz yerində, şəxsiyyətləri, bəzi davranışları və metodları mərifət üçün bir qaynaqdır. Peyğəmbərin və eləcə də imamların davranışları bizim üçün bir ilham mənbəyidir.

“Allahın peyğəmbərində sizin üçün, Allahi, qiyamət gününü və Allahın zikrini istəyənlər üçün, gözəl örnek vardır.”

Peyğəmbərin davranışının nə olduğu və nə şəkildə bizə bir mərifət mənbəyi olduğunun qeyd edəcəyəm. Burada bir məsələni bəyan edirəm:

Biz Quran barəsində etdiyimiz zülmü peyğəmbər və pak imamların davranışını barəsində də etmişik. “Peyğəmbər belə idi” –deyəndə, deyirik: O ki, Peyğəmbər (s) idi, ya “deyirlər Əli (ə) belə idi” – deyiləndə, deyirik: O Əli (ə) idi, sən bizi Əli (ə) ilə müqayisə edirsənmi?! Bizi peyğəmbərlə tutuşdurursan?! Bizi imam Cəfər Sadiqlə müqayisə edirsən?! Onlar ki, “başqa sudan, torpaqdan, şəhər və ölkədən idilər”?! “Başqa su, torpaq, şəhər və ölkədən” olduqları üçün bizə dəxli yoxdur. “Pakların işini özünlə müqayisə etmə.”

Bəzən bir misranın bir millətə olan zərəri vəba və taundan yüz dəfə çox olar. Dünyada o azdırən misralardan biri:

“Pakların işini öz işinlə müqayisə etmə” misrasıdır. Əlbəttə, bu misra müəllifi müəyyən qədər haqlıdır. Bu ifadə bizim aramızda başqa mənada işlənir. Biz demək istəyirik ki, öz əməlini pakların əməlləri ilə tutuşdurma. Biz bunu o mənada deyirik: “Pakların işini özünlə müqayisə etmə”, bu şer Mövləvidəndir və şübhəsiz bu şerdə söylənilən əfsanəvi hekayə də müəyyən ifadə üçün söylənilmişdir. O, deyir: Bir baqqalın tutusunu var idi: Bu tutu quşu onunla danışındı. Baqqal

bəzən ondan bir şagird kimi də istifadə edirdi. Bir adam dükana gəldikdə, hay-küy salar, ya danışar və ya sonra bir şey deyərdi. Baqqal onunla ünsiyyət bağlamışdı və mehriban idi. Günlərin birində yaziq tutu bir qutunun üstündən başqa bir qutunun üstünə, ya bir şüşənin üstündən o biri şüşənin üstünə uçdu və badam yağı şüşələrindən biri töküldü; bundan əlavə, badam yağı başqa malların üstünə də töküldü, xeyli mal xarab oldu, baqqala çoxlu ziyan dəydi. Tutunu sevməsinə baxmayaraq, baqqal onun başından vurub dedi: “Kül başına, bu nə işdir gördün”. Baqqal elə bərk vurdu ki, tutunun başının lələkləri töküldü. Ondan sonra tutu daha sakit olub dinmədi və bir kəlmə də olsun danışmadı. Baqqal öz işindən peşman olub: “Əcəb iş gördüm!” dedi. Nə qədər çalışdisa, noğul-nabat verib, oxşadisa da, tutu daha onunla danışmadı. Bir müddət keçdi. Bir gün bir keçəl adam baqqalın dükanına gəldi. Tutu baxıb onun da keçəl olduğunu gördükdə dilə gəlib dedi: “Ey keçəl, sən niyə keçəl olmusan? Sən də şüşədən yağ tökübsən? Sən də badam yağını dağıtmışan ki, başın keçəl olmuşdur?” Tutu bunu dedi və dili açıldı... Mövləvi bu barədə bir mətləbi deyib, sonra o şəxsləri tənqid edir ki, özlərini böyüklərlə müqayisə edirlər. Burada tutu özünü ölçü götürüb, o keçəli özü ilə müqayisə etdi. Yəni keçəli özü kimi sandı. Mövləvi deyir bu işi etmə, böyükləri özün kimi bilmə. Bu, doğru sözdür. Büyyük səhvdir ki, insan özünü bir xüsusiyyətə malik görüb (başqalarını da belə bilə). Məsələn, bir nəfər pak qəlblə bir rəkət namaz qila bilməyib, deyir ki: “Yəqin ki, başqaları da elə belədirlər, pak qəlblə namaz qılmaq olarmı?!” Yəni özünü başqalarının ölçüsü edir. Bu, səhvdir. Biz başqalarını özümüzlə ölçməməliyik. “Pakların işini özünlə müqayisə etmə”, yəni özünü pakların ölçüsü etmə. Bu doğru sözdür. Lakin biz bu şeri əksər hallarda oxuyub deyirik: Özgələri özünə meyar etmə, yəni sən düşünürsən ki, mən peyğəmbər kimi olum (yəni peyğəmbərə tabe olum), Əli kimi və ona tabe olum.

Buna görə də deyirəm ki, bu şer bizim aramızda azdırıcı olmuşdur. Necə ki, Quranı götürüb yuxarı taxçaya qoymuş və ya göyə aid etdik, peygəmbərlər və övliyaların davranışları, xüsusilə əziz peygəmbər və məsum imamların davranışını göy yüksəkliyindən asib dedik: O ki peygəmbərdir, həzrət Zəhra da ki, həzrət Zəhradır, Əmirəl-möminin də həzrət Əmirəl-möminindir; iman Hüseyn də ki, imam Hüseynidir. Nəticəsi bu olur ki, ömür boyu peygəmbərin tarixindən desələr, bizim üçün dərs olmayacaq; və həmçinin, əgər desələr ki, yuxarı aləmdə mələklər filan əməli etdilər, deyəcəyik: Bu əməli mələklər etmişlər, bizə nə dəxli var? Ömür boyu Əli barəsində danışalar, bizim vecimizə gəlməyəcək. Əli ki bizə meyar ola bilməz – deyəcəyik. Ömür boyu bizə imam Hüseynindən daşırlar. Heç vecimizə də gəlmir ki, imam Hüseyn yolunda bir addım atmaq lazımdır. Ona görə ki, “pakların işini özünlə müqayisə etmə”, deyərək bu mərifət mənbəyini də bizdən aldılar, bir halda ki, əgər belə olsaydı, Allah peygəmbər yerinə məlek gönədərərdi. Peyğəmbər, yəni kamil insan; Zəhra, yəni kamil insan, yəni mələkdən yüksək insani xüsusiyyətlərə malik olan. Onlar hər insan kimi acanda xörək yeyir, susayanda su içir, yatmağa ehtiyacı olur, öz uşaqlarını sevirlər; cinsi ehtirasları var; atifələri var və buna görə də başçı ola bilirlər; belə olmasayırlar imam və başçı olmazdılar. Əgər Allah eləməmiş, imam Hüseyn bir insan atifələrinə malik olmasayıdı, yəni adı insan kimi öz övladının qarşısına çıxan çətinlikdən inciməsəydi, əgər uşaqlarını gözünün qabağında tikə-tikə etsəydi, bir odun parçasını tikə-tikə edirlərmiş kimi əsla ürəyi yanmasayıdı, onda Kərbəla hadisəsi onun üçün kamillik zirvəsi olmazdı; mən də belə olsam, bu işi görə bilərəm.

Əslində onların atifələri və bəşəri cəhətləri bizimkindən güclüdür və eyni zamanda insanlıq kamalı baxımından mələk və əmin Cəbraildən yüksəkdirler. İgid oğlu gəlib izn

istəyəndə onun da ürəyi odlanır. Övladına məhəbbəti yüz qat məndən və səndən artıqdır. Atifə bəşəriyyətin kamallarındandır. Lakin o, Allahın razılığı qarşısında bütün bunları ayağı altına qoyur.

“Atasından döyük üçün izn istədi, atası izn verdi, gəlib dedi: Ata can! Mənə icazə verirsinmi? Buyurdu: Əziz oğlum, get. Burada tarixçilər çoxlu gözəl əlavələr etmişlər: Sonra məyus baxışla ona baxıb, gözlərini aşağı dikdi. Başqasının həyatından məyus olan baxış ilə baxdı”.

Psixoloji cəhətlər və ruhi halların insan cisminə buraxdığı təsirdən aydın olur ki, insana bir müjdə verildikdə, ixtiyarsız olaraq sevinir və gözləri işıqlanır. Əgər insan ölümünü yəqin etdiyi bir əzizinin başı üstə və onun yarı qapanmış gözlərini görsə gözlərini onun üzünə zilləməyə ürəyi gəlməz. Bunun əksinə olaraq, əgər insanın övladı bir qəhrəmninq göstərmiş ola, yaxud övladının toy gecəsi olsa, gözlərini onun üzünə dikər. Deyirlər Hüseyni gördüm, bir halda ki, gözlərini yarı yumub ümidi itirmiş baxışla cavanının ardınca baxdı, sanki Əli Əkbərin cazibəsi Hüseyni bir neçə addım öz ardınca çəkirdi. O getdi, gördülər ki, Hüseyn bir neçə addım da onun ardınca gedib dedi: (Məzmunu)

*Can bədəndən gedəndə
Hər cür danışarlar
Mən gördüm öz gözümlə
Canım bədəndən getdi.*

İrəliləyib gəldi, gəldi, birdən o mərdənə səsini ucaldı, Ömər Sədə xıtabən dedi: “Ey Sədin oğlu! Allah nəslini kəssin ki, mənim nəslimi kəsдин”.

BİRİNCİ ÇIXIŞ

“DAVRANIŞIN” MƏNASI VƏ ONUN NÖVLƏRİ

Həmd olsun dünyaların Rəbbiinə, bütün məxluqatı yaradan Allaha, salavat və salam olsun Allahın bəndəsi, Onun peyğəmbəri, dostu, məhbubu, seçilmişsi, sirlərinin hafizi və əmrlərini təbliğ edən ağamız, peyğəmbərimiz və sərvərimiz Əbul-Qasim Məhəmməd (s) və onun təmiz, pak və məsum sülaləsinə! Allaha pənah aparıram qovulmuş şeytanın şərindən!

“Həqiqətən Allahın rəsulu, sizlərdən qiyamət gününa ümid bəsləyənlər və Allahi çox zikr edənlər üçün gözəl nümunədir”.

Bir nəfər müsəlmanın öz görüşünü, baxışını islah edib mükəmməlləşdirməli olduğu mərifət qaynaqlarından biri həzrət Peyğəmbərin (s) müqəddəs davranışıdır.

Kiçik bir müqəddimə xatırladıram, o da budur: Allahın biz müsəlmanlara verdiyi nemətlərindən və başqa dində olanlara nisbətən iftixarlarından biri bundan ibarətdir ki, bir tərəfdən Peyğəmbərimizin sözlərinin olduqca böyük hissəsi (ki, o həzrətə mənsub olamağına şübhə yoxdur, yəni ardıcıl və qətidir) bu gün əlimizdədir. Halbuki, başqa dinlərin heç biri bu iddianı edib deyə bilməz ki, filan cümlə elə bir cümlədir ki, məsələn, Musa (ə), ya İsa (ə) və ya başqa bir peyğəmbərin dilindən eşidilmişdir. Çoxlu cümlələr var, lakin o qədər də qəti deyildir, bizim isə, Peyğəmbərimizdən eşidilmiş çoxlu sözlərimiz vardır. Digər tərəfdən, bizim Peyğəmbərimizin tarixi olduqca işıqlı və sənədlidir. Bu cəhətdən də dünyanın başqa rəhbərləri onunla şərīk deyillər. Hətta əziz Peyğəmbərimizin həyatından cüzi və dəqiq cəhətlər qəti şəkildə bu gün əlimizdədir ki, başqa heç kimin barəsində belə deyil, məsələn, anadan olma tarixi, ayı və günü, hətta anadan olmasının yeddinci günü, südəmərlik

dövrü; Ərəbistandan xaricə etdiyi səfərləri; peyğəmbərlidən əvvəlki ümumi işləri, hansı yaş və ildə evlənməsi; neçə övladı olması və sairə bu kimi məsələlər. Peyğəmbərlilik və besət dövrünə çatdıqdan sonrakı məlumat daha dəqiqdır, çünki böyük hadisə baş verir. Ona iman gətirən ilk adam kim idi? İkinci və üçüncü şəxsiyyətlər kimlər idilər? Filankəs hansı ildə iman gətirdi? Onunla (Peyğəmbərlə) başqalarının arasında nə kimi danışıqlar olmuşdur? O, nə işlər gördü? Metodu nə idi? Böyük və şəriət sahibi olan peyğəmbərlərdən bizə ən yaxını – həzrət İsanı Quran təsdiq etməsəydi, (ki, dünya müsəlmanları İsanı, Quran hökmünə əsasən həqiqi və Allah tərəfindən olmuş Peyğəmbər bilmışlər) İsanı dünyada sübut və təyid etmək mümkün olmazdı. Xristianların özləri də, tarixi cəhətdən, miladi tarixinə etiqadları yoxdur. Məsələn, bu söz ki, deyirlər “həzrəti Məsihin doğum tarixindən 1975 il keçir” həqiqi deyil, şərti bir sözdür. Lakin əgər biz Peyğəmbərimizin hicrətindən qəməri il ilə 1395 və şəmsi təqvimlə 1354 il keçmişdir” – desək, sözümüzdə zərrə qədər də şübhə yoxdur, lakin “Məsihin doğulmasından 1975 il keçmişdir” dedikdə, şərti qəbul olunmuş bir sözdür və tarix onu əsla təsdiq etmir. Bu tarixdən iki-üç əsr əvvəl və ya iki yüz-üç yüz il sonra olması ehtimalı vardır. Bir qrup coğrafi xristianlar isə – Məsihin varlığına inanan xristianlar yox – deyirlər ki, “görəsən dünyada bir Məsih olmuşdur, yoxsa Məsih əfsanəvi bir şəxsiyyətdir və onu qondarmışlar?” - deyə Məsihin varlığında şübhə edirlər. Əlbəttə, bu, bizim nəzərimizcə mənasızdır. Quran (Məsihin varlığını) təsdiq etmiş və biz Qurana imanımız olduğundan, bu məsələdə şübhə etmirik. Eləcə də İsanın Həvariləri kim idilər? İncil hansı tarixdə və neçə yüz il İsadən sonra kitab şəklinə düşdü? Neçə İncil var idi? Bütün bunların iradı var. Lakin biz müsəlmanlar üçün bu mənbə, əziz Peyğəmbərin istər danışığı, istərsə davranışları olduqca qəti mənbə – təkcə

ehtimal, güman yox - mövcuddur. Bu sözləri bəhsimizin müqəddiməsi kimi sizə demək istədim.

İndi isə bizim vəzifəmiz əzəz Peyğəmbərin vücudundan həm sözdə, həm də davranışında istifadə etməkdir. Yəni Peyğəmbərin sözləri bizim üçün yol göstərən və sənəddir, onlardan faydalanağlıyıq, eləcə də Peyğəmbərin əməli və davranışısı. Burada bu sözü izah etməliyəm. Əvvəlcə bu bəhsin söz və danışığa həsr edib, sonra isə davranışın barədə izahat verəcəyəm.

PEYĞƏMBƏRİN (S) SÖZÜNÜN DƏRİNLİYİ

Böyüklerin sözlərinin əhəmiyyəti bu sözlərdə olan dəqiq məsələlərin fəndlər tərəfindən qavranılmasındadır. Xüsusilə, əziz Peyğəmbərin özü öz sözləri barəsində buyurdu (və əməldə göstərdi):

“Allah mənə hərtərəfli, tam və kamil kəlmələr vermişdir”.

Yəni Allah mənə bir qüdrət verib ki, kiçik bir sözlə bir dünya mətləbi deyə bilərəm.

Peyğəmbərin sözlərini hamı eşidirdi, ancaq görəsən, hamı bu sözlərin dərinliyinə lazımı qədər çata bilirdim? Yox! Bəlkə də (eşidənlərin) hətta doxsan doqquz faizi o sözlərin dərinliyinə vara bilmirdilər. Baxın, əziz peyğəmbərin özü bu barədə öncədən xəbər verir. Onun bir cümləsi vardır ki, məzmunu belədir: “Məndən eşitdiyiniz sözləri əzbərləyib saxlayın və gələcək nəsillərə ötürün, çox ehtimal var ki, gələcək və çox uzaq nəsillər mənim sözlərimin mənasını minbərimin ayağında oturan sizlərdən daha yaxşı başa düşsünlər”. Bizim etibarlı kitablarımızda olan məşhur hədis o hədislərdəndir ki, onları şəhər sünnilər rəvayət etmişlər və “Kafi”, “Tühəfüt-üqul” və başqa kitablarda vardır. Həzrət Peyğəmbər (s) buyurdu:

«Allah, mənim sözümü eşidib əzbərləyən və məndən eşitməyənlərə çatdırın bəndənin simasını sevinclə doldurar.»

Sonra bu cümləni əlavə etdi:

«Bir çox fəqih olmayanlar sinələrində dərin sözlər daşıyır və bunları özlərindən daha fəqih olana çatdırarlar.»

Bu cümlədə çoxlu məsələlər var, yəni gələcəyə işarədir. “Fiqh” dərin dərk etmək deməkdir, lakin burada məqsəd dərin ifadə daşıyan cümlədir. “Fiqh” ilə “fəhm” arasındaki fərq bundan ibarətdir ki, “fəhm” anlamadaqdır, “fiqh” isə dərin anlamadaqdır. Fiqh, sözlərə aid olduqda, dərinliyə malik olan söz deməkdir. Buyurdu: “Bir çox adamlar olar ki, dərin sözlər daşıyarlar, lakin özləri dərin olmazlar; cümləni həmişə nəql edər, amma özü onun dərinliyini başa düşə bilməz.” Yenə də buyurdu: “Bir çox adamlar ola bilər ki, fiqhi bir cümləni daşıyarlar, yəni bir cümləni məndən eşidib əzbərləmişlər, özləri də fəqih (bilən)dirlər, lakin bu sözləri özlərindən daha fəqih olana nəql edərlər, yəni elə adama deyərlər ki, onların fikirlərinin dərinliyi özünükündən daha çoxdur, o adama ki, nəql olunur, elə şeylər başa düşür ki, nəql edənin özü onları anlamır.” Buna görə də görürük ki, əsrlər ötdükçə peyğəmbərin sözlərinin dərinliyi hər sahədə daha artıq kəşf olunur. Əlbəttə, Peyğəmbərdən və pak imamlardan söz getmir. Onların sözləri Peyğəmbərin sözləri kimidir. Söz adı insanlardan gedir. Peyğəmbərin sözlərinin dərinliyini birinci və ikinci əsr də üçüncü əsr qədər, üçüncü əsr də dördüncü əsr qədər və dördüncü əsr də beşinci əsr qədər başa düşən olmazdı. İslam tarixi bunu göstərir. Əgər siz əxlaqi mütaliə etsəniz, irfana diqqət yetirsəniz, görərsiniz ki, Peyğəmbərin sözlərinin təfsirində sonrakı dövrlərin təfsirciləri bu sözlərin dərinliyini daha yaxşı dərk edə bilmışlər, Peyğəmbərin sözlərinin ecazkarlığı da bundadır. Biz əgər yalnız öz fiqhimizi nəzərdə tutsaq, məsələn, əgər fiqhi məsələlərdə Peyğəmbərin sözlərinin mənasını başa düşməkdə min il əvvəlki bir dahini nəzərdə tutsaq, Şeyx Səduqu, Şeyx Müfid və hətta Şeyx Tusini nəzərdə tutsaq və ondan doqquz yüz il sonra Şeyx Mürtəza Ənsarini nəzərdə tutsaq, görərik ki, Şeyx Mürtəza Ənsarı doqquz yüz il Şeyx

Tusi, Şeyx Müfid və Şeyx Səduqdan sonra Peyğəmbərin sözlərini daha yaxşı şərh və təhlil edir. Görəsən, bu Şeyx Mürtəzanın dahiliyinin Şeyx Tusi'dən artıq olmasına görədirmi? Yox, amma onun zamanının elmi Şeyx Tusi zamanının elmindən daha geniş idi. Elm inkişaf etmişdir və nəticədə o, Peyğəmbərin sözünün dərinliyinə min il qabaqından daha yaxşı çata bilmişdir. Gələcək də belədir. Yüz il, yaxud iki yüz il sonra elə adamlar meydana çıxacaq ki, peyğəmbərin sözlərini Şeyx Ənsarıdən də dərin dərk edəcəklər.

PEYĞƏMBƏRİN DAVRANIŞININ DƏRİNLİYİ

Peyğəmbərin davranışının təfsir və izahında da məsələ belədir.

Peyğəmbərin sözünün mənalı olması müəyyən ifadə üçün deyildiyi kimi, davranışlarının da hamısı mənalıdır və bu davranışlar haqqında fikirləşmək lazımdır.

Allahın peyğəmbərində sizin üçün gözəl örnek var, o adam üçün ki, Allaha və qiyamət gününü ümid bəsləyir.

Xüsusilə Quranın dediyinə görə: Peyğəmbərin vücudunda sizin üçün bir örnek və bir izlənilməli cəhət var; Peyğəmbərin vücudu bir ocaqdır ki, biz ondan yaşayış yolunu öyrənməliyik (əxz etməliyik). Bir nəfərin Peyğəmbərin dediklərini sərf şəkildə rəvayət etməsi (kifayət deyildir).

Çox rəvayət edənlər vardır kr, heç nəyi dərk etmirlər. Peyğəmbərin tarixini nəql edib “əziz Peyğəmbər filan yerdə belə elədi” demək kifayət deyil, Peyğəmbərin əməlinin təfsiri və açıqlanması əhəmiyyətlidir. Peyğəmbər filan yerdə belə rəftar etdi, niyə belə etdi? Məqsədi nə idi? Demək, Peyğəmbərin sözü təfsir edilməli olduğu kimi, onun davranışı da təfsir edilməlidir.

Sonuncu peyğəmbərin ümmətiyik, əgər birisi hər birimizdən Peyğəmbərdən neçə söz bildiyimizi soruşa, doğrusu budur ki, – biz nəinki bir söz bilmirik, hələ qalsın

mənə və təfsiri – onun davranışısı barədə bir neçə kəlmə danişa bilmərik. Mən bunu bəzi başqa çıxışlarda demişəm: İranın məşhur yazıçılarından biri iki-üç il əvvəl öldü. Əlbəttə, o, dindar bir şəxs deyildi. (Ömrünün əvvəlində əsla dindar deyildi, amma ömrünün sonlarında kitablarımın vasitəsilə mənimlə əlaqəda olub (dinə) meyl etmişdi.) Bir vaxt mənə dedi: “Mən dinlərin hikməti barədə, yəni dünyanın müxtəlif dinlərində olan hikmətlər barədə bir kitab tərcümə edirəm. Orada Yəhudü dinində olan, İncildə, Zərdüştə, Buddaya, Konfutsiyə aid edilən hikmətlər və bizim Peyğəmbərimizə aid olan hikmətlər cəmlənib. (Bu, mənim seyyidlik damarına toxundu, çünkü hamidan çoxlu sözlər nəql etdiyi halda, İslam Peyğəmbərinə çatdıqda yalnız bir neçə qısa cümlə vardi.) Mənim tərcüməm azad olduğundan bir az artıq hikmətli kəlam əlavə etmək istəyirəm, lakin buna imkanım yoxdur. Qərara gəlmisəm ki, Qurandan yüz ayə nəql edim, Peyğəmbərin sözlərindən yüz cümlə, yüz cümlə də Əmirəl-mömininin sözlərindən kitaba əlavə edim. Quran barəsində dedi ki, “tərcümə olunmuş Quran (Qümşəinin Quranı) olduğu üçün özüm bir neçə ayə seçə bilərəm; Əmirəl-mömininin sözlərindən də, tərcümə olunmuş Nəhcül-bəlağə olduğu üçün çətinlik yoxdur, lakin Peyğəmbərin sözlərinə gəldikdə, ərəb dilini yaxşı bilmirəm, fars dilində də nə qədər axtardımsa, tapa bilmədim; əgər bacarsan Peyğəmbərin sözlərindən yüzünü mənim üçün tərcümə et, ancaq mən sonra onları öz qələmimlə uyğunlaşdırırm ki, zövqümə münasib olsun”. Dədim çox yaxşı. Mən əziz Peyğəmbərdən yüz cümlə toplayıb ona verdim. Tərcümə də etdim ki, mənasında səhv etməsin. Sonra onları “Dinlərin hikməti” adlı kitabda çap etdi. Əlbəttə, Peyğəmbərin bu yüz cümləsini haradan aldığına kitabında qeyd etmişdi, amma mən istəmirdim, çünkü əsas məqsədim o idi ki, bu iş olsun. Hər halda bir zaman mənə dedi: “Filankəs! Peyğəmbərimizin belə sözləri olmuşdur?! Mən ki bilmirdim!” Halbuki, bu adam özü İranın məşhur

yazıcılarından biridir və bir adamdır ki, xarici ölkələrdə İranın birinci dərəcəli yazıçılarını saymaq istədikdə, onun da adını çəkərlər. Bir adam ki, özünün dediyinə görə seyiddir və bütün ömrü boyu kitabla maraqlanmışdı, xəbəri yox idi ki, Peyğəmbərimizin belə sözləri var. O mənə dedi: “Peyğəmbərimizin belə sözləri olub, mən isə bilmirdim?! Dedim: “Bəli!” Bu kitab çap olandan sonra dedi: “Mən indi gördüm ki, İslam Peyğəmbərinin sözləri dünya peyğəmbərlərinin hamısının sözlərindən üstündür, bu qədər dərin və mənalıdır.”

Nə üçün biz müsləmanlar bu qədər qafil etmiş olaq ki, tanınmış bir yazıçımız Peyğəmbərin hikmətli sözlərinin olub-olmamasından xəbərsiz qalsın; baxmayaraq ki, mən bu sözləri seçməmişdim, onların bəzisi zehnimdə idi, bəzilərini “İsna əşəriyyə”dən və bəzilərini “Tühəfəl-üqul”dan seçib ona vermişdim.

Peyğəmbərin davranışı və rəftarında bəlkə də bundan da artıq qəflət etmişik. Bir neçə il əvvəl düşünürdüm ki, əziz Peyğəmbərin davranışını barədə, edəcəyim üslubda bir kitab yazım. Çoxlu qeydlər hazırladım, lakin irəli getdikcə, gördüm sanki bir dənizə girirəm ki, tədricən dərinləşir. Əlbəttə, bu işdən vaz keçmədim. Mən bilirəm ki, Peyğəmbərin davranışını yazmağı iddia edə bilmərəm, lakin hamısı dərk olunmayan şey, tamamilə tərk olunmaz. Nəhayət qərara gəlmışəm ki, Allahın köməyi ilə bu sahədə bir şey yazım ki, sonradan başqaları gəlib daha yaxşısını yazsınlar. İnsan dərindən fikirləşdikdə, görür ki, Peyğəmbərimizin sözləri nə qədər dərin və mənalıdırsa, onun davranışı da o qədər dərin və mənalıdır. Onun ən kiçik bir əməlindən bir qanun yaratmaq olar. Peyğəmbərin kiçik bir işi bir çıraqdır, bir şölədir, insan üçün bir projektordur ki, çox uzaq məsafələrə də işiq salır.

DAVRANIŞIN MƏNASI

Övvəlcə “davranış” sözünü mənasını açaq, çünki bu kəlmənin mənası açıqlanmasa, din davranışını təfsir edə bilmərik. “Sirə” (davranış) ərəb sözü olub “seyr” kökündəndir. “Seyr” - yəni hərəkət, getmək. “Sirə” - yəni yol getməyin növü: “sirə” “felət” vəznindədir.

“Felət” isə ərəb dilində növ və tərzə dəlalət edər. Məsələn, “cəlsət”-yəni oturmaq və “cilsət”-yəni oturmağın tərzi, bu isə incə məsələdir. “Seyr” - yəni getmək, rəftar, davranış, sirə isə rəftarın növü və tərzi deməkdir. Peyğəmbərin davranışının üslubunu tanımaq əhəmiyyətlidir. Sirə yazarlar Peyğəmbərin davranışını yazmışlar, sirə adı ilə əlimizdə olan kitablar “seyr”dir. “sirə” yox. Məsələn “Sireyi hələbiyyə” “seyr”dir, “sira” yox. Adı sirədir, lakin əslində seyrdir. Peyğəmbərin davranışının, rəftarının tərzi, üslubu və metodu deyil, onun rəftarı yazılmışdır.

ÜSLUB

Üslub məsəlesi çox mühümdur. Misal üçün, şerə gəldikdə, Rudəkiyə, Sənaiyə, Mövləviyə, Firdovsiyə, Saibə, Hafızə şair deyirik. Şer üslubuna bələd olmayan adam üçün bunların hamısının yazdığı şerdir, o deyir: “Şer şerdir də!” Lakin bələd olan bir şəxs başa düşür ki, şerdə müxtəlif üslublar var, Hind üslubunda şerimiz var, Xorasan üslubunda şerimiz var; İrfan və başqa üslublarda şerimiz var. Şer tanımaqdə mühüm məsələ üslubiyyatdır. Məliküs-şüəra Bəhar üslubiyyata dair bir kitab yazmışdır. Hətta nəsrədə də üslubiyyat var və şerdən fərqlidir. Üslubiyyat şərsünaslıq və nəsrşünaslıqdan ayrıdır. İnsan, nəsri o zaman tanıya bilər ki, müxtəlif nəsrlərin üslublarını öyrənsin və seri də o zaman tanıya bilər ki, müxtəlif şer üslublarını öyrənsin.

Sənətkarlığa gəldikdə, bu sahədə usta olmayan bir adam üçün bənnalıq bənnalıqdır. “Kaşkarlıq kaşkarlıqdır, lövhə yazmaq lövhə yazmaqdır da” – deyir. Lakin diqqət etsəniz

görəcəksiniz ki, dünyada onlarca üslub var və sənətlərin hər biri bir üslubdadır. Məsələn, almaniyalı bir yazıçı “İslam sənətkarlığı” adlı bir kitab yazıb və bu kitab son zamanlar dilimizə tərcümə olunmuşdur. Doğrusu, yaxşı kitabdır və hətta bir zaman onu verdilər ki, məclislərdə təbliğ edim. Lakin mənim işim təbliğ olmadığı üçün bu işi görmədim, indi də dilimə gəldiyi üçün söylədim. Hər halda İslam sənətkarlığına dair bir kitab yazmışlar və bu onu göstərir ki, İslam sənətkarlığının özünəməxsus üslubu vardır. İslam dünyasında İslam mədəniyyətinin özünəməxsus bir üslubu yarandı. Əlbəttə, İslam üslubu da bütün başqa üslublar kimi digərlərindən qidalana bilər, lakin özünün də istiqlaliyyəti var və özünəməxsus üsluba malikdir.

Bunlardan daha üstünü olan təfəkkür və düşüncə sistemlərinə gəldikdə, başı çıxmayan bir adam üçün Aristotel bir alim, filosof və mütəfəkkirdir; Əbüreyhan Biruni, İbn Sina, Platon, F. Bekon bir alim və mütəfəkkirdir, eləcə də S. Mil, Dekart və Hegel. Digər tərəfdən, başqa bir qrupa gəldikdə: Şeyx Səduq, Şeyx Kuleyni bir alimdir, Əxəvanüssəfa bir qrup alımlar idilər və hamısı da şəhə idilər, Xacə Nəsirəddin bir alimdir. Ancaq bələd bir şəxs bilir ki, bu alımların üslub və tərzləri arasında yerdən göyə qədər fərq vardır, bir alimin üslubu istidlali və qiyasi üslubdur, yəni bütün məsələlərdə Aristotelin məntiqini rəhbər tutur. Əgər təbabət elmini onun ixtiyarında qoysan, Aristotelin məntiqi ilə mənimsəmək istər, fiqhı ona versən, Aristotelin məntiqi ilə istidlal etmək istər, ədəbiyyatı, morfologiya və sintaktikanı ixtiyarında qoysan, Aristotelin məntiqini onda işlədər, çünki onun üslubu belədir. Başqasının üslubu – yeni alımların çoxu kimi – təcrübədir. Bunlar deyirlər ki, Əbüreyhan Biruninin üslubu daha çox hissi və təcrubi olmuşdur. Baxmayaraq ki, bunlar çağdaş və hər ikisi dahi idilər, birinin üslubu əqli, başqasının üslubu isə nəqli idi. Bəzilərinin əsla əqli üslubu olmur və bütün məsələlərdə

yalnız nəql olunmuşlara əsaslanırlar, nəql olunmuşlardan başqa heç nəyə etimad etmirlər. Məsələn, mərhum Məclisi təbabət elmini yazmaq istəsə də, nəql olunmuşlar, söylənilmişlər əsasında yazacaq və nəql olunmuşlara arxalandığı üçün ya düz olub-olmamasına çox əhəmiyyət verməz, ya da ən azı kitablarında hamisini toplayar. Əgər o, günlərin uğurlu, yoxsa uğursuz (səd və nəhs) olduğu barədə yazmaq istəsə, yenə nəql olunmuşlara istinad edər. Birinin üslubu nəqli, başqasının üslubu isə əqlidir; birinin üslubu hissi, başqasınınkı isə istidlalidir; birinin üslubu bu günkülərin dediyi kimi məsələn, dialektikdir, yəni şeyləri cərəyanda və hərəkətdə görür; başqasının üslubu durğunluqdur, yəni dünyanın nizam-intizamında əsla hərəkət görmür. Üslublar çoxdur.

İndi isə davranışlara gəlirik. Davranışlarda da müxtəlif üslublar var. Davranışları tanımaq, özü bir üslubiyyatdır. Əvvəla, bütün bunların bir ümmumiliyi vardır: Dünya şahları aralarında olan ixtilaflarla bərabər, ümmumiyyətlə, vahid bir üsluba, bir davranışa malik olurlar; filosofların özlərinə məxsus üslubları var, tərki-dünyaların özlərinə xas üslubları var, peygəmbərlərin, ümmumiyyətlə, müəyyən üslubları var və hər birisini ayrıca nəzərdə tutsaq (özünəməxsus üslubu olacaq). Məsələn, həzrət Peyğəmbərin (s) də özünəməxsus üslubu vardır.

Burada başqa bir məsələni də deməliyəm: sənətkarlıqda, şerdə, düşüncə sistemində, davranışlarda cürbəcür üslublar vardır. Bu söz, üslub sahibi olan adamlar haqqındadır. Adamların çoxunun əslində üslubu yoxdur, məsələn, şer deyən adamların çoxunun üslubu yoxdur və üslub bilməzlər. Bu sənətkarların çoxu (bəlkə də kubistlər də belədirlər) əslində üslubun nə olduğunu bilməzlər. Adamların çoxunun düşüncələrində üslub və məntiq yoxdur; bir dəfə nəqlə arxalanır; bir dəfə əqlə istinad edir; bir dəfə hissi olur, bir dəfə əqli. Bunlar məntiqə çatmırlar. Mənim məntiqdən aşağı

olanla işim yoxdur. Davranışda da təqribən heç birinin üslubu yoxdur. Əgər bizdən “davranış üslubunu söyle, yaşayış çətinliklərini həll etməkdə hansı üslubun var” soruşsalar, cavabımız yoxdur. Hər kəsin həyatda hər nə olursa olsun, müəyyən bir hədəfi var; birinin hədəfi yüksəkdir, birinin hədəfi alçaq, birinin hədəfi Allahdır, birininki dünya. Hər halda insanların hədəfi var. Bəzi adamların şəxsi məqsədlərinə çatmaq üçün üslubları yoxdur, bir üslub seçməmişlər, onun nə olduğunu bilmirlər; lakin xalqın az bir qisminin getdikləri yolda üslubları vardır. Xalqın azı bu cürdür, əksəriyyəti məntiq üslubundan aşağı səviyyədədirlər, necə deyərlər, işlərinə hərc-mərclik hakimdir, alçaq, axmaq və nadandırlar.

Peyğəmbərin (s) davranışı, yəni Peyğəmbərin (s) üslubu, əməldə öz məqsədi uğrunda istifadə etdiyi üslubdur. Bəhsimiz Peyğəmbərin (s) məqsədlərində deyildir; Peyğəmbərin (s) məqsədi hələlik bizə məlumdur, bəhsimiz Peyğəmbərin üslubunda, onun öz məqsədinə çatmaq üçün işlətdiyi üslubdadır. Məsələn, Peyğəmbər (s) təbliğ edərdi. Peyğəmbərin (s) təbliğ tərzi və üslubu necə idi? İslam Peyğəmbəri bir təbliğatçı olduğu halda, həm də öz cəmiyyəti üçün siyasi bir rəhbər idi. O, Mədinəyə gəldiyi zaman cəmiyyət təşkil etdi, hökumət qurdu və öz cəmiyyətinin rəhbəri oldu. Peyğəmbərin (s) cəmiyyətə başçılıq və rəhbərlik tərzi necə idi? Peyğəmbər (s) eyni zamanda qazi (hakim) idi və xalqın arasında qəzavət edərdi. Onun qəzavət tərzi necə idi? Peyğəmbərin (s) başqları (xalq) kimi, ailə həyatı, həyat yoldaşı və övladları var idi. Peyğəmbərin (s) “ailə saxlamaqda” üslubu necə idi? Peyğəmbərin (s) öz əshabı, yoldaşları, necə deyərlər, müridlərilə davranış tərzi necə idi? Peyğəmbərin (s) inadkar düşmənləri var idi. Peyğəmbərin (s) düşmənlərə yanaşma tərzi necə idi? Və başqa müxtəlif sahələrdə aydınlaşması zəruri olan onlarca çeşidli üslublar.

MÜXTƏLİF DAVRANIŞ TƏRZLƏRİ

(Üslubları)

Məsələn, bəzi ictimai-siyasi rəhbərlərin üslubları, yəni etimad etdikləri yalnız zoraklıqdır, zoraklıqdan başqa heç nəyə imanları və etimadları yoxdur. Onların məntiqi belədir: bir bənd *buynuz* iki arşın quyruqdan yaxşıdır, yəni zoraklıqdan başqa hər nə varsa, at getsin; bu gün dünyada amerikalıların işlətdiyi siyasət kimi. Onların inamı budur ki, çətinlikləri yalnız və yalnız zoraklıqla həll etmək olar. Bəzi adamlar isə siyasetdə və idarəcilikdə hər şeydən çox hiyləgərliyə etimad edirlər: İngiltərənin və Müaviyənin siyasəti kimi. Birinci zoraklıq siyasəti Yezid siyasəti idi. Yezid və Müaviyə hədəf baxımından eyni idi, hər ikisi qəddar idilər, qəddarların qəddarı; lakin Yezidin üslubu Müaviyənin üslubundan seçilir. Yezidin üslubu “oldürürmə, böldürürmə”, yəni zoraklıq idi, Müaviyənin üslubu isə hər şeydən artıq hiylə, aldatmaq, nifaq və hoqqabazlıq idi.

(Öldürürmə-böldürürmə Azərbaycan dilindən Fars dilinə keçmiş söz birləşməsidir və zoraklılığı göstərmək üçün işlənər- redaktör.)

Bir adamın da üslubu hər şeydən çox əxlaq (Müaviyənin əxlaq donuna girmiş hiyləgər üslubu yox), sədaqət, səfa və səmimiyyət dolu üslub ola bilər. Əlinin (ə) siyasetdəki davranışının Müaviyənin davranışını ilə fərqi bunda idi. Zamanın əksər adamları Müaviyənin siyasətini üstün tutub, “əsil siyasət, Müaviyə siyasətidir”, – deyirdilər.

Əliyə (ə) deyirdilər ki, “niyə Müaviyənin işlətdiyi üslubu işlətmirsən ki, işin baş tutsun? Sən işinin baş tutmasının fikrində ol, hər nə olursa, olsun”. Bir yerdə adam bir pul borc etməlidir, gərək bundan alıb, ona versin; bir yerdə də bir vədə verər, yalan da çıxsa, çıxıb; vədə verib, vəfa etməmək olar. Əhəmiyyətli olan işin uğurudur. İş o yerə çatdı ki, bəzilərində belə bir təsəvvür yarandı ki, Əli (ə) bu

yolları bilmir, Müaviyə zirək və zəkalıdır. Əlinin (ə) bu zirəklilikləri yoxdur. Əli (ə) buyurdu:

Allaha and olsun ki, Müaviyə məndən zəkali deyildir!

Niyə səhv edirsiniz? Təsəvvür edirsınız ki, mən hiylə işlətməyin yolunu bilmədiyim üçün işlətmirəm?!

O, hiyləgərlik və pozğunluq edir.

Əgər Allah hiyləgərliyi bəyənsəydi, onda dahi adlandırdığınız və Müaviyəni dahi bildiyanız kimi mənim dahi olub-olmadığımı görər və bilərdiniz ki, dahi kimdir: mənəm, yoxsa Müaviyə!

“Mən necə hiyləgərlik edim, bir halda ki, hoqqa, aldatma və hiylənin yaramaz və fisq-fücur olduğunu bilirəm. Bu fisq - fücurlar küfr dərəcəsindədir və qiyamətdə hər hiyləgər bir bayraqla məhsərə gələr. Mən heç vaxt hiylə işlətmirəm”.

Bunlara deyərlər üslub. Daha bir üslub özünü xəbərsizliyə vurmaqdır. Yəni zoraklığa, hiyləgərliyə, özünü ölüyüyə vurmağa, özünü tülkü ölümünə və xəbərsizliyə vurmağa arxalanmaq üslubu. Bir neçə il əvvəl bir qoca siyasetçi var idi ki, bu xüsusiyyətlə məşhur olmuşdu. Bilmirəm doğrudan da sadəlövh idi, ya yox? Lakin bəzi adamlar deyir, özünü sadəliyə vururdu. O, baş nazir idi. Böyük ruhanilərdən birini tutmuşdular. Bu işlər əlaqədar onun yanına getmişdilər ki, niyə tutublar? Demişdi “bu iş kimin əlindədir?” Məmləkətin baş naziridir, deyir bu iş kimin əlindədir? Kimə müraciət edim? Yaxşı, o da bir üslub seçmişdi, özünü axmaqlığa, nadanlığa vursun və bu yolla “öz ulağını körpüdən keçirtsin”. Qoy onun ulağı körpüdən keçsin, xalq ona axmaq da desə, eybi yoxdur. Bu da bir üslubdur: özünü tülkü ölümünə, axmaqlığa və xəbərsizliyə vurmaq. Bir qrup bu üslubla öz işlərini qaydaya salırlar. Bəzilərinin üslubu işləri bu gündən-sabaha salmaqdır və doğrudan da bu üsluba inanırlar. Bəzilərinin üslubu uzaqgörənlikdir, bəziləri öz üslublarında qəti və kəskindirlər;

bəziləri isə əksinə. Bəziləri fərdi üslubu seçmişlər, yəni özləri tək qərara gəlirlər, bəziləri isə təklikdə bir qərara gəlməyi əsla qəbul etmirlər. Hətta, iş özünə tamamilə aydın olduqda belə, təkbaşına qərara gəlmirlər. Bu hal xüsusilə əziz Peyğəmbərin davranışında qəribədir: Peyğəmbərlik məqamında, o məqamda ki, Peyğəmbərin səhabələrinin o dərəcədə ona imanları var idi ki, deyərdilər: əgər sən özümüzü dənizə atmağı əmr etsən, atarıq; eyni halda Peyğəmbər fərdi üslub götürməyə, təkbaşına qərara gəlmək istəmir, çünki bunun ən az zərəri ondan ibarət olardı ki, səhabəsinə şəxsiyyət verməmiş olacaqdı, yəni sanki onlara deyərdi ki, sizdə fikir, ağıl, şüur və düşüncə yoxdur. Siz bir alətsiniz; mən əmr, siz isə əməl etməlisiniz. Peyğəmbər öz fərdi nəzərinə əsasən əməl etsəydi, sabah rəhbər olan başqa hər bir adam deyə bilər ki, rəhbər fikir və nəzəriyyə verməli, tabeliyində olanlar isə yalnız iradəsiz alətlər kimi əməl etməlidirlər. Lakin Peyğəmbər (s) peyğəmbərlik məqamında bunu etmədi. O, şura təşkil edir, “Dostlar, nə etməliyik?” deyərdi. “Bədr” qarşıya çıxır, şura təşkil edir; “Ühud” qarşıya çıxır, şura təşkil edib deyir: “Bunlar Mədinəyə yaxınlaşmışlar, nə məsləhət görürsünüz? Mədinədən çıxıb onlarla döyüşək, yoxsa şəhərdə qalıb öz mövqeyimizi möhkəmlədək; bunlar bir müddət bizi mühəsirə edərlər, əgər müvəffəq olmasalar, məglub olub geri qayıdarlar”. Yaşlıların və təcrübəlilərin çoxu Mədinədə qalmağı məsləhət görürdülər. Bu iş, necə deyərlər, daha çox məğrur olan gənclərə toxunduğu üçün dedilər: “Mədinədə qalaq, gəlsinlər bizi mühəsirə etsinlər? Biz buna razı ola bilmərik, şəhərdən çıxıb hər cür olsa vuruşacağıq”. Tarix yazır ki, əziz Peyğəmbərin özü Mədinədən çöla getməyi məsləhət görməyib, deyirdi ki, Mədinədə olsaq, müvəffəqiyyətimiz daha çox olar, yəni yaşlılar və təcrübə görmüşlərlə eyni mövqedə idи, lakin gördü ki, əksəri gənclərdən ibarət olan yoldaşları deyirlər: “Yox, ey Allahın Peyğəmbəri, biz

Mədinədən çıxıb Ühud dağının yamaclarında onlarla döyüşək". İclas bitdi. Bir zaman gördülər ki, Peyğəmbər (s) yaraqlanıb çölə çıxdı və buyurdu: "Gedək eşiyyə." Bu nəzəri irəli sürənlər gəlib dedilər: "Ey Allahın Peyğəmbəri, sən bizdən nəzər istədiyin üçün belə nəzər verdik, lakin eyni halda biz sənin tabeçiliyindəyik, əgər məsləhət görmürsənsə, öz nəzərimizin əksinə olaraq, Mədinədə qalarıq". O həzrət buyurdu: "Peyğəmbər yaraqlanıb çıxdısa, yarağını soyunmağı düzgün olmaz. Şəhərdən çıxməq qərarına gəlmişiksə, çıxaq."

Bunu deməkdə məqsədim odur ki, bunlar müxtəlif üslublar olduğu üçün müxtəlif bölmələrdə araşdırılması yaxşıdır. Bunlar, sizə ərz etdiyim başlıqların ixtisarıdır. Bəlkə hər gecə bu hissələrlə əlaqədar Peyğəmbərin (s) üslubunu sizə bəyan etməyə müvəffəq olduq.

MÜSİBƏT

Zikr etməyin fəlsəfəsi

Bu günlər həzrət Zəhra salamullah əleyhaya aiddir. Bu məsələni dünən gecə gənclərdən biri soruşduğu üçün, demək istəyirəm. Əlbəttə, mən heç vaxt hər çıxışda hökmən müsibət zikr etməyi təkid etməmişəm. Əgər söz bir yerə yetsə və görsəm müsibətdən demək mənə qəbul etdirilməkdir, mən bu işi görmərəm. Lakin müsibət günlərində, işarə şəklində də olsa da, zikr edərəm. Bir gənc məndən soruştu ki, görəsən bu işin zərurəti və ya gözəlliyi varmı? Əgər imam Hüseyn (ə) məktəbinin (yolunun) dirilməsi lazımdırsa dirilsin, amma imam Hüseynin (ə) müsibətinin dirilməyi də lazımdır mı? Dedim: "Bəli, bu pak imamların bizə verdikləri əmrdir. Və bu əmrin hikməti var, o da bundan ibarətdir ki, hər bir məktəbin atifə yavanlığı olmasa və yalnız fikir və fəlsəfə məktəbi olsa, ruha bir o qədər də nüfuzu olmaz, lakin bir məktəbin atifədən ibarət yavanlığı olsa, atifə ona hərarət verər. Bir məktəbin mənası və fəlsəfəsi onu işıqlandırıar, o

məktəbə məntiq verər və onu məntiqli edər. Şübhəsiz, imam Hüseyn (ə) məktəbinin məntiqi və fəlsəfəsi var və bu, öyrənilməsi zəruri olan bir dərsdir. Əgər biz bu məktəbi sərf bir fikri məktəb kimi göstərsək, hərarəti və qaynarlığı alıñar və o köhnələr. Bu, olduqca böyük və dərin bir nəzəriyyə, eyni zamanda olduqca qəribə və məsum bir uzaqqörənlikdir. Deyiblər ki, həmişəlik olaraq bu yavanlığı - Hüseyn ibn Əli (ə), ya Əmirəl-möminin, ya iman Həsən (ə), yaxud digər imamlar və həzrət Zəhra salamullah əlehyanın müsibətini - xatırlamağı əldən verməyin. Bu atifə yavanlığını qoruyub saxlamalıyıq.

Bu günlər əziz Peyğəmbərin (s) vəfatı və həzrət Zəhranın (s) dünyadan getdiyi günlərin aralığında olan vaxt hökmən onların müqəddəs vücundlara məxsusdur, mən isə bir neçə kəlmə onların müsibətindən deyirəm. Yazmışlar:

“Atasından sonra Zəhranın (s) başına bağladıçı matəm dəsmalının açıldığını görmədilər. O, günü-gündən arıqlayıb, üzüldü, atasından sonra Zəhranın (s) gözü ağlar idi.” «Rükn» cümləsinin çox qəribə mənası var. “Rükn” - yəni təməl, dirək, yəni bir bina ki, dirəkləri var və bina onun üstündə dayanıb. Bədəndə ayaqlar və onurğa sümükləri insanın dirəyidir. Yəni insan sümük dirəyin üstündə dayanır. Bəzən cismi baxımdan bu dirək xarab olur. Ayaqları kəsilmiş, onurğa sütunu sindirilmiş insan kimi. Amma hərdən insan ruhi baxımdan elə əzilər ki, sanki üzərində dayandığı ruhi dirəklər xarab olmuşdur. Atasından sonra Zəhranın (s) belə təsvir etmişlər. Zəhra (s) və Peyğəmbər (s) bir-birini son dərəcədə sevirdilər.

Zəhra (s) övladları imam Həsən (ə) və imam Hüseynə (ə) baxanda, ixtiyarsız deyir: “Balalarım! O mehriban babanız, sizi dalına mindirən, sizi qucağına alan, mehribancasına əlini başınıza çəkən atanız haraya getdi?”

İKİNCİ ÇIXIŞ

SABIT ƏMƏLİ MƏNTİQ

Əvvəlcə bu gecə məqsədim əziz Peyğəmbərin (s) davranışının müxtəlif hissələrinə bir-bir girişmək olsa da, elə bir mətləb nəzərimə gəldi ki, onu dünən gecəki mətləblərin ardınca ərz etməyi lazım gördüm. Dünən gecə dedim ki, “seyr” “sirə” dən başqa bir şeydir. Seyr, yəni rəftar. Hər kəsin dünyada bir şəkildə danışışı olduğu kimi, rəftarı da var. Lakin davranış elə xüsusi üslub və metodlardan ibarətdir ki, üslub sahibləri öz rəftarlarında onu işlədərlər. Hamının rəftarı var, lakin davranışı yoxdur, yəni belə deyildir ki, xalqın hamısı öz rəftarlarında xüsusi bir məntiqi izləyib, elə üsullara əsaslansınlar ki, o üsullar onların rəftarında meyar olsun. Məntiqlə tanış olan fəndlər üçün bu iki cümləni deyib keçirəm: Fikri məntiqdə bütün adamlar fikirləşir, lakin hamı məntiqi düşünmür. Məntiqi düşünmək o deməkdir ki, insanın əlində məntiq elmində qəti olan bir sıra meyarlar olsun və onun düşüncəsi o meyarlara əsaslansın. Fikirləri o ölçülər və miqyaslarla uyğun olması üçün bu hesabı saxlayanlar çox azdır. Eləcə də az adam tapılar ki, rəftarlarının məntiqi olsun; yəni elə konkret ölçülərə malik olsun ki, heç vaxt o ölçü və üsuldan kənara çıxmasın. Bunları nəzərə alsaq, çoxlarının rəftarının, eləcə də fikirlərinin məntiqi yoxdur. Həm rəftarlarında, həm də sözlərdə anarxiya hökm sürür.

Bəhsimiz naqis qalmasın deyə, başqa bir mətləbi ərz edim. Bəzən elmi terminləri deyəndə, ixtisarla deməyə çalışıram ki, əksər dinləyicilərimizin vəziyyəti ilə uyğun olsun, lakin deməmək də mətləbi naqis edər, odur ki, demək məcburiyyətdə qalıram.

MƏNTİQİN NÖVLƏRİ

Hikmətdə və fəlsəfədə qəbul olunmuş normalara əsasən hikmət iki növə - nəzəri və əməli növlərə bölünür. İlahiyyat, riyaziyyat (hesab, həndəsə, astronomiya, musiqi) və təbii elmlərə (zoologiya və botanika) nəzəri hikmət və ya nəzəri fəlsəfə deyilir. Onun qarşılığında əxlaq, siyasət və evdarlığa əməli hikmət deyilir. Məntiqdə belə qayda olmasa da, bu söz məntiq haqqında da düzgündür. Yəni fəlsəfə iki növ (nəzəri və əməli) olduğu kimi, məntiq də, yəni bəşərin ölçüləri də iki növdür: nəzəri ölçülər (adi məntiqlər) və əməli ölçülər. Əməli ölçülər davranış (sirə) adlandırdığımız meyarlardır.

ƏMƏLDƏ SABIT BİR MƏNTİQƏ MALİK OLMAQ MÜMKÜNDÜRMÜ?

Əvvəlki bəhsdə dedik ki, bəzi adamlar məntiq sahibidir, bəziləri isə məntiq sahibi deyil. Burada bir məsələ qarşıya çıxır (və xüsusilə gənclərin diqqətinin bu mətləbə yönəlməsi ehtimalı çoxdur) ki, görəsən adam bütün zaman və məkan şəraitində vahid bir məntiqə malik ola bilərmi? Elə sabit və möhkəm bir məntiq ki, ondan kənara çıxmasın? Biz, Peyğəmbər (s) barədə deyirik ki, əziz Peyğəmbər (s) əməl və davranışda üslub və məntiq sahibi olan bir adam idi. Biz müsəlmanların vəzifəsi onun davranışını bilmək, əməli məntiqini (işdə ondan istifadə etmək üçün) kəşf etməkdir. Görəsən, bir insan ömrünün əvvəlindən axırına qədər elə bir məntiqə malik ola bilərmi ki, bu, onun üçün əsas olsun? Yoxsa bəşər ümumiyyətlə, bir məntiqə malik ola bilməz, yəni insan yaşadığı zaman və məkana, yaşayış şəraitinə, xüsusilə sinfi mövqeyinə tabedir və olduğu hər bir ictimai, iqtisadi vəziyyətdə məcburi olaraq müəyyən bir məntiqi izləyir? Bu, müasir dünyada irəli sürülen mühüm bir məsələdir. Marksizm bu əsasdadır. İctimai və iqtisadi şəraitdə, xüsusilə sinfi mövqe qarşısında fikir, əqidə və imanı əsas bilməyən marksizm deyir: Əsas etibarılə bir insan

müxtəlif şəraitdə eyni cür düşünə, vahid bir mənətiq işlədə bilməz; insanın sarayda və daxmada ayrı-ayrı mənətiqi var, sarayda bir cür düşünür, daxmada başqa cür; saray insana bir cür mənətiq verər, daxma isə başqa cür; həmişə zülm, işgəncə və sıxıntıda olub, müxtəlif məhrumiyyətləri dadmış və dadan bir adam, istər-istəməz müəyyən bir şəkildə fikirləşir, yəni yaşayış vəziyyəti onda müəyyən bir düşüncə tərzi yaradır. O, ədalət, bərabərlik və azadlıq deyir. Doğrudan da belədir. Çünkü vəziyyəti bunu tələb edir. Əgər bu adamın vəziyyəti dəyişsə, daxmada oturan adam saraya köçsə, yaşadığı torpaq ev sarayla əvəzlənsə, onun üçün xarici şərait, buna müvafiq olaraq fikri də dəyişər və deyər ki, yox, deyilən bu sözlər düz deyil, şərait ayrı bir şeyi tələb edir. Musavat (Bərabərlik.red) bir o qədər də düz söz deyil, bir az azadlıqların qarşısını almaq lazımdır. O, ədaləti də ayrı cür təfsir edər. Yəni yaşayış vəziyyəti istər-istəməz dəyişildiyi üçün, mənafə və məsləkləri də dəyişir. İnsan öz mənafə və məsləhətindən əl çəkə bilmədiyindən (fikri də dəyişilir). Bu ideyaya görə insanın fikir əqrəbi belə düzəldilmişdir ki, onun maqniti öz mənfəətləridir: mənafeyi məhrum sinfin mənafeyi istiqamətində olduqda, bu “əqrəb” məhrum siniflərin xeyrinə fırlanır; manafeyi dəyişdikdə və o, varlı təbəqəyə daxil olduqda isə fikir əqrəbi də istər-istəməz, məcburi olaraq varlı təbəqənin istiqamətində fırlanar.

TƏLƏBƏNİN HEKAYƏSİ VƏ NAMAZDA İQTİDA ETMƏK

Keçmişdə bəzi sözləri zarafat hesab edərdik, indi görürük ki, bəziləri bu zarafatlara əsaslanaraq bir fəlsəfə düzəltmişlər; deyirlər ki, bunlar zarafat deyil, ciddidir. Məşhəd tələbələri zarafatyana deyirdilər ki, bir tələbə deyirmiş: “Mən həmişə mənə pul verən ağanın dalında namaz qılarım və namazım da düzdür”. Ona deyəndə ki, “pul verən adama iqtida etməyin pula iqtida etməyin kimidir”. Deyirmiş: “Hər kim mənə pul verməsə, buna görə onu

günahkar, fasiq sanıram. Odur ki, ona iqtida etsəm, namazım batıl olar, amma mənə pul verən kimi əqidəm də dəyişir, o dəqiqdən onun adil olduğuna inanıram. Onda namaz qılsam, namazım düzdür, çünkü mənim əqidəm pula tabedir. Əgər bir kəs mənə pul versə, əslində əqidəm bu olar ki, o adildir, əgər verməsə əqidəm bu olar ki, o, günahkar və fasiqdir. Buna görə də heç vaxt mənə pul verməyənin dalında namaz qılmamalıyam, çünkü namazım batıl olar və hər kim mənə pul versə, mən də onun arxasında namaz qılsam, namazım düz olar.” Biz həmişə bunu bir zarafat hesab edərdik, indi görürük ki, yox, bunun özü dünyada bir fəlsəfədir. Bəşərin fikir əqrəbi belə tənzim edilmişdir ki, öz mənafeyi və məsləhəti istiqamətindən başqa istiqamətdə düşünə bilməz, bu, tarixin, iqtisadın cəbridir və daha başqa bir yol yoxdur.

BU NƏZƏRİYYƏNİ RƏDD EDƏN TARİXİ NÜMUNƏLƏR

Bu da bir iddiadir və bu kimi iddiaların düz, yaxud səhv olduğunu necə bilmək olar? Biz əməldə bunu bilməliyik ki, sınaqdan keçirib görək doğrudan da belədirmi? İnsan fəndlərini imtahan edib görək doğrudanmı insanın vicdanı bu dərəcədə mənafə və mənfəətlərin oyuncağıdır? Doğrudan da bəşərin quruluşu belədir? Bəşərin vicdanı bu əndazədə onun mənafeyinin oyuncağıdır? Görəsən bu, bəşər üçün ən böyük təhqir deyilmi? Görəsən, bu nəzəriyyə insanlığa yüz faiz zidd olan bir nəzəriyyə deyilmi? Gedib gəzirik, insafla yanaşanda görürük ki, məsələ bu cür deyildir. Şübhəsiz ki, məntiqsiz və imansız adamlar belədirler, lakin onların ziddinə tapacağımız yüzlərcə dəlil bu vəziyyətin ümumilikdə hamiya şamil olduğunu göstərmir.

ƏLİ ƏLEYHİSSƏLAM

Əliyyəl-Vərdi adlı bir ərəb yazarı vardır ki, əslİ İraqlıdır. Bu adam universitet müəllimi idir və təqribən iyirmi il əvvəl onun bəzi kitabları çap olundu və sonradan onların bir hissəsi farscaya tərcümə edildi. O, şiadır və eyni zamanda marksizmə meyl göstərmışdır. Onun kitabında həm şia məzhəbinin, həm də marksizmin tamayülləri var. Azacıq dini meyilləri olduğuna görə, bəzi yerlərdə marksizmin ziddinə danışır. O deyir: “İnsafla desək, Əli (ə) öz həyatında marksizmin “bir insan sarayda və daxmada eyni cür fikirləşə bilməz, istər-istəməz fikri dəyişilər və fikir əqrəbi ictimai vəziyyətin istiqamətinə yönələr” prinsipini sarsıtdı. Əlinin (ə) həyatı göstərdi ki, məsələ bu cür deyil. Çünkü biz Əlini (ə) iki müxtəlif sinfi-ictimai vəziyyətdə görürük, həm sıfır yaxın həddə, həm də ən yüksək nöqtədə – yəni bir gün Əlini (ə) bir fəhlə, kasib və sadə bir əsgər simasında görürük, bir şəxsin simasında ki, səhər evindən çıxıb kəhriz qazmağa, ağac əkməyə, əkinçilik etməyə və bəzən də muzd ilə işləməyə, bir fəhlə kimi zəhmət çəkib muzd almağa gedir. Əlini (ə) biz bir fəhlə simasında görürük və həmçinin görürük ki, bir cür düşünür. Sonralar İslam genişləndikdə (və müsəlmanların ixtiyarından çoxlu sərvət olduqda və hətta xəlifəlik zamanında Əli (ə) elə həmin cür düşünür). Əlbəttə, İslam genişləndikcə islam dünyası varlandı və çoxlu qənimətlər gəlməyə başladı. Bunu biz də qəbul edirik ki, İslam dünyasına sərvət seli axdıqda, yüzlərcə müsəlmanın imanını da özü ilə apardı. Biz var-dövlətin əksəriyyətə təsir etmək təsirini inkar etmirik, lakin bunu ümumi bir prinsip kimi də qəbul etmirik. Zübeyr imanlı bir müsəlman idi. Zübeyri hansı məsələ korladı? Onun ətəyinə tökülrək, min at, min qulam və neçə-neçə ev sahibi edən böyük sərvət və saysız hesabsız qənimətlər! Bir ev Misirdə, biri Kufədə, biri Mədinədə. Təlhəni nə fasid etdi? Elə bunlar, Peyğəmbərin (s) bir çox başqa səhabələrini,

şübhəsiz, ya mənsəb və xəlifəlik, mənsəb arzusu və mənsəb tamahı fasid etdi, ya da pul və sərvət. Lakin əgər bu prinsip doğru olsaydı, onda Peyğəmbərin səhabələri, Alah eləməmiş, bir yol ilə gedərkən pul və mənsəb əldə etdikdə, bu pul və mənsəb hamisini bir cür hərəkətə gətirməli olacaqdı. Lakin biz görürük ki, bu arada elə dirəklər də vardır ki, bu böyük sellər gəldikdə onları tərpədə bilmədi.

SƏLMAN

Bu cah-cəlal, mənsəb və sərvətlər təkcə Əlini (ə) deyil, onun şagirdlərini də tərpədə bilmədi. Səlmanı zərrə qədər dəyişdirə bildimi? Mədainin hakimi Səlman Peyğəmbər zamanındaki Səlman idi. Xəlifə Səlmani Mədainə hakim etmişdi, çünki o, İranlı idi və Mədain də necə deyərlər, əski İranın paytaxtı idi və xəlifənin siyasəti iranlıların özlərindən bir müsəlmani vali göndərməyi tələb edirdi ki, onlar irqi cəhətdən vəhşətə düşməsinlər, “nə üçün buraya bizim irqimizdən gəlmədi” deməsinlər. Səlmanı göndərdi, onlar görsünlər ki, öz irqlərindən tam mənası ilə mömin bir fərd elə bir yerə hökumət etməyə gəlib ki, orada Ənuşirəvan, orada Xosrov Pərviz minlərlə qul və kənizlərlə hökmranlıq etmişdir, orada minlərlə çalğıçıları ilə Yezdgird hökmranlıq etmişdir ki, təkcə on-on iki min nəfər qadın onun hərəmxanasında dustaq və giriftar idi. Bəli, həmin islam təbiyəsi almış iranlı Səlmanın hakimiyyətinin əvvəlindən axırına qədər bütün ev vəsaiti dala almalı bir şələ təşkil edirdi, yəni vəsaitini topladıqda, özü dalına alıb hərəkət edərək oradan gedə bilərdi. Butün bunlar fəthlərdən və çoxlu qənimətlər gələndən sonra idi.

ƏBUZƏR

Əliyyəl-Vərdi deyir: “Əlinin (ə) həyatı Marksın nəzəriyyəsini pozdu.” Mən deyirəm: “Səlmanın həyatı da Marksın nəzəriyyəsini pozdu, Əbuzərin yaşayışı da.” Əbuzər Osmanın xəlifəliyinin ortalarına qədər yox idimi? O zaman ki, başqaları xəlifədən yüz min dinarlıq pullar və yüz min dirhəmlək mükafatlar alıb ciblərini doldurur və özləri üçün qoyun sürünləri, at ilxiləri, qullar və kənizlər əldə edirdilər. Əbuzərin əmr be məruf və nəhy əz münkərdən başqa bir şeyi yox idi. Osman nə qədər çalışdı ki, zərəri yüzlərlə qılıncdan çox olan bu dili bağlaşın, mümkün olmadı. Onu Şama sürgün etdi, olmadı, gətirib döydürdü, yenə olmadı. Osmanın bir qulamı var idi, ona bir kisə pul verib dedi: “Əgər bu pul kisəsini Əbuzərə verib onu qane edə bilsən (ki, bu pulu bizdən alsın,) səni azad edərəm.” Qulam yağlı dil ilə Əbuzərin yanına gəldi, nə qədər çalışdı və hər cür məntiq işlətdisə, Əbuzər dedi: “Bu nə puldur ki, mənə verir? Əvvəlcə bu aydınlaşmalıdır: mənim haqqımı vermək istəyirsə, başqalarının haqqı necə olsun? Başqalarının haqqını verirmi ki, mənim də haqqımı versin? Bu, başqalarının payıdırsa, oğurluqdur, mənim payımdırsa, hanı bəs başqalarının payı? Başqalarının malını verirsə, mənim malımı da versin, qəbul edərəm, lakin nə üçün yalnız mənə vermək istəyir?” Qulam hər nə etdisə, Əbuzər qəbul etmədi. Nəhayət, bu qulam dini yolla danışüb dedi:

– Əbuzər! Ürəyin bir qulun azad olmasını istəmirmi?

Əbuzər dedi:

– Niyə, çox da ürəyim istəyir. Qulam dedi:

– Mən Osmanın qulamıymam, Osman mənimlə şərt kəsib ki, sən bu pulu alsan, məni azad edəcək. Mənim azad olmağima görə bu pulu al.

Əbuzər dedi:

– Ürəyim çox istəyir ki, sən azad olasan, lakin çox təssüsüf ki, bu pulu alsam, sən azad olarsan, lakin mən özüm Osmanın qulu olaram.

PEYĞƏMBƏRİ-ƏKRƏM

Əliyyəl-Vərdi deyir: “Əlinin (ə) əməli həyatı bu nəzəriyyəni pozdu.” Mən ərz edirəm ki, təkcə Əlinin (ə) yaşayışı deyil, ondan əvvəl Peyğəmbərin (s) həyatı da bu nəzəriyyəni rədd etdi. Şəbi Əbitalib Peyğəmbərinə də baxın, vəfat gününün Peyğəmbərinə də.

Şəbi Əbitalibdə Peyğəmbər az saylı səhabələrilə bir dərədə yaşayır. Su, yemək və ehtiyac duyulan başqa şeylər onlara çatmir, yaşayışları o qədər ağırdır ki, müsəlman olduqlarını gizli saxlayan bəzi müsəlmanlar, şebdə olan bəzi müsəlmanlarla, xüsusilə Əli (ə) ilə əlaqə yaradır və gecənin qaranlığında dalda-bucaqda bir dağarcıq yemək gətirirdilər. Müsəlmanların hər birisi yalnız acliğinin qarşısını almaq üçün bu yeməklərdən bir az yeyirdilər. Həmin şəraitdə yaşayan Peyğəmbər, hicrətin onuncu ilində elə bir vəziyyətdədir ki, dünya hökumətləri onu nəzərdən qaçıra bilmir və onu özlərinə təhlükə hesab edirlər. Bu zaman bütün Ərəbistan yarımadasının onun nüfuzu altına keçməsi bir yana qalsın, üstəlik dünya siyasətçiləri hesab edirdilər ki, yaxın gələcəkdə o, Ərəbistan yarımadasından çıxaraq onlara tərəf gələcəkdir. Eyni halda, hicrətin onuncu ilinin Peyğəmbəri ilə Şəbi Əbitalibdən gələn besətin onuncu ili Peyğəmbəri ruhiyyə baxımından zərrə qədər dəyişilməmişdi.

Hicrətin təqribən onuncu ilində qüdrətinin çoxaldığı və şöhrətinin hər yana yayıldığı zamanda bir bədəvi ərəb Peyğəmbərin hüzuruna gəlir. O, Peyğəmbərlə danışmaq istədikdə (Peyğəmbərin barəsində) eşitdiklərinə görə Peyğəmbərin zəhmi onu basır, dili tutulur. Peyğəmbər narahat olur və öz-özünə “Məni gördüyündənmi dili tutulub?” deyir. Dərhal ərəbi qucaqlayıb, elə bağırına basır ki, bədəni onun bədənini hiss etsin və deyir: “Qardaş! Narahat

olma, de, nədən qorxursan?” Mən sənin xəyal etdiyin zalimlərdən deyiləm, şah deyiləm, mən o arvadın oğluyam ki, öz əlilə keçinin döşündən süd sağırdı. Mən sənin qardaşın kimiyəm, könlün hər nə istəyirsə, de.”

Görəsən bu vəziyyət, bu qüdrət, bu nüfuz, bu vüsət və bu imkanlar zərrəcə Peyğəmbərin ruhunu dəyişdirə bilmisdirmi? Əsla yox! Ərz elədim ki, təkcə Peyğəmbər belə deyildi, Peyğəmbərin və Əlinin məqamları bu sözlərdən çox yüksəkdir; səlmanların, əbuzərlərin, əmmarların, üveyisi-qərənilərin və yüzlərcə bu kimilərinin adını çəkə bilərik.

SEYX ƏNSARI

Zamanla irəliləyib şeyx ənsarılərə çatdıqda, onun simasında bir kişini görürük ki, bütün şıə dünyasının mərcəyi, müctəhidi olduğu halda öləndə, dezfullu yoxsul bir tələbə kimi Nəcəfə getdiyi vaxtdan əsla fərq etməmişdi. Onun evinə baxmağa getdikdə, görülər ki, yoxsul bir fərd kimi yaşayır. Bir nəfər ona deyir:

– Ağa, sən böyük qəhrəmanlıq göstərisən, bütün bu pullar sənin əlinə keçir. Amma sən heç ona əl də vurmursan.

Deyir:

– Nə qəhrəmanlıq etmişəm?

Deyirlər:

– Bundan da böyük qəhrəmanlıq ola bilər?

Deyir:

– Mənin işim daha çox Kaşan çarvadarlarının işinə oxşayır. Kaşan çarvadarlarına pul verirlər ki, gedib İsfahanдан əmtəə alıb Kaşana gətirsinlər. Heç görmüsünüzmü onlar xalqın puluna xəyanət etsinlər? Mən bir əmanətdaram, haqqım yoxdur ki, (xalqın malına əl uzadım). Bu, elə də böyük iş deyil, sizin nəzərinizə çox böyük gəlmışdır.

Müctəhidliyin o ali məqamı bu böyük kişinin ruhunu zərrəcə öz təsiri altına ala bilmir.

Buna görə də “görəsən bəşər əməli məntiqində sabit, ahəngdar və dəyişməz ola bilərmi” – sualının cavabını necə verə bilərik? Fərdlərin üzərində iş aparmalıyıq. Cənab Marks səhv etmişdi, onun mütaliəsi naqis idi. İslam tarixini düzgün adamların üzərində deyil, Mərvan-Həkəm, Osman, Zübeyr, Təlhə və dünyanın minlərlə bu kimi adamlarının üzərində mütaliə edib, bu sözləri demişdir. Həqiqi möminlərin üzərində mütaliə etsəydi, heç vaxt bu sözləri deməzdi.

Deməli bu bir əsldir: “Dünyada elə fəndlər var (və əziz Peyğəmbər də onların başında dayanır) ki, əməli məntiqə-davranışa malikdirlər, bir sıra meyar sahibidirlər ki, o meyarların xilafına davranmırlar, yəni ictimai şərait, iqtisadi vəziyyət və sinfi mövqelər o meyar prinsiplərini onların əlindən almağa qadir deyildir.

DƏLİL VƏ ŞER

Bizim nəzəri məntiqimizdə dəlil də var, şer də. Dəlil riyaziyyatda bir mövzunu sübut etmək üçün gətirilən dəlillər kimidir. Riyaziyyat oxuyan bir şagirdi nəzərdə tutaq ki, üçbucağın əsaslarını ona izih edirlər. Ona dedikdə ki, üçbucağın bucaqlarının cəmi 180 dərəcədir, onların 181 və ya 179 dərəcə olması qeyri-mümkündür, bu işi dəlillə isbat edirlər. Dəlili dedikdə, şagird onun düzgün olduğunu duyur. Görəsən, riyaziyyat müəlliminin elə bir qüdrəti varmı ki, öz istəyi ilə bir dəfə üçbucağın bucaqlarının cəminin iki düzbucağı – 180 dərəcəyə bərabər olması barədə dəlil gətirsin, bir dəfədə üçbucağın bucaqlarının cəminin 120 dərəcə olmasına başqa bir dəlil gətirsin? İxtiyar onda deyil. Əqli-nəzəri əsaslar insanın ixtiyarında deyil, bəşər onlara tabe olmalıdır. Əgər Eynşteyn də dünyaya gəlib elə bir dəlil gətirmək istəsə, bir şagird onu məglub edə bilər. Niyə? Ona görə ki, məntiqsiz danışır, məntiqsiz sözü isə ağıl qəbul etməz. Ağıl qəbul etməyən şeyin əleyhinə dünyanın ən güclü adamları da danışa bilməz, çünkü söz dəlil-sübutdan gedir.

Şerə gəldikdə isə, o, insanların ixtiyarında olan mum kimi bir şeydir. İnsan istədiyi hər bir mövzu haqqında təşbeh, istiarə və xəyali bir şey yarada bilər. Şerdir də, məntiq və dəlil deyil ki! Məsələn, şairə deyirlər filan şeyi təriflə, o da tərifləyir; deyirlər həmin şeyi pislə, pisləyir. Bir gün Firdovsinin sultan Mahmuddan xoşu gəlir, onu tərifləyir, özü də nə tərif:

“Dünyaya malik olan böyük şah Mahmud qoyun ilə qurdu birlikdə su içən yerə gətirir.”

Bir gün də ondan acığı gəlir, inciyib yazır:

“Əgər şahın anası xanım olsaydı, mənim dizimə qədər gümüş və qızıl olardı.”

Elə bil ki, şah çörəkçi oğludur ki, çörək tikəsinin qiymətini mənə vermişdir.”

Bir şairə desən ki, səyahəti tərifləsin, deyər: – Bəli, səfərə çıxmaq yaxşıdır. Bir yerdə qalmaq necə də mənasızdır!

Əgər ağaç mütəhərrik olaraq yerbəyer, dolansayıdı, balta və dəhrə ilə kəsilməzdi.

Bu ağacı ki, görürsən, hey gəlib, baltalayırlar, ona görədir ki, bir yerdə dayanıb, əgər gəzib-dolaşsaydı, bu hala düşməyəcəkdi. Bunun əksinə olaraq, şairə desən ki, şer yaz ki, adamın bir yerdə ağır oturub batman gəlməsi yaxşıdır. Deyər: “Bəli, bu qədər vüqarlı dağın əzəməti, yerində sabit olduğuna görədir; lakin heç kimin saymadığı həmin küləyin hörmətsizliyi daim hərəkətdə olduğundan irəli gəlir.” Belə yazmaq, yəni xəyalda bir şeyi bir şeyə bənzətmək. Mən hər nəzmə şer demirəm, mənzum kəlamin bəhsı ayridir, məntiq termini ilə olan şeri deyirəm, yəni xəyal ilə məsələləri nizam-intizama salmaq. Xəyalın ölçü və meyari yoxdur.

Şahlardan birinin xeyli müddət gizlənmiş bir düşməni var idi, nəhayət, onu tutub dara çəkdi və uzun müddət darda qaldı. Dara çəkilmiş adamın şair müridi var idi, onu mədh edən bir şer yazıb xalq arasında yaydı, ancaq şeri yazanın

kim olduğunu heç kəs bilmədi. Əlbəttə, sonralar məlum oldu. O, şerlərin birində deyirdi:

Yüksəklik həyatda və öləndə də,
Canıma and olsun, şərəfli işdir.

Dedi: “Bəh bəh! Həyatda qədir-qiyəmtlə yaşıdı, öləndə də ucada, yüksəkdə (yəni dar ağacında) idi. Onu dara asdırın dedi: “Könlüm istəyirdi ki, məni dara asaydilar və bu şeri mənim mədhibimdə deyəydilər. Şerdir də, hər cür demək olar.”

Fərdlərin əməli məntiqi də belədir: Dəlil kimi bərk və möhkəmdirlər, heç bir qüvvə izlədikləri üsul və əsasları onalardan almağa qadir deyil; zor da mahaldır, tamah da mahaldır, ictimai şərait də, iqtisadi vəziyyət də və sinfi vəziyyət də mahaldır. Dəlil və riyazi üsullar kimi möhkəm üsullar fərdin ixtiyarında deyildir ki, istədikdə dəyişsin, ixtiyarı, hissərlə əlaqədar deyil. Belə möhkəm üsullar Peygəmbər (s)də, Əli (ə)da, Hüseyin (ə)da, hətta onların yolunu izləyənlərdə (Səlman, Əbuzər, Əmmar və Miqdad, Şeyx Mürtəza Ənsari) də vardır. Lakin bir qrup adamların yaşayışlarındakı üsulları bir şairin düşüncə üsulu kimidir; ona pul versən, fikri dəyişilər, ona vəd versən fikri dəyişilər, çünki onun fikrinin səbəbi və əslİ yoxdur. Demək, əziz Peygəmbərin (s) davranışının müqəddiməsində bizim üzərndə bəhs edəcəyimiz mühüm mətləblərdən biri bundan ibarətdir:

“Görəsən, İslam məktəbi belə bir məktəbdirmi ki, onun sayəsində insan nəzəri məntiqdə polad kimi sarsılmaz olduğu kimi, əməli məntiqdə də heç bir qüvvə onu sarsıtmağa qadir olmasın?”

İman fəslində deyilən mömin heç bir güclü küləyin tərpədə bilmədiyi bir dağ kimidir.” (Söz həmin mənadadır). O şiddətli küləklər nədir? Şiddətli küləklərin bir növü

bunlardır; birisini məhrumiyyət yerindən tərpədər, başqasını isə asudəlik və xoşgürənlilik.

Quran deyir: “Bəzi adamlar iman və haqq yolu ilə o vaxta qədər gedərlər ki, mənfəətləri o yolda təmin olunsun, elə ki, zərər gördülər, üz çevirərlər. Bunlar iman deyil”.

ZAHİDLİYİN TƏRİFİ

Mövlayı-müttəqiyən Əlinin (ə) Nəhcül-bəlağədə zahidlik barəsində bir cümləsi vardır ki, ondan yaxşısını demək olmaz. Zahidliyin tərifini Əlidən (ə) eşitmək lazımdır. O həzrət buyurdu:

“Zahidlik Quranın iki cümləsində bəyan olunmuşdur.” (Yəni zahidlik quru və boş müqəddəslik deyil, zahidlik insanın ruhuna bağlıdır.) Allah-təala Hədid surəsində buyurur:

“Bu, ona görədir ki, itirdiyinizdən kədərlənməyəsiniz, tapdığınızdan isə sevinib qürrələnməyəsiniz”.

Bu mərhələyə çatdıqda, yəni varlı olduğunuz halda dünyانız sizdən alınsa, kədərlənməyin, dünyanın qəmi sizi çulğamasın; yoxsul olan vaxt dünya birdən sizə üz gətirsə, sevinməyin. Əli (ə) zahidliyi belə tərif edir ki, bu tərifi Marks kimilər bəşər barəsində təsəvvür edə bilmirlər. Onlar deyirlər: “Mahaldır ki, bəşər Əlinin (ə) dediyi kimi zahid olsun; yəni qeyri-mümkündür ki, bəşər öz sinfi mənafeyindən üstün bir şəxsiyyətə malik olsun.” Lakin İslam məktəbi bu əsasa inanır. İslam məktəbi, yaxud bu günün termini ilə islam humanisti və əsil müsəlman bu fikirdədir ki, insan zahid ola bilər. Lakin biz adlarını zahid qoyduğumuz kimi zahid yox, Əlinin (ə) tərif etdiyi zahid kimi, “İtirdiyindən kədərlənməyən və tapdığından sevinməyən.”

Deməli, belə nəticə çıxır ki, davranış, yəni əməli məntiq nəzəri məntiqdən ayrıdır. İnsan ictimai, iqtisadi və digər müxtəlif sinfi mövqeyə malik olmasına baxmayaraq, sabit bir məntiq sahibi ola bilər. Yəni İslamin nəzəri belədir və islam

məktəbində həqiqi tərbiyə olunanlar göstərmişlər ki, bəşər belə ola bilər.

METODOLOGİYA

Nəzəri məntiq kimi əməli məntiqdə də müxtəlif üslubların olduğunu qeyd etdik. Yəni insanların axtardığı həll yolları bir-birindən fərqlənir. Misal olaraq dediyimiz kimi, birinin məntiqi zoraklıq, başqasınınkı məhəbbət, əxlaq və mehribanlılıq, üçüncüsünün məntiqi isə uzaqqörənlik və tədbirdir; o birisinin məntiqi hiylə və aldatmaq, başqa birisinin məntiqi özünü ölülüyə vurmaq, ölü kimi olmaq. İndi sözümüz qalanında bunu qeyd edim ki, nəzəri məntiqdə bir qrup qiyasi məntiq, bir qrup isə təcrübi və hissi məntiq, başqa bir qrup isə statistik məntiq tabeliyində olmuşlar. Qiyasılər təcrübiləri rədd edir, təcrübilər də qiyasıləri. Vəziyyət bu halda idi. Son əsrəki yaxşı işlərdən biri bu oldu ki, “metodologiya” adlı bir elm, yəni “metodu tanımaq” elmi meydana gəldi. Bu elm deyir: qiyasi metodu tutub başqa metodları rədd edənlər səhv edirlər; təcrübi metodu tutub, qiyasi metodu rədd edənlər də səhv edirlər; eləcə də məsələn, statistik metodu deyil, dialektik metodu doğru bilənlər səhv edir. Əsas şey budur ki, insan hər metodun öz yerini tanısın ki, hara qiyasi üslubun yeridir, hara təcrübi üslubun və hara başqasının yeri. Bu müqəddiməni ona görə ərz etdim ki, əməli məntiqdə də məsələ eynilə belədir. Nəzəri məntiqdə bir sıra üslublar tamamilə rədd olundu, çünki onlar elmi üslub deyildi. İnsan elmi məsələlərdə başqalarının, hətta böyük şəxsiyyətlərin dediklərinə etimad etmək istəsə, bu, səhvdir; məsələn, filan sözü Ərəstun dediyi üçün, başqa cür ola bilməz. Heç bir alimin söylədiyi dəlil ola bilməz.

GÜNLƏRİN MÜBARƏKİ VƏ NƏHSİ

Əməli məntiqdə də üslubların çoxu rədd edilmişdir, İslam da onları rədd edir. Məsələn, görəsən Peyğəmbər öz üslub və davranışında günlərin mübarək, yaxud nəhs

olduğunu nəzərə alırdımı? Bu özü bir məsələdir. Peyğəmbərin davranışını əvvəldən axıra qədər nəzərdən keçirək, şielərin və sünnilərin Peyğəmbərin həyatı barədə yazdıqları bütün kitabları araşdırıb görək ki, əziz Peyğəmbər öz üslub və davranışında istifadə etdiyi vasitələrdən biri də günlərin mübarək və ya nəhs olması idi, yoxsa belə deyildi? Məsələn, deyirdimi bu gün bazar ertəsidir, səfərə çıxmaq yaxşı deyil; yaxud bu gün Novruz bayramının on üçüdür, hər kim eşiyyə getməsə, boynu sınar, özü də bir yerdən deyil, on üç yerdən? Görəsən belə sözlər varmı? Əlinin (ə) davranışında necə? İmamların davranışında necə? Biz Peyğəmbər, yaxud pak imamların bu sözlərdən zərrə qədər istifadə etdiyini yox, əksini görürük. Nəhcül-bəlağədə vardır ki, bir zaman Əli (ə), Xəvaric müharibəsinə getmək qərarına gəldi. Səhabələrdən Əşəsi Qeys tələsik gəlib dedi:

– Ey Əmirəl-möminin! Rica edirəm səbr edib hərəkət etməyin! Mənim münəccim olan qohumlarımdan birinin deməyə sözü var. Buyurdu:

– De gəlsin! Münəccim gəlib dedi:

– Ey Əmirəl-möminin! Mən münəcciməm, günlərin mübarək və ya nəhs olduğunu biliyəm. Öz hesablarimdə bu nəticəyə gəlmışəm ki, əgər siz indi yola düşüb müharibəyə getsəniz, mütləq məğlub olarsınız və səhabələrinizin çoxu öldürülər. Əli (ə) buyurdu:

– Sən təsdiq edəni Peyğəmbər danır.

Bu axmaq sözlər nədir?! Ey mənim səhabələrim!

Bismillah deyib gedin. Allahın adı ilə, Allaha etimad və təvəkkül edərək yola çıxın. Bu şəxsin nəzərinin əksinə olaraq, bu saat yola düşün. Bildiyimiz kimi, Əli (ə) heç bir müharibədə bu vuruş qədər fateh olmadı.

“Vəsail”də belə bir hədis var ki, bir gün Əbdül-Məlik İbni Əyən İmam Sadıqin (ə) hüzuruna gəlir. Əbdül-Məlik “Zürarə”nin qardaşı, özü də böyük rəvayətçi və alim idi. O, münəccimliyi oxumuşdu və buna görə də belə şeylərə əməl

edərdi. Yavaş-yavaş hiss etdi ki, özünə bir müsibət düzəltmişdir. Məsələn, evdən çıxanda, birdən görür ki, Qəmər (Ay) əqrəb bürcündədir ürəyində deyir: “Əgər getsəm, elə olacaq, belə olacaq”. Bir gün görür ki, filan ulduz qarşısından çıxdı. Yavaş-yavaş yazılı özü hiss etdi ki, əli-qolu tamamilə bağlanır. Bir gün İmam Sadiqin (ə) hüzuruna gəlib ərz elədi: “Ey Peyğəmbərin oğlu, mən nücum əhkamına qapılmışam, bu sahədə kitablarım var. Yavaş-yavaş hiss edirəm ki, xəstəliyə tutulmuşam. Bu kitablara baxmayınca, heç bir işdə qərara gələ bilmirəm, nə edim?” İmam Sadiq (ə) təəccübə buyurdu:

– Sənin kimi bir səhabə, sənin kimi bir hədisçi belə şeylərə əməl edər?

– Bəli, ey Peyğəmbər oğlu. İmam (ə) buyurdu:

– İndi qalx və get evə, çatan kimi həmən bu kitablara od vur, daha görməyim ki, bu sözlərin hətta bircə kəlməsinə əməl edəsən.

Bu barədə olan rəvayətlərlə yanaşı, bir sıra başqa rəvayətlərimiz də vardır ki, Təfsir-əl-mizan kitabında, “Füssilat” surəsinin nəhs günlərdə ayələrinin təfsirində yazılmışdır. Pak Əhli-beytdən qalmış rəvayətlərin məcmusundan bu mətləb anlaşılır ki, ya əsasən bu işlərin təsiri yoxdur və ya əgər təsiri də olsa, Allaha, Peyğəmbərə, və Əhli-beytə təvəkkül etmək, bunların təsirini aradan aparan. Buna görə də, bir müsəlman, həqiqi siə əməldə bu işlərə etina etməz. Səfərə çıxmaq istəyirsə, sədəqə verər, Allaha, Allahın övliyasına təvəssül edər və bu işlərin heç birisinə etina etməz. Hamisindən yaxşısı budur ki, Peyğəmbərin və pak imamların tarixinə baxın! Görün, bir dəfə də olsun onlar bu məsələyə əməl etmişlər?

“Sirə” belə şeylər deməkdir. Görəsən onlar öz əməli məntiqlərində bu kimi işlərdən istifadə etmişlər, yoxsa yox?

Xorasanda məşhur bir ənənə var. Mən bəzi İran şəhərlərində də bu ənənəni görmüşəm, bəzilərində isə

yoxdur. Hörmətli ustadımız mərhum hacı Mirza Əli ağa Şirazi onun səbəbini açmışdır ki, nədir və haradan qaynaqlanır? Bizim vilayətdə, Fərimanda çox yayılmışdı. Doğrudan da buna inanırdılar. Bəni Əbbas dövründə, yaziq seyyidləri (Peyğəmbər övladı olduqları üçün gizli yaşayırdılar) hər adamın evində tutsaydılar, təkcə onların özlərini yox, o ailənin hamısını öldürərdilər. Yavaş-yavaş xalqda bu fikir yarandı ki, seyid belə bir məqamda nəhsdir. Siyasi nəhsdir, ruzigar nəhsİ deyil. Yəni bir seyid bir adamın evinə gəldimi, onun evi yixılacaq; bu siyasi nəhs yavaş-yavaş xalqın nəzərində yaranışın nəhsinə çevrildi. Bəni Əbbas aradan gedəndən sonra, yavaş-yavaş qadınlar, uşaqlar və sadəlövh adamlar dedilər ki, seyid-xüsusilə, səfərdə nəhsdir.

Mənim özümün də qabağıma çıxdı. İkinci və ya üçüncü səfərim idi ki, Quma getmək istəyirdim. Evdən çıxıb ata mindim, çünki iki ağaçlıqda qonaq idik və oradan maşına minib getmək istəyirdik. Dostlar bizi yola salmağa gəlmişdilər, evdə mərhum anam və başqaları ilə vidalaşıb çıxdıq. Çox istəyirdim ki, tez gəlim. Ata mindikdə gördüm ki, qabaqdan bir seyid gəlir. Ürəyimdə dedim: “Allah eləməsin ki, arvad bilsin, əgər bilsə, getməyə qoymayacaq”. Allah - Allah edirdim. Dayandım, seyyid gəlib atımın cilovundan tutaraq məndən soruşmaq istədi ki, sən “Raman” adlı kəndə gedir və oradan bir başa Quma gedəcəksən, yoxsa buraya qayıdır buradan da maşına minib gedəcəksən? Odur ki, belə soruşdu.

– Ağə, inşaallah daha qayıtmayacaqsınız?

Dedim: Yox, inşallah daha qayıtmayacağam. Öz-özümə dedim: “Əgər qadınların qulağına çatsa ki, seyyid mənim qabağıma çıxıb “inşallah qayıtmayacaqsan” deyib, mütləq mənim getməyimə mane olacaqlar. Lakin getdim və qayıtdım, indi də sizinlə danışıram, o zamandan da otuz il keçir...

Bir müsəlman öz fikrini bu cür mövhumatla yormamalıdır. Bəs təvəkkül nə üçündür? Biz həm təvəkküldən dəm vururuq, həm də təvəssüldən, həm də qara pişikdən qorxuruq. Allaha təvəkkül edib, vilayətə sığınan adam bu sözləri danışmamalıdır. “Vilayət” deyə ona təvəssül edən adam bu mənasız sözlərə etina etməməlidir. Demək, bunların hər birinin özü bir əsldir: Əziz Peyğəmbərin davranışında hiylə, hoqqa və mövhumatdan istifadə etmək ləğv olunmuşdur.

Sənin böyük, əzəmətli, yüksək, əziz adınlı ya Allah...

Ey Allah, bizi İslam və Quranın qədrini bilənlərdən et! Öz mərifət və məhəbbət nurunu bizim qəlblərimizə saç. Peyğəmbər və onun övladının məhəbbət və mərifətini bizim qəlblərimizdə yerləşdir; bizim şəri ehtiyaclarımızı yerinə yetir; ölürlərimizə inayət və rəhmətini şamil elə!

Və ağamız Sahibəz-zəmanın zühurunu yaxınlaşdır!
Amin.

ÜÇÜNCÜ ÇIXIŞ

DAVRANIŞ VƏ ƏXLAQIN NİSBİLİYİ

Qabaqca belə bir bəhsimiz oldu ki, bir insan müxtəlif zaman və məkan şəraitində, çeşidli ictimai və sinfi vəziyyətlərdə sabit əməli meyar və məntiqlərə sahib ola bilərmi? Bu bəhs ona görə lazımlı və zəruri idi ki, sabit əməli meyar və məntiq olmasa, Quran demişkən üsvə (nümunə)–dən, yəni bir kamil insanı meyar götürüb onun həyat və davranışından nümunə kimi bəhs etməyin təbii ki, mənası olmayıacaqdır. “Bir insan min dörd yüz il əvvəl müəyyən məntiqlə hərəkət etmişdir; mən ki, o olan şəraitdə deyiləm, o da mən olduğum şəraitdə deyildi və hər bir şərait bir məntiq törədir” fikri o deməkdir ki, heç bir adam örnək ola bilməz. Mən də buna görə qabaqkı bəhsini ərz etdim ki, bu mətləbə bir cavab verəm. Gələcək bəhslərdə də inşallah, Allahın mərhəməti ilə yenə də bu mövzu üzərində dayanmaq niyyətindəyəm, çünki əsrümüzdə bir məsələ dillərə düşmüş, lakin yaxşı dərk olunmadığından bir sıra pis adətlərə səbəb olmuşdur. Bu, əxlaqın nisbi olması məsələsidir. Görəsən insanlıq meyarlari, yəni nəyin yaxşı, nəyin pis olmayı, insanın nə cür olması və nə cür olmaması nisbidir, yoxsa mütləq? Əgər bu mövzu günün yazılarında, kitablarda, məqalə, qəzet və jurnallarında çox yazılmışsaydı, onu irəli sürməzdəm, lakin tez-tez qarşımıza çıxdığı üçün onu biz də araşdırmaçıq.

ƏXLAQ NİSBİDİRMI?

Bəziləri inanırlar ki, əxlaq nisbidir, yəni yaxşı və pis əxlaqi ölçülər nisbidir, başqa sözlə, insan olmaq nisbidir. Bir şeyin nisbiliyinin mənası budur ki, o şey müxtəlif zaman və məkanlarda dəyişir. Bir hərəkət müəyyən bir zaman və şəraitdə əxlaqi baxımdan yaxşıdır; başqa zaman və şəraitdə isə əxlaqa ziddir. Bir əməl bir vəziyyətdə və halda

humanitardır, başqa vəziyyət və hallarda insanlığa ziddir. Günüümüzdə dillər əzbəri olan mövzu əxlaqın nisbi olmasına.

Mən indi bir mövzunun əslini deyib, sonra onun ətrafında izahat verəcəyəm, o da bundan ibarətdir ki, əxlaqın ilkin əsasları, insanlığın ilkin ölçüləri əsla nisbi deyil, mütləqdir, lakin ikinci dərəcəli ölçülər nisbidir, biz İslamda da bunu görürük. Peyğəmbərin davranışları haqqındaki bu bəhsimiz tədricən məsələni aydınlaşdıracaq.

Həzrət Peyğəmbərin davranışında bir sıra prinsiplər görürük ki, (batıl və ləğv olunduğu üçün) Peyğəmbər öz davranışında, öz əməli məntiqində və heç bir şəraitdə bu üsullardan istifadə etməmişdir. İmamlar da belədir. Bu prinsiplər İslam baxımından bütün şəraitdə, hər zaman və məkanda pisdir.

ŞİƏLİYİN SƏRMAYƏSİ

Biz şıələrin, sünnilərin malik olmadığı bir sərmayəmiz vardır. O da bundan ibarətdir ki, sünnilərin nəzərincə “ismət” dövrü, yəni davranışından qəti şəkildə istifadə etmək mümkün olan məsum bir şəxsiyyətin yaşadığı dövr iyirmi üç ildən artıq deyil, çünki onlar yalnız Peyğəmbəri (s) məsum bilirlər. Doğrudur ki, Peyğəmbər (s) iyirmi üç il müddətində müxtəlif şəraitdə olmuşdur və bu şəraitdə Peyğəmbərin çoxlu davranışları öyrədicidir. Lakin biz şıələrin həmin iyirmi üç ildən əlavə, təqribən 250 ili də vardır. Yəni bizim ümumiyyətlə 273 il ismət dövrümüz var və bu dövrdə yaşamış məsumların davranışından istifadə edə bilirik. Əziz Peyğəmbərin besətindən imam Həsən Əsgəri (ə) in vəfatı, yəni hicri 260-cı ilə qədər. Çünki hicrətdən 260 il sonra qeybəti sügra başlanır, yəni ümumxalqın məsum imama əli çatmır. O 260 il, üstə gəl besətindən hicrətə qədər ki, 13 ilin hamısı şıələr üçün ismət dövrüdür. Bu 273 ildə şərait və vəziyyət dəfələrlə dəyişildi. Bu dövrlərin hamısında məsum olmuşdur və buna görə də biz müxtəlif şəraitdə düzgün üslubun olduğunu dərk edə bilirik. Məsələn, imam Sadıq (ə)

Bəni Abbas dövründə də var idi, halbuki Peyğəmbər (s), Bəni Əbbas dövrünün sıxıntılarına məruz qalmamışdı. Bu cəhətdən bizim mənbələrimiz daha zəngin, daha kamil və ətraflıdır.

LƏĞV OLUNMUŞ ÜSULLAR

1) hiylə prinsipi

Biz görürük ki, bəzi prinsipləri Peyğəmbərdən (s) imam Həsən-Əsgəriyədək hamı rədd etmişlər. Başa düşürük ki, bunlar qəti və şübhəsiz meyarlardır və bütün şəraitlərdə rədd olunmalıdır.

Biz, “əxlaq mütləq şəkildə nisbidir” deyənlərə bildiririk: Fərdlərin öz davranışlarında əxz etməyə qadir olduqları meyar və üslublardan biri hiylə və xəyanətdir. Dünya siyasetçilərinin təqribən hamısı, öz məqsəd və hədəfləri üçün hiylə və xəyanətdən istifadə edirlər. Onların bəzilərinin bütün siyasətləri hiylə və xəyanət üzərindədir, bəzən də, heç olmazsa, bir yerdə ondan istifadə edərlər. Yəni siyasətdə əxlaqın mənası yoxdur və “onu buraxmaq lazımdır” deyirlər. Bir siyasətçi söz verər, müqavilə bağlayar, and içər, lakin o zamana qədər öz sözünə, müqaviləsinə və andına əməl edər ki, bu əhd, mənafeyini təmin etsin. Lakin mənfəətlə müqavilə bir-birinə zidd olsa, o zaman müqaviləni ləğv edər. Çörçil İkinci Dünya Müharibəsi haqda bir kitab yazmışdır ki, bir zaman İran qəzetlərində yayıldı, mən də onun bir hissəsini oxumuşam. Bu kitabda müttəfiqlərin İrana hücumunu nəql edərkən yazar: “Baxmayaraq ki, biz iranlılarla peyman bağlamışdıq, qərardadımız var idi və onun əsasında belə işi görməməliyidik.” Sonra özü özünə cavab verib deyir: “Lakin bu ölçülər, müqavilə və müqaviləyə sadıq qalmaq şəxsi səviyyədə olan ölçülərdir. İki nəfər biri-birinə söz verdikdə ola bilər. Lakin siyasətdə, bir millətin mənafeyi məsələsi qarşıda duranda, artıq bu sözlərin mənası yoxdur. Mən Böyük Britaniyanın mənafeyini “bu iş əxlaqa ziddir” – deyə

nəzərə almaya bilməzdim ki, biz başqa bir ölkə ilə peyman bağlamışıq və peymanı pozmaq insanlığa ziddir. Bu sözlər ümumi ölçülərdə və geniş dairələrdə doğru deyildir.”

Bu, hiylə və xəyanətin özüdür ki, Müaviyə öz siyasetində tamamilə ona əməl edirdi. Əziz Peyğəmbər istisna olmaqla Əlini (ə) dönyanın siyasətçilərindən fərqləndirən cəhət budur ki, o, öz üslubunda, bütün vərdövləti və hətta xəlifələyinin əlindən getməsi qiymətinə olmuş olsa da belə, hiylə və xəyanətə əl atmadı. Nə üçün? Çünkü “mən bu üsulun qoruqçusuyam”, deyirdi. “Qoruqçu olmaq sədaqətdir, əmanətdir, vəfadərliq və düzlükdür, mən isə bunlara xəlifəyəm. Belədirəm, mən bunları öz xəlifəliyimə qurban verə bilərəmmi?! Mənim xəlifəliyim bunlar üçündür, necə ola bilər ki, bunları xəlifəliyə qurban edim?!” Təkcə O özü belə deyildi, Malik Əştərə yazdığı fermanında bu fəlsəfəni açıb göstərir. Malik Əştərə yazırı: “Malik! Hər kəslə – hərbi kafirlə belə – peyman bağladıqda məbada əhdini sindirəsan! Nə qədər ki, onlar əhdə vəfəlidirlər, sən də vəfalı ol. Əlbəttə, əhdi sindirdiqları vaxt, artıq arada peyman olmayacaqdır”.

Quranda buyurur:

Peyğəmbərlə (s) peyman bağlamış müşriklər və bütürəstlər barəsində buyurulur: **“Onlar sizə müqavimət göstərsələr, siz də müqavimət göstərin. Onlar öz əhdələrinə vəfadər qaldıqları zamanadək, siz də sadıq olun və əhdi sindirmayın. Lakin, əgər onlar sindirsalar, siz də sindirin”**. Əli (ə) buyurdu: “Malik! Hər kimlə (qanlı düşmənin, kafirlər, müşriklər, İslam düşmənləri) olsa belə, bağladığın əhd-peymani əsla sindirma!”. Daha sonra izah edərək buyurdu: “Çünki bəşərin yaşayışı əsas etibarilə bunların əsasındadır; əgər bunlar sindirilsə və möhtərəm tanınmasa, daha bir şey qalmaz.” Təəssüf edirəm ki, həmin ifadə eyni ilə yadimdə deyil, yoxsa Əli (ə) bu mətləbi o qədər gözəl bəyan edir ki, ondan yaxşı bəyan etmək olmaz.

İndi mən “əxlaq mütləq şəkildə nisbidir” deyənlərdən soruşuram: Siz bir rəhbər üçün hiylə və xəyanət əslini nisbi bilirsiniz? Yəni yenə deyirsinizmi ki, bir yerdə xəyanət etməli, başqa bir yerdə isə edilməməlidir? Bir şəraitdə hiylə və xəyanət doğru, başqa şəraitdə onun əksinədir? Yoxsa, hiylə və xəyanət mütləq məhkumdur?

2) TƏCAVÜZ PRİNSİPI

Təcavüz necə? Yəni düşmənə qarşı da olsa, həddi keçməyə qüdrətimiz çatdıqda, hətta müşrik olan düşmənimizlə belə, onun düşmən, müşrik və əqidəmizə zidd olduğu üçün bir həddi-hüdudu qəbul etməyimiz lazımdır. Quran deyir ki, hətta Allaha şirk qərar verənlə də hədd gözlənilməlidir.

Ey müsəlmanlar! Sizinlə müharibə edən kafırlərlə döyüşün, lakin həddi aşmayıñ. Burada söz ümumiyyətlə, kafirdən gedir: “Kafırlər və müşriklərlə də döyüşdükdə həddi itirməyin.” Həddi itirmək nə deməkdir? Bu söz təfsirlərdə də, fiqhda də deyilir, əziz Peyğəmbər, Əli (ə) müharibələrdə tapşırardı və Nəhcül-bəlağədə də vardır ki, “düşmən yıxılıb yaralı olduqda, məsələn, döyüşməyə qadır olmadıqda, onunla işiniz olmasın”. Filan qoca müharibədə iştirak etməmişdir, onunla işiniz olmasın, uşaqlarla işiniz olmasın, suyu onların üzünüə bağlamayın; misal üçün bu gün adı hal olan zəhərli qazlardan istifadə etmək kimi işlər görməyin. O zaman zəhərli qazlar yox idi, lakin onun kimi insanlıga zidd olan işlərdən istifadə etmək, suyu bağlamaq kimidir. Bu işlər artıq həddi aşmaqdır. Hətta, baxın görün Quran Qüreyş kafırları barədə nə fərman verir? Bunlar Peyğəmbərin ən qəddar düşmənləri və elə adamlar idilər ki, təkcə müşrik, bütperəst və düşmən deyil, üstəlik təqrübən iyirmi il Peyğəmbərlə döyüşmüsdüller və əllərindən gələni əsirgəməmişdilər. Peyğəmbərin əmisini bunlar öldürdülər; Məkkədə olan dövrdə bunlar nə qədər Peyğəmbəri, onun səhabələrini və əzizlərini incitdilər! Peyğəmbərin dışını bunlar sindirdilər və

görmədikləri bir pis iş qalmadı. Lakin nəhayət, Məkkənin fəthi gəlib çatır. Maidə surəsi Peyğəmbərə nazil olan sonuncu surədir, hələ düşmənlərin mirasları qalır, lakin qüdrət müsəlmanların əlindədir. Bu surədə buyurur:

“Ey iman gətirənlər ... Bir qrupun düşmənciliyi siz ədalətli olmaqdan saxlaması, çünki o, (ədalət) paklıq və təqvaya daha yaxındır.”

“Ey iman gətirənlər! Allah qarşısında (borcunuza yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun, ədalətsizliyə sövq etməyin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allah etdiklərinizdən xəbərdardır”.

Bu necə bir prinsipdir? (Mütləqdir, yoxsa nisbi?) Demək olarmı ki, bir yerdə həddi aşmaq caizdir? Yox, həddi aşmaq heç bir halda caiz deyil. Hər şeyin mizan və həddi vardır, o həddi aşmaq olmaz. Müharibədə həddi pozmaq nədir? Soruşuram: “Nə üçün düşmənlə döyüşürsən?” Bir zaman cavab verirsən ki, “ürəyimi boşaltmaq üçün döyüşürəm”. Bu, İslamin verdiyi cavab deyil. Lakin bir zaman da deyirsən ki, bəşəriyyətin yolu üzərindən bir tikani qaldırmaq üçün döyüşürəm, çox yaxşı, tikani götürdükdən sonra tikani olmayan budağı nə üçün götürmək istəyirsən? Həddin mənası budur.

3) ZÜLMƏ BAŞ ƏYMƏK VƏ RƏHM DİLƏMƏK

Zülmə baş əymək və rəhm diləmək o prinsiplərdəndir ki, Peyğəmbər və Peyğəmbərin vəsiyyət etdiyi adamlar heç vaxt ona itaət etməmişlər; yəni belə hal olmuşdurmuş ki, bir yerdə düşmən güclü oludurqda, bu iki vəsilədən birinə əl atsınlar; biri budur ki, rəhm diləsinlər, yəni başlarını çıyinlərinə qoyub, yalvarıb-yaxarmağa başlasın, iltimas və ahu-nalə etsinlər ki, bizə rəhm edin? İnziləm necə? Yəni zülmə baş əymək. Bu da əsla ola bilməz. Bunlar bir sıra əsslərdir ki, əziz Peyğəmbər, onun vəsiyyət etdiyi böyükələr və hətta onun məktəbinin yetirməsi olanlar da bu prinsiplərdən əsla istifadə etməmişlər.

Lakin bir sıra əsillər var ki, həmişə onlardan, nisbi şəkildə olsa da, istifadə etmişlər. Beləliklə, nisbilik məsələsi bəzi hallarda ortaya çıxır.

QÜDRƏT VƏ ZORAKILIQ

Qüdrət və zorakılıq adlı iki prinsip də vardır. Qüdrət, qadir olmaq deməkdir. Qadir olmaq düşmənin başına döymək üçün deyil, qarşısını almaq üçündür. Quran aşkarmasına buyurur:

“Allahın düşmənini və öz düşmənlərinizi qorxutmaq üçün onlara qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin”.

Qüdrət prinsipinə əsasən, insan o qədər güclü olmalıdır ki, düşmən ona hücum etməkdən qorxsun. Bütün təfsirçilər demişlər ki, burada məqsəd düşmənin hücum etmək qəsdinə düşməməsidir.

Görəsən bu, bir mütləq əsldir, yoxsa nisbi? Görəsən İslam bu əslı müəyyən bir zamanda qəbul edir, yoxsa bütün zamanlara şamil bilir? Cavab budur ki, bütün zamanlarda. Madam ki, düşmən mövcuddur, demək qüdrət əsl də vardır. Lakin qüdrət işlətmək adlı başqa əsl də vardır. Qüdrət işlətmək qüdrətli olmaqdan və bacarıqdan başqadır, zorakılıq mənasındadır. Görəsən, İslam zorakılığı caiz bilirmi? Əziz Peyğəmbər (s) öz davranışında zorakılıq edirdimi? Cavab budur ki, edilmiş, lakin nisbi şəkildə. Yəni bəzi hallarda başqa yol qalmayanda, zorakılığa izn verirdi. Məşhur məsəldə deyirlər: Son dərman dağlamaqdır. Zorakılığa son dərman olmaq etibarılə izn verirdi. İndi də Əmirəl-möminin Əlidən (ə) bir söz deyək:

Əlinin (ə) əziz Peyğəmbər barədə bir cümləsi var. O, Nəhcül-bəlağədə bir yerdə Peyğəmbərin davranışını bəyan edir: “Peyğəmbər, xalq üçün bir təbib idi.” Şübhəsiz, təbib dedikdə misal üçün xəstələrə inəkotu çiçəyini məsləhət bilən can həkimini deyil, ruh və cəmiyyət təbibini nəzərdə tutur. Onu təbibə oxşatmaqla demək istəyir ki, Peyğəmbərin üslubu

bir təbibin öz xəstələri ilə olan üslubu kimi idi. Bir həkim öz xəstəsi ilə necə davranır? Həkimin xəstəyə qarşı olan xüsusiyətlərindən biri də xəstənin halına rəhm etməsidir. Bu haqda həzrəti Əli (ə) Nəhcül-bəlağədə buyurur:

“Allahın, pak olmağa müvəffəq etdiyi adamlar günah xəstələrinə rəhm etməlidirlər.”

“Günahkarlar rəhm olunmağa layiqdirler” nə deməkdir? Rəhm olunmağa layiq olduqları üçün onlara bir söz demək olmazmı? Yox. “Xəstəyə rəhm olunmalıdır” – o deməkdir ki, onu söymə, ona qarşı laqeyd olma və onu sağalt. Əziz Peyğəmbərin üslubu kimi. Lakin buyurdu: “Həkimlər də fərqlidir”. Bизdə həm sabit həkim, həm də səyyar həkim vardır. Elə həkim var ki, öz kabinetində oturur; hər kəs ona müraciət edib, “məni müalicə et” desə, onu müalicə edir. Müraciət etməyənə isə heç bir məsləhət verməz; eləsi də vardır ki, səyyardır. Xəstələrin ona müraciət etməsi ilə kifayətlənmir. O, özü xəstələrə müraciət edir və onları axtarır. Peyğəmbər (s) əxlaqi və mənəvi xəstələrin sorağını alırdı. Bütün həyatı boyu işi bu idi. “Taif”ə etdiyi səfərin səbəbi nə idi? “Məscidül-həram”da onun-bunun sorağını alması, Quran oxuması, bunu cəlb edib, onu dəvət etməsi doğrudan da nə üçün idi? Haram aylarda amanda olduğu zamanlar, ərəb qəbilələri özlərinin bütperəstlik ənənələrinə görə, Həcc mərasimini yerinə yetirmək üçün gələrək Minada, xüsusilə Ərəfatda toplaşanda Peyğəmbər (s) fürsətdən istifadə edərək, onların arasına gedərdi, “Əbu ləhəb” də onun ardınca gəlib təkrar-təkrar: “Bunun sözünə qulaq asmayın” deyirdi. Və “öz qardaşoğlumdur, bunun yalançı olduğunu bilirom. (Allaha pənah aparıram) bu dəlidir, bu elədir, bu belədir”. Lakin Peyğəmbər (s) öz işini davam etdirirdi. Bu, nə üçün idi? Əli (ə) buyurur ki, Peyğəmbərin (s) üslubu səyyar həkim üslubu idi. Sabit bir həkim kimi evdə oturub, “hər kim gəlib bizdən soruşsa, cavab verərik, soruşmasa bizim məsuliyyətimiz yoxdur” demirdi. Yox, Peyğəmbər (s)

öz məsuliyyətinin daha yüksək olduğunu bilirdi. Rəvayətlərimizdə vardır ki, İsa Məsih (ə) bir pozğun arvadın evindən çıxanda, onu gördülər. Müridləri təəccüb edib, dedilər:

- Ey Ruhullah, sən burada nə edirsən? Dedi:
- Həkim xəstənin evinə gedər!

Çox söz vardır.

“Həkimlik üçün gəzən təbib öz məlhəmlərini verdi və dağlamağı hökm etdi”. Əli (ə) üslubların və davranışlarının nisbiliyini belə deyir. Görəsən Peyğəmbər (s) xalqla mülayim davranışındı, yoxsa kobud? Mərhəmət və mehribanlıq edirdi, yoxsa kobudluq və zorakılıq? Əli (ə) “hər ikisi lazımdır, ancaq hərəsinin öz yeri vardır”, – deyir. “Həm məlhəmi var idi, həm dağı”. Bu, Əmirəl-möminin özünün ifadəsidir: “bir əlində məlhəm var idi, o biri əlində dağ basma aləti”. Bir yarani dərmanla yavaş-yavaş sağaltmaq istədikdə, onun üstünə məlhəm qoyurlar. “Misəm” – yəni cərrahlıq aləti, dağ basma aləti. Bir əlində məlhəm var idi, o biri əlində dağbasma aləti. Məlhəmlə müalicə etmək mümkün olduqda, məlhəmlə sağaldırdı, məlhəmin fayda vermədiyi yerlərdə isə “əlac yoxdur”, – deyə xəstəni öz halına buraxmirdı, çürümüş və artıq məlhəmlə müalicə olunmayan üzvü dağlayırdı. Beləliklə, cərrahiyə əməliyyatı ilə çürülmüş üzvü kəsib atmaq lazımdır. Demək bir yerdə zorakılıq, başqa yerdə isə yumşaqlıq və mehribanlıq lazımdır. O, hər birini öz yerində işlədirdi. Demək, bir yerdə zorakılıq, başqa yerdə isə yumşaqlıq və mehribanlıq lazımdır. Demək, qadir olmaq bir, zorakılıq isə başqa bir şeydir. İslama belə bir əsl var: İslam cəmiyyəti dünyanın ən güclü cəmiyyəti olmalıdır ki, düşmən onun maddi və mənəvi ehtiyatlarına, sərmayələrinə, torpaqlarına, xalqına və mədəniyyətinə tamah salmasın. Bu, nisbi əsl deyil, mütləq əsldir. Lakin zorakılıq bir nisbi əsldir, bu işi bir yerdə görmək olar, başqa yerdə isə yox.

QORXUTMAQDAN ÇƏKİNMƏ VƏ SADƏ YAŞAMAQ PRİNSİPI

Bir cəhətdən nisbi olmasına baxmayaraq, digər cəhətdən mütləq olan prinsiplərdən biri də yaşayışda sadə olmaqdır. Əziz Peyğəmbər (s) üçün yaşayışında sadəlik bir əsl idi. Əziz Peyğəmbərin (s) davranışı və əhval-ruhiyyəsi barədə çoxlu mənbələrimiz var. Biz Əlinin (ə), İmam Sadıqın (ə), başqa imamların, səhabələrin çoxunun dilindən Peyğəmbərin (s) davranışı haqda söhbətlər eşitmışık. Bu mövzuda xüsusilə iki rəvayət var və hamisindən müfəssəl isə bir rəvayət vardır ki, onu imam Həsəni-Müctəba (ə) ögey dayısından rəvayət etmişdir. Bəlkə də az eşitmisiniz ki, imam Həsəni-Müctəbanın (ə) ögey dayısı var idi. Həzrətin ögey dayısı “Hind ibn Əbu Hal” adlı bir kişi idi. O, əziz Peyğəmbərin (s) ögey oğlu idi. Daha doğrusu, Həzrəti-Zəhranın (s) ögey qardaşı sayılırdı, yəni Xədicənin (s) əziz Peyğəmbərdən (s) əvvəlki ərindən olan oğlu idi. Hind də “Cəhş qızı Zeynəbin oğlu Üsamə ibn Zeyd” kimi Peyğəmbərin (s) ögey oğlu idi. Lakin Üsamə kiçik olduğu üçün yalnız Peyğəmbərin (s) Mədinədəki dövrünü görmüşdü. Hind isə böyük olduğu üçün, Məkkədəki on üç il müddətində Peyğəmbərin (s) hüzurunda idi və on il Mədinədə olmuşdu. Hətta Peyğəmbərin (s) evində və həm də onun oğlu kimi idi. Peyğəmbərin (s) yaşayışının təfərruatını bu kişi deyib, imam Həsən (ə) isə nəql etmişdir. Rəvayətlərimizdə vardır ki, imam Həsən (ə) uşaq idi. Bir gün Hində dedi:

“Hind! Babam Peyğəmbəri (s) necə görmüsən, o cür də mənə danış”. Hindin imam Həsənə (ə) və başqalarına nəql etdikləri bizim rəvayətlərimizdə mövcuddur. Öyrənmək istəsəniz, “Təfsirül-mizan”ın altıncı cildində bu cümlələr vardır ki, bəlkə də dörd səhifədir. Peyğəmbərin (s) yaşayışının bəzi hissələrini nəql edən şəxslərdən biri də həzrətin məşhur səhabələrindən biridir. Zənnimcə “Əbu Səid

Xidri” olmalıdır. Təqribən hamının dediyi cümlələrdən biri budur (lakin bu ifadə onların birinindir):

“İslam Peyğəmbərinin (s) sadə yaşayışı var idi.”

Əziz Peyğəmbər (s) yaşayışda sadəlik üslubunu seçmişdi. O, hər şeydə: yeməkdə, geyimdə, yaşayış yerində, davranışında, fəndlərlə görüşdə üslubu sadə idi; bütün xüsusiyyətlərdə yeməyin sadəliyi və qənaətcilliyi həzrətin yaşayışında bir ənənəyə çevrilmişdi. Peyğəmbər (s), qorxutmaq üslubundan çəkinirdi. Dünyanın qüdrətli dövlətlərinin çoxu hədə-qorxu üslubundan istifadə edirlər. Bəziləri bu işi o həddə çatdırmışlar ki, “heç kim düşünməməlidir”, – deyirlər.

Bir neçə il əvvəl “Milvan..”ın yazdığı bir kitabda oxudum – başqa heç bir tarixdə də oxumamışam – Ağa Məhəmməd xan Kirmanda olarkən, xalqı kütləvi şəkildə qırıb, nə qədər gözlər çıxartdırıb, kəhrizləri doldurtdurub və doğrudan da qəribə qəddarlıqlara əl atıb. Bir gün əsgərlərindən biri ona məruzə edir ki, filan əsgər və ya zabit səni öldürmək isteyir. Məhəmməd xan əmr etdi ki, bunu araşdırınlar. Araşdırıldıqda məlum oldu ki, yalandır, bu əsgərlə o əsgər və ya zabit bir qız üstə rəqabət edirmiş və o əsgər və ya zabit qızı alıb. Buna görə əsgər ondan intiqam almaq üçün belə bir yalan məlumat verib. Fətəli şah ağa Məhəmməd xanın vəliəhdidi idi. Məhəmməd xan Fətəli şaha əmr etdi ki, bu mövzunu araşdırın, o isə araşdırıldıqdan sonra raportun yalan olduğunu bildirdi. Fətəli şah təhqiq etdikdə Məhəmməd xan ondan soruşdu:

- İndi sənin fikrincə nə etməliyik? Fətəli şah dedi:
- Məlumdur. Bu adam yalan raport verdiyi üçün cəzalanmalıdır.

Ağa Məhəmməd xan dedi:

- Sənin dediyin sözlər ədalət məntiqi ilə uyğundur, lakin siyaset məntiqi ilə uyğun deyil. Ədalət məntiqi baxımından bu söz düzdür; o əsgər təqsirkardır və cəzalanmalıdır. Lakin

heç fikirləşmişənmi ki, sən bu macəranı araşdırıldığı bir neçə gün ərzində hər yerdə Məhəmməd xan Qacarın öldürülməsindən söz gedir, hər yerdə mənim öldürülməyimdən danışırlar. Bu deyir: şahı sən öldürmək istəyirdin, o deyir: öldürmək istəmirdim. Şahidlər təsdiq etmişlər ki, öldürmək məsələsi arada yox idi. Neçə gündür ki, bunların fikrində məni öldürmək təsəvvürü yaranmışdır. Bu fikir şahidlərin də, ittihad edilənin də, töhmət edənin də fikrində vardır. Neçə gecə-gündüz məni öldürmək düşüncəsini beyinlərinə salan adamlar bir gün də məni öldürmək fikrinə düşə bilərlər. Buna görə də neçə gün mənim öldürülməyimi təsəvvür edən şəxslərin diri qalmağı məsləhət deyil. Bunların hamisini; töhmət vurani və şahidləri bir yerdə öldürməyi əmr etmişəm, çünki neçə gündür bu fikir beyinlərə gəlmişdir.

Çingiz xan nə etdi? Teymur Ləng nə etdi? Ən azı budur ki, xalqın mövhumatından istifadə etdilər, yəni xalqa təsir göstərmək üçün dəbdəbə və təntənə yaratdılar.

HƏZRƏT ƏLINİN (Ə) BƏYANI

Həzrət Əlinin (ə) Nəhcül-bəlağədə bir cümləsi vardır ki, orada əziz Peygəmbərin (s) davranışını açıqlayır. Bu cümlə çox qəribə bir cümlədir. Mən bu bəyani gördükdə son dərəcə kövrəldim. Əli (ə) Musa (ə) və Harunun Fironun sarayına getməyini nəql edib buyurur: “Onlar məmur olduqda, çoban paltarında, iki çoban kimi (çoban ifadəsi mənimdir) Fironun yanına gəldilər. Hər ikisi sadə yun paltar geymişdilər. Və hər birinin əlində bir əsa var idi. Bu iki nəfərin sərmayəsi həmin əsalardan ibarət idi.

Firon o qədər əzəmət və şövkətlə durur, iki nəfər isə köhnə yun paltar və əsa ilə onun yanına gəlirlər. Tam bir qüdrət və üstün ruhiyyə ilə ona xitab edib deyirlər ki, “sözümüz var, sifariş gətirmişik”. Onlar bu risalətdə qalib gələcəklərini yəqin edirdilər. Onlar deyirlər: “Əvvəla sənin yanına gəldik ki, əgər öz iddiandan əl çəksən və Allahı doğrudan qəbul

etsən, biz sənin izzət və hakimiyyətini din çərçivəsində təminata götürürük. Firon ətrafindakılara baxıb deyir:

“Bu köhnə yun paltarlı və əllərində çomaqları olan iki nəfəri gördüyüünüz üçün təəccüblənmirsinizmi?! Məsələnin əsası onlar üçün qətidir ki, bunlar qalibdirlər, hələ mənimlə şərt kəsirlər ki, sonra əziz olmaq və zillət torpağına düşməmək üçün dini – Allahı qəbul edim”.

Fironun məntiqi nədir?

“Bunların gələcəyi doğrudan da belədirse, üst-başları niyə belə vəziyyətdədir? Bəs hani qızılları və cəvahirləri? Bəs hani təşkilatları və təşrifatları?” Əli (ə) buyurur:

“Qızılı və qızıl toplamağı böyütmək, yunu, yun paltarı isə kiçitmək.” Onun nəzərində pul çox böyük gəlir, sadə paltar isə kiçilir. Firon öz-özünə fikirləşir ki, əgər bu adam düz deyirsə və bir ilahi əsl ilə əlaqədardırsa, onda onun Allahı ona bizdən on qat artıq qızıl və cavahir versin. Niyə qızıl-gümüş yoxlarıdı?

Əli (ə) sonra bu fəlsəfəyə işarə edir ki, Allah-təala, peyğəmbərləri nə üçün bu şəkildə məbus edir və onlarla birlidə bu kimi zahiri təchizat, təşkilat, təm-təraq, qüdrət, pul və cəvahir vermir? Əli (ə) deyir: “Əgər Allah bunları versə, həqiqətdə ixtiyar aradan gedər. Əgər icbari iman olsa, xalqın hamısı gəlib, iman gətirər, amma artıq bu, iman olmaz. Xalqın öz ixtiyarı ilə qəbul etdiyi iman, həqiqi imandır, yoxsa (Əmirəl-mömininin (ə) öz ifadəsidir) Allah heyvanları bunların tabeçiliyinə gətirə bilər, necə ki, nümunə olaraq Süleyman peyğəmbər üçün bu işi gördü – quşları onlara ram edə bilərdi ki, bu iki nəfər Fironun yanına gələndə quşlar onların başı üstündə hərəkət etsinlər, heyvanlar onlara təzim etsinlər və xalq üçün heç bir şübhə yeri qalmasın, ixtiyar tamamilə aradan getsin”. Əli (ə) buyurur ki, bu surətdə «adlar öz ifadələrini itirərdi» və bu, artıq iman deyil”. İman odur ki, onda heç cür icbar olmasın. Möcüzə və kəramət də dəlil həddində lazımdır. Bu iş dəlil həddində

olduqda, Quran “ayə” və “möcüzə” adlandırır. Dəlil həddindən artıq istənilidikdə isə “Peyğəmbər möcüzə xəzinəsi deyil” deyir. O, öz imanını xalqa göstərməyə gəlmışdı. Peyğəmbərliyinin doğruluğuna bir sübut olmaq üçün Allah, onun əli ilə möcüzə də zahir edir. Amma bir möcüzə burada, biri orada; o desin filan möcüzəni göstər, bu desin ayrı möcüzə göstər, meydan oxuyanlar kimi. Biri, bir adamı həşərata çevirməyi istəsin, digəri ulağını at eləməyi istəsin. Məlumdur ki, möcüzə bu şəkildə deyil. Əli (ə) deyir ki, “belə olsayıdı iman iman olmazdı”.

Mənim sübut gətirəcəyim sonrakı cümlə budur: Allah bu təşrifatlar, təşkilatlar, dəbdəbə və təntənələri heç vaxt öz peyğəmbərinə verməz; bütün xalqı öz təsiri altına alan belə qüvvələri Allah peyğəmbərinə verməz. Peyğəmbərlər də bu üslubu izləməzlər. Allah peyğəmbərlərinin himmət, iradə, əzm və ruhiyyələrini gücləndirir ki, o yun paltar və taxta əsa ilə Firon qarşısında dayanır və qüdrətlə deyir:

“Allah, onları zahirdə görünəndən daha aciz qərar vermişdir.”

Sonra buyurur:

“Ürəkləri və gözləri zənginliklə dolduran qənaət, gözləri və qulaqları incidən xiüsusiyyətlə.”

(Bəlkə də bunu sizə təfsir etməkdə acizəm. Hər halda bu ifadəni düzgün şəkildə şərh etməyə çalışıb və sizin də qavraya bilməyinizi arzu edirəm). Allah onların batıllarındə o qədər qənaət əzm və iradə qüvvəsi qərar verdi ki, ürəkləri və gözlərini tamamilə ehtiyacsız etdi. Eləsi var ki, varlı olduğuna baxmayaraq “nəyim var, nəyim var” deməklə özünü ehtiyacsız göstərmək istəyir; eləsi də var ki, “yoxumdur, lakin ehtiyacım da yoxdur, dünya malına etina etmərəm” –deyə özünü ehtiyacsız aparmaq istəyir. Əli (ə) deyir ki, “peyğəmbərlər gözləri doldururlar, amma “bu bağım, bu evim, bu qədər atım arxamca hərəkət edir, bu qədər nökərlər ardımcı gəlir, bu cah-cəlalım və təmtəraqım”

və sairə ilə yox, əksinə “yoxumdur, ehtiyacım da yoxdur”, deməklə, bu cah-cəlala əhəmiyyət verməyib, son dərəcə sadə yaşayırıdlar, lakin həmin sadəlik o cah-cəlalları və əzəməti əzirdi.

İSGƏNDƏR VƏ DİYOGƏN

Kəlbə təriqətinə mənsub məşhur bir filosof varmış. Əlbəttə, onlar tərki-dünyaçılıqda son dərəcə ifrata qapılmışdır. İsləri çox qəribə idi. Dünyanın mal-dövlətinə əsla maraq göstərmirdilər. Dediym filosofun hətta evi belə yox idi. Bu kişinin adı “Diyogen” idi ki, müsəlmanlar ona “Divcans” deyərdilər və Mövləvinin “divani-şəms”dəki məşhur şeri ona bir işarədir: (Şerin məzmunu)

Dünən şeyx çıraqla şəhərdə gəzirdi.

Divləri görməkdən kədərlənmişəm, insan axtarıram.

Tapılmır, biz axtarmışıq dedilər.

Mən də tapılmayanı axtarıram dedi.

Deyəcəyim macəra həmin Diyogenə aiddir: Günün günorta çığı əlində çıraq gedirdi.

– Niyə çıraq götürmüsən? – deyə soruşduqda, cavab verdi:

– Bir şeyi gəzirəm.

Soruşdular:

– Nəyi?

Dedi:

– Adam axtarıram.

Makedoniyalı İsgəndər İrani fəth etdikdən sonra, hamı gəlib onun qarşısında baş əyib təvazökarlıq edirdi. Diyogen gəlmədi və ona etina etmədi. Nəhayət, İsgəndər dözə bilməyib: “Biz Diyogenin sorağını alarıq”, dedi və çöldə yaşayan Diyogenin yanına getdi. Diyogen necə deyərlər, günəş hamamında çımirdi (özünü günə verirdi). İsgəndər gəldi. Diyogenə çatdıqda atların səsi ucaldı. Diyogen bir az boylanıb baxdı və sonra etina etməyib yenidən uzandı. Nəhayət, İsgəndər at üstündə gəlib başının üstündə dayandı:

– “Dur ayağa!” Və bir neçə söz dedi. O, cavab vermedi. Nəhayət, İsgəndər ona dedi:

- Məndən bir şey istə. Dedi:
- Yalnız bir şey istəyirəm. İskəndər dedi:
- Nə? –

Dedi:

– Kölğəni başımın üstündən çək, günəşin qarşısını kəsmisən.

İsgəndər qayıtdıqda, sərkərdələr dedilər:

- Nə qədər də alçaqdır, adam da bu qədər alçaq olarmı?

Dünyanın sərvəti ona üz gətirdi, o hər şey istəyə bilərdi...

Lakin İsgəndər Diyogenin ruhunun qarşısında əzilmiş və tarixə əbədilik yazılan bircə söz demişdi: “Əgər İsgəndər olmasaydım, Diyogen olmaq istərdim.” Ancaq İskəndər olduğu halda da, Diyogen olmayı sevirdi, “İsgəndər olmasaydım” deməsi, necə deyərlər, “xala-xətrin qalmاسın” üçün idi.

Əli (ə) buyurur ki, peygəmbərlər qənaət və sadəlik paltarında idilər və bu, onların ilahi siyaseti idi. Onlar da ürəkləri zahiri cah-cəlal ilə deyil, sadəliklə yanaşı olan mənəvi zənginliklə doldururdular. Əziz islam Peygəmbəri həyatı boyu cah-cəlala nifrət edərdi. Səfərə getmək istəyəndə bir dəstənin onun ardına hərəkət etməsinə izn verməzdi. Atlı olduqda və bir piyada onunla gəlmək istədikdə, deyərdi: “Qardaş! Bu işlərdən birini seçməlisən; ya sən qabağa düş, mən ardına gələrəm; ya mən gedim, sən sonra gəl”. Əgər təsadüfən iki nəfərin ata minməsi mümkün olsaydı, buyurardı: “Gəl hər ikimiz minək, yaxşı olmaz, mən atlı olam, sən isə piyada”. Özü atla gedib başqasına piyada getməyə izn verməsi qeyri-mümkün idi. Məclisdə oturduqda, deyərdi: “Dairəvi əyləşək ki, məclisin yuxarı-aşağısı olmasın. Əgər mən yuxarı başda otursam və sizlər ətrafimdə əyləşsəniz, o zaman mənim cah-cəlalım sayılırsınız, mən isə belə işi sevmirəm”. Peygəmbər (s) nə qədər ki sağ idi, bu

prinsipdən çıxmazdı. Bu işi rəhbər üçün bir növ zəruri və lazımlı bilirdi. Buna görə də görürük ki, Əli (ə) da öz xəlifəliyi zamanında bu prinsipə son dərəcə diqqətlə riayət edir. Bir başçıya, xüsusilə mənəvi və ruhani cəhəti də olsa, İslam heç vaxt icazə vermir ki, özü üçün cah-cəlah və təmtəraq düzəltsin. Allahın peyğəmbərinin cah-cəlalı onun zahiri təşkilatında yox, mənəviyyatındadır. Əmirəl-möminin xəlifəliyi zamanı, Bağdadın yaxınlığında Ənuşirəvanın qədim sarayının yerləşdiyi Mədain şəhərinə gəldi. Saraya girib, ona xeyli baxdı. Bir nəfər dünyanın vəfasızlığı barədə ərəbcə bir şer oxumağa başladı. Əli (ə) buyurdu: “Bunlar nədir?”. Sonra Quran ayəsi oxu:

“Onlar neçə-neçə bağlar, bulaqlar, neçə-neçə əkinlər, gözəl yerlər və zövq alındıqları neçə-neçə nemətləri qoyub getdilər.”

Həzrət Əli (ə) İran ərazisinə gələndə iranlılar Əlinin (ə) gəldiyini bildikdə, bir qrup kəndxuda o həzrəti qarşılamamağa gəlib, onun qabağında qaçmağa başladılar. Həzrət onları çağırıb dedi: Nə edirsiniz? Dedilər: “Bu, böyüklerimiz üçün etdiyimiz hörmətdir, onların qabağında qaçarıq. İndi də sənə hörmət etmək üçün bu işi görürük”. Buyurdu: “Siz bu işinizlə özünüüzü təhqir edib alçaldırsınız, o böyüklərə də bunun zərrəcə xeyri yoxdur. Bu işlər nədir? Mən bu təşrifatdan uzaq və bizaram və siz də azad insansınız; mən bir bəşərəm, siz də bir bəşər”.

Demək əziz Peyğəmbərin (s) yaşayış prinsiplərindən və üslublarından biri sadəlik əslidir “Allah Peyğəmbərinin (s) sadə və qənaətli yeməyi var idi.” Və ömrünün sonuna qədər bu əslə riayət etdi. Hədislərin birində nəql etmişlər (sünnilər də nəql etmişdir) ki, Peyğəmbər (s) arvadlarından üz döndərib, onları boşanmaq, yaxud sadə yaşayışı seçməkdə azad qoydu. Bu hadisə vaxtı Xəttab oğlu Ömər əziz Peyğəmbərin (s) otağına girdi. Arvadların bəzisi deyirdilər ki, “axı bizim yaşayışımız çox sadədir, qızıl və zinət

istəyirik, hərbi qənimətlərdən bizə də verin”. Peyğəmbər (s) buyurdu: “Mənim həyatım sadədir, mən sizi boşamağa və Quranın dediyi kimi sizə (ki, boşanan bir arvada bir şey vermək lazımdır) bir şey verməyə hazırlam. Əgər mənim sadə yaşayışla keçinirsinizsə, keçinin, yox, boşanmaq istəsəniz, boşayım”. Əlbəttə hamısı dedi: “Yox, biz sadə yaşayışla keçinərik”. Macəra təfsilatılıdır. Yazmışlar ki, Xəttab oğlu Ömər həzrətin arvadlarının narahat olduğundan xəbərdar olduqda, Həzrətlə danişmaq üçün onun hüzuruna getdi. Ömər deyir: “Bir zənci Həzrətin qapiçısı idi. Həzrət ona tapşırılmışdı ki, heç kimi içəri buraxmasın, oraya çatıb zənciyə dedim ki, Həzrətə de, Ömərdir. Gedib gəldi və cavab vermədiyini söylədi. Mən gedib yenidən gəldim və izn istədim, yenə də mənə cavab vermədi. Üçüncü dəfə qəbul etdi. İçəri getdikdə gördüm ki, xurma lifinə oxşayan bir döşək üstündə istirahət edir, mən otağa girəndə, Həzrət azacıq yerindən hərəkət etdi; gördüm ki, döşək (kobudluqdan) mübarək bədənində iz salmışdır. Cox narahat oldum”. Ömər sonra (bəlkə də ağlaya-ağlaya) deyir: “Ey Allahın Peyğəmbəri! Nə üçün belə olmalıdır? Nə üçün kəsralar və qeyşərlər naz-nemət içərisində qərq olduqları halda, sənin kimi Allahın Peyğəmbəri belə bir vəziyyətdə olsun?” Həzrət narahat olub, yerindən qalxaraq buyurdu: “Sən nə deyirsən? Bu bihudə sözlər nədir danışırsan? Sənin nəzərində çox böyük cilvələnib, mənim o cür cah-cəlalımın olmadığını yoxsulluq hesab edirsən? Və o cah-cəlalı onlara bir nemət sanırsan? And olsun Allaha ki, onların hamısı müsəlmanlara qismət olar, amma bunlar adama fəxr sayılmaz”.

Görün, Peyğəmbərin (s) yaşayışı necə idi, öləndə nə qoyub getdi? Əli (ə) öləndə nə qoyub getdi? Peyğəmbər (s) dünyadan gedəndə, yalnız bir qızı var idi. Ənənə olaraq hər bir insan atıfə meyari ilə davransa, qızı üçün ev və yaşayış vəsaiti hazırlamaq ister. Əksinə, bir gün Fatimənin (s) evinə gedib, görür ki, onun qolunda gümüş bilərzik var və qapıya

bir əlvan pərdə asıb, Həzrət Zəhranı (s) son dərəcə sevdiyinə baxmayaraq, bir söz demədən qayıdır. Həzrəti-Zəhra (s) hiss edir ki, atası bu vəziyyəti də onun üçün xoşlamır. Nə üçün? Çünkü “əhli-səffə” (islamin evsiz olduqları üçün həzrəti Peyğəmbərin (s) məscidinin eyvanında oturan qərib və qonaqları) dövrü idi. Zatən bəxşış əhli olan və dünya malından hər nəyi olsa, başqalarına bağışlayan Zəhra (s), Peyğəmbər (s) qayıdan kimi gümüş bilərziyi qolundan çıxarır və əlvan pərdəni açıb, bir nəfərlə əziz Peyğəmbərin (s) hüzuruna göndərir. Həmin adam bunları götürüb, bildirir ki, “ey Allahın Peyğəmbəri, qızınız göndərib, istədiyiniz hər hansı xeyir işdə məsrəf edin. O zaman Peyğəmbərin (s) üzü gülür və belə bir cümlə deyir: Ay atası ona qurban!”.

Təy gecəsidir. Zəhra (s) üçün, bir gəlinlik köynəyi almışlar, əvvəldən də bir köynəyi var idi. Gecə bir yoxsul Zəhranın (s) qapısına gəlib səsləyir: “Mən çılpagam, məni geyindirən yoxdurmu?”. Başqaları bu yoxsula diqqət yetirmirlər. Evin gəlini və necə deyərlər, taxta çıxmış Zəhra (s) görür ki, heç kim ona baxmir, dərhal gedib xəlvətdə təzə paltarını çıxardıb ona verib köhnə paltarını geyir və qayıtdıqda:

- Hanı köynəyin? – deyə soruşurlar
- Allah yolunda verdim, – deyir.

Zəhra (s) üçün bunların nə əzəməti, nə əhəmiyyəti var? Paltar nədir? Təşkilat və dəbdəbə nə deməkdir? Zəhra (s) “Fədək” dalınca gedirsə, bu, ona görədir ki, İslam haqqı istəməyi vacib bilir, yoxsa “Fədək”in nə dəyəri var? “Fədək”in dalınca getməsə, zülmə baş əymış olardı, yoxsa yüz fədəkləri onlar Allah yolunda verəndlər, zülmə baş əyməmək lazımlı olduğu üçün Zəhra (s) öz haqqını tələb edir, yəni “Fədək”in dəyəri Həzrəti-Zəhra üçün hüquqi xarakter daşıyır, iqtisadi və maddi yox. İqtisadi və maddi cəhətdən dəyəri yalnız bu qədər idi ki, “əgər “Fədək” olsa, başqalarına yardım edə bilərəm”.

Bəli, Zəhranın (s) belə toy gecəsi olmuşdu. Ancaq vəfat etməzdən əvvəl xüsusi təmiz paltar geydi ki, öləndə o halətdə olsun. Üməys qızı Əsma deyir: “Əziz Peyğəmbərin (s) vəfatından ya yetmiş beş, ya da doxsan beş gün sonra gördüm ki, xanımın həli yaxşıdır, yerindən qalxıb oturdu, sonra durub qüsl elədi və sonra buyurdu:

— Əsma! Mənim o təmiz paltarlarımı gətir”. Əsma deyir ki, “mən çox sevindim ki, elə bil xanımın kefi yaxşıdır”. Lakin o, bir cümlə dedi ki, Əsmanın bütün ümidi ləri üzüldü. Həzrət Zəhra (s) buyurdu:

— Əsma! Mən indi üzü qibləyə yatırıam, azacıq, bir neçə an mənimlə danışma, elə ki, bir az keçdi, məni səslə. Cavab verməsəm, bil ki, ölüm ərəfəsindəyəm. Burada Əsmanın bütün ümidi ləri üzüldü. O qədər də keçmədi ki, Əsma harayla Əlinin (ə) sorağına getdi və Əlini (ə) məsciddən çağırdı. Həsən (ə) ilə Hüseyn (ə) gəldi.

Uca və böyük Allahdan başqa bir qüvvə və qüdrət yoxdur. Məhəmmədə və onun pak nəslinə salavat!

Sənin böyük, əzəmətli, yüksək, əziz adınla ya Allah!

Ey Allah, bizi islamın və Quranın qədrini bilən et, Öz mərifət və məhəbbət nürunu qəlblərimizə saç; Peyğəmbər və onun övladının məhəbbəti və mərifətini bizim qəlblərimizə sal; bizim şəri ehtiyaclarımızı yerinə yetir; ölülərimizə öz inayət və rəhmətini şamil elə; ağamız Sahibəz-zəmanın zühurunu yaxınlaşdır! Amin.

DÖRDÜNCÜ ÇIXIŞ

VASİTƏDƏN NECƏ İSTİFADƏ ETMƏK OLAR?

Peygəmbərin (s) davranışından öyrənilməli məsələlərdən biri də “vasitədən necə istifadə etmək”dir. Əvvəla, insan öz hədəflərində müsəlman olmalıdır, yəni hədəfi müqəddəs, ali və ilahi olmalıdır; ikincisi, həmin hədəflərə çatmaq üçün vasitədən necə istifadə etməkdə də həqiqi müsəlman olmalıdır. Camaatın bəzisi hədəf baxımından müsəlman deyil, yəni həyatlarında yemək, içmək, geyim və zövq almaqdan başqa hədəfləri yoxdur. Onların fikirləşdikləri yeganə hədəf bundan ibarətdir ki, daha artıq asudəlikdə olmaq üçün necə yaşasınlar. Bunların hədəfi əslində bir heyvanın hədəfi çərçivəsindən kənara çıxmır. Bunlara nəinki müsəlman, heç insan da demək olmaz. Bir insan, insan olduğu üçün, heyvani şəhvətlər hüdudundan yüksək ideyaya malik olmalıdır və əgər insan doğrudan da müsəlman olsa, bütün hədəflər bir kəlmədə xülasə olar, o da Allahın razılığıdır. Sonrakı mərhələdə insan, öz pak, müqəddəs və ali hədəflərinə çatmaq üçün vasitələrdən istifadə etməli olur. Məsələ burasındadır ki, məqsədin insanpərvər və ilahi olması kifayətdirmi? Hədəf ilahi olduqda, artıq vasitənin nə olması fərq etmirmi? Və o müqəddəs hədəfə çatmaq üçün hər növ vasitədən istifadə etmək olarmı? Tutaq ki, məqsədimiz müqəddəsdir. Müqəddəs hədəf üçün hər bir vasitədən - müqəddəs olmayan və çirkin vasitələrdən belə - istifadə etmək olarmı? Yoxsa, müqəddəs hədəf naminə müqəddəs olmayan və çirkin vasitədən yox, müqəddəs vasitədən istifadə etmək lazımdır? Məsələnin aydınlaşması üçün bir neçə nümunə veririk.

DİNİN TƏBLİĞİNDƏ QEYRİ-ŞƏRİ VASİTƏDƏN İSTİFADƏ ETMƏK

Məqsədimiz dini təbliğ etməkdir. Bundan yaxşı iş nədir ki! Bəzən isə hədəfim öz şəxsi işimi həll etməkdir, bir işi özüm üçün, öz rahatlığım və mənfəətim üçün görmək istəyirəm. Burada məsələ aydınlaşdır. Lakin bir işi özüm üçün deyil, din üçün görmək istəyirəmsə, onda hər növ vasitədən istifadə etməyim caizdirmi? Əgər şəxsi mənfəətim üçün çalışıramsa, məsələn, bəzən işimin maddi və ya idari baxımdan çətinliyi olur, sizin yanınıza gəlirəm ki, müşkülü həll edəsiniz; buna görə də üç-dörd yalan uydururam. Burada hamı məni danlayıb deyər ki, buna bax, müşkülü həll etmək üçün, yaltaqlıq edir, yalan danışır, ittiham edir. Bəzən isə hədəf başqa şeydir. Mən bir məscid tikdirmək istəyirəm, özüm üçün ki tikdirmirəm, həqiqətən də məscid tikməkdə hədəfim müqəddəsdir. Mən məscidi olmayan bir yerdə məscid tikdirmək istəyirəm ki, camaat gəlib orada namaz qılışın, moizə məclisləri təşkil etsin, uşaqlar gəlib orada din hökmələrini öyrənsinlər və yığıncaqlar olsun. Bu məscid tikinti materialı istəyir, bir sıra çətinlikləri var, idarə məsələləri qarşıya çıxa bilər. Camaatdan pul yiğmaq lazımlı olur. İndi bir nəfər xeyirxah qollarını çırmayıbdır ki, bu məscidin işini yola versin. O, birinin yanına gedib, bir söz deyir və bu yolla ondan pul qoparmaq istəyir, üç-dörd yalan da deyir, lakin nəhayət, ondan məscid üçün beş min təmən pul qopardır. Başqasına yaltaqlıq və ikiüzlülük edib deyir ki, “sən eləsən, beləsən, bizim qədimdən sənə hörmətimiz var, yuxuda gördüm ki, behiştə yüksək məqamın var”, on min təmən də bundan alır, əlli min təmən bir başqasından qopardır. Biz bu işə nə deyərik? Bəlkə də çoxları bu işi müqəddəs sanıb, bir növ fədakarlıq hesab edib deyərlər ki, “bir bax, bu yazıq özü üçün çalışmış, səhərdən axşama qədər qollarını çırmayıb yalnız məscid üçün çalışır, gör nə iş qalmayıb ki bu adam görməsin?! Hər kimə çatır, hər yol ilə

də olsa, məscid üçün pul qopardır, doğrudan da fədakar və əliaçıq adamdır”.

Görəsən bu cür iş düzgündür, yoxsa düzgün deyil? Bunun özü bir məsələdir.

HƏDİS UYDURMAQ

Bir nəfər (bu, olmuş hadisədir) xalqa yol göstərib, hidayət etmək üçün Peyğəmbər və ya imamdan hədis uydurur, halbuki, şəxsi qərəzi yoxdur, hədəfi xalqı düz yola çəkməkdir. O düşünür ki, əgər Peyğəmbər (s) və ya imamdan xalqa belə hədis desə, xalq daha yaxşı qəbul edər. Bu şəxs, məsələn, öz qəlbində deyir: Bu xalq ki, bu qədər qeybət edib, boş sözlər danışır. Xalqın qeybət edib boş söz danışmaması üçün, yaxşı olar ki, filan duanın üstünlüyü barədə bir hədis uydurum, xalq da bu hədisi oxuyub, boş və bihudə danışıq, qeybət əvəzinə, gedib dua oxusunlar; yaxud Quran savabından deyim ki, əgər Quranın filan surəsini qırx dəfə ardıcıl oxusanız, filan nəticəsi olacaq.

Görəsən bu yaxşı işdirmi? Hədəf müqəddəsdir, bir nəfər yalan danışıq və uydurmalarla bu müqəddəs hədəfə çatmaq istəyir. Görəsən, bu düzdür, yoxsa düz deyil?

Tarixdə belə işlər görənlər çox olmuşdur. Bir hədis vardır ki, təfsir kitablarının çoxunda yazmışlar. Məncə “Məcməül-bəyan”ın müqəddiməsində də yazılmışdır və mən dəfərlərə kitablarda onu oxumuşam. Bu hədisi “Übəyy ibni Kəb”dən Quran surələrinin qiraətinin üstünlüklerinə dair nəql edirlər. Məsələn, «Təbarək» surəsini oxumağa xüsusi üstünlük, «Ələq» surəsinə başqa bir savab, «Qələm» surəsinə başqa savab, “Bəqərə” surəsinə başqa, “Ali-İmran” surəsinə başqa savab zikr edirlər. Hər surə üçün bir söz demişlər; hamısı da Peyğəmbərdən rəvayət olunmuşdur. Biri gedib, bu hədisi rəvayət edəndən soruşur ki, “axı nə cür olur, bu hədisi yalnız sən rəvayət edirsən və səndən başqa bir nəfər demir?” Cavab verir:

– Düzünü istəsən, bu hədisi mən Allahın razılığı üçün uydurmuşam. Gördüm ki, məclislərdə oturub əfsanə və cahillik dövrü (ərəblərin Peyğəmbərdən əvvəlki dövrləri) tarixini nəql etməyə və cahiliyyət dövrü şerlərini oxumağa başlayırlar. Gördüm ki, camaatın vaxtı boş yerə itir. Bu bihudə işin yerinə onları Quran oxumağa yönəltmək üçün bu hədisi Peyğəmbərin dilindən dedim. Bunun nə eybi var?

Ayrı bir adam müəyyən məqsəd üçün bir yuxu uydurur və bu yuxu ilə xalqı hidayət etmiş olduğunu güman edir.

Sual yaranır: Görəsən, bir nəfərin müqəddəs hədəfə çatmaq üçün müqəddəs olmayan vasitədən istifadə etməsi düzgündür, yoxsa düzgün deyil?

Bu məsələ əvvəllər dəfələrlə fikrimə gəlmışdı. Elə bu gün yenə də Təfsir-əl-mizanı oxuyurdum. Gördüm ki, müəllif peyğəmbərlərin təbliğ üslubuna dair Qurandan qavradığını bəyan etmişdir. Ümumiyyətlə, bu təfsirdən belə çıxır ki, peyğəmbərlər öz davranışlarında haqqə çatmaq üçün heç vaxt batıl vasitədən istifadə etməmiş və haqqə çatmaq üçün hər zaman haqqın özündən faydallanmışlar.

QURANDAKI HEKAYƏLƏRİN ƏSLİ VARMI?

Misirlilərin bəzisi boş bir söz demişlər ki, bəzən misirli olmayanların da sözlərində görünür. O da “Nəhcül-bəlağə”nin bəzi əhvalatlarına aiddir. Deyirlər filan əhvalat dünya tarixlərində yoxdur. Yaxşı, tutaq ki, tarixdə yoxdur. O zaman sual olunur: Dünyada baş vermiş bütün hadisələr tarix kitablarında varmı?! Hal-hazırda əlimizdə olan tarix kitabları təqribən üç min il əvvələ aiddir. Yəni təqribən islamdan min dörd yüz il əvvələ kimi demək olar ki, dünya tarixi aydınlaşdır; ondan əvvəlki dövrə gəldikdə isə əsla aydın bir tarix yoxdur. Dörd-beş min il bundan əvvələ “tarixdən qabaqkı” dövr deyilir.

Bəziləri Quranın bəzi əhvalatları barədə demişlər ki, Quranın hədəfi müqəddəsdir, hekayələri öyündə və iibrət götürmək üçün nəql edir. Quran tarix kitabı deyildir ki,

hadisələri yapsın; Quran hadisələri ibrət olsun deyə zikr edir. Məqsəd nəsihətdir, hadisənin baş verib-verməməsi fərq etməz. Dünyanın çoxlu arıfları heyvanların dilindən olduqca böyük nəsihətlər deməmişlərmi? Onların həqiqi olmadığını hamı bilir. “Kəlilə və dimnə” dastanlarını misal çəkmək olar. Dovşan belə dedi, tülükü elə dedi, aslan belə danışdı; aslan gəlib tülükü ilə belə danışdı, sonra dovşan tapşırıq aldı. Bə’zən insanların ağıllı olmasının zərurətini, zorbalığın və gücün ağıl qarşısında dayana bilməyəcəyini demək istəyəndə, aciz dovşanın güclü aslanı quyuyu saldığını məsəl çəkir. Bunu öyündə və nəsihət üçün deyir, yoxsa elə bir əhvalat olmamışdır ki, onda həqiqətən aslan, tülükü və dovşan bir-birlə danışınlar. Bəziləri (Allaha pənah aparıram) belə bir söz demək istəmişlər ki, Quran hekayələrinin tarixdə baş vermiş olduğu, yaxud nəsihət və ibrətamız bir məsəl olması haqda fikirləşməyin zərurəti yoxdur.

Lakin bu, çox yersiz sözdür. Peyğəmbərlərin öz məntiqlərində bir həqiqət üçün (Allaha pənah) baş verməmiş bir hadisəni və ya bir yalanı misal üçün də olsa-deməkləri qeyri-mümkündür. Dünya ədəbiyyatında, heyvanların dilindən deyilənlərdən əlavə, olmayan hadisənin nəql edilməsi halları çoxdur. Hətta Sədinin Gülüstan, Bustan və başqa əsərlərində olan dastanların tarixi dəyərə malik olub-olmadığı məlum deyil, onların bir çoxunun qəti olaraq tarixi dəyəri yoxdur, çünki əsas etibarilə dastan özü özünü danır. Məsələn, deyir ki, Hindistanda olanda Sumənat bütxanasına getdim, orada Zənd və Pazənd oxuyurdular, sonra durub bütləri sindirdim, elə elədim, belə elədim. Əslində Sədinin ömrü boyu oraya gedib-getməməsi məlum deyil. Bundan əlavə, Sumənat bütxanasına getmişdir, Zənd və Pazənd orada nə gəzirdi? Ya deyir: Kaşğerdə idim, bir uşağı gördüm ki, filan nəhv kitabını oxuyurdu, mən ona belə dedim, o mənə belə cavab verdi. Yox, bunlar olmamışdır. Sədinin

məqsədi öyünd vermekdir. Sultan Mahmud və Ayazın dilindən bir sıra sözlər deyir ... Bunların həqiqəti yoxdur.

Quran, Peyğəmbər (s), imamlar və bu məktəbin yetirmələrinin bir müqəddəs hədəf üçün müqəddəs olmayan vasitədən - məsələn, bir boş, batıl və əsl olmayan hədisdən misal üçün olsa da, istifadə etmələri qeyri-mümkündür. Buna görə Qurandakı bütün hekayələrin baş vermiş olmasına şübhə etmirik. Quranın nəql etdiyi əhvalatların baş vermiş olmasına dair dünya tarixində sübut tapmağa ehtiyacımız yoxdur. Dünya tarixlərini Quran təsdiq etməlidir. O, (Əllamə Təbatəbai) Əl-mizanda Quran ayələrinə əsaslanaraq sübut edir ki, əsas etibarilə peyğəmbərlərin davranışlarında belə bir şey olmamışdır ki, bir müqəddəs hədəf üçün müqəddəs olmayan vasitədən istifadə etsinlər.

YENİLİKÇİLƏRLƏ MÜHAFİZƏKARLAR ARASINDA YAYILAN İKİ BATİL SÖZ

Bu barədə yenilikçilər arasında bir söz, mühafizəkarlar arasında da başqa bir söz yayılıb. Onların hər ikisinin həqiqətə necə zərbələr vurduğunu təkcə Allah bilir. Yenilikçilər arasında yayılmış və üzərində təkid olunan söz yeni fransızlardan götürülmüş və misirlilərin ifadəsi ilə desək, “Hədəf vəsiləni mübah edir” (Məqsəd vasitəyə haqq qazandırır) sözüdür. Demək, çalış hədəfin müqəddəs olsun. Müqəddəs hədəf üçün hər bir vasitədən - müqəddəs olmazsa belə - istifadə edə bilərsən. Müəyyən dərəcədə mühafizəkarların arasında yayılan söz bir hədisdir ki, hətta şeyx Ənsari (r.h.) “Məkasibi-mühərrəmə” əsərində onu iki yerdə nəql etmişdir. Birində təfsir etmir, lakin o biri yerdə təfsir edir. O hədis bundan ibarətdir ki, “Əgər bidət əhli ilə (din hökmlərinin ziddinə yeni sünnet uyduranla) rastlaşsanız, onları sərgərdan edin, heyrətə daldırın. “Onları, yəni dində bidət yarananları”, dində olmayan şeyləri dina daxil edən adamları heyrətə daldırın”. “Dində olmayan bir şeyi dina daxil etmək” bidətdir. Yəni bir nəfər gəlib, dinin tərkib

hissəsi olmayan bir şeyi din adına elə desin ki, camaat onun dindən olduğunu təsəvvür etsinlər. Onun əksi də mümkündür: Dinin tərkib hissəsi olan bir şeyi dində olmayan bir şey kimi qəbul etdirsin. Hər iki vəziyyət bidətdir. (burada bu hədisi izah etməzdən əvvəl, bir məsələyə işarə etmək zəruridir).

BİD'ƏT VƏ YENİLİKÇİLİK

Bu gün “yenilikçiliyə” bidət deyirlər. Dində yox, başqa sahələrdə yenilikçiliyin iradı yoxdur. Biri şerdə, biri sənətkarlıqda, biri isə fəlsəfədə yenilikçi olmaq istəyir. Bunun iradı yoxdur, lakin dində yeniçilik mənasızdır, çünki dini gətirən biz deyilik, hətta imam da din gətirən deyil. İmam Peyğəmbərin vəlisi və onun elm xəzinəsidir. İmam Peyğəmbərin dediyini bəyan edir. Peyğəmbərin özü də din gətirməyib. Allah dini mələk vasitəsilə, bəzən isə birbaşa peyğəmbərə vəhy edib. Peyğəmbər də camaata çatdırır və hamısını bir yerdə imama bəyan edir. Dində yenilikçilik batildir, bidətdir, haramdır. Yeni kəşf, məna çıxarmaq, istinbat düzgündür, o yenilikçilik deyildir. “Əxbəri”lər ictihadı yenilikçilik hesab edirlər. Deyirlər ki, ictihadların hamısı bidətdir. Onlar səhv edirlər. İctihad yaxşı qavramaq deməkdir. Ola bilsin ki, bir müctəhid müəyyən mövzunu qabaqca özünün və ya başqa müctəhidlərin çıxardıqları hökmədən ayrı cür dərk edir. Bu, dərk etmək məsələsidir, yenilikçilik yox. Bu gün mütləq yenilikçiliyi bidət adlandırır və onu himayə edirlər. Məsələn, deyirlər ki, filankəs bidət edir. Lakin biz səhv etməməliyik və bu ifadə də yanlışdır. Qədimdən bizim aramızda “bidət”, yəni dində yenilikçilik, “dində olmayan şeyi dinə daxil etmək” mənasındadır. Sonralar, tədriclə “bidətin iradı yoxdur” demək üçün hər şeyi bidət adlandırmağa başladılar. Bunu demək istədim ki, bəzi gənclər səhv etməsinlər. Bu gün yenilikçiliyə bidət deyirlərsə və bu bidət incəsənət, şer, fəlsəfə və ya elmi məsələlərə aiddirsə, nəinki iradı yoxdur, üstəlik kamaldır. Lakin dində

(ictihad mənasında deyil, dində olmayan bir şeyi uydurmaq) ən böyük günahlar həddindədir, bir hədisdə deyilir:

“Bidət edənə hörmət göstərən şəxs, dinin aradan aparılmasına yardım etmişdir.”

Əgər bir nəfər bir bidət əhlini görməyə getsə, dini xarab etmişdir. Yəni hər kim dində bidət etsə, onunla get-gəl etmək belə haramdır.

Bidət əhli barədə bir hədisimiz var. Orada deyilir ki, “bidət əhlini görükdə “onu heyrətləndirin!” Bu kəlmə iki yerdə işlənər: Biri məhkum etmək və heyrətləndirmək mənasındadır ki, Quranın özündə də gəlmişdir. O məqamda ki, həzrət İbrahim öz zamanının zalim hakimi ilə mübahisə etdi və işin sonunda “kafir olan məbhut oldu”, o, İbrahimin məntiqi qarşısında aciz qaldı, məbhut oldu, məhkum oldu, rüsvay oldu. İkincisi isə böhtan və töhmət, yəni yalan uydurmaq mənasındadır. Bildiyimiz kimi, bu kəlmə “bu böyük böhtandır” ayəsindədir. Yəni böyük böhtan, böyük yalan. Şeyx Ənsari açıqca deyir ki, bidət əhli ilə qarşılaşdıqda, onları heyrətləndirin. Yəni güclü məntiqlə onlarla qarşılaşın, onları məbhut edin, necə ki, İbrahim öz zamanının zülmkar hakimi Nəmrudla mübahisə etdi və onu məbhut etdi. Bidət əhlinə məntiqlə yanaşın. Camaat başa düşsün ki, onlar bidət əhlidirlər və yalan deyirlər, onlarla bəhsə girişib, məhkum eləyin.

Bir qrup bu hədisdən bu cür istifadə etmişlər ki, “bidət əhlini gördükdə, yalan demək caizdir, onlara hər nə istəyirsinizsə, nisbət verin, istədiyiniz yalanları uydurun”, yəni müqəddəs bir hədəf olan bidət əhlini əzmək üçün müqəddəs olmayan vasitədən, yəni yalan uydurmaqdan istifadə edin, çünkü bu işin dairəsi genişlənər. Ağlılı adamlar heç vaxt belə söz deməzlər, əməli başqa olan adamlar isə həmişə bəhanə axtarırlar.

Nəfsin qəribə hiylələri var! Yoldan azdırən nəfsin hiylələri qəribədir! Hərdən insanın nəfsi elə hiylə işlədər ki,

adamın özü də başa düşməz. Məsələn, peyğəmbərin doğum gecəsidir, şənlik etmək istəyir. Əxlaqsız işlər görüb deyir ki, “şənlik gecəsidir, Peyğəmbərin doğulduğu gecədir, yeyib-içməyin nə iradı var? Mən Peyğəmbərə görə bu işi gördüm!”. Aşağıdakı macəra “bir şahi”nın dəyəri olan zamana aiddir: Deyirlər bir nəfər çaxır mağazasına gedib, satıcıya dedi:

– Mənə bir şahılıq çaxır ver.

Satıcı dedi:

– Bir şahıya çaxır olmaz.

– Nə qədər olar, o qədər ver.

Satıcı təkrar etdi ki, olmaz. Kişi dedi:

– Bir qranlıq çaxırı iyirmi yerə böl və bir şahılığını mənə ver.

– Bir şahılıq çaxır bir stəkanın dibi də olmaz.

Dedi:

– Elə onu ver.

Satıcı dedi:

– Camaat sərxoş olmaq üçün içir, bu qədər çaxır sənə təsir etməz ki!

Dedi:

– Sən onu ver, sərxoş olması öz boynuma.

Bəziləri sərxoş olmaq üçün bəhanə axtarırlar, keflənməsi onların özündədir, ancaq hərzəlik və bədməstlik etmək üçün bir bəhanə tapsınlar. Deyirlər “icazə verilmişdir ki, ürəyimiz istəyən hər bir yalanı bidət əhlinə uyduraq”. Belə adam sonra düşmənciliyi olan hər bir şəxsə dərhal bir söz qoşur, ittiham edir. Sonra deyir ki, o, bidət əhlidir; başlayır uydurub yalan deməyə, ittiham etməyə. Nə üçün? “Bizə icazə verilib”, deyir. Onda görürsünüz ki, dinin başına nə gəlir?! Avropasayaqlarımız deyir, ki, hədəf vasitəni mübah edir. Hədəf yaxşı olmalıdır, hədəf ki yaxşı oldu, vasitə hər nə olursa, olsun. Mühafizəkarlarımız isə deyir: “Bizə deyiblər onları heyrətləndirin, ürəyimiz nə istəsə, deməyə haqqımız

var və ürəyimiz istəyəni də deyirik”. Onda görün dinin başına nələr gələrlə?!

ƏBU HÜREYRƏ VƏ SOĞAN SATAN

Əbu Hüreyrə Müaviyə tərəfindən Məkkədə hakim olanda, bir kişi şəhərə satmaq üçün bir qədər “Əkkə” (indiki Əkka) soğanı gətirmişdi. Amma onun soğanlarını heç kim almadı. Başqa yerə aparmağa imkanı yox idi və məhsul havanın istisində xarab olurdu. Soğan satan Əbu Hüreyrənin yanına gedib dedi:

– Əbu Hüreyrə! Bir savab iş görə bilərsənmi?

– Necə ki?

– Mən bir müsəlmanam, mənə deyiblər ki, Məkkədə soğan tapılır və Məkkə əhalisi soğan istəyir, nə qədər ticarət malim var idisə, satıb soğan aldım və buraya gətirdim. İndi heç kim almir, xarab olmaq üzrədir. Sən bir möminini qurtarıb, bir nəfsi dirildərsən. Bir iş görə bilərsənmi?

Əbu Hüreyrə dedi:

– Çox yaxşı, cümə günü camaat namaz qılanda soğanları müəyyən yerdə hazırla. O vaxt mən bir iş görərəm.

O gün camaat bir yerə toplaşanda Əbu Hüreyrə dedi:

– Ey camaat, Allahın Peyğəmbərindən eşitdim ki, hər kim Məkkədə Əkkə soğanı yesə, cənnət ona vacib olar.

Bir saatın içində camaat soğanları aldı, Əbu Hüreyrə də qəlbində razı idi ki, “bir möminə nicat verdim, bir müsəlman taciri iflasdan qurtardım”. Allah səni ölüürsün! Peyğəmbərin hədisi belə şeylərə vasitə olmalıdır?! Sonra bu sahədə nələr deyilmədi?! Bəlkə də müəyyən şəhərlərin üstünlüyü barədə deyilmiş xəbərlər və hədislərin yüzdə doxsan beşi şəxsi mənafə üçün söylənilib. Məsələn, Peyğəmbərin dilindən deyilir: “Abadlıqların ən yaxşısı Beyhəqdir”, yerlərin ən yaxşısı Beyhəqdir, Səbzəvarın yanındakı Beyhəq. Peyğəmbərin Beyhəqlə nə işi var idi ki, gəlib bu qədər yerdən Beyhəqi seçib “yerlərin ən yaxşısı Beyhəqdir” desin. Bəs nə üçün bu olmuşdur? Çünkü filan Beyhəqli ağa özünə

bir vasitə düzəltmək istəmişdir. Bu və bu kimi misallar istənilən qədər vardır ki, mən demək istəmirəm. Ancaq bilin ki, belə şeylər dini xarab etmişdir. Halbuki onun (Əllamə Təbatəbai) buyurduğuna görə, peyğəmbərliyin üslubu, bütün peyğəmbərlərin davranışının özəyi budur ki, müqəddəs hədəf, yəni haqqın xeyrinə əsla batıldı istifadə etməmişlər.

ƏLİ (Ə) VƏ VASİTƏDƏN İSTİFADƏ ETMƏK

Nə üçün həzrət Əlinin (ə) siyaseti yumşaqlıq bilmir və əyilmirdi? Onun hədəfinin müqəddəs olmasına şübhə yoxdur. Ibni Abbas və Müğeyrə ibni Şöbə kimilərinin təklifi nə idi?! Müğeyrə ibni Şöbə sonralar Müaviyənin xüsusi dostlarından və Əlinin (ə) düşmənlərindən oldu. Əmirəlmömininin xəlifəliyinin əvvəlində gəlib həzrətlə danışdı, əvvəlcə siyasetbazlıqla Həzrətə təklif edib dedi ki, “məncə gərək sən hələlik Müaviyə barəsində bir kəlmə də danışmayasan. Və hətta onu təsdiq et, yəni onu da hökumətə layiq olan başqa adamlar kimi hələlik təsdiq et, qoy xəyalı rahat olsun. Elə ki, vəziyyət səhmana salındı, gözlənilmədən vəzifədən azad et”. Həzrət buyurdu: «Mən belə iş görmərəm, çünki əgər Müaviyəni müvəqqəti də olsa, yerində təsdiq etsəm, bu az müddətdə də olsa, onu səlahiyyətli bilmış olacağam. Mən isə onu səlahiyyətli bilmirəm və bu haqda xalqa yalan da demərəm.» Müğeyrə sözünün təsir etmədiyini gördükdə “məncə sən görən iş yaxşıdır, sən haqlısan” deyib, getdi. Ibni Abbas dedi: “Onun əvvəl dediyi söz, öz əqidəsi idi, sonrakı isə öz əqidəsi deyildi”. Müğeyrə bunu dedi və sonra Müaviyənin yanına getdi. Nə üçün Əli (ə) qəbul etmədi? Çünki o, peyğəmbərlərin yolu və üslubunu davam etdirən bir adam idi, siyasetbazlıqla işi yoxdu. Ona görə Əbu Bəkrə və Əmrə dahi deyirlər ki, istədikləri hədəfə çatmaq üçün hər bir vasitədən istifadə edirdilər. Niyə bəziləri Əlinin (ə) siyasetini qəbul etmək istəmirlər? Çünki dönməz siyaseti, məqsədi və vasitələri vardır. Onun məqsədi haqdır, ona çatmaq istədikdə isə haqli vasitədən istifadə edir. Lakin

başqalarının hədəfləri haqq da olsa, əhəmiyyət vermirlər və “yalnız məqsədin haqqı olduğu kifayətdir”, deyirlər.

PEYĞƏMBƏRİ-ƏKRƏM VƏ VASİTƏDƏN İSTİFADƏ ETMƏK

Səqif qəbiləsindən bir qrup Peyğəmbərin hüzuruna gəlib dedilər: “Ey Allahın Peyğəmbəri, biz müsəlman olmaq istəyirik, ancaq üç şərtimiz var, bu şərtləri qəbul edin. Biri budur ki, icazə ver bir il də bu bütlərə pərəstiş edək (bəzilərinin “qoy bir dolu qarın yeyək” dediyi kimi), qoy bir il də biz bütlərə yaxşıca pərəstiş edək ki, qarnımız yasdan çıxsın. İkincisi budur ki, bu namaz bizim üçün çox çətin və xoşagəlməzdir (ərəblərin təkəbbürü icazə vermirdi ki, rükuya və səcdəyə getsin, çünki namaz təvazökarlıq və itaət göstərməkdir, buna görə də onların təbiətinə ağır idi). Üçüncüsü budur ki, böyük bütümüzü sindirməyi əmr etmə”. Peyğəmbər (s) buyurdu: “Dediiniz bu üç şərtdən sonuncusunun ki, filan bütü öz əlinizlə sindirmayasınız, eybi yoxdur, mən başqa bir nəfəri bu iş üçün göndərərəm; o biri iki şərtə gəldikdə isə qəbul etməyim qeyri-mümkündür”. Yəni Peyğəmbər (s) əsla belə bir fikri, yəni “müsləman olmağa gələn bir qəbilə qırx il bir bütə pərəstiş etmişdir, qoy bir il də pərəstiş edib, sonra gəlib müsləman olsun”, fikrini əsla eləmədi, çünki bununla rizilaşmaq bütperstliyi təsdiq etmək idi. Nəinki bir il, hətta əgər “Ey Allahın Peyğəmbəri, biz sizinlə müqavilə bağlayırıq ki, bir gecə-gündüz bütə sitayış edib, sonra müsləman olaq” desəydilər də, bunu qəbul etməsi qeyri-mümkün idi. Yaxud desəydilər ki, “Ey Allahın Peyğəmbəri, icazə ver biz bir gecə-gündüz namaz qılınmayıq və sonra müsləman olub namaz qilaq” (o bir gecə-gündüz namaz qılmamaq müqavilə əsasında və Peyğəmbərin imzası ilə olsun) Peyğəmbərin icazə verməsi mümkün deyildi. Demək o, hər vasitədən istifadə etmirdi.

XALQIN CƏHALƏTİNDƏN DİNİN XEYRİNƏ İSTİFADƏ ETMƏK

Müqəddəs olmayan vasitədən istifadə etmək bir məsələdir. Bundan da incə və dəqiq məsələ budur ki, görəsən, xalqın qəflətdə olmasından haqq üçün istifadə etmək olar, ya yox? Xalqın qəflət yuxusundan, cəhalət və nadanlığından dinin xeyrinə istifadə etmək özü bir məsələdir. Zənnimcə az adam bunun iradlı olduğunu deyər. Deyirlər bu yazıq cahil adamdır və nadandır, xəbəri yoxdur və xəbərsizlik, cəhalət, nadanlıq üzündən bir sıra etiqadlara inanmışdır. Bizim nə işimiz vardır ki, onu qəflət yuxusundan oyadaq. Hər halda o inanmışdır ki, doğrudan da həzrət Səccadın anası Şəhrbanu Kərbəlada olmuş və İmam Hüseyin (ə) şəhid olandan sonra, birdən orada bağlanmış atı minib getmiş və Ömrə Sədin adamları onu təqib etmişlər, o qəçmiş və bir dağa gəlmişlər. Əgər desək ki, Allah tərəfindən bibi Şəhrbanunun atına nəzər salılmışdı, naçar olaraq deməliyik ki, Ömrə Sədin ordusunun atlarına da Allah nəzər salmışdı ki, yüz əlli ağacı bir nəfəsə gəlmişlər, hətta deməliyik ki, onlara daha artıq nəzər salılmışdı, çünki bibi Şəhrbanu o dağa çatdıqda, artıq nəfəsdən düşürdüsə, onlar çatırdılar; əsgərlər Şəhrbanunu tutmaq istədikdə, o “ya hu tut” demək istərkən, səhv edib “ya dağ məni tut” dedi və dağ onu tutdu.

Maraqlıdır! Tarix və hədis deyir ki, Həzrət Səccadın (ə) əziz anası “nifas”da, yəni doğuşdan sonra dünyadan gedib və ümumiyyətlə, Kərbəlada olmayıb. Siz Kərbəla hadisəsini yazan bir nəfəri görməzsınız ki, Həzrət Səccadın anasının Kərbəlada olmasını desin, istər bibi Şəhrbanu olsun, istərsə də başqa hər bir kəs. Bu bir əfsanədir ki, əfsanə quraşdırılanlar uydurmuş, bəziləri də ona inanmışlar. Bəziləri deyir ki, bizim bu sözlərlə nə işimiz var, yalandır, yalan olsun, lakin xalq hər halda bu yolla iman qazanır.

Bu doğrudur, yoxsa doğru deyil? Yəni xalq qəflət yuxusu, cəhalət və nadanlıqdan bir sıra mövhumat və xurafatdan istifadə edib, bir düzgün əqidəyə çatıb. Görəsən, bunları imzalayıb sabitləşdirməyə haqqımız varmı? Cavab budur ki, yox!

Əmirəl-mömininin qabaqcə oxuduğumuz kəlamında bir incəlik vardı ki, onu deməyi unutdum. Orada buyurur:

“Həkimlik üçün gəzən həkim öz məlhəmlərini verdi və dağlarını saxladı”.

Onun ardınca buyurdu:

“Bunu (məlhəm və dağı) kor qəlblərin, kar qulaqların və lal dillərin ehtiyacı olan yerə qoyar.”

Peyğəmbərin işlətdiyi alətlər və vasitələr, bir yerdə qüdrət və dağ qoymaq aləti idi, bir yerdə məlhəm; bir yerdə sərt davranışındı, bir yerdə yumşaq; ancaq yerini bilirdi. Sonra bəyan edirdi ki, bu vasitələrdən istifadə etməsi hər yerdə xalqın ayılması və biliyi istiqamətindədir. O yerdə qılinc vururdu ki, xalqı oyatsın, nəinki yuxuya daldırsın. Qılinci əxlaqi agahlıq və ayılmağa səbəb olan yerlərdə işlədirdi. Dil, göz, qulaq və ürəkləri möhürlənmiş şəxsləri ayıltmaq üçün qılinc vururdu.

PEYĞƏMBƏRİN (S) ÖVLADININ VƏFATI VƏ GÜNÜN TUTULMASI

Hədis kitablarımızdə bir macəra yazılmış və onu hətta sünənə əhli də nəql etmişdir. Əziz Peyğəmbərin Qəbtiyyeyi-Mariyə adlı misirli arvadından İbrahim adlı bir oğlu olmuşdu. Peyğəmbər (s) bu oğlunu çox sevərdi. Uşaq səkkiz aylığında öldü. Məhəbbət ocağı olan Peyğəmbərimiz təbii olaraq kədərlənir və göz yaşı tökərək buyurur: “Ürək yanır və göz yaşı axır, ey İbrahim, biz sənin xatırınə kədərliyik, lakin əbəda Pərvərdigarın razılığının xilafına bir şey demirik”. Peyğəmbərin (s) mübarək qəlbinə kədər tozu çökdüyü üçün, bütün müsəlmanlar narahat və kədərli idilər. Həmin gün təsadüfən günəş tutulur. Müsəlmanlar şəkk etmədilər ki,

günəşin tutulması, Peyğəmbərin xatırınə yuxarı aləmin həməhəngliyi idi, yəni günəş Peyğəmbərin oğlu dünyadan getdiyi üçün tutuldu.

Bu məsələ Mədinə əhalisi arasında yayıldı və arvad-kişi bir ağızdan dedilər: "Görün! Günəş, Peyğəmbərə kədər üz verdiyi üçün tutuldu". Peyğəmbər (s) xalqa deməmişdi ki, Allah eləməmiş, günəşin tutulması buna görədir. Bu iş xalqın Peyğəmbər (s)ə olan əqidə və imanının artmasına səbəb oldu və xalq da bu kimi məsələlərdə bundan artıq fikirləşmir.

Lakin Peyğəmbər (s) nə edir? Peyğəmbər (s) xalqı hidayət etmək üçün, onların zəif damarlarından istifadə etmir; o, xalqın güclü nöqtələrindən istifadə etmək istəyir; Peyğəmbər (s) xalqın cəhaləti və nadanlığından islamın xeyrinə istifadə etmir, O, xalqın biliyi və mərifətindən istifadə edir. Peyğəmbər (s) xalqın qəfləti və nadanlığından deyil, aylıqlığından istifadə etmək istəyir, ona görə ki, Quran ona buyurmuşdu:

"Hikmət, əqli dəllillər və yaxşı öyüdlə Allahının yoluna çağır və ən yaxşı üsulla onlarla bəhs et" – deyə əmr edib, vasitələr zikr etmişdir. (Peyğəmbər (s) buyurmadı) ki, avam xalq cəhalət üzündən «iman gətirdik» sözünü deyib yaxşı nəticə əldə etmişlər. Biz də onlara demədik, biz burada sükut edirik. Peyğəmbər (s) susmadı və minbərə çıxıb danışdı, xalqın fikrini arxayınlasdırdı və dedi: "Günəşin tutulması mənim uşağımın ölümünə görə deyil". Bir insandır ki, hətta öz sükutundan belə sui-istifadə etmir. Belə də olmalıdır. Nə üçün? Ona görə ki, əvvəla, islamın belə şeylərə ehtiyacı yoxdur. Qoy o adamlar gedib yalan yuxular, uydurmalar və bu kimi sükutlardan istifadə etsinlər ki, dinlərində məntiq və dəlil yoxdur, dinlərinin haqq olması açıq - aydın deyil. İslamin belə şeylərə ehtiyacı yoxdur. İkincisi, bu vasitədən istifadə edən şəxs sonda səhvə düşər. Məşhur məsəl var: "Hamını həmişəlik cəhalətdə saxlamaq olmaz". Yəni bəzilərini həmişəlik cəhalətdə saxlamaq olar, hamını

müəyyən bir müddət ərzində cəhalətdə saxlamaq olar, lakin hamını həmişəlik olaraq cəhalətdə saxlamaq olmaz, bundan əlavə, Allah da icazə verməz. Başqa sözlə desək, əgər bu əsl olmasaydı da, dinin əbədi qalmasını istəyən bir peyğəmbər bunu bilmirmi, ki, yüz il, iki yüz il, min il sonra gələn xalq başqa cür qəzavət edəcək? Bu kifayətdir ki, Allah ona icazə verməz.

HAQQ MƏQSƏD ÜÇÜN HAQQ VASİTƏ

Haqq üçün haqdan istifadə etmək lazımdır. Bu sözün mənası budur: Əgər mən bilsəm ki, bir nahaq və doğru olmayan sözü, bir yalanı, bir zəif hədisi, özüm yalan olduğunu bildiyim bir hədisi sizə oxusam, lap elə bu gecə sizin bütün günahkarlarınız tövbə edib, hamınız gecə namazı qılan olarsınız, (eyni halda) İslam belə bir iş görməyə icazə verməz. İslam bizə icazə verərmi ki, xalqın imam Hüseynə ağlaması üçün biz yalan deyək və dinləyənlər də bunun yalan olduğunu bilməsin? Şübhə yoxdur ki, imam Hüseynə ağlamağın da savabı vardır. Amma İslam yalanla ağlamağa icazə verirmi? Əsla icazə vermir. İslamin belə yalanlara ehtiyacı yoxdur. Haqqı batılə qatmaq haqqı aradan aparar. İnsan haqqı batılə qatsa, haqq daha davam gətirə bilməyib, aradan gedər. Haqq batıl ilə yoldaş olub qalmağa dözə bilməz.

Deyirlər ki, vilayətlərin birinin böyük bir alimi minbərin yanında oturmuşdu. Seyyidlik qurşağı olan bir nəfər isə yalan rövzələr oxuyurdu. Böyük müctehidlərdən biri olan o ağa minbərin yanından dedi: “Ağa, bunlar nədir deyirsən?” Birdən seyyid minbərin üstündən qışkırdı: “Sən fiqh və üsul ardınca get, cəddimin ixtiyarı məndədir, könlüm hər nə istəsə, deyərəm”. “Cəddimin ixtiyarı məndədir” nə deməkdir?!

Məqsədim budur: Dinə müxtəlif sahələrdən zərbə dəyən yollardan biri bu əсли nəzərə almamaqdır ki, hədəfimizin müqəddəsliyi lazım olduğu kimi, bu müqəddəs hədəf üçün

istifadə etdiyimiz vasitələr də müqəddəs olmalıdır. Məsələn, biz yalan deməməli, qeybət etməməli və töhmət vurmamalıyıq; nəinki özümüz üçün, üstəlik dinin xeyrinə də yalan danışmamalıyıq, yəni dinin xeyrinə də dinsizlik etməməliyik, çünki yalan danışmaq dinsizlikdir. Dinin mənfəətinə yalan demək, dinin xeyrinə dinsizlik etməkdir. Dinin mənfəətinə töhmət vurmaq, dinin xeyrinə dinsizlik etmək deməkdir. Dinin xeyrinə qeybət etmək, dinin mənfəətinə dinsizlik etməkdir. Din icazə vermir ki, biz, dinin mənfəətinə olsa da, dinsizlik edək.

“Hikmət (əqli dəlillər) və yaxşı öyüdlə Allahın yoluna çağır.” Baxın görün əziz Peygəmbərin (s) ən mühüm davranışlarından biri olan təbliği davranışsı necə idi. O həzrət İslami necə təbliğ edirdi, necə yol göstərib, hidayət edirdi. Sonra insallah, Peygəmbərin (s) təbliği davranışı barədə danışacağam.

ƏLİ (Ə) VƏ SUYU DÜŞMƏNİN ÜZÜNƏ BAĞLAMAQ

Biz dini rəhbərlərimizin, məsumların əhvalı barədə fikirləşib, onların necə davranışlarını düşünməliyik. Siffeyn mührəbəsi Fərat sahilində baş verdi. Müaviyənin adamları su götürülə bilən yeri, yəni “şəriə”-ni tutdular. Sonra Əli (ə) gəlir, dostları susuz qalırlar. Əli (ə) Müaviyənin yanına adam göndərib bildirir ki, “biz hər şeydən əvvəl, müzakirə və danışq üçün gəlmişik, bəlkə Allah barışq yolu ilə problemi müsəlmanların arasından qaldırıb, həll etdi. Niyə belə bir iş görürsən?”. Lakin böyük qələbə əldə etdiyini təsəvvür edən Müaviyə bu sözlərə məhəl qoymadı. Əmirəl-möminin danışığın fayda vermədiyini gördükdə hücum əmri verdi və həmin gün axşam olmamış Müaviyə ordusu qovuldu və Əlinin (ə) qosunu “şəriə”ni tutdu. Sonra Əlinin (ə) dostları dedilər: “Biz də indi əvəzini çıxar və qoymarıq ki, onlar su götürsünlər.” Əli (ə) buyurdu: “Mən bu işi görmərəm, çünki su elə bir şeydir ki, Allah onu həm kafir və həm də müsəlman üçün yaratmışdır, bu iş şəhamət, comərdlik və

kişilikdən uzaqdır, onlar belə etdilərsə də, siz etməyin”. Əli (ə) qələbəni namərdliklə əldə etmək istəmir.

Belə incə məsələlər böyük şəxsiyyətlərin davranışında çoxdur.

ƏMR İBN AS VƏ VASİTƏDƏN İSTİFADƏ ETMƏK

Bir macəranı deyirəm, bəlkə də çoxları fikirləşər ki, əgər Əlinin (ə) yerinə olsaydıq, bu işi görməzdik.

Əmr ibn As şeytanlıq və alçaqlıq simvoludur. Əli (ə) Siffeydə buyurdu: “Müaviyə! Nə üçün bu qədər müsəlmanı ölümə verirsən? Gəl ikimiz döyüşək, birimiz qalib, birimiz isə məğlub olarıq”. Məntiq aydın idi, nəticə də əvvəldən məlum idi. Əmr ibn As hərdən Müaviyəyə deyirdi: “Müaviyə! Düz deyir, söz budur ki, sənin igidliyin varsa, silahlanıb get Əli ilə döyüş”. Məsələnin nə yerdə olduğunu bilən Müaviyə hiylə ilə bir gün Əmr ibn Ası döyüşə göndərə bildi, ancaq Əli (ə) ilə döyüşə yox. Əlbəttə, Əmr As özlüyündə şücaətli idi və Misiri fəth etmişdi. Əmr ibni As silah götürüb, döyüş meydanına gəldi və mübariz istəyib dedi: (Məzmunu)

*Ey fitnə əhlindən olan Kufə rəhbərləri,
Ey böyük əmin olmuş Osmanın qatilləri,
Ey Yəmən əhlindən olan əyanlar,
Sizi vururam, amma Əbu Həsəni görmürəm.*

Eyni zamanda oyan-buyana baxırdı ki, həzrət Əmir ilə üzbəüz olmasın. O deyirdi “sizi vururam, amma Əlini görmürəm.” Əmirəl-möminin Əmr As onu tanımاسın deyə, yavaş-yavaş gəldi. (Lakin onun axıra qədər qəflətdə qalmasını da istəmirdi.) Əmr As bilmədi ki, bu Əli (ə)dir. Həzrət yaxına gəldikdə yenə də istəmədi o bilsin ki, kiminlə üzbəüzdür. Burada: “Mən Qüreyşdən olan Mötəmən imamam” – deyə özünü təqdim etdi, “mən Əliyəm”. Əmr As

özünü itirdi və atının başını çevirir qaćmağa başladı. Əmirəl-möminin onu təqib etdi və bir qılınc vurdu, o atdan yerə yığıldı. Mən bilmirəm ki, o öncədən plan hazırlamışdı, yoxsa orada zehninə bu fikir gəldi, dərhal öz ayıb yerini açdı, çünki o bilirdi Əli (ə) elə kişi deyil ki, belə bir adamla üzbez olsun. Əmr As bu işi görən kimi həzrət üzünü çevirib qayıtdı. Müaviyə ömrünün axırına qədər onu məsxərə edib deyərdi: “Əmr ibn As! Ancaq yaxşı şəfaətçi tapdın, bütün dünyada mən bir nəfər tapmadım ki, bu qədər “müqəddəs” bir şəfaətçi tapmış olsun”.

Hədəfləri üçün hər bir vasitədən istifadə edənlər Əmr ibn As tipli şəxslərdir. Hər kəs olsa, deyər: “Vay, bir bax, Əli elə bir adamı boş yerə əlindən çıxartdı! Bir qılınc vurub atasını yandırıydın da!” Lakin Əli (ə) elə bir kişi deyildi ki, Əmr ibni Ası - özünə nicat vermək üçün öz ayıb yerini açıb göstərən bir şəxsi öldürmək üçün olsa da, haqq yolundan yayınsın. Üzünü döndərdi və qayıtdı. Biz buna bənzər hadisələri məsum İmamlar və Əziz Peyğəmbərin davranışında çox görülür. Düşmənlə qarşılaşdıqda belə, öz əxlaq yüksəkliyi və cavanmərdiliyindən əl çəkmirlər. Bu işlər göstərir ki, onlar başqa bir səviyyədə idilər və başqa bir səviyyədə düşünürdülər. Onlar özlərini haqqın və həqiqətin keşikçisi bilirdilər.

İMAM HÜSEYN (ə) VƏ VASİTƏDƏN İSTİFADƏ ETMƏK

İmam Hüseyin (ə) üçün məsələ bu deyildi ki, öldürülsün, ya öldürülməsin. Məsələ bundan ibarətdir ki, dinə zərbə dəyməsin. Nə qədər kiçik də olsa dinin bir əсли öldürülməsin. Alçaqlıqda bəlkə də dünyada tayı olmayan Şimr ibn Zil-Cövşən Aşura günü tələsir ki, müharibə başlanmadan əvvəl vəziyyəti görsün. Fikirləşdi ki, xeymələrin dalından gəlsin, bəlkə bir cinayət törətdi. Lakin bilmirdi ki, İmam Hüseyin (ə) öncə hazırlıq görmüş və əmr etmişdir ki, xeymələri bir-birinə yaxın və dairəvi şəkildə qursunlar. Arxasında da bir xəndək

qazib, oraya quru çör-çöp töksünlər və yandırsınlar ki, düşmən arxadan gələ bilməsin. Şimr gəldikdə bu vəziyyəti görüb narahat oldu və söyüş söyməyə başladı. İmam Hüseynin (ə) səhabələrindən bəzisi cavab verdilər, əlbəttə, söyüslə yox. Səhabələrin böyükələrindən biri dedi: “Ey İmam Hüseyn (ə) icazə verin bu dəqiqə bir oxla buradaca onu öldürüm”. İmam Hüseyn (ə) buyurdu: “Yox”. Səhabə belə hesab etdi ki, İmam Hüseyn (ə) Şimrin necə adam olduğunu bilmir, ona görə də dedi:

– Ey Allah Peyğəmbərinin övladı, mən bunu tanıyorum ki, necə daşqəlbli bir bədbəxtdir.

İmam Hüseyn (ə) buyurdu:

Bilirəm.

– Bəs nə üçün icazə vermirsiniz? Buyurdu:

– İstəmirəm ki, birinci mən başlayam. Müharibə başlanmayıncı, hələ iki müsəlman dəstəsi kimi üz-üzə dayanmışıq. Nə qədər onlar müharibə və qan tökməyə başlamamışlar, mən müharibəyə əl atmaram. Bu, Quranda olan bir əsldir:

Həzrət Əmir də Siffeyndə bu ayəyə istinad edərək deyirdi ki, “bu ayəyə görə mən başlamaram, lakin əgər başlasalar, müdafiə olunarıq”. İman Hüseyn (ə) Şimr barəsində həmin əslə riayət edərək deyir ki, müharibə əməli olaraq düşmən tərəfindən başlanmayıncı, bizim tərəfimizdən başlanmamalıdır. Bu məsələlər İmam Hüseynin (ə) mənəviyyət məqamını və onların necə düşündüyünü göstərir. Kiçik bir əsl-müstəhəb (görməyi savab və görməməyi günah olmayan iş) də olsa-zay olmamalıdır.

Düşməndə isə belə təfəkkür yoxdur. Yavaş-yavaş sübh açılırdı, Ömrə Sədin qoşunu hazırlaşır; İmam Hüseyn (ə) da döyüş meydanının sağ və sol cinahlarını, qəlbini (qərargahını) təşkil edir, bayraqdar təyin edir və fikirinə gətirmir ki, “onlar otuz min, biz isə yetmiş iki nəfərik”. Sağ cinahi Züheyərə, sol cinahi Həbibə və bayraqdarlığı qardaşı

Əbülfəzlil-Əbbasa (Allahın salamı ona olsun) verir. Mərdmərdanə otuz min nəfərlik ordunun qarşısında dayanır. Lakin düşmən heç bir prinsipə əsaslanan deyil, onlar üçün mərdlik və namərdlik eynidir. Dünya malı və Rey mülkü Ömər Sədin gözlərini tutmuşdur və bütün işləri ikiüzlülük və Übeydullah Ziyadın razılığını qazanmaqdır. O, düşünür: “Nə iş görək ki, Übeydullahın yanına getdikdə, bizdən daha çox razı olsun və Rey mülkünə hökumət etməyim üçün artıq bir iradı qalmasın”. Birdən bir ox atır. İlk oxu Sədin oğlu özü İmam Hüseynin (ə) ordusuna tərəf atr və sonra deyir: “Ey camaat! Mənim əsgərlərim, hamınız əmirin müqabilində şahid olun ki, ilk oxu mən özüm atdım”. Sədin oğlunun azı dörd min oxatanı var. Ox yağış kimi İmam Hüseynin (ə) dostlarına tərəf yağıdı. Yazırlar ki, İmam Hüseynin (ə) səhabələrinin oxatanlarından bir qrup, xüsusi şəkildə bir dizlərini büküb o biri dizlərini qaldıraraq, igidliliklə ox atmağa başladılar. Yıxılan hər bir nəfərin qarşılığında düşməndən bir neçə nəfər yixılırdı. Bəlkə də İmam Hüseynin (ə) səhabələrinin çoxu bu oxatmadə şəhid oldu. Lakin İmam Hüseyin (ə) döyüşə başlamadı. Aşura gününün müharibəsi bir oxla başlandı və bir oxla qurtardı. Ömər Sədin oxu ilə başlandı və üç başlı bir zəhərli oxla qurtardı. İmam Hüseyin (ə) dayandı ki, bir an dincəlsin. Düşmən əsla fikrinə gətirmirdi ki, Hüseyin (ə) bir nəfərdir və qılinc ilə döyüşür, onunla yaxından döyüşmək lazımdır. Düşmən bilir ki, Hüseynin (ə) bütün qüvvələri zəifləsə də, onunla döyüşə bilməzlər. Buna görə də uzaqdan daş atırlar, Əba Əbdüllahın mübarək alnı yaralanır, köynəyini qaldırır ki, qanları silsin... Burada Aşura müharibəsi sona çatır. Əba Əbdillah at üstündən yerə düşür.

Allahın salavatı olsun Məhəmmədə (s) və onun pak sülaləsinə!

Sənin böyük, əzəmətli, yüksək, əziz adınla ya Allah...

Pərvərdigara! Bizim hamımızın aqibətimizi xeyir ilə qurtar, bizi İslamın və Quranın qədrini bilən et; bizi haqqı

tanıyan və haqq vasitədən istifadə edən qərar ver; öz məhəbbət və mərifət nurunu bizlərin ürəklərində yerləşdir; Peygəmbərin və onun övladının məhəbbət və mərifət işıqlarını ürəklərimizə saç; ölülərimizi öz inayət və mərhəmətinə şamil et!

Ağamız Sahibəz-zəmanın zühurunu yaxınlaşdır! Amin.

BESİNCİ ÇIXIŞ

İki sorğuya cavab

DAVUDUN (Ə) MACƏRASI VƏ VASİTƏDƏN İSTİFADƏ ETMƏK

“Vasitədən istifadə” mövzusunda çağrıış və haqqa hidayət etmək üçün batıldən istifadə etməmək barədə belə bir sual verirlər ki, elədirsə, bəs Qurani-kərimdə olan Davud peyğəmbərin macərasında məsələ necədir? Ola bilsin ki, bəziləri bu macəra ilə tanış olmasınlar. Hekayənin Quranda göstərilmiş miqdarı budur ki, buyurur: “Bəndəmiz Davudun hekayəsini mehrabda olarkən xatırla ki, gözlənilmədən mehrabın yuxarısından bir dəstə adam (düşmən dəstəsi) gəldi (göründüyü kimi iki nəfərdən artıq idilər, ona görə ki, baxmayaraq, bir yerdə fərdin dilindən “doğrudan bu qardaşımızdır”, deyilir, amma başqa ifadələrin hamısı cəmdir və sanki iki nəfərdən artıq idilər). Quran bu mətləbi belə irəli sürür: “Bu iki nəfər Davudun yanına gəldilər (və bilirsiniz ki, Davud o adamlardandır ki, həm Allahın peyğəmbəri, həm də sultan və padşah, yəni öz qövmünün hakimi idi). Bu iki nəfərdən biri o birindən, yaxud da fəndlərdən biri, bir dəstənin nümayəndəliyi ilə, o birisindən şikayət edib, dedi: “Bu mənim qardaşımızdır (ya doğrudan doğma qardaşı idi, ya da din qardaşı), onun doxsan doqquz qoyunu var, mənim isə yalnız bir qoyunum var, eyni zamanda gəlib həmin bir qoyunu da məndən istəyib, deyir: “onu mənə ver” və danışqda və deyişmədə mənə qarşı kobudluq edir”. Quran bu qədər nəql edib buyurur ki, şikayət edən belə dedi və daha nəql etmir ki, o birisi özünü müdafiə etdi, yoxsa etmədi. Sonra buyurur ki, Davud isə dedi:

“Doğrudan da sənin qoyununu istəyib, öz qoyunlarına qatmaqdə zülm etmişdir, doğrudan da şərklər və biri-biri ilə əlaqədə olanların çoxu biri-birinə zülm edirlər.”

“O, bu işi ilə sənə zülm etmişdir. Bəli, fəndlərin, şərklərin çoxu, biri-birilə ixtilafi olanların bəziləri bəzilərinə zülm edirlər”. Sonra Quran deyir ki, Davud bunun bizim tərəfimizdən bir imtahan olduğunu bildi. “Davud bildi ki, biz onu sınadıq”; bildi ki, biz onu çətinlik və imtahan qarşısında qoymuşuq; sonra, Davud yalvarıb, tövbə etdi və bağışlanması istəməyə başladı, Allah da onun tövbəsini qəbul etdi”. Bu mətləbi Quran bundan artıq bəyan etməyib.

Burada iki sual irəli sürürlür: Biri budur ki, Davudun yanına gələnlər kimlər idi? Görəsən, onlar həqiqi insanlar idilərmi və bu məcəra olmuş hadisə idimi? Doğrudan da onlar insan idilərmi və onların birinin çox, o birisinin isə bir qoyunu var idi və artıq qoyunu olan o birisinin qoyununu da almaq istədiyi üçün o şikayət etdimi və Davud da münsiflik elədimi? Yoxsa bunlar əslində adam yox, mələk idilər ki, Allah Davudu sınamaq üçün göndərdi və onlar mələk olduqları üçün məsələnin əсли yox idi? Yəni doğrudan-dögruya qoyun yox idi, iki qardaş deyildilər, həddi aşib, təcavüz etmək yox idi, bəlkə bunlar Allahın əmrilə gəlib bu səhnəni - Davudu sınamaq və onların ifadəsilə desək, Davudu tənbəh etmək üçün - düzəldilər, Davud da birdən məsələni başa düşüb bağışlanması istəməyə başladı. Əgər bunlar mələk idilərsə, nə üçün gəldilər ki, Davudun ayılmağına səbəb olsunlar?

Burada sünnilərdən xüsusi rəvayətlər vardır, bilmirəm şıələrdə də vardır ya yox, lakin “Təfsirül-mizan”, “Məcməül-bəyan”dan nəql edir. (Məcməül-bəyan onların xülasəsini verib, sonra onları rədd etmişdir.) Hər halda rəvayət zəif olsa, şıənin, yaxud sünнinin olması fərq eləməz. Bəzi rəvayətlərdə göstərilmişdir ki, bu əhvalat belə olmuşdur: Davud peygəmbərin bir neçə arvadı var idi, eyni zamanda bir

hadisədə (bir arvada vuruldu). Bu son hadisə bundan ibarət idi ki, Davud mehrabında ibadət edirdi, əvvəlcə Şeytan bir gözəl quş şəklində görünərək, ibadət yerində olan bacaya gəldi. Quş o qədər gözəl idi ki, Davud (ə) namazını sindirib, onu tutmağa getdi, quş bir az o tərəfə uçdu. Davud getdi ki, tutsun, uçub damın üstünə qondu. Davud da qaçıb, hökumət binası və şahlıq imarətinin damına çıxdı. Təsadüfən qonşu evdə bir əsgərin Orya adlı arvadı yuyunurdu, o son dərəcə gözəl idi və Davudun ürəyini ovladı. Davud araşdırıldı ki, görsün bu qadın kimdir. Öyrəndi ki, filan əsgərin arvadıdır. Həmin əsgər isə döyüş meydanındadır. Davud öz sərdarına məktub yazdı ki, bu əsgəri hər bəhanə ilə olur-olsun elə yerə göndərsin ki, sağ qurtarmasın, öldürünsün. Sərdar da o əsgəri cəbhənin ön hissəsinə göndərdi və o, öldürüldü. Bu əsgər öldürüldükdə, arvadı almaq manisiz oldu, iddəsini qurtaranda Davud onunla evləndi. Mələklər bu səhnəni ona görə düzəlttilər ki, ona desinlər: “Sənin misalın o adamın misalıdır ki, doxsan doqquz qoyunu var, yoldaşının isə bir qoyunu. Amma doxsan doqquz qoyunu olmasına baxmayaraq, özgələrinin bir qoyununa da tamah salır”. Beləliklə, Davud günah etmiş olduğunu bilib tövbə etdi və Allah da onun tövbəsini qəbul etdi.

MACƏRANIN ƏSLİ

“Üyuni-əxbərür-Riza” kitabında imam Riza (ə)in müxtəlif millətlərin nümayəndələri və əsər sahiblərilə (müxtəlif qeyri-islami dinlər və həmçinin bəzi islami məzhəblərin nümayəndələri ilə - yəhudilər, məsihilər, zərdüştilər, ulduzperəstlər və bəzi sünni alimlərilə) apardığı mübahisələrdə rəvayət olunmuşdur ki, Məmunun təşkil etdiyi və imamın mübahisə etdiyi məclisdə həzrət Riza (ə) sünni başçılarının birindən soruşur: “Siz, xülasəsi Quranda verilmiş Davud əhvalatı barədə nə deyirsiniz?” O, həmin bu sözü (yuxarıda deyilən) dedi. İmam buyurdu: “Sübhanəllah! Qəribədir, Allahın peygəmbərinə belə nisbət verirsiniz? Axı,

bu necə peyğəmbər idi ki, namaz qılarkən, gözünə bir gözəl göyərçin göründükdə, elə əl-ayağa düşür ki, namazını sindirir. Bu, birinci günahdır. Yəni Allahın fermanından çıxmaqdır. Hələ namazı sindirandan sonra, uşaqlar kimi göyərçinin dalınca qaçırlar, halbuki, həm peyğəmbərdir, həm də padşah. Sanki bir adam da yox idi ona desin ki, o göyərçini mənim üçün tut. Dama da çıxır və orada onun üçün insan növündən olan başqa bir göyərçin tapılır, gözəl bir arvada gözü düşür. Göyərçinin ardınca olan bu hərzə ürək, göyərçini buraxır və bir könüldən min könülə bu arvada vurulur. Bu ikinci günah. Davud gəlib təhqiq edir ki, bu arvadın əri var ya yox. Ona deyirlər əri var. Kimin arvadıdır? Fədakar, döyüş meydanında fədakarlıq edən bir əsgərin arvadı. O, hoqqa və kələk düzəldir ki, bu əsgər öldürülsün, özü isə onun arvadı ilə evlənsin. Demək, bu da Allahın fermanından çıxmaq, çirkin iş görməkdir, zinadır, adam öldürməkdir, namazı sindirmaqdır, ərli arvadı sevməkdir, axı bu necə peyğəmbər oldu?!”

İmadan soruştular ki, “bəs doğrusu nədir?” Buyurdu: “Quran əsla bu sözləri yazmamışdır. Bu sözlər nədir ki, özünüzdən uydurmuşunuz? Məsələ budur: Bir gün hikmətləri və münsifliyi zərbül-məsəl olan Davudun qəlbində kiçik təkəbbür və xudbinlik yarandı ki, “xalqın arasında elə münsiflik edirəm ki, heç vaxt bir zərrə də xilaf olmur.” Bu macəra da Yunis, Adəm və sairənin macəraları kimidir. Bir zərrə xudbinlik səbəb olur ki, Allah öz mərhəmətini bəndəsindən kəssin və nəticədə bəndənin acizliyi özünə sübut olsun. Biz dualarımızda oxuyuruq: “Heç vaxt məni bir göz qırpmı qədər öz başıma buraxma.” İnsan hər məqamda olsa, həmişə Allahdan belə istəməlidir: İlahi, məni bir göz qırpmı da öz başıma buraxma”.

Ümmi Sələmə deyir: “Bir gecə yarısı oyandım, gördüm Peyğəmbər (s) yataqda deyil, otağın bucağında ibadətlə məşğuldur, sözlərinə qulaq asdım, gördüm deyir:

“İlahi, məni xilas etdiyin pisliklərə bir daha qaytarma... Heç vaxt məni bir göz qırpmı öz başıma buraxma”. “İlahi! Məni o pisliklərə qaytarma ki, onlardan məni qurtardın. İlahi! Məni düşməni şad olan etmə. Pərvərdigara! Məni bir an, bir göz qırpmı öz başıma buraxma, yəni mərhəmətini məndən kəsmə”. (Bunu sonuncu Peyğəmbər deyir). Ümmi Sələmə buraya çatanda hönkür-hönkür ağlamağa başlayaraq qışqırır. Peyğəmbərin namaz duası qurtaranda:

- Ümmi Sələmə, niyə ağlayırsan? – deyir:
- Ey Allahın Peyğəmbəri! Sən “İlahi, məni bir göz qırpmı öz halıma buraxma” sözünü deyəndə, vay mənim halıma!

Peyğəmbər buyurmadı ki, (Allah eləməmiş) mən bu sözləri zahirdə sənə öyrətmək üçün dedim. O, buyurdu:

–Əlbəttə belədir! Qardaşım Yunisi Allah bir an öz başına qoydu və başına o işlər gəldi.

Necə olur ki, Allah mərhəmətini kəsir? Allah peyğəmbərində kiçik bir təkəbbür və xudbinlik təsəvvürü yarandıqda, Allahın inayəti ondan kəsilir və (belə olsa o dərhal süqt edər).

İmam Rza (ə) buyurdu: “Bu böyük Peyğəmbərin müqəddəs ürəyində təkəbbür yarandı ki, görəsən dünyada məndən də yaxşı qazilik eləyən varmı?”. Davudun qəlbində “mən” təsəvvürü olmamalıdır. Allah bu sınağı qarsıya çıxartdı. Allahın xüsusi mərhəməti Davuddan alındıqda, o qəzavətdə, hətta fərz olunacaq surətdə belə, tələsdi. Yəni unutdu ki, iddia eləyən öz iddiasını irəli sürdükdə, macəra təqdir və fərz şəklində olsa da belə, bir kəlmə də danışmamalıdır. Bir nəfər gəlib deyir: “Gördüyünüz bu qardaş çoxlu sərvəti olmasına baxmayaraq mənim malımı aparmışdır. Onun doxsan doqquz qoyunu var, mənim isə bir qoyunum, amma o, bu bir qoyunuma da tamah salıb”. Davud öz insansevərlik hissiyyatının təsiri altına düşərək, səbr

etmədi ki, görsün o birisi nə deyir, axı o da özünü müdafiə etməlidir. Dərhal dedi:

– Doğrudan da (bəlkə də təqdir fərz şəklində) belədirsə, o sənə zülm etmişdir.

Davud tələsdi və birdən başa düşdü ki, qəzavətin şərti bu deyildir ki, birinin sözünü eşitməmiş danışasan; qazi sakit qalıb izn verməlidir ki, o birisi də sözünü deyib, özünü müdafiə etsin və ondan sonra qazi öz sözünü deməlidir. Davud burada səhv etdiyini başa düşdü; təkcə münsiflikdə deyil, həm də öz səhvinin kökünü bildi: Davud! Bu zərbə haradan dəydi? “Mənəm” deyib “mən” fikrinə düşdüyündən. Bu bir zərbə idi ki, o “mən” tərəfindən sənə varid oldu. Quranda bir arvaddan - “Orya”dan, uçmuş quşdan və bu kimi işlərdən söz getmir.

UYDURMANIN ƏSL KÖKÜ

İndi görək necə oldu ki, bu əhvalat biz müsəlmanların bəzi kitablarına düşdü? Bu qədər sizə deyirəm: Aman yəhudilərin əlindən! Bu dünyanın başına onların əlindən nələr gəldi? Quranın bunlara nisbət verdiyi və indi də davam edən işlərindən biri həqiqətləri təhrif edib, əksinə çevirməkdir. Bunlar bəlkə də dünyanın ən zəkalı adamlarıdır, olduqca zəkalı və dəyişilən bir nəsildirlər. Bu zəkalı və kələkbaz nəslin əli həmişə insan cəmiyyətinin iqtisadi və mədəni şah damarının üstündədir. Əgər bir nəfər bunların, hal-hazırda dünya tarixi, coğrafiya və xəbərlərində etdikləri təhrif və dəyişikləri toplaya bilsə, faydalı işdir. Əlbəttə, bir qrup bu işi görmüşdür, lakin kifayət qədər yox. İndi ən həssas şah damarlarından biri olan dünyanın ən böyük xəbər agentlikləri yəhudilərin əlindədir, ona görə məsələləri imkan daxilində istədikləri kimi dünyaya təbliğ edib, çatdırırlar. Hər bir ölkədə əgər bacarsalar, o şah damarları, bu günün termini ilə desək, Kütləvi İnformasiya Vasitələrini, ümumiyyətlə, fikirləri dəyişib təhrif edən, təbliğ edib, dəyişən vasitələri, eləcə də iqtisadi şah damarları

əllərində saxlayırlar. Qədim zamanlardan onların işi bu olmuşdur. Quran bir yerdə buyurur:

“Umursunuz ki, sizi təsdiq etsinlər, halbuki, onlardan bir dəstəsi Allahın sözünü eşidib, onu başa düşəndən sonra və bilə-bilə təhrif edirdilər.”

Müsəlmanlar! Siz bunların imanına göz dikmisiniz? Bunları tanımirsinizmi? Bunlar həmin adamlardırılar. (Yəni indi də ruhları həmin ruhdur, yoxsa bir adamın babalarının fasid olması onların fasid olmasına dəlil olmaz. Bunlar babalarının ruhunu saxlayıblar.) Musa ilə də var idilər; Allahın sözünü eşidirdilər, sonra onu istədikləri kimi, cəhalət və nadanlıq üzündən deyil, qəsdən, bilə-bilə dəyişirdilər. Həqiqətləri təhrif etmək yəhudilərin neçə min il davam edən işlərindən biridir. Hər bir xalq arasında olan yəhudilər o xalqın geyimində zahir olur, öz fikirləri və düşüncələrini o xalqın öz dilindən yayır, öz niyyətlərini o xalqın dililə deyirlər. Məsələn, şəhər ilə sünni arasında ixtilaf salmaq istəyəndə özü danışmır, bir sünnu tapır və o bacardığı qədər şəhəni ittiham edib onun haqqında yalan deməyə başlayır. Əlbəttə, həqiqəti müdafiə etmək üçün yalan sözlər rədd olunmalıdır. Lakin bəzi vaxtlar “Əl-xütutul-ərizə” kitabının müəllifi kimi elə adamları tapırlar ki, dörd-beş yalan söz də o uydursun. Bunun dilindən ona və onun dilindən buna yalan deyirlər. Bunlar öz Tövratlarını bu yalanlarla doldurdular. Keçmiş ümmətlərdən dastanlar var ki, onları Tövrat bir cür və Quran başqa cür nəql etmişdir; Quran elə nəql etmişdir ki, bunların yalanını, yəni dastanı təhrif edib Tövratda təhrif olunmuş şəkildə götirmələrini üzə çıxarıır. Bunlar isə, Quranı (Allaha pənah aparıram), təkzib edib və yalan göstərmək üçün gəlib Peyğəmbər, ya imamlar və ya bəzi peyğəmbərin səhabələrinin adına, Tövratda yazılın xeyrinə, rəvayətlər uydurmuşlar. Ancaq elə uydurublar ki, bir adam başa düşməsin. O cümlədən, bəlkə də ibrətamız olan, həmin indiki Beytül-Müqəddəsi işgal etmiş “Əmaliqə” hekayəsi. Musa

yəhudilərə deyirdi ki, onlar buranı zorla işgal etmişlər, gəlin gedək oraya. Amma bunlar canlarından qorxub deyirlər:

“Ey Musa nə qədər ki onlar oradadırlar, biz getmərik, get öz Allahınla birlikdə döyüş, biz burada oturmuşuq”.

Quran bunların abır-həyasını aparmışdır. Musa nə qədər dedisə ki, “bir az qeyrətli olun, cəsarətli olun, haqqınızı alın”. Dedilər:

– Yox, onlar güclü adamlarırlar, biz burada oturmuşuq, sən və Allahın oraya gedib döyüşün, Əmaliqəni çıxardın, elə ki işlər bitdi, gəl bizə xəbər ver ki, oraya gedək. Dedilər:

Əgər beynimdən də vursan, quyuğumdan da, mən öz yerimdən tərpənmərəm.

Musa ikinci dəfə gəlib bunlarla danışdı və dedi ki, “nə deyirsiniz?! Allaha təvəkkül edin, Allah yolunda cihad edin. Allah yolunda cihad etsəniz, O sizə yardım edər...” Bütün bunlar göstərir ki, məsələ əməli bir məsələ idi. Onlar dedilər: “Getmirik ki, getmirik”. Burada Quran bunların abır-həyasını bu şəkildə aparıb deyir ki, bunlar tamahkar adamlar idilər və istəyirdilər ki, zəhmət çəkmədən Beytül-Müqəddəs ərazisi əllərinə keçsin. Bədr müharibəsində, göründüyü kimi Miqdad Peyğəmbərə ərz etdi: “Ey Allahın Peyğəmbəri! Biz yəhudilərin Musaya dediyi: “Sən Allahınla get, onlarla döyüş, təmizləyib maniəni götürdükdən sonra bizə xəbər ver” demirik. Biz deyirik ki, sən hər nə əmr eləsən, ona itaət edərik. Əgər əmr etsən ki, özünüüzü dənizə atın, atarıq”.

Bunlar fikirləşdilər ki, nə etsinlər ki, Tövrat təsdiq və Quran təkzib olunsun, lakin müsəlmanlar bilməsinlər ki, onlar Quranı danırlar. Buna görə də “Əmaliqə” barədə əfsanələr uydurub dedilər: “Bilirsiniz Beytül-Müqəddəsdə olan “Əmaliqə” necə adamlar idilər? (Demək istəyirlər ki, bizim babalarımız müharibəyə getməkdə qəti idi və Allah eləməmiş, Quran yersiz etiraz etmişdir, döyüşmək yeri deyildi, ancaq müsəlmanların çoxu bu mətləbi başa düşmədi). Onlar adı adamlar deyildi ki, onlarla döyüşmək

mümkün olsun”. Əlbəttə, bunu demədilər ki, “onlarla döyüşmək mümkün olsun”. Belə desəydirələr, müsəlmanlar başa düşərdilər. Ona görə də dedilər ki, orada “Onaq” adlı bir arvadın övladları var idi. “Onaq” isə bir arvad idi ki, oturanda on min kvadrat metr yeri tutardı. Onun “Evac” adlı bir oğlu var idi ki, Musa əsası ilə gəlib, onun yanında dayananda, qırx zira boyu, (zira, dirsəkdən barmaqların ucuna qədərdir) qırx zira əsasının uzunluğu və qırx zira da yerdən sıçramasına baxmayaraq, Musanın əsasıancaq “Onaq”oğlu Evacın topuğuna dəydi. Bunlardan bir dəstə Beytül-Müqəddəs səhrasına gəlmişdilər. Musa casusları göndərmişdi ki, gedib bunlardan xəbər gətirsinlər. Hərəsinin boyu bir neçə ağaç idi ki, hətta balığı dənizdən tutub, günəşdə bişirib yeyirdilər. Bir zaman onlardan biri gördü ki, yerin üstündə bəzi şeylər qımlıdanır (Musanın adamları idi). Onlardan bir neçəsini tutub, ətəyinə tökdü və şahlarının yanına gəldi və onları yerə töküb dedi: “Bunlar istəyirlər buranı bizdən alsınlar”.

Əgər doğrudan da Beytül-Müqəddəsdə belə bir irq olmuşdursa, onda Musa yersiz deyirdi ki, gedib oranı tutun. Yəhudilər haqlı idilər ki, deyirdilər: Bu iş bizim işimiz deyildir, sən və Allahın gedin və onları çıxardin, biz sonra gələk. Onlar ki, adı adamlar deyildirlər”.

Bunlar Quranın yəhud qövmünə yönəlik tənqidini zirəkkiliklə rədd etmək üçün bu cür dastanları uyduraraq müsəlmanların dilinə saldılar. Sonra müsəlmanların özləri oturub Evac ibni Onaq dastanını deyir, həmin “Əmaliqə”dən danışır və bu məsələdən söz açırlar ki, əgər məsələ belə olsa, bəs Quran bunlara nə deyir?!

Davud dastanında da belədir. Quş, Davudun Oryaya aşiq olması və sonra Davudun əsgəri ölümə verməsi dastanı uydurma idi. Hətta bundan pisini də demişlər. Guya hələ əsgər öldürüləməmişdi ki, Davud, (əuzu billah) onun arvadını öz evinə gətirib onunla zina etdi və bununla işin bitdiyini

təsəvvür etdi. Lakin bir müddətdən sonra o arvad ona xəbər verdi ki, “mən hamiləyəm, nə edim?” Davud görəndə ki, bu arvad ondan hamilədir və sabah uşaq anadan olanda işin üstü açılacaq, əmr etdi ki, onu öldürsünlər.

Quran Davudun dastanını paklıq və təmizliklə nəql etmiş, ancaq yəhudilər Tövratda bu dastanın təhrif olunmuşunu, özü də belə bir çirkin şəkildə yazıblar. Sonra isə bu uydurma rəvayətləri müsəlmanlar arasında yayıblar. İmamların dəyəri burada bəlli olur. İmam Riza (ə) onların yalanını üzə çıxararaq deyir: “Bu cəfəngiyat nədir deyirsiniz?! Bu nisbətlər nədir ki, Allahın Peyğəmbərinə verirsiniz?! Quranın harasında belə söz vardır?! Quran macəranı yalnız bu qədər nəql edir ki, bir neçə nəfər (Davudun yanına gəldi və onların biri o birisindən şikayət etdi). Qəzavət barəsində də bu qədər deyir ki, Davud iddia eləyənin sözünü eşitcək, dərhal öz hökmünü bildirdi, sonra birdən öz səhvini başa düşüb bağışlanmaq istədi. Mövzu yalnız budur. Burada qadın mövzusu irəli sürülməmişdir”.

Bu əhvalatda sonrakı sual doğuran cəhət budur ki, bunlar mələk idilər, yoxsa insan? İnsan idilərsə, demək macəra real aləmdə baş vermİŞdi. Allah da Davudun ibrət götürməsi üçün onları göndərməmişdi. Yox, onlar doğrudan da məhkəməyə gəlmişdilər və Davud o cür sürətlə qazılık etdikdə, birdən özü, öz səhvini bildi. Demək burada caiz olmayan bir vəsitədən, bir yalan işdən istifadə olunmamışdır.

Lakin əgər onlar Davudu ayıltmaq üçün gəlmış olsalar, qarşıya belə bir sual çıxır ki, Davudu ayıltmaq üçün necə bir uydurma səhnə düzəltdilər?! Bizdən olunan sual da həqiqətdə bu idi ki, niyə iki mələk gəlib bir saxta səhnə yaratdılar?! Əlbəttə onların Davudu ayıltmaq hədəfi müqəddəs idi, ancaq dedikləri dastan uydurma idi.

CAVAB:

Mən bu sualın cavabında, əllamə Təbatəbainin “Təfsir-əl-mizan”da yazdığını deyirəm. Baxmayaraq ki, onun bəyani yüksək səviyyədə olduğu üçün bəlkə də burada açıqlaya bilmədim. O deyir: “Əvvəla, onların mələk olması məsələsi qəti deyil; hətta mələk olsalar da, onların maddi aləmdə, yəni ağır vəzifə və təklif aləmində Davudun yanına gəlib, ona, deyilməyinə icazələri olmayan, yalandan bir hekayə nəql edə bilməzdilər”. Başqa sözlə, əllamə Təbatəbai deyir: “Bu məsələ - yəni bir şey düzgün, yoxsa yalan və bizim vəzifəmiz düz deməkdir, yalan demək yox - maddi və eyni aləmlə əlaqədardır. Əgər maddi aləmdə iki varlıq Davudun qarşısına gəlib və sözlərini deyib, özü də yalan uydursayırlar, bu hadisə maddi aləmlə əlaqədar bir hadisə olacaqdı. Lakin bənzərlik və timsal məsələsi başqadır. Timsal və bənzərlik məsələsində həqiqət başqa şəkildə, doğru yuxu kimi zahir olur. Baxmayaraq ki, doğru yuxu timsal və bənzərlikdir, doğru və yalanın bu mənada ona dəxaləti yoxdur”. Məsələn, (bu misalı mən deyirəm) Peyğəmbəri-Əkrəm yuxu aləmində görür ki, bir dəstə meymun onun minbərinə çıxıb-enirlər və onun ümməti minbərin kənarında oturmuş, üzləri minbərə tərəf olduğu halda, geriyə gedirlər, yəni minbərdən uzaqlaşırlar. Peyğəmbər kədərli halda oyanır və hiss edir ki, bu, İslam aləminə dəyən bir zərbənin əlamətidir. Cəbrail bu yuxunu Peyğəmbərə yozur:

“Bu yuxunun yozumu bundan ibarətdir ki, Səndən sonra Bəni Üməyyə ümmətinə hakim olub, Sənin həmin minbərində oturar və zahirdə İslam qanunlarına riayət etdikləri, islam adı ilə danışdıqları və xalqın da üzü İslama doğru olduğu halda, əməli surətdə xalqı İslamdan uzaqlaşdıracaqlar”. Bu elə bir yuxudur ki, Allah Peyğəmbərə aşkar etmişdir. Bu yuxu yalandır, yoxsa yalan deyil? Əgər desək düz yuxu o yuxudur ki, insanın gördüyü şəkildə zahir

olsun, onda bu yuxu yalandır, ona görə ki, doğrudan bir meymun, peyğəmbərin minbərinə çıxmamış və həqiqətdə belə bir hadisə baş verməmişdir. Lakin eyni zamanda bu yuxu doğrudur, çünki bir həqiqətin surətidir. Meymunlar Bəni Üməyyənin timsalıdır, xalqın minbərdən geriyə çəkilməsi İslamın zahirinin qorunması, mənasının və həqiqətinin isə aradan getməsidir. Əgər bu mələklər bir peyğəmbər üçün timsal şəklinə düşürlərsə, demək, onların timsal şəklinə, bənzər və oxşar şəkilə düşməsində həmin simada olan bir həqiqət timsallanır, ona bənzər şəkilə düşür. Orada düz və yalan məsəlesi bu şəkildə qarşıya çıxmır. Mələklərin Peyğəmbər üçün timsal və bənzər şəkilə düşməsi bir həqiqətlə bərabər olub-olmamasıyladır (ki burada bir həqiqətə uyğun idi), nəinki bənzər şəkilə düşdüyü simada xarici aləmdə də baş vermiş olsun. Necə ki, doğru yuxuda bənzər şəkilə düşmüş simanın maddi aləmdə olduğu kimi baş verməsi lazımdır deyildir.

Buna görə də, “onlar məlek olsalar da, (məlek olmaları qəti deyildir) bir həqiqət üçün belə bir vasitədən necə istifadə olunmuşdur?” sualının cavabı əllamə Təbatəbainin verdiyi cavabdır. Mənim zənnimcə, bu düz cavabdır, lakin bilmirəm mövzunu lazımlıca şərh edə bildim, ya yox?

QÜREYŞ KAFİRLƏRİNİN ƏMTƏƏLƏRİNİ MƏNİMSƏMƏK VƏ VASİTƏDƏN İSTİFADƏ ETMƏK MƏSƏLƏSİ

Başqa bir sual da (onu mən özüm bir qədər genişləndirirəm) budur ki, əgər İslamda qeyri-şəri vasitələrdən şəri hədəf üçün istifadə etmək caiz deyildirsə, nə üçün Peyğəmbər müsəlmanlara icazə verdi ki, Qüreyş kafirlərinin Şamdan Məkkəyə gedən ticarət malları karvanı Mədinə yaxınlığından keçərkən qarşısını kəsib əmtəələrini alsınlar. Bu barədə avropalılar, hətta çirkin “yol kəsmək” ifadəsini də işlətmışlər. Bu iş müqəddəs bir hədəf üçün deyildirmi? Mən bu suali genişləndirib deyirəm: Hər kəs

deyə bilər ki, cihadın özü də bu qəbildəndir, çünki işin sonunda cihadın özü də adamları öldürməkdir! Aydındır ki, insanları öldürmək zətən düzgün deyildir. Mahiyyət etibarilə düzgün olmayan işə nə üçün İslam icazə verir? Deyəcəksiniz ki, müqəddəs hədəf üçün. İslama cihad icazəsinin özü qeyri-şəri vasitələrdən şəri hədəf üçün istifadə etməyə icazə verməkdir.

Bu sahədə başqa misallar da vardır: Fiqhimiz “məsləhət üzrə olan yalan, fitnə yaradan doğrudan yaxşıdır” demirmi? Bu cümlə Sədinindir, lakin fiqh də buna icazə verir. Fiqh də deyir ki, əgər bir yerdə yalan cəmiyyətin xeyrinə olsa, bu yalan deyilsin. Bu, o deməkdir ki, misal üçün əgər bir yerdə düz söz deməklə günahsız, mömin və möhtərəm bir şəxsi ölümə vermək və digər tərəfdən yalan deməklə bir günahsızı nicat vermək kimi iki işi görməli olsan, bu zaman yalan de və günahsızca nicat ver. Bu, məsləhətli yalanın caiz olmasdır. Bu, qeyri-şəri vasitədən şəri hədəf üçün istifadə etməkdən başqa bir şeydirmi? Cavabı budur: Bəzi yerlərdə, vasitə qeyri-şəri deyildir, məsələn cihad, mal və sərvətdə məsələ belədir. Bu fikir ki, insan necə deyərlər, bioloji insan olmaqla iş bitir, səhvdir. Hər şəraitdə olsa, insanın canı və sərvəti insan olmaq şərti ilə hörmətə layiqdir. Bu, avropalıların düşüncə tərzidir ki, deyirlər insanlar, yəni hər adam növü, bioloji insan, yəni özünə məxsus şəkildə bir başı, iki qulağı, iki əli, yastı dirnaqları, düz qaməti olan və iki ayağı üstündə yol gedən varlıq bioloji insandır. Bioloji baxımdan Müaviyə bir insandır, Əbuzər də bir insan, yəni belə deyildir ki, məsələn, deyək Əbuzərin qan sistemi, bioloji baxımdan, Müaviyənin qan sistemindən üstündür. Bioloji baxımdan Musayı Combe və Lumumba hər ikisi bir həddə insandırlar.

Lakin burada söz bioloji insandan getmir. Söz insanlığa uyğun olan insandan gedir. Buna görə də görürsən ki, bir insan əməldə insanlığa zidd olur. Musa Combe insanlığa ziddir, Müaviyə insanlığa zidd adamdır, Şimr ibni Zil-

Cövşən insana və insanlığa ziddir. Burada meyar insanlıqdır. İnsanlıq bu deyildir ki, bir adamın dişləri filan şəkildə olsun. İnsanlıq, yəni şərafət, üstünlük, pərhizkarlıq, ədalət, azadlıq istəmək, azad təbiətlik, səbr, dözümlülük. Bunlar insanlıq ölçüləridir. Bioloji insan zatən ictimai insandır, amma əməli şəkildə yox. Əgər bir insan insanlıq əleyhinə qiyam etsə, başqa sözlə desək, azadlığın, tövhidin, ədalətin, düzlük və doğruluğun ziddinə, bütün yaxşılıqların əksinə olsa, onda o insanın əvvəldən ehtiramı yoxdur. Belə deyildir ki, onun qan və malının ehtiramı və onları aradan aparmaq çirkin iş olsun və biz də müqəddəs hədəf üçün bu çirkin işi görək, yox, bu çirkin iş deyildir. Qisas məsələsi və qatili öldürmək bu mənada deyildir ki, biz daha ali bir məqsəd üçün təəssüflə, çirkin işə əl atırıq. Əgər bir insan o həddə çatsa ki, başqa insanları təqsirsiz olaraq öldürür, artıq öz hörmətini itirmiş olur. Bilə-bilə, qəsdən və elan edərək xəyanətə uzanan əl öz hörmətini itirmişdir. Seyid Mürtəza Əbü'l-Əla Müərrrinin cavabını çox gözəl vermişdir. Əbü'l-Əla deyir:

– Bu İsləm qanununu mən anlaya bilmirəm, necə olur ki, bir yerdə deyir bir əlin “diyə”si beş yüz dinardır, amma başqa yerdə deyir ki, bir dinarın dördən biri qədər oğurluq etsə də kəsilsin. (Əlin) dəyəri nə qədərdir?

Dinarın dördən biri, yoxsa beş yüz dinar? Niyə iki min dəfə fərqlənir? Seyid Mürtəza buyurdu:

“Əmanətdarlığın izzəti onu qiymətləndirdi, xəyanətin zilləti isə əskiltdi, Allahın hikmətini anla.”

Bir orqan kimi əlin ehtiramı yoxdur. Əgər “əlin diyəsi beş yüz dinardır” deyirlərsə, bu, düz iş görən əldir və ehtiramı da var. Ehtiram insanlığa və düz iş görməyə məxsusdur. Düz iş görməyin izzətidir ki, onun qiymətini yüksəltmiş və xəyanət və oğurluğun zillətidir ki, qiymətini bu qədər alçaltmışdır. Əmanət dəyəri yüksəldər, xəyanət isə alçalar. İnsanlıq qan və malın dəyərin yüksəldir, onun müqabilində yalan, qeybət, adam öldürmək, zülm, xalqın

hüququna, azadlığına və sairəsinə təcavüz etmək bütün dəyərləri ən qiymətsiz dərəcəyədək azaldır və insan ən dəyərsiz bir əşyadan də dəyərsiz olur.

Qüreyş kafırlarının işi o vaxta qədər, azı on üç il bundan ibarət olmuşdu ki, Peyğəmbərin ağızından tutub onun həqiqət çağırışının xalqa çatmasına mane olsunlar, çünkü onların mənafelərinin ziddinə idi. Onlar müsəlmanlara əzab verir, işgəncə altında öldürür və heç bir cinayətdən çəkinmirdilər. Halbuki, kafırlar peyğəmbərin haqlı olduğunu yaxşı başa düşürdülər. Bütün bunların qarşılığında biz deyə bilərikmi ki, bunların var-dövlətləri, ticarət malları möhtərəmdir? Əvvəla o ticarət mallarını haradan qazanmışlar?! Quranın aşkar dediyinə əsasən, onlar Məkkədə bir sələmçi dəstə idilər və əldə etdikləri mal da oğurluq və sələmçilikdən idi. Bunların malı möhtərəmdirmi?!

Demək, belə deyildir ki, bu mallar möhtərəm olduğu halda, Peyğəmbər onlara yiylənməyə icazə vermişdi və hədəfi də müqəddəs idi. Hədəf müqəddəs olmasaydı da, bu malın ehtirami yox idi.

Başqa sahələrdə məsələ belə deyil, üstəlik daha əhəmiyyətli və mühüm növündəndir ki, fəqihlər xüsusən “müqəddimeyi vacib” bölməsində izah etmişlər. Bu barədə də sizin üçün izahat verməliyəm:

Hədəf vasitəni mübah etmir dediyimiz və eləcə də əllamə Təbatəbainin peyğəmbərliyin hədəfi barədəki sözü bu idi ki, biz iman yolunda, xalqın imanını qoruyub gücləndirmək üçün, xalqı haqq, həqiqət və İslama çağırmaq yolunda batıldən istifadə etməməliyik. Yəni haqq yoluna iman və çağırışın məğzi birtəbiətlilikdir və puç, batıl vasitə qəbul etməz. Sözümüz bundadır. Onların əsaslandıqları Quran ayəsi Peyğəmbərə xitab olunan qəzəbli və danlayıcı ayədir:

“Əgər səni sabitləşdirməsəydik, hökmən az qalırdı, sən onlara bir az meyl edəsən, onda hökmən yaşayışın və ölməyin əzabını sənə iki qat dadızdırardıq.”

“Peyğəmbər! Əgər Allahın inayəti olmasaydı, az qalardı ki, büdrəyəsən”. İndi görək Peyğəmbərin büdrəməsi nə idi? Təfsirlərdə yazılışı kimi, Peyğəmbər büdrəməmişdir, peyğəmbər üçün kiçik bir təsəvvür yaranmış və dərhal onun xilafi qərarına gəlmışdır. Eyni halda Quran onu danlayır. Onlar dedilər: “Ey Allahın Peyğəmbəri, bizə icazə ver, İslami qəbul etmək üçün bir il namaz qılmayaq, ya bir il bizim bütlərimizə əl vurma”. Peyğəmbər belə bir qərara gəlmədi, lakin bəlkə də ürəyindən keçdi ki, “hidayət etmək üçün və Allah üçün şirindillik və sazişkarlıq edib, bunlarla keçinim”. (Onun kimi ki, Əlidən (ə) istəyirdilər ki, Allah xatırınə Müaviyə ilə keçinsin). Yox, imanın təbiəti bu kimi saziş və müdara etmələri qəbul etmir. Əgər iman və həqiqət məsələsi ortada olmasaydı, ictimai hüquq və fəndlərin hüququ məsələsi qarşıya qoyulsayıdı, onda iradı yox idi. Məsələn, bir fərdin canını qurtarmaq üçün nə eybi var ki, insan yalan desin və sonra aydın olsun ki, bu yalanı o adamın canını qurtarmaq üçün demişdir. Eybi yoxdur. Lakin mən xalqı Allaha tərəf çağırmaq məqsədilə həqiqəti olmayan, yalan bir dəlil gətirsəm, sonra da məlum olsa ki, xalqı həqiqətə çağırmaq üçün gətirdiyim bu dəlil və keçdiyim yol yalan imiş və mən əsasən yalan ilə xalqı iman sahibi etmişəm, bu, imana elə bir zərbə vurar ki, daha sağalmaz. Sözümüz təbliğdən gedirdi. Qabaqcə bir misal çəkdim ki, bəziləri deyirlər imanı qüvvətləndirmək yolunda bidət əhlinə töhmət də vurun, başqa sözlə desək, imanı qüvvətləndirmək üçün bidət əhlinə istədiyiniz yalanı bağlayın. Onlar necə deyərlər, yaşıł işiq vermək istəyirdilər. Yəni “hədəfimiz imandır və hədəf iman olduqda, İslam bizə yaşıł işiq vermişdir, - deyə islamın düşmənlərinə yalan bağlaya bilərik”. Biz dedik ki, yox, islam haqqası və həqiqət yolunda çağırış üçün heç bir

şəkildə və heç bir yol ilə əsla yalan danışmağa icazə vermir. Digər müqəddəs işlər də bunun kimidir.

HACI MİRZƏ HÜSEYN NURİNİN SÖZÜ

Rəhmətlik hacı Mirza Hüseyn Nuri (Allah onun məqamını yüksəltsin) böyük şəh mühəddislərindən biri idi və vəfatından təqribən yetmiş iki il keir. Mənim rəhmətlik atam həmin ildə Nəcəfə getmişdi. O buyurardı ki, bir dəfə gördük mərhum Hacı minbərə çıxdı və yadımdadır ki, bu ayəni oxudu:

“Heç vaxt «mən bu işi sabah görəcəyəm» demə, «Allah istəsə görəcəyəm» de”.

Sonra da çox çəkmədi ki, xəstələnib, dünyadan getdi. Hacı şeyx Əbbas Quminin ustası olmuş mərhum Hacı mirzə Hüseyn Nuri doğrudan da böyük hədis alimi idi. O, balaca bir kitab yazaraq (mən onu əvvəldən axıra qədər oxuduqdan sonra onun təsiri altına düşdüm və bu kitabı dəfələrlə tərif və təbliğ etmişəm) minbər əhlinə göstəriş vermiş, bəzilərini də tənqid etmişdir ki, dini təbliğ etmək şəraitinə riayət etmirlər. Fars dilində olan bu kitabın adı “Lölöü-mərcan”dır. Onun fikrincə, minbər əhlinin bəziləri iki şeyə riayət etmirlər: Birincisi, doğru danışmağa riayət etmirlər, özü də bu bəhanə ilə ki, hədəfimiz müqəddəsdir və müqəddəs hədəf üçün, zəif hədis oxumağın eybi yoxdur. İkincisi, yəni imana çağırışdan başqa, bizim hədəfimizin biri də iman Hüseyn (ə) üçün ağlatmaqdır ki, o da müqəddəs hədəkdir. O, kitabının yarısını düzgün və qeyri-həqiqi bəhsin nə olduğuna, bir də bu məsələyə həsr etmişdir ki, İslam əsla icazə vermir ki, biz dini təbliğ etmək üçün zəif rəvayətlərdən istifadə edək. Hələ uydurma hədis bir yana qalsın. Kitabının digər yarısını niyyət, əqidə və məhəbbətin paklıq və riyasızlığına həsr etmişdir, yəni dinin təbliğində və imam Hüseynə (ə) ağlatmaqdə məhəbbət, əqidə və niyyətin paklığı şərtidir. Mənim də Peyğəmbərin davranışları bəhsini sırasında ərz etmək istədiyim bəhslərdən biri də həmin məsələdir. Daha sonra

Nuri muzd və ücrət məsələsini irəli sürmüş və bu kitabda həmin məsələ üzərində daha çox təkid etmişdir. Bu gün bu məsələ yadına düşdü ki, vasitədən istifadə başlığı altında zikr etdiyim həmin mətləbi o, başqa ünvanla zikr edir və bəzən məzəli və şirin parçalar da nəql edir. O cümlədən yazır ki, Hindistandan bir alim mənə məktub yazmışdı ki, burada bəzi fərdlər çoxlu yalan sözlər deyir, zəif və batıl hədislər oxuyurlar. Siz ki, mərkəzdəsiniz, bir iş görün, bir kitab yazın ki, bunların qarşısı alınsın. Deyir, cavabında yazdım ki, bu yalanlar məhz mərkəzdə uydurulur, başqa yerdə yox. Daha sonra o, bu məsələ barəsində yazır ki, “görün iş haraya çatmışdır ki, bir yəzdli ruhani mənə belə bir əhvalat nəql etdi: “Yəzddən həzrət Riza (ə)ziyarət etmək üçün səhra yolu ilə Məşhədə gedirdim. Təsadüfən Məhərrəm günləri idi. Aşura gecəsi bir kəndə çatmışdıq; təəssüfləndim ki, bu Aşura günlərində Məşhədə və ya heç olmasa bir şəhərə çatmadıq ki, orada əzadarlıq ola. Fikirləşdim ki, hər halda kənddə də bir mərasim olmalıdır. Soruşduq, məlum oldu ki, mərsiyə oxumaq üçün bir yer var ki, xalq orada əzadarlıq edir. Oraya gedib gördük ki, mərsiyə oxuyan bir kəndli baba minbərə çıxdı. O, minbərə çıxbı oturandan sonra məscidin qulluqçusu gedib bir ətək daş gətirib onun ətəyinə tökdü. Mən təəccübləndim ki, bu nə üçündür? O, bir az rövzə oxudu, lakin kimsə ağlamadı; dedi: “çırqları söndürün”. Çırqlar söndürürlən kimi, mərsiyə oxuyan xalqın başına daş yağıdırmağa başladı; xalqın fəryadı ucaldı, bağlıtı və hay-küy başlandı və nəhəyət ağladılar. İş qurtarandan sonra mən rövzəxana dedim:

– Bu nə iş idi? Bu cinayətdir və diyəsi var, nə üçün bu işi gördün?

Dedi:

– Bu xalq imam Hüseynə (ə) bundan başqa bir yolla ağlamaz, hər halda xalqın göz yaşı axmalıdır, hər vasitədən olsa, istifadə etmək lazımdır”.

Hacı mirza Hüseyin Nuri deyir ki, bu iş səhvdir. “Hər vasitədən olmuş olsa” nə deməkdir? İmam Hüseynin o qədər ürəkyandırıan müsibətləri yoxdurmu?! Əgər onun ürəyi varsa, əgər onda imam Hüseyin məhəbbəti varsa, əgər doğrudan da imam Hüseyin şıəsidirsə və sən də düz rövzə oxusan, o ağlayar; yoxsa əgər ürəyi yoxdursa, əgər imam Hüseyin (ə) tanımırsa, əsla istəmirəm ağlasın. Bu nə vasitədir ki, sən ondan istifadə edirsən!?”

Demək, “həqiqət üçün hər vasitədən istifadə etmək olmaz”, sözünü söyləməkdə məqsəd imandır, onun da (Nurinin) məqsədi bu idi, yəni haqq və həqiqətə çağırış yolunda, xalqı imana gətirmək yolunda hər vasitədən istifadə etmək olmaz. Burada, əsasən daha əhəmiyyətli və daha mühüm vasitə də qarşıya qoyulmur. Daha əhəmiyyətli və daha mühüm məsələnin yeri başqdır, bunlar; ictimai işlər, hətta namaz qılmaq kimi şəxsi və fərdi ibadətlər, qəzəb olunmuş yer və bu kimi məsələlər barəsindədir. Lakin İslamin hökmələrini təbliğ edib çatdırmaq barədə insan zərrə qədər də haqq və həqiqətdən kənara çıxmamalıdır. Bir nəfər istəyir bir hədisi nəql etsin və sonra desin ki, “bu hədisi belə desəm, daha çox təsirli olar”. Bu, günahdır, ona demək lazımdır ki, bu sözləri deməyə haqqın yoxdur. Nuri daha sonra Qurandan ayələr zirk edir ki, Allah zəmanət vermişdir: “Biz peyğəmbərlərimizə yardım edirik.” Yəni biz öz peyğəmbərlərimizə təbliğat işində yardım edirik. Ey mənim peyğəmbərlərim! Siz haqq və həqiqət yolu ilə gedin, təsir etmək bizdən, zəmanət veririk. Peyğəmbərlər də həmin yolla gedib, istədikləri nəticəyə çatdırılar. Demək, bizim xalqı din və imana çağırmaq yolunda hər vasitədən istifadə etmək üçün icazəmiz yoxdur. Biz mənbə baxımından yoxsul deyilik, qoy mənbə cəhətdən yoxsul olanlar uydursunlar. Bizlər niyə uyduraq? Biz mənbə baxımından o qədər zənginik ki, uydurma duyğusu belə səhvdir. Xalqı imam Hüseynə (ə) görə ağlatmaq istəyirsənsə, Aşura səhnəsi o qədər faciə, atifikasiə

və incəliklə doludur ki, orada o qədər cazibəli və ürəkyandırıan səhnələr vardır ki, qəlbimizdə zərrəcə iman olsa, Hüseynin (ə) adını eşitcək, gözümüzün yaşı axar.

“Doğrudan da möminlərin qəlbində Hüseynə (ə) məhəbbət gizlənmişdir.” Hər bir möminin qəlbinin dərinliklərində imam Hüseynə (ə) qarşı gizli bir məhəbbət vardır. “Mən göz yaşlarının aşiqiyəm.” İmam Sadıqın (ə) dostlarından gəlib çatmış ərəbcə bir şer vardır ki, çox qəribə bir şerdir. Tələbəliyimin əvvəllərində Məşhəddə idim və hələ Quma getməmişdim ki, onu mühəddis Quminin “Nəfsətül-məsdur” kitabından əzbərlədim. O yazır ki, məkfuf (kor) Əbu Harun (göründüyü kimi, kor imiş ki, ona məkfuf deyirmişlər) qüdrətli şair idi və bəzən Əba Əbdillaha (Hüseynə (ə)) mərsiyə deyərdi. O deyir ki, bir gün İmam Sadıqın (ə) hüzuruna getdim. İmam kora buyurdu ki, “cəddimə mərsiyə dediyin şerləri mənim üçün oxu”. “Baş üstə”, dedim. İmam buyurdu: Qadınlara da deyin gəlib pərdənin arxasında mərsiyəni dinləsinlər. Qadınlardan içəridən gəlib o otaqda pərdə dalında oturdular.

Əbu Harun, göründüyü kimi yeni yazdığı şerləri oxumağa başladı. Şerin məzmununa baxın və əsas dərsi görün. Elə ki, beş misradan artıq olmayan bu şerləri oxudu, İmam Sadıqın (ə) evində ağlaşma qopdu. İmam Sadıqın (ə) gözlərindən yaş süzülür və mübarək ciyinləri silkələnirdi. Nalə və ağlamaq səsi imamın evindən yüksəlir və sonra imamın özü “bəsdir” deyir. Bu qədər mərsiyələr deyilib, mən buna tay olanını görməmişəm və ya az görmüşəm. O, deyir: (Məzmunu)

“Hüseynin (ə) qəbrindən keç və onun pak sümüklərinə de: Ey sümüklər, siz həmişə göz yaşları ilə sirab olursunuzmu? Əgər onun məzarından keçsən, miniyini saxla və göz yaşı tök o paka, balası ölü ananın pak göz yaşı kimi, o ananın ağlamağı kimi ki, ölüm onun yeganə övladını əlindən almışdır”.

Şerin məzmunu belədir. Deyər: “Ey yoldan keçən, ey səba yeli, Əli oğlu Hüseynin qəbrindən keç, dostlarının

peyğamını ona çatdır, aşıqlerin peyğamını ona çatdır. Ey səba yeli, bizim peyğamımızı Hüseynin (ə) müqəddəs sümüklərinə çatdır və de: Ey sümüklər, siz həmişə Hüseynin (ə) dostlarının göz yaşı ilə sirabsınız. Bu göz yaşları tökülüb sizi sirab edir. Əgər bir gün sizə suyu yasaq etdilərsə, əgər Hüseyn (ə) susuz şəhid etdilərsə, bu şələr və dostlar həmişə öz göz yaşlarını sizə yağıdırırlar. Ey səba yeli, əgər onun qəbrindən keçsən, yalnız peyğamı çatdırmaqla kifayətlənmə, orada miniyini saxla, çox saxla, dayan və Hüseynin (ə) müsibətlərini xatırlayıb göz yaşı tök, adı bir adam kimi yox, əksinə, o ana kimi ki, yalnız bir balası var və o, yeganə övladının ölümünə göz yaşı tökər. Belə göz yaşı tök və ağla o pak üçün, pak atanın, pak ananın övladı üçün”.

ALTINCI ÇIXIŞ

TƏBLİĞATIN DƏYƏRİ VƏ TƏBLİĞATÇININ ŞƏRAİTİ

“Ey Peyğəmbər! Biz səni, həqiqətən şahid, bəşarət verən, çəkindirən, Allahın izni ilə xalqı Allaha doğru çağırın və işıqlandıran bir çıraq göndərdik.”

Peyğəmbəri-Əkrəmin (s) müqədəs davranışlarından öyrənilməsi lazımlı olan təlimlərdən biri, haqqı doğru dəvətin necəliyi və xalqa haqq peyğamını çatdırmaq və təbliğ üslubudur. Bəziləri, insanları Pərvərdigara və haqqı çağırıb, onlara ilahi peyğamı çatdırmağı kiçik bir iş sanır, belə düşünürlər ki, görəsən, bu dəvət və peyğamin sair dəvət və peyğamlarla nə fərqi vardır? Bu barədə, əvvəlcə Quranın öz nöqteyi-nəzərini deyim və görün Quran bu işi, nə qədər mühüm, ağır və çətin bilir, sonra isə bu dəvət və peyğamin çatdırılması ilə sair dəvət və peyğamların çatdırılmasının fərqini açıqlayacağam.

HƏZRƏT MUSANIN (Ə) ALLAH'DAN İSTƏKLƏRİ

Quran mübarək “Taha” surəsində, Musa ibn İmrən haqqında bir mövzu açır ki, zahirdə başqa bir cərəyan var: Musa Misirə qayıdır, onun arvadı doğum sancısı çəkir, özü isə o soyuqda həyat yoldasını qızındırmaq üçün yanacaq axtarır, bu zaman müqəddəs vadiidə ilahi vəhy ilə üzbeüz olur və bu zaman ilk dəfə olaraq, ona vəhy gəlir, sonra isə ilahi tapşırığı Firona və fironçulara yetirmək məsuliyyəti verilir. Musa peyğəmbərlik məqamına çatmışdır. Demək, O, adı bir adam deyil ki, bu kimi sözü demiş olsun. Ona: “Get, Allahın peyğamını Firona və fironçulara çatdır” deyilərkən, o, üzərinə olduqca ağır bir yük və çətin məsuliyyətin qoyulduğunu hiss edərək, bu cümlələrlə bir sıra istəklər irəli sürür:

Ey Pərvərdigar! Mənim köksümü açıb genişləndir.

“Şərhi-sədr”in mənasının xülasəsi “olduqca ağır dözüm və çox geniş ruhi tutum”dan ibarətdir. İlahi! Mənim ruhi tutumumu artır və işimi mənə asanlaşdır.

Demək, o, bu işin ağır və çətin olduğunu hiss edir. «Bir düyunu və ya düyunü dilimdən aç.» Bəziləri belə fikirləşirlər ki, “dilimdən düyunü aç” deməkdə məqsəd budur ki, Musanın dili bir az tutularmış, məsələn “s” hərfini yaxşı tələffüz edə bilməzmiş. Hətta deyirlər: “O, uşaq olanda Firon, onu sinamaq üçün ağızına köz qoydu və dili pəltək oldu. Məncə bu sözlərin əsası yoxdur. “Dilimdən düyunü aç!” Göründüyü kimi, bu ifadə elə Quranın dəfələrlə təkid etdiyi sözdür ki, Peyğəmbərin təbliği aydın, peyğamı isə açıq və doğru yol göstərən olmalıdır. Çünkü, sonra buyurur: «...ki, mənim sözümü başa düşsünlər, mən sənin tapşırığını, xalqın beyninə siğışdırı bilim və xalq onu başa düşsün.» Başa düşmək bir mövzunun açıqlanması, dərk edilməsi və aydınlaşması mənasındadır.

“Mənə, öz ailəmdən olan qardaşım Harunu vəzir və yardımçı et! Onun vasitəsilə arxamı möhkəmləndir. Və işimdə onu mənə şərik et ki, Sənə çox ibadət edim və Səni çox yad edim!” “İlahi! Bu yük çox ağırdır. Mənə köməkçi göndər”. Onun özünün təklif etdiyi insan, qardaşı Harundur: “Ey Pərvərdigar! Qardaşım Harunu mənə vəzir (vəzir müavin mənasındadır.) və köməkçi qərar ver və işlərimdə, onu mənə şərik et! Niyə? Allah eləməmiş, boyun qaçırməq istəmirəm, yox necə deyərlər, belə olsa işimizin nəticəsi daha yaxşı olar. “Sənə çox ibadət və çox yad etməyim üçün.”

QURANIN PEYĞƏMBƏR-ƏKRƏM XİTABI

Ayrı bir yerdə Quran Peyğəmbərə xıtab edərək, görülmüş bir işi (Peyğəmbərin Allahdan soruşduğu sual şəklində yox, ilahi bəyan surətində) bəyan edir. Buyurur:

“Biz sənin köksünü genişləndirmədikmi?”

Musa köks genişliyi tələb edirə, Peyğəmbər-əkrəm üçün bu, qabaqcə verilmişdir. Quran buyurur: Biz sənə köks

genişliyi vermediğimi? Çok istedad vermediğimi? Yəni, bu işin görülməsi şərti, çok istedadlı olmaqdan ibarətdir. Biz isə bunu sənə vermişik.

“Ağır yükü sənin boynundan götürdük.”

Orada Musa deyirdi: «Bu ağır yükü mənə yüngül və asan et.» Burada Quran Peygəmbəri-əkrəmə buyurur ki, “bu ağır yükü sənin çiynindən götürdük”.

“O yük ki, ciyinini sindiraraq incidirdi”. Bu, böyük sözdür: “Bu yük elə ağır idi ki, belini sindırmaq üzrə idi”. Müraciət edilən sonuncu peyğəmbər həzrət Məhəmməddir (s), yük də dəvət, təbliğat və xalqla üzbəüz olmaqdan başqa bir şey deyil, bir xalq ki, Peygəmbərin hədəfi onları hidayət və rəhbərlik etmək və Pərvərdigara doğru aparmaqdır.

“Doğrudan da hər bir çətinlikdə asanlıq vardır. Elə isə işdən azad olduqda qalx və öz Pərvərdigarına doğru meyl et”.

Ey Peygəmbər! İş ağırdır, lakin insan çətinliklərə dözərsə, çətinliklə bərabər, asanlıq da olar, yəni asanlıqlar çətinliklərin içindədir. Hər çətinliyin qoynunda, asanlıq vardır. Yəni: “Səbr et, dözüm göstər”. “Bununla da, həqiqətən çətinliklə bərabər asanlıq vardır. Quran bir daha “doğrudan da hər çətinlikdə asanlıq vardır” –deyə, təkid edir. Peygəmbər, bu ayədən elə başa düşdü ki, hər çətinliklə birlikdə, iki asanlıq olacaqdır; nəticədə həzrətin mübarək siması açıldı və sonra, ardıcıl şəkildə təkrar edir və buyururdu: “Bir çətinlik iki asanlıq arasında nə edə bilər? Mənim Allahım, bu çətinliklərlə bərabər, mənə rahatlıq və asanlıq vədəsi vermişdir.”

“Bəs, asudələşərkən, zəhmət çək və öz Pərvərdigarına doğru meyl et.”

Bu ayəni, Musanın haqqında gələn ayə ilə tutuşdurub, sonra şia və sünni məzhəbləri arasında davamlı şəkildə qeyd olunan, Peygəmbərin Əli əleyhissəlamin haqqında buyurduğu:

“Sənin mənə nisbətin Harunun Musaya nisbəti kimidir.”

Yəni “Harun Musanın müavini və şəriki olduğu kimi, sən də, ümmətin iki atasından birisən” cümləsini nəzərə alsanız, görərsiniz ki, zahirdə rəvayətlərin də təsdiq etdiyi, şılların təfsirlərində bəyan edilmiş bu söz Əmirəl-möminin Əlinin (ə) xəlifəliyinə dəlalət edir. Bu çox ürəyə yatır, belə də olmalıdır, başqa şey yox. Ancaq hələ indi başqa mövzu haqqında bəhs edirik.

AĞIR SÖZ

Haqqə doğru dəvətin və ilahi peyğamı yetirməyin ağırlığını və olduqca əhəmiyyətli olduğunu bəyan edən, Quranın başqa ayəsi mübarək "Ya əyyuhəl muzzəmmil" surəsindəki ayədir. Bilirsınız ki, "Ya əyyuhəl muzzəmmil" və "Ya əyyuhəl muddəsir" besətin ilk çağlarından nazil olan surələrdəndir. Buyurur:

“Biz, tezliklə sənə ağır bir söz aşılıyacaqıq.”

Görəsən, söz necə ağır olar? Söz, söz olmaq etibarilə, ağır-yüngül olmaz, sözün mənası və dəlalət etdiyi aş ağır, çətin və ya rahat olar. Bəzən özümüz deyirik:

“Filankəs, filankəsə ağır, yəni mənasına dözmək çətin olan bir söz dedi”. Ya deyirik: “Üzərimizə ağır bir vəzifə qoyulmuşdur.” Bir adam, bir məsul tərəfindən tapşırıq alanda, “bizə ağır bir vəzifə verilmişdir” deyər. Bir hökm verilmişdir, ona: “filan işi görməlisən” – deyə əmr edilmişdir. O deyir: “Mənə ağır bir vəzifə verilmişdir”. “Vəzifənin ağır olması” nə deməkdir? Vəzifə, hökm, kağız, söz, məktub və sairədən ibarət olarsa, bunun ağır-yüngüllüyü yoxdur. Söz bunlardan getmir. Vəzifənin məzmunu, olduqca çətin bir iş olarsa, ona ağır vəzifə deyilər. Quran ayəsi buyurur:

“Biz tezliklə, sənə ağır bir söz aşılıyacaqıq.” Bu isə çağırış və xalqı istiqamətləndirməkdir. Bəlkə də bəziləri sual verərlər ki, Quran dəvət və təbliğ işini nə üçün bu qədər ağır bilir?

TƏBLİĞAT MƏSƏLƏSİNİN DƏYƏRİ

Biz, bəzi məsələlərin dəyərini düzgün başa düşmür, bunların dəyərini öz qavradığımız səviyyədə anlayırıq. Nümunə olaraq fətva verməyi götürək. Xoşbəxtlikdən cəmiyyətimizin heç olmazsa, doxsan beş faizi fətva verməyin olduqca yüksək səviyyəli və ağır bir iş olduğunu yaxşı bilir. Nə bir dəstə bu kimi iddianı etməyə cürət edir, nə də tamahkarların bu iddiada olduğunu cəmiyyət asanlıqla qəbul edir. Cəmiyyət bu işin yüksək səviyyəli olduğunu duymuşdur. Amma, xalqı haqqqa doğru çağırmaq, xalqa təbliğ etmək, xalqı hidayət və rəhbərlik etmək, xalqı Allaha doğru hərəkətə gətirmək məsələsində, söz hərəkətə gətirmək sözü olur və onun səviyyəsi tanınmamışdır. Deyir:

“Peyğəmbərlər bu yolda sarvan kimi karvanın rəhbəri və yolgöstərənidirlər”. Bizim ağamız onlardan da böyükdür, o həm əvvəl, həm də axırdır. Ruh verən camali yığıncağın şamı, könülaçan məqamı isə, cəmiyyətin toplanmasının səbəbi.

Peyğəmbərlər qabaqda gedirlər, könüllər isə onların ardına, ruhların əli onların ətəklərindən tutmuşdur.

Bu, bəşərə hərəkət verməkdir, özü də haraya? Axura doğrumu? Yox. Əqidə məktəblərinin bir çoxu, bəşəri aparır, yaxşı da aparır, amma nəyə doğru? Axura doğrumu, öz mənafeyinə doğrumu? Bir qədər müqəddəsliklə desək: Öz hüquqlarını təmin etməyə doğru ki, hər halda mənafeləri də, hüquqlarındandır. Burayadək mən də razıyam. Peyğəmbərlər də xalqı öz hüquqlarını əldə etməyə doğru sövq etdirirlər. Peyğəmbərlərin proqramlarından biri hərəkət etdirməkdən ibarətdir, lakin bu, o kiçik hərəkətdir ki, peyğəmbər məhrumları sövq etmək üçün deyər: “Ey məhrum! Get, bütün hüquqlarını əldə et, ey məzлum, get zalimdan öz haqqını al!” Bu da peyğəmbərlərin hərəkətlərindəndir, ancaq ən kiçik hərəkətlərdəndir, çünki insanın mənafeyi və təbii meylləri də onu təsdiq edir.

“Ey zəhmətkeşlər, birləşərək, təcavüzkarlardan öz haqqınızı alın!” Bu yolda hərəkətə gətirmək, əlbəttə bir işdir, bunun kiçik bir iş olduğunu demək istəmirəm, amma peyğəmbərlərin programlarında, bu, onların gördüklləri və başqalarından da yaxşı yerinə yetirdikləri kiçik işlərdəndir. Peyğəmbərlərin verdikləri böyük hərəkət insanı nəfsani mənzildən haqqa doğru sövq etdirir.

Deyir: (Şe’rin məzmunu)

*Xərabat piri qışqurdı ki, saqi!
Gətir badə ki, var təxirdə afat
Eşq yolunun davranışı özündən azad olmaqdır,
Mənzillər ötüb məsaflər keçmək yox.*

Özünü nəfsinin əlindən azad edib haqqa çatdırmaq; yəni bəşəri, özünü özünə qarşı təhrik etmək. Təkcə siz məzlumu, mən zalima qarşı deyil, mən zalımı da özümə qarşı üsyana qaldırsın. Buna tövbə, qayıdış, insanları özlərindən və nəfşpərəstlikdən həqiqətsevərliyə doğru sövq etdirmək deyilir. Bax bu iş çətindir. Bu işdə, hər kimsə peyğəmbərlərlə yarışarsa onun ipinin üstünə odun yiğə bilərik.

Filan inqilabçı rəhbər xalqı öz hüquqlarını əldə etmək adı ilə, öz mənafeləri uğrunda hərəkətə gətirmişdir. Adını çəkmirik, doğrudan da xalqı hüquqlarını əldə etmək üçün təhrik etmişdir, bu işi müqəddəs iş hesab edirik. Bu iş, böyükdürsə də, peyğəmbərlərin kiçik işlərindəndir. Peyğəmbərlərin işində rəqib yoxdur və Allaha doğru çağırın və ilahi peygəməni təbliğ edib, xalqa yetirən hər bir kəs bu işi davam etdirməli, Peyğəmbərin (s) və Əlinin (ə) ardınca getməlidir. Bu işə ağır bir işdir. Bu, insanları özlərindən, qürur, nəfs və mənfəətpərəstlikdən, haqpərəstlik və həqiqətsevərliyə doğru hərəkətə gətirməkdən ibarətdir. Bu işin son dərəcə ağır olduğu da həmin səbəbə görədir.

Dedik ki, bəzi işlərin və məsələlərin dəyərini öz səviyyəsində bir qədər başa düşmüş və yerində olaraq anlamışıq. Elə belə olmalıdır. Ancaq etiraf etməliyik ki, bəzi işlərin qiymətini layiqincə başa düşməmişik. Bu gecənin programında təsadüfi dəyişiklik baş vermişdir. Belə ki, mən Peyğəmbərin davranışından, təbliğ və dəvətindən danışdım. Nitq fənninin zirvəsində duran, bu şəhərə və ölkəyə olduqca böyük xidmətlər göstərən alim xətib, cənab Fəlsəfi də bu məclisdədir. Dediym kimi bu təsadüfi bir dəyişiklikdir. Mən bu dəyişikliyi düşünməmişdim. Belə yaxşı oldu. Bunların dəyəri və bu səviyyədə zəhmət və məşəqqətlər çəkərək layiq bir xətib və dəvətçi (bəlkə də “islamın məqamı bundan çox üstündür.” –deyəsiniz; nisbi layiq də desək, yetər.) olan kəslərin qədrini bilmək lazımdır, dedi: (Şe’rin məzmunu)

*Şüşə içrə xalq yağı saf və təmiz görər
Bilməz ki, küncüdüñ başına nələr gəlir.*

Yəni, camaat, süzülmüş küncüd yağını bir şüşədə görür, amma yazılık küncüdüñ duru yağa çevrilərkən başına nələr gəldiyini bilməz. Eləcə də xalq, aydın və təmiz təbliğatı görür, ancaq bu yazığın da nələrə qatlaşaraq, gördüyü bu “təmiz yağa” çevrildiyindən xəbərsizdir.

Nə isə, Quran bu mövzunu, olduqca yüksək səviyyəyə qaldırmışdır. Niyə? Allah yalnız Peyğəmbərə deyə bilərdi: “Biz tezliklə sənə ağır bir söz aşılıyarıq. Ya: “Biz sənin qəlbini genişləndirmədikmi?” Lakin bütün bunlar ümmətə təlimdir. Nə üçün Allah bu həqiqəti öz Peyğəmbərinə bildirir və bütün ümmətin ixtiyarında qoyur?

Allah ilə Peyğəmbərin arasında bir çox məsələlər vardır ki, hamı ilə əlaqədar olmadığı üçün, onları bir Allah bilir, bir də Peyğəmbər, başqa heç kimə deyilməmişdir. Bir məsələnin qaldırılması, onun öyrənilməli olduğunu göstərir. İş dəvətdir, təbliğdir, bu, rahat bir iş deyil. Demək, biz Qurandan

öyrənirik ki, dəvət və peyğam çatdırmaqda birinci şərt qəlb genişliyidir - geniş ürək, dünya boyda geniş tutumlu.

AĞIL VƏ DÜŞUNCƏYƏ TƏBLİĞ ETMƏK

Ola bilsin ki, “peyğam çatdırmaq niyə bu qədər çətin işdir?” deyəsiniz:

Qeyd edirəm: Hər hansı bir peyğamı çatdırmaq elə də çətin deyildir. Bir növ təbliğ vardır ki, yalnız hissiyyata çatdırılır. Aydındır ki, bu asan bir işdir. Ədliyyə məmurunun verdiyi elan, misal üçün bir elanı müəyyən şəxsə və ya müttəhimə çatdırmaq hissiyyata çatdırmaqdır. Əgər siz bir tapşırığı, bir adamın hissiyyatına, yəni gözü önünə, ya qulağına çatdırmağa vəzifəli olsanız, bu, o qədər də çətin deyildir, sözü xalqın gözü önünə və ya qulağına çatdırmaq asandır. Lakin görəsən peyğəmbərlərin vəzifəsi yalnız o mövzunu xalqın qulağına çatdırmaqdır? Görəsən bu yetərmi? Xalqın gözü qulağına çatdırmaq kifayət edərmi? Yox, hissiyyata, misal üçün gözə və ya qulağa çatdırmaqdan üstünü ağrıla və düşüncəyə çatdırmaqdır. Yəni elə bəyan etmək ki, ağrıla nüfuz etsin. Bir şeyin gözə dəyməsi və qulağa çatması, onun ağrı tərəfindən qəbul edilməsi üçün kifayət deyil. Bir peyğamı ağrıla çatdırın vasitə səs, şəkil və ya yazı deyil, başqa bir şeydir. Ağıl öz qapısını bağlamış və dəlil, istidlal, Quranın ifadəsilə desək, hikmət vasitəsindən başqa ayrı bir yol ilə peyğam qəbul etməz. Peyğəmbərlər ilk növbədə öz sözlərini ağrıllara çatdırmaq istəyərlər. Xristianlığın bu prinsipə qarşı durmasını və “iman ilə ağrılin əlaqəsi yoxdur” fikrini irəli sürdüyüünü görürsünüzsə, bu, sözün təhrif edildiyindən irəli gəlir. Həqiqi Xristian belə bir sözü deməz. Həqiqi Xristian nə “üç uqnumu” qəbul etdi, nə də ağrılin “üç uqnumu” qəbul etmədiyi və öz qapısını onun üzünə bağladığını görərkən, “iman ağrıldan ayridir, iman ağrı üçün yasaq məntəqədir, ağrılin müdaxilə hüququ yoxdur” demədi. Bu, xristianlığın dəyişilməsilə əlaqədardır. Heç bir

peyğəmbər belə bir söz deməz. Lakin, bütün peyğəmbərlərin həqiqətlərini əhatə edən Quran buyurur:

“Hikmət və yaxşı moizə ilə camaati Rəbbinin yoluna çağır.”

Quranın bəyan etdiyi ilkin məsələ hikmətdir. Ey Allaha doğru dəvət edən! Camaati Rəbbinin yoluna çağır.

“Ey Peyğəmbər! Biz səni şahid, müjdə verən və xəbərdarlıq edən göndərdik.”

“Səni göndərmişik ki, bu ümmətə şahid olasan, (şahid hər mənada olursa olsun, hələ indi bu haqda bəhs etmirik.) səni xalqa müjdə verən göndərmişik, xoş xəbər ver, müjdə ver, alqışla!” Yəni onlara, bu yolda mənimşəyəcəkləri çox böyük nəticələrdən məlumat ver. Biz səni xəbərdarlıq edən göndərmişik. Dəfələrlə qeyd etdiyimiz kimi, «inzar» qorxudan mənasında deyildir. Qorxudan “məxuf” sözünün təcüməsidir. «İnzar» xas qorxudan mənasındadır. Yəni, xəbərdarlıq edən, məsələn, insan qapıdan çıxmaq istədikdə, bir adam qorxunc bir səs çıxararsa, insanı qorxudar, lakin bu iş «inzar» deyildir. «İnzar» qarşıda təhlükə olduğunu bildirən qorxutmaqdır. Kimsə, bir yoldan getmək qərarına gəlir, kim isə ona xəbərdarlıq edir, yəni deyir ki, bu işi görsən və ya bu yoldan getsən filan təhlükə qarşına çıxacaq. Quran deyir: Ey Peyğəmbər! Səni göndərmişik ki, «nəzir» olasan, bu mənada qorxudan, təhlükəni bildirən olasan. Buna görə Peyğəmbər besətin ilk çağlarında Səfanın yamacında dayanaraq elan etdi: (O zaman belə şürə vermək ənənə imiş) “Təhlükə! Təhlükə!” Xalq Səfa dağının ətəyinə toplaşdı. “Nə xəbər var?” Onlar ilk dəfə olaraq, Məhəmməd Əmindən (s) “təhlükə, təhlükə!” eşidirdilər. Nə təhlükə vardır? “Yoxsa Amul-fil kimi bir macəra qarşıya çıxmışdır?” O həzrət əvvəlcə camaatin təsdiqini istəyərək dedi: “Ey camaat! İndiyədək, məni necə tanımisınız?” Hami dedi: “Əmin və doğru danışan”. Peyğəmbər buyurdu: “İndi “bu dağların arxasında düşmən böyük bir qoşunla sizə yürüş etməyə

gəlmışdır” – deyə xəbərdarlıq etsəm, mənim sözümə inanarsınız, ya yox?” Onlar “bəli inanarıq” dedilər. Peyğəmbər (s) bu təsdiqi aldıqdan sonra buyurdu:

“İnni nəzirun ləkum bəynə yədəy əzabin şədid.”

“Mən yalnız qarşidakı əzabla sizi qorxudanam.”

Bununla da, sizə xəbərdarlıq edirəm ki, tutduğunuz yol, dünya və axırətdə ilahi əzaba gətirib çıxaracaqdır.

“İnna ərsəlnakə şahidən və mubəşşirən və nəzirən və daiyən iləllahi bi iznihi.”

“Biz səni, həqiqətən, şahid, müjdə verən, xəbərdarlıq edən və Allahın izni ilə camaati Allaha doğru çağırıan göndərdik.”¹

Sən gəlmisən, Allahın izni ilə camaatı Pərvərdigara doğru çağırasan, xalqı Pərvərdigara doğru sövq etdirəsən. Sən Allaha doğru çağıransan. Bu, kiçik iş deyil. Sən ki, camaatı Allaha doğru dəvət edənsən, bu işi hansı vasitə ilə görmək olar? Məsələn, yuxu görüb, camaatı yuxu vasitəsi ilə Allaha sarı çağırarsanmı? İnsan hər səhərçağı “ey camaat bu gecə belə bir yuxu görmüşəm, gəlin bu işi görün!” – deyə bilərmi? Yox, Quran bunun yolunu göstərmmişdir. İş, Allaha dəvətdir, dünyanın ən böyük həqiqətinə dəvətdir, elə bir yola dəvətdir ki, bəşərin ağlını ona doğru istiqamətləndirmək və hərəkətə gətirmək mümkündür. Elə bir şeyə çağırışdır ki, ağıllar onu qəbul etməlidir. Hansı vasitə ilə? Dəlil, sübut, hikmət və məntiqi söz vasitəsilə.

ÜRƏYƏ TƏBLİĞ

Bir məsələ var ki, bu işi çətinləşdirir. Görəsən, ilahi dəvətin çatdırılmasında və peyğəmbərlərin təbliğində bu tapşırığın yalnız ağıla çatdırılması yetərmi? Dedik ki, bu peyğəmin hissiyata çatdırılması kifayət deyildir, ağıl mərhələsinə çatdırılması lazımdır. Görəsən bu, kifayət edərmi? Yox, bu təbliğin ilk mərhələsidir. Müəllimin borcu

¹ Əhzab, 45-46.

öz sözünü və elmini şagirdinin ağlına çatdırmaqdan ibarətdir. O, lövhənin yanında dayanır, şagird isə öz yerində oturur. Müəllim riyazi məsləni ona deyir. Əvvəlcə, məsələnin əslini deyəndə şagird anlamır ki, doğrudan da belədir, ya yox, dəlil istəyir. Müəllim riyazi dəlilləri bəyan etdikdən sonra onun söylədikləri şagirdin ağlına batır. Lakin, peyğəmbərlər yalnız bir sıra iddiaları camaatın ağlına yerləşdirməyə gəlməmişdilər. Filosofların işi budur ki, bacardıqları qədər bir sözü camaatın ağlına nüfuz etdirsinlər, amma bundan artıq getməzlər. Amma İlahi peyğam ağıla nüfuz etməkdən əlavə, ürəklərə də hopmalıdır. Yəni bəşərin ruhunun dərinliyinə nüfuz etməli və onun bütün duyğularına, bütün varlığına hakim olmalıdır. Demək, bəşəri həqiqət yolunda hərəkətə gətirənlər filosoflar yox, peyğəmbərlərdir. Yaziq filosof zəhmət çəkər, özünü öldürər, nəhayət, bir fikri xalqın, əlbəttə hamının yox, bəlkə neçə il yanına dərsə gəlib, dilini öyrənməli olan şagirdlərinin ağlına nüfuz etdirər. Çünkü onun vəzifəsi “bəlağı mübin” deyil, bu qüdrəti yoxdur və sözlərini yüzlərcə terminin köməyi ilə bəyan etməlidir. Görkəmli ustadlarımızdan birinin dediyi kimi, “filosofun bu qədər termindən faydallanması, onun acizliyi və gücsüzlüyündəndir”. O, hey zati mümkünlük, gələcəyə aid mümkünlük, potensial mümkünlük, zatən lazım varlıq, birinci ağıl, ikinci ağıl deyir; çünkü öz məqsədini, bunlardan başqa bir vasitə ilə bəyan edə bilmir, bu da onun acizliyindəndir; lakin gördüyüümüz kimi, peyğəmbərlər yüzlərlə terminin vasitəsilə bəyan edilən son sözü heç bir termindən istifadə etmədən «bəlağı mübin» yolu ilə iki sözlə, iki cümlə ilə demişlər. Filosof mövzunun bu qədər sadə şəkildə deyilə bilməsindən təəccübələnir.

"Qulhuvəllahu əhəd. Əllahus-səməd. Ləm yəlid vələm yuləd. Vələm yəkulləhu kufuvən əhəd."

"De: O, yeganə Allahdır, ehtiyacsız Allahdır, doğmamış və doğulmamışdır, kimsə, ona tay ola bilməz."

Hədidi surəsinin 1-3-cü ayələrində buyurulur:

“Yerdə və göylərdə olan hər bir şey Allaha ibadət etdi. O, əziz və həkimdir, yerin və göylərin hakimiyyəti Onundur, dirildər və öldürür. O, hər bir şeyə qadirdir. O əvvəldir və sondur, zahirdir və batındır və hər şeydən agahdır.”

Bu sözlər, olduqca sadə şəkildə bəyan edilmişdir.

Demək, peyğəmbərlərin öz peyğamlarını, camaatın ağlına filosoflardan daha yaxşı çatdırmaqdan başqa, peyğamı ürəyə yetirməkdən ibarət olan daha böyük vəzifələri də vardır.

Yəni onlar, öz peyğamlarını xalqın bütün varlığına aşılıyırlar. Bir peyğəmbərə mürid olan, iman gətirən şəxs həqiqətdə bütün varlığı ilə o peyğəmbərə bağlanır.

İBN SİNA VƏ BƏHMƏNYAR MACƏRASI

Bəlkə də bu məşhur macəranı dəfələrlə eşitmisiniz, ancaq bu iddiaya yaxşı dəlil olduğu üçün qeyd edirəm. İbn Sina zəka və düşüncə baxımından adı səviyyədən üstün idi, fitri istedada malik bir şəxs idi, gözünün görmə qabiliyyəti başqalarından geniş idi, qulaqları çox iti, fikri çox qüvvətli idi, get-gedə camaat onun hissləri, gözü və qulağı barədə əfsanələr nəql etməyə başlayırlar. Nümunə olaraq deyərdilər: “O, İsfahanda olarkən Kaşan misgərlərinin çəkic səsini eşidərmış”. Əlbəttə bunlar əfsanədir, lakin ümumiyyətlə, əfsanələri qeyri-adi səciyyələrə malik olan adamlar barəsində düzəldərlər. Şagirdi Bəhmənyar ona deyərdi: “Sən o adamlardansan ki, peyğəmbərlik iddiası etsən camaat qəbul edər və xalis niyyətlə iman gətirər”. İbn Sina isə deyirdi: “Belə deyil, sən bilmirsən”. Bəhmənyar deyərdi: “Yox, dediyim kimidir”. İbn Sina bu sözü əməli olaraq, ona göstərmək istədi. Bir qışda onlar ikisi birlikdə səfərə getmişdilər, çoxlu qar yağmışdı, səhərin açılmasına yaxın, müəzzzin, azan verəndə İbn Sina oyaq idi, Bəhmənyarı səslədi:

- Bəhmənyar!
- Bəli!
- Qalx.
- Nə işin var?
- Çox susuzam, bu kasanı doldur mən içim.

O zaman soba və bu kimi qızdırıcı vəsilələr yox idi. Bəhmənyar bir saat yorğan altına girib, o soyuq havada birtəhər canını qızdırılmışdı. İndi bu isti yataqdan necə çıxsın? Buna görə dəlil gətirməyə başlayıb dedi: “Ustad! Özünüz həkimsiniz, hamidan yaxşı bilirsiniz ki, mədə çox isti olanda insan sərin su içsə, birdən - birə soyuyar, xəstələnərsiniz və Allah eləməmiş narahat olarsınız”. İbn Sina dedi: “Mən həkiməm, sən şagirdimsən. Mən susuzam mənə su gətir”. Bəhmənyar yenə də: “Axı düz deyil, siz mənim ustadımsınızsa da mən sizin xeyrinizi istəyirəm. Mənim sizin məsləhətinizə riayət etməyim əmrinize boyun əyməyimdən daha yaxşıdır” – deyə dəlil-sübut gətirməyə başladı. (Demişlər: Tənbələ iş de, nəsihət eşit). Bəhmənyar da nəsihət verməyə başladı. İbn Sinaya onun ayağa qalxmayağı sübut olduqdan sonra dedi: “Mən susuz deyiləm, səni sınamaq istədim. Yadindadırımlı mənə sual verirdin ki, “nə üçün peyğəmbərlik iddiası etmirsin? Etsən hamı qəbul edər?” Mən peyğəmbərlik iddiası etsəm, sən ki, mənim şagirdimsən və neçə il yanımda dərs oxuyubsan, əmrimə itaətə etməyə hazır deyilsən, özüm sənə “dur mənə su gətir!” deyirəm, sözümə qarşı min cür dəlil gətirirsən; amma peyğəmbərin vəfatından yüz illər sonra o kişi öz isti yatağını buraxaraq minarəyə çıxıb ki: “Şəhadət verirəm Məhəmməd (s) Allahın rəsuludur”, harayını dünyaya çatdırırsın. O, peyğəmbərdir İbn Sina yox”.

Bir peyğam, özü də ilahi peyğam ürəklərə çatmaq, onlara hakim olmaq, onları öz ixtiyarına almaq istəsə, cəmiyyətləri hərəkətə gətirmək, özü də yalnız mənafə və hüquqlar uğrunda yox, insanları tövbəkar və ağlayan etmək

istəsə, Quran ayələri ona oxunanda göz yaşlarının axmasını istəsə.

“Səcdə halında çənələri yerə dəyərək, üzü üstə düşərlər... çənələri yerə dəyərək, üzü üstə düşüb ağlayarlar...” yəni insanlar yerə düşüb ağlaşınlar. Bu, sadə bir iş deyil, olduqca çətindir.

«BƏLAGİ MÜBİN»

Gördüyüümüz kimi, Quran əziz Peyğəmbər və digər peyğəmbərlərin dili ilə bir sıra mövzuları xatırladır, yəni çağırış şəraiti və üslubunu öyrədir. Birinci şərt qabaqca dediyimdir. Yəni Quran bir çox ayələrində “bəlağ” sözünü göstirmişdir. Bəlağ peyğəmi çatdırmaq deməkdir.

Yeri gəlmışkən, bunu da deyim ki, bəzi terminlərin bəxti nəhsdir, bəzilərinki isə yaxşıdır. Zamanımızda əlbəttə yenilikçilərin dilində təbliğ sözü pis bir taleyə malik olmuşdur. Hal-hazırda yenilikçilərin arasında “təbliğ” həqiqəti olmayan bir mətləbi yalanla camaaata çatdırmaq mənasındadır. Amma bu məna səhvdir. Mən həmişə demişəm, Quranda və sünənədəki terminin mənası dəyişilmiş və başqa bir məzmuna yiylənlənmişdirə də, biz terminimizi atmamalıyıq, bəziləri deyirlər ki, bu təbliğ kəlməsini artıq işlətməyin, çünki çağdaş adətlərə görə təbliğ, misal üçün bitki yağılarının tərifi məqsədilə görülən iş deməkdir. Yəni bütünlüklə yalan. Məsələn, deyirlər bir qaşiq bitki yağı içsən, ahu kimi qaça bilərsən, güclü olarsan. Hər yerdə “təbliğ” desələr, deməli “yalan” deyirlər. Buna görə terminlərimizdə təbliğ sözünü işlətməməyim yaxşıdır!” Soruşdum: “Nə üçün?! Təbliğ Quranda bəyan edilmiş bir termindir. Bəlağ Quranda vardır. Bir terminin düzgün və yaxşı bir məzmunu olduqda, lakin cəmiyyətdə təhrif olunub başqa məna qazandığına görə biz bu dəlili işlətməyə bilmərik. Biz onu həqiqi mənasında işlədər, Quranda və lügətdə “təbliğ” sözünün hansı mənada olduğuna əsaslanarıq. “Təbliğ” peyğəm çatdırmaq mənasındadır”.

Demək, Quran, həm bəlağ kəlməsindən istifadə etmiş, həm də «bəlağı mübin» yəni, “aydınlaşdırıcı” demişdir.

Elə bir təbliğatçı öz məqsədinə çata bilər ki, onun dəvəti və təbliği aydınlaşdırıcı olsun. Bəyanı həqiqətlərin zirvəsində olmaqla yanaşı aydın, sadə və ümumxalq düşüncəsi səviyyəsində olsun. Camaat onun danışığını anlayıb dərk etsin. Çox qəliz və mürəkkəb danışan adama camaat əl çalsada, onun təbliği aydınlaşdırıcı, bəlağı mübin deyildir. Deyirlər: Bir adam, bir xətibin danışqlarını dinlədikdən sonra çox bəh-bəh deyib, elan etdi ki, bilmirsiniz necə gözəl danışdı?!

Yaxşı, nə dedi? – deyə soruşduqda, “mən başa düşmədim” deyə cavab verdi.

Danışıqda əsas məqsəd dinləyicinin oradan gedəndə bir şey öyrənmiş olmasına. Təbliğatçının şərtlərindən, özü də əhəmiyyətli şərtlərindən biri, dinləyicilərin onun hüzurundan “ətəyi dolu” durması, doğrudan da bir şey başa düşməsidir. Bu, təbliğatçının bacarığını göstərər. Bəziləri düşünürlər ki, əgər natiqin sözləri başa düşülməyən olsa, demək onun sözlərinin yüksək mə’nası vardır. Yox, belə deyildir, peyğəmbər də bir yerdə söhbət etdikdə elə səviyyədə danışarmış ki, dörd yüz il sonra yaşayan adamlar o sözlərdən elə məzmunlar dərk edərdilər ki, qabaqlılar anlaya bilməmişdilər, amma peyğəmbərin dinləyiciləri öz bacarıqları qədər onun sözünü dərk edərmişlər. Əlinin (ə) xütbələri yüksək səviyyədə olmasına baxmayaraq, eyni zamanda möclisdə oturanlar öz tutumlarına görə bu sözləri başa düşərdilər.

NÜSH VƏ YA SÖZÜN PAKLIĞI (ÖYÜD)

Quranda iblağ və dəvətlə əlaqədar olaraq, ilahi təbliğatçıların dilindən "nüsh" sözü çox işlənmişdir. Paklıq mənasında olan nüsh xeyirxahlıq deməkdir, çünkü ərəb dilində bu söz "gişş" (hiylə) sözünün ziddinədir. Bir əmtəəni satan alanda ona başqa bir şeyi də qatarsa, fiqhda deyərlər ki, o əmtəəyə "gişş" daxil etmişlər. "Nüsh" sözünün ziddi olan "gişş" o deməkdir ki, söz pak olmalıdır, yəni danışanın xeyirxahlığı və qayğıkeşliyindən qaynaqlanmalıdır. O adam Allaha çağırən və Allahın peyğamının təbliğatçısı ola bilər ki, sözləri nüsh olsun, yəni xalqın xeyri və məsləhətindən başqa bir səbəbi olmasın, sözü də səmimi qəlbdən olsun. Necə gözəl demişlər:

"İnnəl kəlamə iza xərəcə minəl qəlbi dəxələ fil qəlbi və iza xərəcə minəl lisani ləm yətəcavəzil əzanə."

"Doğrudan da söz ürəkdən çıxsa ürəyə hopar, dildən çıxsa yalnız qulağa dəyər."

Peyğəmbərlər bir-birinin ardınca gəlir və "və ənsəhu ləkum", "ənə ləkum nasih", "inni ləkuma ləminə nasihin". "Sizə öyünd verirəm", "Mən sizin xeyirxahınızam", "Mən həmişə xeyrinizi istəyənlərdənəm" deyirlər; həmişə söz bundan gedir. Musa ibni İmrən öz Allahına işin ağırlığından söz açdıqda, bu ağırlıq yalnız qüdrətli və zalim Firon qarşısında danışmağa görə deyil, demək iş ağırdır, həm də başqa ağırlıqlar var: "Ey Allah! Mənə yardım et. Elə bir Musa olum ki, onda artıq Musa olmasın, "mənlik" olmasın, özlük olmasın, təkəbbür, qürur olmasın. Mən isə peyğamını tamam paklıqla camaata çatdırı bilim.

TƏKƏLLÜFDƏN ÇƏKİNMƏK

Din təbliğinin başqa şərti təkəllüfdən çəkinməkdir. Quranda mübarək Sad surəsində bir ayə vardır:

«Mən dəllal deyiləm, əmək haqqı istəmirəm, mən mütəkəlliflərdən (inanmadığım vəzifəni daşıyan) deyiləm.»

Bəlkə o sözlərin hamısı bir mövzuya aiddir. Təkəllüf hər şeyi özünə bağlamaq, özünü çətinliyə salmaq deməkdir. Allah eləməmiş, bəzən adamın etiqadı olmadığı, özünün inanmadığı bir əqidəni camaata çatdırmaq istəyər. Bundan böyük bir dərd olmaz. Şair deyir: (Şe'r'in məzmunu)

*Hələ varlıqdan pay aparmamış bir zat
Necə varlıq bağışlayar?
Yağısı olmayan əski bir bulud
Suvarmaq bacara bilərmi?*

Özünün suyu olmayan köhnə bir bulud yerləri suvarmaq istəyir! Bir insan bu işi görmək istəsə, ona olduqca çətindir.

“Təkəllüfun” başqa mənasını İbni Məsud və bir çox başqa təfsircilər belə izah etmişlər ki, bu, elmə əsaslanmayan bir sözdür. Yəni Peyğəmbər və İmamdan başqa dünyada hər kimi tapıb bütün məsələləri ondan soruşsanız, yəqin ki, bilməyəcək. Demişlər: “Hər şeyi hamı bilməz.” Kim iddia edə bilər ki, bütün din məsələlərini (hələ qalsın ki, başqa məsələləri) məndən soruşun, cavab verim? Bəli Peyğəmbər bu iddianı edə bilər. Əli (ə) deyə bilər ki:

“Məni itirməzdən əvvəl məndən soruşun.” Əlidən (ə) başqasından belə bir hazırlığı gözləmək yersizdir. Deməli, mən öz hüdudumu tanımalıyam. Ola bilsin ki, mən müəyyən din məsələlərini bilirəm və bildiklərimi camaata çatdıraram. Əgər bilmədiyim məsələni məndən soruşsalar, zorla ona cavab verməyə çalışaramsa, yaxşı bilmədiyim şeyi başqalarına necə anlada bilərəm?! İbni Məsud deyir:

“Bildiklərini bəyan et, bilmədiklərini danışma.”

Bilmədiklərin haqda sənə sual verilsə, kişi kimi açıqcasına “mən bilmirəm” – de. Sonra bu ayəni oxuyur:

“Mən dəllal deyiləm, əmək haqqı istəmirəm, mən mütəkəllif deyiləm.”

İbnil-Coza məşhur vaizlərdəndir. O, üç pilləli bir minbərə çıxıb, xalqa söhbət edirdi. Bir qadın minbərin yanından qalxaraq ona bir sual verdi. O, “bilmirəm” – deyə cavab verdi. Arvad bir qədər sərt idi. Dedi: “Bilmirsənə, nə üçün başqalarından üç pillə yuxarıda oturmusun?” Coza dedi: “Yuxarıda oturduğum bu üç pillə mənim bildiyim və sizin bilmədiyiniz qədərdir, mən öz məlumatımca yuxarıda oturmuşam. Bilmədiklərim qədər yuxarıya getmək istəsəydim, yeddi qat göylərə qədər yüksələn bir minbər düzəldilməli idi. Mən bilmədiklərim həddində yuxarı çıxsayıdım, səmalara çatan bir minbər lazımlı olacaqdı”. İnsan bilmədiyinə “bilmirəm” deyər. Bilirki, Şeyx Ənsari şüstərlə idи. O, bilik və təqva nöqtəyi-nəzərindən dünyanın dahisi idi. Hələ də alımlar və fəqihlər bu kişinin sözlərindəki incəlikləri qavraya bilmələrilə fəxr edirlər. Deyirlər ki, ondan bir söz soruşduqda cavabını bilməsəydi, bilə-bilə uca səslə “bilmirəm, bilmirəm, bilmirəm” deyərdi. O, bu işi gördü ki, şagirdləri bir şeyi bilməyəndə utanmadan “bilmirəm” desinlər.

Bir il İsfahanın Nəcəfabadında idik, orucluq idi. İstirahət günləri olduğu və dostlarımız oraya getdiyi üçün biz də getmişdik. Yadımdadır, küçənin bu tərəfindən o tərəfinə keçirdim. Yolun ortasına çatdıqda bir nəfər kəndlə qabağımı kəsib “ağa bir məsələm vardır, ona cavab verin” dedi. Məsələni soruştum. Dedi:

– Cənabət qüslü bədənə məxsusdur, yoxsa ruha?

– Vallah, mən bu sözün mənasını anlamırıam. Başqa qüsullar kimi, cənabət qüslunda da “niyyət” olduğu üçün bədənlə əlaqədardır. Məqsədin budurmu?

- Yox, cavab verməlisən! Cənabət qüslü bədənindir, yoxsa ruhun?
- Mən bilmirəm.
- Bəs nə üçün başına əmmamə dolamışan?
- Mən mütəkəllif deyiləm. Peyğəmbər bunu deyir.

YEDDİNÇİ ÇIXIŞ

TƏBLİĞİN YOLU

“Onlar ki, Allahın risalətini təbliğ edər, Ondan qorxar və Allahdan başqa heç kimdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir.”

Söz Peygəmbərin İslami təbliğat sahəsindəki davranışından gedirdi. Əvvəlcə bu vəzifənin əhəmiyyəti və ağırlığından, sonra əziz Peygəmbərin, habelə digər peyğəmbərlərin davranışının bəzi xüsusiyyətlərindən danışdıq. Qurani-kərimin irəli sürdüyü qəlb genişliyi məsələsi də həmin xüsusiyyətlərdən biridir və mövzunun nə qədər əhəmiyyətli olduğunu göstərir. Başqa mövzular bəlağı mübin, nəsihət, xeyirxahlıq və təkəllüfdən çəkinmək idi. İndi isə Allahın köməyi ilə davranışın başqa cəhətlərini bəyan edirik.

Oxuduğum ayədə, Qurani-kərim əziz Peygəmbərimiz barədə buyurur:

“Ey Peygəmbər! Biz səni müjdə və xoş xəbər verən, qorxudub çəkindirən və xətər elan eləyən, tanrıının iznilə Allaha doğru çağıran və işıqlı çıraq göndərdik.”

Əvvəlcə “Təbsir” (müjdə vermək) və “İnzar” (xəbərdarlıq etmək) sözləri barədə izahat verirəm, sonra isə əziz Peygəmbərin tövsiyələri ətrafında danışacağam.

“TƏBSİR” VƏ “İNZAR”

“Təbsir” təşviq bəhsindən olub “muştuluq vermək” deməkdir. Məsələn, siz öz övladınızı bir işi görməyə vadar etmək istədikdə, iki yoldan birini, yaxud hər iki yolu seçirsiniz. Biri təşviq və müjdə yoludur. Nümunə olaraq, övladınızın məktəbə getməsini istədikdə, uşağın meyl və rəğbətini bu işə təhrik etmək, onun mahiyyətinin, ruhunun bu işə aşiq və mail olması və bu səmtə yönəlməsi üçün məktəbə

getməyin təsirləri, nəticələri və faydalarını ona xatırlatmağa başlayırsınız. İkinci yol isə bundan ibarətdir ki, məktəbə getməməyin təhlükəli nəticələrini xatırladıb, “adam məktəbə getməyib, savadsız qalsa, elə olar, belə olar” – deyirsiniz. Bunun nəticəsində uşaq o vəziyyətdən qaçmaq üçün oxumağa meyl edir. Demək, sizin iki işinizdən biri təşviq və təbşiriniz, yəni uşağı əvvəlcə rəğbətləndirmək, dəvət etmək, təşviq etmək və meylini təhrirk etməkdir. Başqa yolunuz isə inzar, yəni xəbərdarlıqdır. Əlbəttə, dediyim mənada “inzar” qarşidakı təhlükəni bildirmək, irəliyə getməyə vadar etməkdir. Buna görə də, təbşir rəhbərdir, inzar isə sürücü.

“Qaid” irəli çəkən deməkdir. Məsələn, bir at və ya dəvənin noxtasından yapışaraq heyvanın qabağında gedənə “qaid”, arxadan heyvanı sürənə isə, “saiq” deyərlər. “Təbşir” rəhbər kimidir, yəni ön tərəfdən çəkər, inzar isə, saiq kimi irəli sürər. Bunların ikisi də eyni işi görür. Demək, bunların ikisi - həm qaid, həm də saiq - mövcud olub, biri heyvanı ön tərəfdən çəkib, biri isə arxadan sürsə, hər iki amil birlikdə təsir edər. Bəşər üçün bunların ikisi də zəruridir. Yəni təbşir və inzar təklikdə yetərli deyil, təbşir zəruri şərtidir, kafi şərt deyil, inzar da zəruri şərtidir, lakin, kafi deyil. Qurani-kərimə “Səbül-məsani” deyilməsinin bir cəhəti bəlkə də təbşir ilə inzarın həmişə yanaşı gəlməsidir. Yəni, bir tərəfdən müjdə və müştuluqdur, digər tərəfdən isə inzar və xəbərdarlıqdır.

Çağırışda bu iki əsas məsələ birlikdə olmalıdır. Təbliğatçı təkcə təbşir və ya təkcə inzar cəhətinə arxalansa, səhvdir. Amma təbşir bir az inzardan çox olmalıdır.

Bəlkə də həmin səbəbə görədir ki, Qurani-kərim təbşiri əvvəl bəyan edir: (Muştuluq verən və xəbərdarlıq edən)

“TƏNFİR” (NİFRƏT DOĞURMAQ)

Təbşir və inzardan əlavə, “tənfir” adlı başqa bir əməl də var. Tənfir nifrət doğurmaq mənasındır. Bəzən insan inzar etmək qəsdində olarkən, səhvən inzar ilə tənfiri dəyişik salır. Saiqin vəzifəsini yerinə yetirən şəxs həqiqətdə inzar da

etmişdir. Tənfir isə onda nifrət doğurmaq, onu uzaqlaşdırmaq deməkdir. Yenə də heyvandan bir misal çəkirəm: Tutaq ki, adam bir heyvanı - dəvə və ya atı - arxasında çəkir, sonra onu sürətləndirmək üçün elə hay-küy salır ki, heyvan gözlənilmədən başını dala çəkib, noxtasını qıraraq qaçır. Bu işə “tənfir” deyərlər. Bəzi dəvətlər insanın ruhunda nəinki səfərbərlik və rəhbərlik təsiri buraxmir, əksinə, nifrət doğurur.

Bu, bir psixoloji prinsipdir. İnsanın ruhu belədir. Uşağın məktəbə getməsilə əlaqədar qabaqca çəkdiyim məsələ qayıdır: Cox vaxt ata-analar, yaxud uşaqların bəzi müəllimləri, təbşir və inzardansa, tənfir edirlər. Yəni elə bir iş görürlər ki, uşaqda məktəbə nifrət və ondan qaçmaq əhval-ruhiyyəsi yaranır. Demək, bu uşağın valideyn və müəllim qarışısındaki ruhi əks-əməli məktəbdən qaçmaq olur.

Tarixdə qeyd olunmuşdur ki, Peyğəmbəri-əkrəm Məaz ibni Cəbəlini Yəmən əhalisini dəvət və təbliğ üçün oraya göndərəndə (Sireyi ibni Hüşəmin qeydinə görə) ona belə tövsiyə edir:

“Ey Məaz sevindir, müjdə ver və nifrət doğurma, asanlaşdır, çətinləşdirmə!”

“Sən islami təbliğ etmək üçün gedirsən. Təbliğin sevindirməyə, müjdə verməyə və rəğbət yaratmağa əsaslanmalıdır, elə bir iş gör ki, camaat İslamın imtiyazlarını qavrayıb, könüllü olaraq İslama yönəlsinlər”. O həzrət inzar etmə demədi, çünkü inzar Quranın əmr etdiyi proqramlardandır. Peyğəmbəri-əkrəmin toxunduğu məsələ bu idi ki, “müjdə ver, özündən qovma!” “Elə bir iş görmə ki, camaatda İslama nifrət yaranıb ondan qaçaq düşsünlər. Mətləbi elə bəyan etmə ki, camaatın əks-əməli İslamdan qaçmaq olsun”. Bu iş olduqca böyükdür. İzaha möhtacdır. Bu haqda nəql olunmuş rəvayətləri deməzdən əvvəl əziz Peyğəmbərin özündən və Əhli-beyt imamlarından başqa bir mövzu haqqında danışmalıyam.

RUH İNCƏLİYİ

İnsanın ruhu olduqca incədir və çox tez əks reaksiya göstərir. İnsanın bir işdə öz ruhunu (o ki, qalsın başqalarının ruhu) təzyiqə məruz qoysa, ruhun göstərəcəyi əks reaksiya qəçməqdan ibarətdir. Nümunə olaraq, ibadətdə əziz Peyğəmbərin tövsiyələrindən biri budur ki, ruhunuzun sevdiyi qədər, yəni rəğbat və meyl ilə ibadət edin. Bir qədər ibadət etdikdən, namaz qıldıqdan, müstəhəbləri və vacib olmayan ibadətləri yerinə yetirdikdən, Quran oxuduqdan, gecə oyaq qıldıqdan sonra hiss edirsiniz ki, ibadət artıq çətin və ağır gəlir, yəni duyursunuz ki, bu işi özünüzə zorla qəbul etdirirsiniz. O həzrət buyurur: “Bu qədər kifayətdir. İbadəti özünə zorla qəbul etdirmə. Belə edərsənsə, ruhun get-gedə ibadətdən usanar, sanki ibadəti bir dava-dərman kimi ona vermisən. Onda ibadətdən ruhunda pis bir xatırə qalar. Həmişə çalış ruhunun ibadətdən xoş xatırəsi qalsın və ibadət zamanı xoş əhval-ruhiyyədə ol”. O həzrət, Cabirə buyurdu:

“Ey Cabir! İslam dini vüqarlı bir dindir, özünlə yumuşaq rəftar et.”

Sonra buyurur: (necə də gözəl deyir) “Ey Cabir! Özlərini zora salıb sixıntıya məruz qoymaqla məqsədə tez çatacaqlarını zənn edənlər səhv edirlər. Onlar əsla məqsədə çatmazlar. Onların işi o adamın əməlinə bənzər ki, bir şəhərdən başqa şəhərə getmək üçün ona bir minik vermişlər. O belə zənn edər ki, miniyi daha artıq qamçılayıb-mahmızlamaqla məqsədə daha tez çatar. Bir neçə mənzili sürətlə gedər, lakin birdən başa düşər ki, yazıq heyvanı yormuşdur və heyvan artıq gedə bilmir. Dayanır, məqsədə çata bilmir. Miniyi də əldən salıb”.

Həzrət buyurdu: “Özünü çox bərkə salan və öz istedadından artıq qəbul etdirən şəxs daha tez məqsədə çatacağını təsəvvür edər. Halbuki, belə adam əsla məqsədə çatmaz. Onun ruhu yaralanmış minik tək yolda qalar. Addım ata bilməz. Ümumxalq haqqında da vəziyyət belədir.”

MÜSƏLMAN VƏ XRİSTİAN QONŞU

İmam Sadiq (ə) bir hekaya nəql edir. O, buyurur: “Abid və müsəlman bir kişinin xristian qonşusu var idi. Onunla getgəl edərdi. Nəhayət, xristian İslama rəğbət göstərib, o kişinin vasitəsilə müsəlman oldu. Sonra bu adam öz fikrincə onun imanını daha artırmaq istədi. Yenicə müsəlman olmuş o yazlıq kişi sabahısı gün səhər açılmadan görür ki, kimsə evinin qapısını döyür.

- Kimsən?
- Mən sənin müsəlman qonşunam.
- Nə olub?
- Gəlmışəm birlikdə ibadət etmək üçün məscidə gedək.
- Yazıq qalxıb dəstəməz aldı və məscidə getdilər.

Qeyri-vacib (nafılə) namazları qıldıqdan sonra dedi:

- Qurtardımı?
- Yox, hələ sübh namazı qalır.
- O, sübh namazını da qılıb, soruşdu:
- Qurtardımı?
- Yox, nafılə namazı qalır, müstəhəbdir, o qədər namaz qılaq ki, gün çıxanadək oyaq qalaq.

Gün çıxandan sonra müsəlman kişi “bir qədər də gün çıxandan sonra ibadət edək” –deyib günortaçağı da onu namaza saxladı. Sözün qisası, axşamadək buraxmadı və sonra dedi: “Sən xörək yeməmisən, oruc niyyəti et”. Beləliklə, onu gecədən iki saat keçənə qədər buraxmadı. Ertəsi gün səhər çəngi xristian kişinin evinin qapısını döydükdə, ev yiyesi kimsən – deyə, soruşduqda:

- Müsəlman qardaşınam.
- Nə üçün gəlmisən?
- Gəlmışəm ibadətə gedək.

Xristian dedi: “Bu din bekar adamlara yaxşıdır, biz isə istəfa verib, əvvəlki dinimizə qayıtdıq.”

Sonra İmam Sadiq (ə) buyurdu: “Belə olmayın. Bu şəxs bir adamı müsəlman, sonra isə öz əli ilə onu kafir və mürtəd etdi.”

Bir çox şeylər adamda nifrət doğurur. Yəni xalqın ürəyində İslama qarşı nifrət hissi oyadır. Məsələn, təmizlik İslam dinində təkid olunmuş müstəhəb, həm də qəti bir ənənədir. Təmizlik iman nişanəsidir və Peyğəmbərimiz öz dövründə ən təmiz insanlardan imiş. İndi də Peyğəmbərimiz diri olsaydı, onu olduqca pak görərdik. Peyğəmbərin heç zaman ayrılmadığı və həmişə tapşırıldığı əməl ətir və xoş qoxulardan istifadə etməkdir. Eyni zamanda nəzafət vacib deyil, müstəhəbb və ənənədir. Tutaq ki, bir nəfər təbliğatçının geyimi çirkli, bədəni iyrənc qoxulu olarsa, fiqh baxımından harama düşmüş olduğunu bəlkə demək olmaz. Amma, nəzərə alın ki, həmin adam bu çirkli, iyrənc və pis qoxulu vəziyyətilə bir təmiz və pakizə gəncə “mən səni İslama çağırmaq və sənə təbliğ etmək istəyirəm” deyərsə, o gənc bu şəxsin sözləri qızıldan olsa belə, qəbul etməz. Mütəkəllimlər yaxşı bir söz demişlər: “Peyğəmbərliyin şərtlərindən biri budur ki, onda camaatın nifrətinə səbəb olan sıfət, hətta cismi nöqsan belə, olmamalıdır”. Bildiyimiz kimi, cismi nöqsan insanın ruhi kamalına ziyan vurmaz. Nəzərə alın ki, bir adamın bir közü kordur. Özü də əyridir və əyri-əyri baxır. Bu, insanın ruhuna nöqsanlıq sayılırmı? Yox, bu adam Səlman Farsi səviyyəsində, ondan da üstün ola bilər, lakin belə siması olan adam peyğəmbər ola bilər, ya yox? Mütəkəllimlər deyirlər: “O, qorxunc siması olduğu üçün peyğəmbər ola bilməz. Bu nöqsan deyil, amma nifrət doğurandır”. Peyğəmbər elə bir görünüşə malik olmalıdır ki, varlığı hətta cismi baxımdan belə cazibədar olsun və cismi nöqsanın ruhi nöqsan sayılmadığına baxmayaraq, onun cismi heç olmazsa nifrət doğuran olmasın. Demək, Allaha doğru dəvət və təbliğ edən adamin həm zahiri görkəmi nifrət doğurmamalı, həm də başqa xüsusiyyətləri, o cümlədən

yanaşma tərzi, danışışq və davranışı camaatda mənfi hissələr yaratmamalı, onları özündən qovmamalıdır.

ÇOX DANLAMAQ

Kobud davranışlar və çox danlamaq da o cümlədəndir (nifrət doğuran əməllərdəndir). Danlamaq, bəzən çox faydalı olur. Bəzən danlanan adamın qeyrəti qaynayır. Lakin, danlamağın da öz yeri vardır. Danlaq bəzi vaxtlar, Əbu Nüvas demişkən, sırtlıqlığa səbəb olur.

«Məni məlamət etməyi burax, çünki danlaq sırtlıq edər, məni dərdin özü ilə dərman et.»

Bu mövzunun ümumiyyəti yoxdur, amma bir çox hallarda danlamaq nifrət yaradır. Məsələn, bir çoxları övladın tərbiyəsində həmin səhvə yol verir və daim uşağı danlayıb deyirlər: “Kül başına, filan uşaq da səninlə yaşıddır; gör necə irəliləmişdir! Sən çox nalayıq və bacarıqsızsan, mənim sənə artıq ümidim yoxdur”. Onlar elə zənn edərlər ki, bu danlaqlarla uşağın qeyrəti təhrik olar. Bir halda ki, bu cür hallarda danlamaq həddi aşarsa, zidd əks-əməl yaradar, uşağın ruhunda sixıntı və qaçmaq vəziyyəti törənər və psixoloji xəstəliyə qapılıraq, artıq o işin ardinca getməz.

Məhz həmin səbəbə görə, Peyğəmbəri-əkrəm təkcə Məaz ibni Cəbələ yox, bütün təbliğatçılara buyurardı:

“Müjdə ver, nifrət yaratma; asan tut, çətin tutma!” Camaata “dindarlıq sadə bir işdirmi? Yox, çox çətindir, olduqca çətindir, hər adamın işi deyil, hər kəs dindar ola bilməz” demə.

Xərmən döymək hər keçinin işi deyil,

Öküz və qoca kişi gərəkdir.

Daim dindarlığın çətinliyindən danışarsan, nəticədə o qorxar və “dindarlıq bu qədər çətindirsə, ondan əl çəkək” deyər. Peyğəmbər (s) buyurardı: “Asan davranış.”

İSLAM - GÜZƏŞTƏ GEDƏN VƏ ASAN DİN

Peyğəmbər (s) buyurardı:

“Mən güzəştə gedən və asan bir dini yaymaq üçün məbus olmuşam.”

İslam dininin güzəştı, bəxşisi vardır. Hər kimə “səməhə insandır” deməkdə məqsəd, onun güzəştə gedən olduğunu bildirməkdir. “Güzəştə gedən dindir” nə deməkdir? Din də güzəştə gedə bilərmi? Dinin də güzəştı ola bilər, lakin bu, müəyyən prinsip üzrə olur. Necə? Sizə “dəstəmaz alın” – deyən din həm də bədənin yaralı və ya xəstə olsa, dəstəmazın sənə ziyanlı olması ehtimalını verərsənsə, (zərərə yəqinin varsa) demir dəstəmaz alma, “təyəmmüm et” – deyir. Bu isə həmin dinin güzəştə getməsidir. Bu din ehkamçı deyildir, yerində güzəştə gedəndir. Yaxud, orucun vacib olmasını xatırladır. Doğrudan da üzrə olmadan orucunu yeyən adam günah etmişdir. Lakin, həmin din öz yerində çox güzəştə gedir.

“Allah sizə çətinlik yox, asanlıq istəyir” ayəsi oruc ilə əlaqədardır. Səfərə gedəndə orucun sənə çətin olduğuna görə səfər zamanı oruc tutma! Sonra qəzasını tut.

“Allah sizə asanlığı istəyir.”

“Və hər kim xəstə və ya səfərdə olarsa, başqa günlərdə oruc tutmalıdır. Allah sizə çətinlik istəmir, asanlıq istəyir.”

Demək, İslam güzəştə gedən bir dindir. Hətta, onun ziyanından qorxursansa, ziyan olduğunu yüz faiz yəqin etmək lazımdır. Bir nəfər, hətta kafir və ya ziyankar həkimin dediyindən sənin ürəyində qorxu yarana bilər və hər halda bu qorxu və nigarançılıq sənin ürəyində tapılmışdır. Hədisimiz var ki, həmin nigarançılığı başqlarının təsdiq etməsi, onların da qorxub nigaran olmaları lazımdır. İnsan öz nəfsinə bələddir. Sən özün öz ürəyində bu orucun sənin xəstəliyini şiddətləndirəcəyini hiss edib, qorxuya düşsən kifayətdir. Başqlarından soruşmağın lazımdır. Bir

nəfər qoca kişiyyə və ya müqribə (hamiləliyin axır vaxtları), qoca, yaxud qarşı qorxmasa da, qocalıb əldən düşdüyü üçün oruc vacib deyildir. Bu səmahət və güzəştdir.

Rəhmətlik ayətullah hacı Şeyx Əbdül-Kərim Hairi (Allah dərəcəsini yüksəltsin) ömrünün sonlarında, qocalıq vaxtı oruc tutmaq ona çətin olan zaman oruc tutarmış. Ona demişdilər: “Oruc tutursan? Özün fətva vermişən ki, qarşı-qocaya oruc vacib deyil. Verdiyin fətva dəyişilmişdirmi? Yoxsa, özünü şeyx (qoca) hesab etmirsen?” O, “yox” – dedi – “fətvam dəyişilməmişdir, özüm də qoca olduğumdan agaham.”

– Elə isə niyə orucunu yemirsən?

– Aramlıq damarı qoymur, dedi.

Peyğəmbər (s) buyurmuşdur:

“Mən güzəştə gedən və asan bir dini yaymaq üçün məbus olmuşam. Allah məni güzəştli bir şəriətlə məbus etmişdir ki, yeri gəldikdə rahat və asan dindir. Bu din əməli dindir, qeyri-əməli deyildir. Təsadüfən kənardan baxanların nəzərincə İslamin hamını özünə doğru çəkməsinin səbəbi bu dinin asanlığı və güzəştidir.” Peyğəmbər (s) buyurmuşdur: “Təbliğatçı bu dinin güzəşt və rahatlığını təbliğ etməli və camaati bu dinə rəğbətləndirən iş görməlidir”.

İLAHİ QORXU

Təbliğə aid mövzulardan biri də Quran ayəsinin buyurduğudur:

“Allahın risalətlərini təbliğ edib, ondan qorxanlar Allahdan başqa kimsədən qorxmazlar”. Bu, din və məzhəb təbliğatçılarının üzərinə ağır məsuliyyət qoyan ayələrdəndir: Allahın risalətlərini təbliğ edənlər və ilahi peyğamları xalqa yetirənlərdə iki xüsusiyyət vardır: Biri budur ki, özləri Allahdan qorxarlar, ikinciisi isə Allahdan başqasından qorxmazlar. O, özü Allahdan qorxar və Allahdan qorxandır, ürəyində İlahi xof və qorxu vardır.

“Allahın agah bəndələri, ondan qorxar.”

Peyğəmbəri-əkrəmin buyurduğu və dua kitablarımızdə yazılımış dualardan biri Şəban gecəsi oxunan on beş duadır. Eyni halda yazılışdır ki, bu duanı həmişə oxuyun. Bu duanın adı “15 Şəban duası” olmasına baxmayaraq, sair gecələrdə də oxunması yaxşıdır. Bu dua Peyğəmbəri-Əkrəmin duasıdır.

“İlahi! Bizə elə bir qorxu (səndən qorxmaq) ver ki, günahla aramızda bir maniə olsun. Bizə öz itaətindən o qədər ver ki, sənin behiştinə çatdırınsın; bizə elə inam ver ki, dünyanın müsibətlərini asanlaşdırınsın. İlahi! Bizi diri saxladıqca qulaqlarımıza, gözlərimizə və qüvvələrimizə sağlamlıq, zəka ver və onu gələcək nəsillərimizə irs qərar ver. Bizi, bizlərə zülm edənlərə qalib et. Bizə qarşı düşmənçilik edənlərlə mübarizədə bizə yardım et, dinimizdə bizə müsibət yaratma, dünyani ən böyük qəm - qüssəmiz və biliyimizin son həddi etmə, bizə rəhm etməyəni bizə qalib etmə. Ey bağışlayanların ən böyüyü, mərhəmətinə sığınıram.”

Bu, Peyğəmbər-əkrəmin oxuduğu duadır. Onu öyrənmək istəyənlər “Məfatih” və ya “Zadül-məadin” “on beşi şəban gecəsi” əmalına baxa bilərlər. İnsanın dünya və axırət xeyirlərini əhatə edən dualardan olan bu duanın ilk cümləsi budur:

“İlahi! Bizə elə bir qorxu (səndən qorxmaq) ver ki, günahla aramızda bir maniə olsun.”

Bu ayədə Quranın təbliğatçı haqqında bəyan etdiyi birinci şərt Allahdan qorxmaqdır ki, özü ilə Allah arasında Allah qorxusu, yəni Allahın əzəmət və heybəti onun ürəyinə elə hakim olmalıdır ki, bir günah fikri ürəyinə gələrkən, həmin qorxu o günahı geri qaytarsın.

“Və Allahdan başqasından qorxmazlar.”

Allahdan qorxar və Allahdan başqa kimsədən qorxmaz. Əlbəttə xəsiyyətin xüsusi bir mənası da vardır ki, adı qorxudan fərqlənir. “Qorxu” gələcəyin və aqibətin nigarəni

olmaq, bir işin sonuna və gələcəyinə çarə qılmaq deməkdir. “Xəşıyyət” isə elə bir halətə deyilər ki, qorxu insana hakim olduğuna görə adam öz cəsarətini itirir. Cəsarəti itirmək isə şücaətsizlik deməkdir. Amma, gələcəyə nigaran olub, ağıllı tədbirlər görmək cəsarət və şücaəti itirməkdən fərqlidir. Quran buyurur: “Həqiqi təbliğatçılar və Allaha doğru çağırınların Allahın qarşısında İlahi qorxuları var, nəfslərində Allaha qarşı zərrəcə cəsarət yoxdur. Amma, Allahdan başqasının qarşısında tam cəsarətlidirlər və özlərini zərrəcə itirməzlər”. “Allahdan başqa heç kimdən qorxmazlar.”

Peyğəmbərlərin, xüsusilə əziz İslam Peyğəmbərinin davranışında olan başqa xüsusiyətlərdən biri o həzrətin həyatında çox gözə çarpan cəsarət məsəlesi, özünü itirməmək və müqavimətli olmaq mövzusudur. Bir nəfər avropalı “Məhəmməd, yenidən tanınmalı peyğəmbər” adlı bir kitab yazıb. Kitabın bir sıra nöqsanlarına baxmayaraq, mövzu üzərində çox çalışması, İslam tarixini xeyli mütaliə etməsi, məntəqəni bələ yaxından müşahidə etmək, tarixi indiki coğrafi məntəqəyə tətbiq etmək üçün illorcə Ərəbistanda qalmasına görə faydalı mövzular da vardır. Bu kitab iki məsələni elə gözəl təcəssüm etmişdir ki, bəlkə də başqa heç bir kitab bu işi görə bilməmişdir. Biri, əziz Peyğəmbərin fövqəladə tədbiridir ki, əgər bir qeyri-müsəlman adam bələ, bu kitabı oxusa, Peyğəmbəri qeyri-adi bir alim, tədbirli, tərbiyəçi və siyəsətçi bir insan hesab edər. O biri məsələ isə hər bir başqa adamın özünü itirib, cəsarətsiz olduğu şəraitdə əziz Peyğəmbərin vəziyyətinin zərrəcə olsun bələ dəyişilməməsidir. Bəzən cərəyanlar (zahiri görünüşdə) elə bir yerə çatır ki, müsəlmanlara artıq ümid yeri qalmır. Həmin vəziyyətdə Peyğəmbər “möhkəm dağ kimi dayanmış” halda görünür. “Və Allahdan başqa kimsədən qorxmazlar” Doğrudan da siz Peyğəmbərin tarixini bu nöqteyi-nəzərdən mütaliə edin. (Hər cəhətdən mütaliə edilməlidir) ki:

“Onlar Allahın risalətlərini çatdırır. Ondan qorxur və Allahdan başqa heç kimdən qorxmurlar” ayəsinin mənasını başa düşüb, görərsiniz ki, Peyğəmbər necə öz Allahından qorxur, Allahdan başqa heç bir adamdan qoxmur və heç bir şeyi nəzərə almırı.

Qeyd:

Təbliğ və dəvətdə olan digər incəliklər Quranın “zəkkir” və bu kimi sözlərlə bəyan etdiyi mövzudur. Bir yerdə buyurur:

“Xatırlat! Doğrudan da yada salmaq möminlərə xeyir gətirər.”

Və ayrı bir yerdə buyurur:

“Xatırlat! Sən ancaq xatırladansan, Sən onların üzərində hakim deyilsən, lakin, kim üz döndərib kafir olsa, Allah onu ən böyük əzabə düşçər edər.” İstisna ilə əlaqədar olan bu ayə haqqında ayrıca bəhs etməliyik. “Ey Peyğəmbər! Xalqı oyat, onlara öyündə ver və xatırlat!”

Quranda iki mətləb yan-yana qeyd edilmişdir, biri təfəkkür, digəri təzəkkür. Təfəkkür, bilmədiyimiz şeyi öyrənmək, əldə etmək haqqında düşünmək mənasındadır. Quran düşünməyə dəvət edir. “Təzəkkür” xatırlama, “təzkər” isə yada salmaqdır. İnsanın fitrətində (hətta bəzən insanların təlimində) çoxlu məsələlər vardır ki, onlardan qafildir, oyanmağa və oyaqlığa, xatırlamağa və yada salmağa möhtacdır. Başqa sözlə desək, bəşərdə cahillik və yuxu vəziyyətindən ibarət, iki hal vardır. Bəzən biz, bilmədiyimizə görə, ətrafımızdan xəbərsizik. Ayıraq, lakin bilmədiyimizə görə xəbərsizik. Bəzən də cahil olduğumuz üçün yox, hələlik yuxuda olmayıımıza görə öz ətrafımızdan xəbərsizik. Adam yuxuda olarkən bilər, lakin ona elə bir vəziyyət hakim olar ki, öz bildiklərindən faydalana bilməz. Bu vəziyyət zahiri yuxuda olur. Bəşərin ayrı bir yuxusu da vardır ki, ona qəflət yuxusu və ya qəflət deyilir. “Ey Peyğəmbər! Yalnız cahil ilə qarşılaşdığını zənn etmə! Sən qafil ilə də üzbəüzsən. Cahili

fikirləşməyə, qafili xatırlamağa vadar et. Camaat cahil olmaqdan çox qafil və yuxudadır, yuxulayanları ayılt və qafilləri ayıq-sayıq et”. Yuxulu oyandıqdan sonra özü işinin ardınca gedəcəkdir. Bir adam yuxuda olduqda təhlükəyə məruz qalarsa, məsələn, karvan hərəkət etmiş və o yuxuya qalmışdırsa, sən onu oyat. Onu oyatdıqdan sonra xəbərdarlıq etmək lazımlı deyil. Oyandımı, təhlükəni duyacaqdır. Başqa sözlə desək, oyanandan sonra ona “get!” demək lazımlı deyil, çünkü o ayılıb karvanın hərəkət etdiyini müşahidə etdikdə özü karvanın ardınca yola düşəcəkdir. Elə buna görə də Quran əziz Peyğəmbərə müraciətlə buyurur: “Camaatda olan (lakin, özlərinin qafil olduqları) duyğuları və yatmış hissiyyati oyat”. İmanın bir hissəsi yatmış hissələrin oyanmasıdır. Buna görə də İslamda cəbr, yəni imanda məcburiyyət yoxdu.

“Demək xatırlat, sən xatırladansan, onların üzərində hakim deyilsən”

“Dində məcburiyyət yoxdur, artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) aydın fərqlənir.”

Bu, daha çox açıqlanmalı məsələdir ki, İslam ideyasına əsasən, imanda məcburiyyət yoxdur. İnşaallah, sonra bu haqda daha ətraflı bəhs edəcəyəm, indi isə yalnız bir neçə kəlmə ərz edirəm.

İMAN MƏCBURIYYƏT GÖTÜRMƏZ

Görəsən, İslam ideyasına görə, imanda məcburiyyət varmı? Xalqı mömin olmağa məcbur etmək olarmı? Yox. Hansı dəlilə görə? Çoxlu dəllillərə görə. Birinci dəlil budur ki, iman zorakılıq götürməz. Peyğəmbərlərin istəkləri zahiri islam, üzdə İslami qəbul etmək yox, inanmaqdır. İman isə məcburiyyət götürməz, çünkü iman inamdır, rəğbətdir, meyldir. Zorakılıqla inam yaratmaq olmaz. İstək, sevgi və məhəbbəti zorla yaratmaq olmaz, batını təmayülü zorakılıqla yaratmaq olmaz.

Ata-ana, öz qızlarına sevmədiyi oğlan elçi göndərərkən deyə bilərmi ki: “İndi elə bir iş görərik ki, sən onu sevəsən! Falaqqa gətirin, səni o qədər döyək ki, onu sevəsən!” Doğrudur! O qızı o qədər döymək olar ki, “sevirəm” desin. Yəni, yalan danişsin. Lakin dünyada olan ağacları onu döyməklə sindirərlərsa da, ağaç gücünə məhəbbət yaratmaq olarmı?! Belə bir iş olan deyil. Onun ayrı yolu var. Xalqın ürəyində iman yaratmaq məqsədini qarşıya qoymuşuqsa, onun yolu zor-gúc deyil, hikmətdir, yaxşı moizədir. “Onlarla ən yaxşı şəkildə bəhs et.”

İslamda cihad kimi mövzuların meydana çıxması mümkünür. İnşaallah, sonra bu haqda danışacaqıq. Bir hədis oxuyub tədriclə sözlərimi sona çatdırıram.

Hədisdə qeyd edilmişdir ki, Əmirəl-möminin Əli (ə) minbərdə camaata buyurdu: (O Həzrət bu cümləni daim təkrar edərdi) “Aranızdan getməmiş, sualınız varsa, mənə verin. Hər nə soruşsanız cavab verərəm. Mən, yer yollarından çox göy yolları ilə tanışam”. Yəni, istər yerdən, istərsə də göylərdən soruşun, məhdudluq yoxdur. Birdən bir şəxsi gördülər ki, zahirindən ərəb yəhudilərindən olduğu məlum idi. Siması ərəb olduğunu, paltarları və forması yəhudiliyini göstərirdi. Bir nişanə demişlər ki, məsələn, qarabəniz ariq və uzun bir adam olmuş. Çiyindən bir ox asılıbmış. Məclisin bir bucağından qalxıb kobud sözlər danişmağa başladı: “Ey iddiası çox olan adam, bir şeyi bilmirsən, niyə iddia edirsən, bu sözlər nədir ki, “mənə hər yer haqqında sual verin!” deyirsən. Doğrudan da arxayınmışan ki, hər nə soruşsalar cavab verə bilərsən!” Əlinin (ə) xəlifə olmasına baxmayaraq, o həzrətə hörmətsizlik etməyə başladı. Sanki o, Əlinin (ə) xüsusiyyətlərindən agah idi və bilirdi ki, ona sözüş söyənin boynunu vurmağı əmr edənlərdən deyil. Həzrətə qarşı hörmətsizlik etdiyinə görə səhabələr birdən qalxıb ona hücum etmək istədilər. Əli (ə) dərhal onlara mane oldu. O

həzrətin bir cümləsi vardır ki, mən o cümləyə əsaslanaraq, bu hədisi nəql etdim. Buyurdu:

“İlahi höccətləri (dəlilləri) təzyiq ilə bərpa etmək olmaz. O sözünü mənə demişdir. Sualı vardır, qoyun yanına gəlib sualını versin. Cavab versəm özü peşman olar”. Beləliklə Əli (ə) onların qarşısını aldı. “Yum ağızını, itil! Döyüն onu! Atanı yandıraram! Bu sözlər sənə qalmayıb” kimi sözlərlə ilahi höccətləri bərpa etmək olmaz. İlahi höccətləri bərpa etmək qəsdiniz varsa, yolu bu deyil, yumşaqlıqdır. Çünkü, bu iş ürək, fikir və ruh ilə əlaqədardır. Mövzu islam dəvəti və təbliği olduqda vəziyyət belə olmalıdır.

Hüseyn ibni Əli (ə) düşmənin inadı ilə qarşılaşarkən başını elə dik tuturdu ki, heç bir qüdrət onu sarsıda bilmirdi, onda qalsın ki, bu başı aşağı endirsin. Lakin, irşad və hidayət ediləsi adamlarla üzbəüz olarkən onların ehtimalı etinasızlıqlarına da göz yumardı. Züheyr ibni Qeys Məkkədən hərəkət etmiş və öz karvanı ilə gəlməkdədir. İmam Hüseyn (ə) da gəlir. Züheyr İmam Hüseynlə qarşılaşmamağa çalışır. Yəni, İmam Hüseynin (ə) yaxınlaşdığını görəndə öz karvanının istiqamətini dəyişdirir. Bir yerdə Həzrətin karvanı dayandıqda, o qəsdən ayrı bir bulaq başı və ya mənzildə dururdu. Züheyr deyir: “Üzə düşməmək üçün (sözünün xülasəsi budur) səy edirəm gözüm İmam Hüseynin (ə) gözünə sataşmasın”. İmam Hüseyn (ə) də Züheyrin uzaq gəzməsinin səbəbini bilir. Bundan da agahdır ki, Züheyr necə deyərlər, öz qəflətindən Osmanın tərəfdarı olmuşdu. O, elə bir yerdə olmuşdu ki, Osmanın tərəfdarları onu öz cərgələrinə aparmışlar, lakin o qərəzsiz adamdır. O həzrət öz-özünə deyir: “O bizi saymırsa saymasın. Bizim borcumuz hidayət və irşaddır”. Təsadüfən yolun bir mənzilində Züheyr İmam Hüseynin (ə) dayandığı yerdə düşmək məcburiyyətində qaldı, çünkü başqa mənzilə getmək istəsəydi qafilə öz yolunu davam etdirə bilməzdi. Əlbəttə, İmam Hüseyn (ə) bir tərəfdə, Züheyr isə o biri tərəfdə çadır

qurmuşdu. İmam Hüseyin (ə) Züheyrin o həzrətlə üzbəüz olmamaq istədiyindən agahdır. Lakin, Züheyrə xatırlatmaq istəyir: “Xatırlat, doğrudan da sən xatırladansan”. Onu ayıltmaq, qəflət yuxusundan oyatmaq istəyir. Onu məcbur etmək istəmir. İmam Hüseyin (ə) bir adam göndərib buyurdu: “Get Züheyrə de ki, Hüseyin (ə) səni çağırır, buraya gəl”. Züheyr ilə dostları bir çadırda oturub, süfrə açıb xörək yeyirdilər. Gözlənilmədən pərdə qalxdı və bu kişi daxil oldu: “Hüseyin ibn Əli (ə) səni çağırır”. Züheyr öz-özünə dedi: “Ey vay! Qorxduğum iş başıma gəldi.” Dostları da macəranı biliirdi. Yazmışlar ki, necə deyərlər, tikə bunların boğazında qaldı. Digər tərəfdən, Züheyr İmam Hüseyinin (ə) Peyğəmbər övladı olduğunu və o həzrəti rədd etməyin düz iş olmadığını biliirdi. Bunların barəsində deyirlər: “Elə bil başlarına quş qonmuşdu”. Yəni, eləcə qaldılar. Züheyr bilmədi nə desin. Sükut çadırın fəzasına hakim oldu. Cənab Züheyrin arif bir həyat yoldaşı vardı. Bu qadın uzaqdan vəziyyətin gedişinə baxırdı. Xeymənin eşiyindən başa düşdü ki, İmam Hüseyinin (ə) elçisi gəlmış və Züheyri çağırılmışdır. Züheyr isə sükut edir, nə “gəlirəm”deyir, nə də “gəlmirəm”. Bu hal mömin və arif qadının qeyrətinə toxundu, birdən yaxınlaşıb çadırı qaldırıb məlamətlə “Züheyr! Utanmırsanmı?! Fatimənin balası səni çağırır, sən isə onun cavabını verməyə tərəddüd edirsən?! Qalx!” dedi. Züheyr dərhal hərəkət edib İmam Hüseyinin (ə) qulluğuna getdi.

Xatırlatmaq belədir: İmam Hüseyin (ə) ilə Züheyr ibni Qeysin danışqlarından düzgün bir məlumat əldə edilməmişdir ki, o həzrət Züheyrə nə buyurdu. Lakin, qətiyyətlə bəllidir ki, İmam Hüseyinin (ə) qulluğuna gedən Züheyrlə bayira çıxan Züheyr iki ayrı adama oxşayıblar. Yəni Züheyr yorğun-arğın, könülsüz, qaş-qabaqla getdi və birdən gördülər ki, o sevinc və gülər üzlə İmam Hüseyinin (ə) hüzurundan çıxdı. Tarixçilər bu qədər yazmışlar ki, o həzrət Züheyrin unutduğu və qafil olduğu ruhunun dərinliyindən

olan cərəyanları onun yadına saldı. Yəni, bir nəfər yatmış oyatdı. Təbşir olarsa, xatırlatmaq olarsa, oyanış olarsa, bu kimi solğun simanı bir qüdrət və enerji heykəlinə çevirmək olar. Onlar gördülər ki, Züheyrin siması dəyişilmişdir, əvvəlki Züheyr deyil. O, öz çadırına doğru gəldi, oraya yetişcək – “Mənim çadırımı yiğin!” – deyə əmr etdi və sonra vəsiyyət etməyə başladı: “Sərvətim belə olmalıdır. Oğlanlarım belə, qızlarım belə”. Həyat yoldaşı haqqında vəsiyyət etdi: “Filankəs onu öz atasının yanına aparsın”. Elə danışdı ki, hamı Züheyrin gedəcəyini bildi. Gördülər Züheyr elə vidalaşır ki, daha qayıtmayacaqdır. Bu arif qadın mövzunu başqalarından yaxşı qavrayaraq, gəlib Züheyrin ətəyindən tutdu və ağlayıb, göz yaşı tökərək dedi: “Züheyr! Sən layiq olduğun yüksək rütbələrə çatdın. Mən başa düşdüm ki, Fatimənin oğlunun rikabında şəhid olacaqsan. Qiyamətdə İmam Hüseyn (ə) sənə şəfaət edəcəkdir. Züheyr! Elə bir iş görmə ki, qiyamətdə mənimlə sənin arana ayrılıq düşsün. Mən sənin ətəyinə bu ümidlə əl atıram ki, qiyamətdə İmam Hüseynin (ə) anası mənə də şəfaət eləsin”.

Bu xatırlatmaq və aylıtmak, işi o yerə çatdırır ki, görüşmək istəməyən Züheyr İmam Hüseyn (ə)la söhbətdən sonra İmamın əshabının başında dayandı. Aşura günü İmam Hüseyn (ə) ordunun sağ hissəsini Züheyrə tapşırıdı. Bu şerif adam sınaqdan elə çıxdı ki, bildiyimiz kimi, aşura günü Əbabədillah tək qalan zaman əshabı, dostları və Əhli-beytindən bir nəfər belə qalmayanda meydanın ortasına gəlib, öz əshabını çağıranda ilk sırada adını çekdiyi adamların biri də cənab Züheyr idi:

“Ey pak səhabələr! Ey döyüş qəhrəmanları! Ey Müslim ibni Əqil! Ey Hani ibni Ürvə! Ey Züheyr! Ey əziz insanlar! Yuxunuzdan qalxıb Peyğəmbərin ailəsini alçaq zalımların qarşısında müdafiə edin”. Xülasə deyir: “Züheyr can, əzizim! Nə üçün yatmışan? Qalx, öz peyğəmbərinin hərəmini müdafiə et”.

Yüksək və böyük Allahdan başqa bir qüvvət və qüdrət yoxdur. Sənin böyük, əzəmətli, yüksək, əziz adınla ya Allah!

İlahi! Bizim hamımızın aqibətimizi xeyr elə! Öz qorxu və xəsiyyətini hamımızın qəlbində yerləşdir. Hamımızın niyyətimizi xalis et...

SƏKKİZİNCİ CIXIŞ

PEYĞƏMBƏRİN DAVRANIŞI VƏ İSLAMIN SÜRƏTLƏ YAYILMASI

“Allahın mərhəməti səbəbinə sən mülayim rəftar etdin. Əgər qaba, sərtürəkli olsaydın, əlbəttə onlar sənin ətrafindan dağlılıq gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et”.

İslamin sürətlə genişlənməsi məsələsi, dünyanın mühüm tarixi məsələlərindən biridir ki, bu mövzu haqqında bəhs olunur. Əlbəttə xristianlıq və müəyyən dərəcədə də buddizm dünyada geniş yayılmış dinlərdəndir. Xüsusilə, mərkəzi və mənşəyi Beytül-müqəddəs olan xristianlıq ki, Qərbədə Şərqdən daha çox yayılmışdır. Bildiyimiz kimi, Avropa və Amerika xalqlarının çoxu xristiandır. Baxmayaraq ki, son zamanlar onlar həqiqi xristian olmaqdan çox, adda xristiandırlar. Lakin hər halda onların yaşadığı ərazi xristianlıq məntəqəsi sayılır. Buddizm isə Hindistanda zühur etmiş dindir. Budda Hindistanda zühur etdi, lakin onun dini daha çox Hindistandan xaricdə, məsələn Yaponiya və Çinə yayılmışdır. Əlbəttə, Hindistanda da tərəfdarları var. Yəhudü dini bir qövm və bir irqlə məhdudlaşmış dindir. Bir qövm və bir irq çörçivəsindən kənara çıxmamışdır. Zərdüşt dini də təqribən İranda zühur edən, hətta bütün İran xalqının belə razılışdırıa bilməyən və İrandan xaricə yayılmayan yerli dindir. Bu gün biz Hindistanda, Hindistan parsları adı ilə məşhur olan zərdüştiləri görürük. Onlar yerli deyil, İrandan Hindistana köçmüş zərdüştilərdir. Bunlar canlı bir özək yarada bilmiş və Zərdüşt dinini başqaları arasında yaymışlar.

İslam öz yurdundan xaric olub, başqa üfüqlər açlığına görə, xristianlıq kimidir. İslam Ərəbistan yarımadasında zühur etdi və bu gün Asiya, Afrika, Avropa, Amerika və

dünyanın müxtəlif xalqları arasında bu dinin tərəfdarları olduğunu görürük. Xristianlar, müsəlmanların sayını olduğundan az göstərməyə çalışmaları və habelə öz kitablarımızda statistika məlumatlarını avropalılardan almağımıza baxmayaraq, bu sahədə aparılan tədqiqata görə müsəlmanların sayı hətta xristianlardan az deyil, çox olması mümkündür. Amma, yayılma baxımından xristialıqda olmayan bir xüsusiyyət İslamda vardır. O da İslamın sürətlə yayılmasıdır. Xristianlıq çox yavaş, İslam isə istər Ərəbistanda, istər ondan xaricdə - Asiyada, Afrikada və başqa yerlərdə - çox sürətlə yayılmışdır. Bu məsələ ortaya çıxır ki, niyə İslam bu qədər sürətlə irəliləyişir? Hətta məşhur Fransız şairi Lamartin deyir: "Üç şeyi nəzərə alsaq heç kim İslam Peyğəmbərinə çatmaz. Birincisi, maddi vəsaitin olmamasıdır. Bir şəxs zühur edir, dəvət edir, halbuki heç bir güc və qüdrəti yoxdur. Hətta, ən yaxın adamları və qohumları belə onunla düşmənlik edirlər. O, təkliklə zühur edir. Heç bir əməkdaş və köməkçisi yoxdur. Özündən başlayır. Həyat yoldaşı ona iman gətirir. Evində olan kiçik yaşılı əmoğlusu – Əli (ə) – iman gətirir. Get-gedə başqları, özü də çətin və ağır şəraitdə iman gətirirlər! İkincisi, irəliləyiş sürəti və ya zaman amiliidir. Üçüncüüsü, hədəfin böyüklüyüdür. Hədəfin əhəmiyyəti, vəsaitin azlığı və bu vəsilə azlığı ilə hədəfə çatdığı sürəti nəzərə alsaq, İslam Peyğəmbəri – Lamartinin dediyinə görə – dünyada taysızdır. Xristianlıq nüfuz və irəliləyişə Məsihin vəfatından neçə yüz il sonra çatıb, müəyyən dərəcədə dünyada özünə yer tapdı. Biz əziz Peyğəmbərin davranışını ilə əlaqədar bəhslərimizə uyğun olaraq İslamın sürətlə irəliləməsi dəlilləri haqqında söhbət edirik. Quran bu məsələni açıqlayıb, tarix də həmin məsələni aydınca təsdiq edir ki, o səbəblər və amillərdən biri əziz Peyğəmbərin (s) davranışı, üslubu, yəni onun əxlaqi, xasiyyəti, rəftarı, çağırış tərzi və təbliğidir. Əlbəttə, başqa səbəblər də vardır. Peyğəmbərin möcüzəsi olan Quran öz

gözəlliyi, dərinliyi, həyəcanlılığı, cəzibədarlığı ilə şübhəsiz birinci amildir. Hər yerdə İslamin nüfuz və genişlənməsinin birinci amili Quran özü və məzmunudur. Qurandan sonra əziz Peyğəmbərin (s) şəxsiyyəti, əxlaq və xasiyyəti, davranışları, rəftarı İslamin nüfuz və inkişafının ikinci amilidir. Hətta, Peyğəmbəri-əkrəmin vəfatından sonra belə, əziz Peyğəmbərin yaşayış tarixi, yəni tarixdə nəql olunan davranışları və əxlaqiyyəti – bu tarixi davranışın özü islamin irəliləməsi üçün böyük amil olmuşdur. Sözümüzün başlangıcında oxuduğum ayədə buyurulur:

“Sənin onlarla mehriban olmağın Allahın mərhəmətindəndir.”

Allah Peyğəmbərinə xitabən buyurur: “Ey əziz Peyğəmbər! Allahın Sənə olan mərhəmətinə görə, Allahın lütfü sayəsində, Sənin müsəlmanlara qarşı çox yumşaq və müləyim xüsusiyyətin var. Yumşaklığın var, müləyimsən, əhval-ruhiyyən elədir ki, müsəlmanlarla həmişə müləyim, səbirli və döyümlü, xoş əxlaq, yaxşı davranışlı, döyümlü, bağışlayan əxlaqın var.

“Sən daşqəlblı olsayıdın, ətrafindan dağılardılar.”

Sənin bu xüsusiyyətin olmasaydı, yumşaq əxlaq yerinə sərt əxlaqın olsayıdı, müsəlmanlar ətrafindan dağıldılar. Yəni sənin bu əxlaqın müsəlmanları özünə doğru çəkməkdə bir amildir. Bu isə göstərir ki, rəhbər, müdir və xalqı islama çağıran kimsənin əsas şərtlərindən biri şəxsi və fərdi xüsusiyyətlərində yumşaq və müləyim olmasıdır. Burada ortaya çıxan suallardan bəzisinə cavab verilsin deyə, izahlar verməliyəm.

ŞƏXSİ MƏSƏLƏLƏRDƏ YUMŞAQLIQ, ƏSAS MƏSƏLƏLƏRDƏ İSƏ SƏRTLİK

Peyğəmbərin (s) mülayim olduğunu və bir rəhbərin də belə olmalı olduğunu deməkdə məqsəd budur ki, Peyğəmbər (s) əsas və ümumi məsələlərdə deyil, fərdi və şəxsi məsələlərdə yumşaq idi. Əsas məsələlərdə Peyğəmbərin (s) sərtliyi vardı. Yəni yumşalmazdı. Bir nəfər Peyğəmbər (s)ə qarşı pis davransayıdı, məsələn, Peyğəmbər (s) özünə hörmətsizlik etsəydi, bu, Peyğəmbərin (s) özü ilə əlaqədardı. Bir zaman da birisi İslam qanununu pozur, məsələn, oğurluq edirdi, Peyğəmbər (s) yumşaq idi – deməkdə məqsədimiz nədir? Yəni birisi şərab içsəydi Peyğəmbər (s) – “əhəmiyyəti yoxdur, ona qırmanc vurmayan, onu cazalandırmayan” – deyərdi?! Bu artıq Peyğəmbərin (s) şəxsiyyəti ilə deyil, İslam qanunu ilə əlaqədar idi. Görəsən, birisi oğurluq etsəydi, Peyğəmbər (s) yenə də “əhəmiyyəti yoxdur, cəzalandırılması lazım deyil”, deyərdi? Yox, əsla. Peyğəmbər (s) fərdi davranışında və şəxsi işlərdə yumşaq, ictimai vəzifə və məsuliyyətlərə gəldikdə isə son dərəcə şiddətli və sarsılmaz idi. Bir misal çəkirik:

Bir nəfər küçədə Peyğəmbərin (s) qabağını kəsərək iddia edir ki, sən mənə borclusən və indicə borcumu verməlisən. Peyğəmbər (s) deyir: “Əvvəla, mən sənə borclu deyiləm və boş yerə iddia edirsən. İkincisi, indi yanımda pul yoxdur, burax gedim”. O, deyir: “Qoymaram bir addım da oyana keçəsən, (Peyğəmbər (s) də namaz qılmağa getmək istəyir) burada pulumu verməli və borcunu ödəməlisən”. Peyğəmbər (s) ona nə qədər yumşaqlıq göstərirsa, o daha da sərtləşir. Nəhayət, Peyğəmbərlə (s) əlbəyaxa olur. Əbasını buraraq boynuna çəkir və Peyğəmbərin (s) boyunu qızarır. Müsəlmanlar Peyğəmbərin (s) nədən gecikməyini bilməyə gəlib, bir yəhudinin belə bir iddiası olduğunu gördükdə

kəskin rəftar etmək istəyirlər. Peyğəmbər (s) “İşiniz yoxdur, mən özüm dostumla nə etməli olduğumu bilirəm” – deyir və o qədər yumşaqlıq göstərir ki, yəhudi orada deyir:

«Lailahə illəllah, Muhəmmədən Rəsulullah»

Sonra deyir: “Sən malik olduğun bu qüdrətlə dözüm (göstərirsən?!), bu dözüm adı bir adamda yox, peyğəmbərdə olar.”

Məkkənin fəth edildiyi zamanda Qüreyş əyanlarından bir qadın oğurluq etmişdi. İslam qanununun hökmü ilə ogrunun əli kəsilməlidir. Cinayət sübut edilib qətiləşən zaman, qadın oğurluğunu etiraf etdikdə, hökm icra edilməli idi. Bu zaman tapşırıqlar və araçılıqlar başlandı. Biri dedi: “Ey Allahın Rəsulu! Mümkünsə, cəzalandırmaqdan vaz keçin. Bu qadın tanığınız filan möhtərəm şəxsin arvadıdır. Bir möhtərəm ailə biabır olar”. Atası, qardaşı və başqa qohumu da gəlib xahiş etdilər. Peyğəmbər (s) buyurdu: “Bu iş qeyri-mümkündür. İslam qanununu dayandırımmı? Bu qadın adamsız olub, əyan tayfadan olmasaydı, hamınız – hə! Oğrudur, cəzalandırılmalıdır, – deyəcəkdiniz. Aftafa oğrusu cəzalandırılsın. Yoxsulluqdan oğurluq etmiş bir yoxsul cəzalandırılsın. Lakin, bu qadın Qüreyş əyanlarından olduğuna və siz demişkən, bir varlı tayfanın biabır olacağına görə cəzalandırılmasın?! Allahın qanunu dayandırılması deyil”. Peyğəmbər (s) şəfaət və vasitəcilikləri qəbul etmədi.

Demək, Peyğəmbər (s) şəxsi məsələlərdə çox yumşaq və güzəştə gedən olduğu halda, əsas məsələlərdə heç də güzəştə getməzdi. Bunlar bir-birilə qarışdırılmasın.

Əli (ə) fərdi və şəxsi məsələlərdə son dərəcə yumşaq, mehriban və gülərzidür, lakin əsas məsələlərdə zərrəcə yumşaqlığı qəbul etəzdi. Sübut olaraq, iki nümunə bəyan edirik. Əli (ə) daim qaş-qabaqlarını tökərək heç kəslə daşınmağa hazır olmayan, qaş-qabaqlı olmayı müqəddəslik və təqvanın zərurəti hesab edənlərin əksinə olaraq həmişə şad və gülərzülü idi.

Niyə belə olmalıdır? Bir halda ki:

“Möminin sevinci simasında, kədəri ürəyindədir”. Mömin öz kədərini – hər sahədə: Dünya və axırət kədəri, fərdi yaşayış və axırət dünyası ilə əlaqədar hər kədəri – ürəyində saxlayar və camaatla rastlaşdırıqda sevinci üzündə görünər. Əli (ə) Peyğəmbər (s) kimi həmişə camaatı gülər və açıq üzlə qarşılıyardı. Əli (ə) batıl həddinə çatmayanı qədər xalqla zarafat edərdi. Necə ki, Peyğəmbər (s) zarafat edərdi: Bə'zilərinin mövla Əlinin (ə) xilafəti üçün tutduqları guya yeganə irad (həqiqi irad tuta bilməzdilər) bu idi ki, deyirdilər: “Əli (ə) gülər üzdür, zarafat edir. Elə adam xəlifə olmalıdır ki, qaş-qabaqlı olsun və camaat ondan qorxsun. Ona baxanda yersiz də olsa, ondan qorxsunlar.” Elə isə nə üçün Peyğəmbər (s) belə deyildi? Allah ki, Peyğəmbər (s) haqqında buyurur:

“Sən, Allahın mərhəməti səbəbindən onlarla mülayimsən. Daşqəlbli olsaydın ətrafindan dağılırlar”.

“Sən tündxasiyyətli, kobud və daşürəkli olsaydın, müsəlmanları cəzb edə bilməzsin və müsəlmanlar ətrafindan dağılırlar”.

Demək, İslamin rəhbərlik və idarəciliyidə bəyəndiyi prinsip və məntiq qaş-qabaqlı və kobud olmaq deyil, yumşaq, xoşəxlaq olmaq və cəzb etməkdir. Əli (ə) ikinci xəlifə haqqında buyurur:

“Əbübəkr xilafəti sərtxasiyyətli bir şəxsə verdi. Xalq ondan qorxdu. O, qaş-qabaqlı (bizim müqəddəslər kimi) və kobud idi. Belə ki, İbni Əbbas deyirdi: Ömər diri olanadək filan məsələni qaldırmağa cürət etmədim və dedim: Ömərin şallağının qorxusu Həccacın qılıncından çıxdur”.

Nə üçün belə olmalıdır?! Əli (ə) şəxsi məsələlərdə mülayim və gülərzüzlü idi. Zarafat edərdi. Ancaq əsas məsələlərdə yumşalmazdı. Onun qardaşı Əqil neçə gün qəsdən uşaqlarını ac saxlayaraq rol oynamamaq istəyir. Bu, körpələrə o qədər acliq çəkdirir ki, bənizləri acliqdan saralır. “Sümük kimi”. Sonra, Əlini çağıraraq ona deyir: “Qardaşının bu ac balalarını

gör. Borcluyam, acam, bir şeyim yoxdur, mənə yardım elə”. Əli (ə) buyurur: “Çox yaxşı, beytül-maldakı şəxsi payımdan sənə verirəm”. Əqil deyir: “Canım qardaş! Sənin haqqın hamısı nədir ki, nə qədəri sənə xərclənsin, nə qədəri də mənə çatsın?! Əmr elə, beytül-maldan versinlər”. Əlinin (ə) əmrilə bir dəmiri qızdırıb, kor olan Əqilin qarşısına qoyurlar və o bunu qızıl kisəsi zənn edib deyir: “Qardaş! Qardaş!” deyə əlini uzatdıqda qarşısında yandırıcı bir şey hiss edib fəryad edir. O, ağrının şiddetindən inlədikdə Əli (ə) buyurdu:

“Əqil, sitəm görmüşlər matəmində əyləşsinlər! Bir insanın əli ilə zarafatyana qızdırılmış bir dəmirə əl vurub fəryad edirsən. Amma məni elə bir od-alova çəkirsən ki, Cəbbar Allahın qəzəbi ilə qızdırılmışdır.”

Şəxsi və fərdi məsələlərdə bu qədər yumşaq olan Əli (ə) əsas məsələlərdə, İlahi qaydalar və ictimai hüquqlarla əlaqədar olan işlərdə bu qədər sərtdir. Şəxsi məsələlərdə bu qədər kəskin olan, arvadı, oğlu və dostlarıyla sərt davranan Ömrə əsas məsələlərdə xeyli yumşaqlıq göstərirdi. Beytül-malda ayrı-seçkilik məsələsi Ömrədən başlandı və Peyğəmbərin sünnetinin xilafına olaraq, bir növ məsləhət və siyasetə görə müsəlmanların paylarını fərqli şəkildə bölündü. Onlar əsas məsələlərdə yumşaq, fərdi məsələlərdə isə sərt idilər. Halbuki, Peyğəmbər (s) və Əli (ə) fərdi məsələlərdə yumşaq və əsas məsələlərdə sərt idilər. Quran buyurur: “Allahın mərhəməti ilə sənin müsəlmanlarla şəxsi və fərdi davranışın yumşaqdır”.

“Buna görə də müsəlmanları özünə doğru çəkmisən. Sən kobud və daşqəlblı olsaydın, müsəlmanlar ətrafindan dağıldılar. Güzəştin olsun, əfv elə, bağışla. (Bağışlamaq yumşaqlıq üsullarındandır.) Müsəlmanlara əfv və bağışlanma istə. Yanlış iş görüb sənin yanına gəldikdə, onlara dua et və əfv istə”. Peyğəmbərin (s) müsəlmanlarla yumşaq davranışsı qəribə idi. Müsəlmanların Peyğəmbər (s)ə vurğunluqları yüksək həddə idi. Peyğəmbərlə (s)

müsəlmanlar o qədər yekdil idilər ki, məsələn, uşağı dünyaya gəlmış bir qadın Peyğəmbər (s)ə sari qaçıb deyirdi: “Ey Allahın Rəsulu! Bu uşağın qulağına azan və iqamə deməyini istəyirəm”. Ya başqa birisi bir yaşı uşağını gətirib deyirdi: “Ey Allahın Rəsulu! Ürəyim istəyir ki, bu körpəmi bir qədər dizin üstə oturdub, “təbərrük olsun” – deyə, ona baxasan, ya körpəmə dua edəsən”. Peyğəmbər (s) isə – Çox yaxşı – deyirdi. Şıələr və sünnilər rəvayət etmişlər, bəzən uşaq Peyğəmbərin (s) ətəyini isladardı.

Uşağın bövl etməsi başlananda ata-analar narahat olaraq onu Peyğəmbərin (s) qucağından almağa tələsdikdə, O Həzrət (s) buyurardı. “Bu işi görməyin. Uşaqdır, belə etməyin ki, uşağın sidiyi kəsilsin, çünki xəstəlik gətirər”. Bu işin səhvliyi bu gün tibb və psixologiya elmində sübut edilmişdir. Bəzən bir sıra ata-analar uşaqlarını bir yerdə oturdur və uşaq oranı batırır. Onlar uşağın bu işinin qarşısını almaq üçün dərhal hırslı onu kənara atır və ya üstünə qışqırırlar. Çox vaxt bu uşaq bir həyəcan və çəşqinqılıq vəziyyətinə düşdüyü üçün təsiri ömrünün sonuna dək getməyən bir xəstəlik tutur. Uşağın bövl etməsi təbii bir işdir. Amma bu zaman ata-ananın şiddətli əks əməli ilə qarşılaşır. Təbiət – bövl et – deyir. Ata-ana isə deyir: – etmə. Nəticədə həyəcan, nigaranlıq və ruhi narahatçılığı düşcar olur.

Peyğəmbər-əkrəm bu həddə mülayim idi.

MƏŞVƏRƏT

“İşində onlarla məsləhətləş”. Bu da Peyğəmbərin (s) mülayim əxlaq prinsiplərindən idi. Quran deyir: “Peyğəmbərimiz, əzizimiz! İslərdə müsəlmanlarla məşvərət elə”. Qəribədir! Bu Peyğəmbərdir. Məsləhətləşməyə ehtiyacı yoxdur. Məsləhətə möhtac olan bir rəhbər məsləhətləşər. O, məsləhətə möhtac deyil. Lakin, sonra “hakim və rəhbər olan hər bir adam başqalarından yüksəkdir, yalnız o əmr etməli və başqaları əməl etməlidirlər və məsləhət mənasızdır” deməsinlər deyə, məsləhətləşərdi. Əli (ə) da Peyğəmbər (s)

də məsləhət edərdi. Onlar məsləhətə möhtac deyildilər. Lakin məsləhət edərdilər ki, əvvələn başqalarını öyrətsinlər, ikincisi, məsləhətləşmək, dostlar və tərəfdarlarla şəxsiyyət verməkdir. Məsləhət etməyən rəhbər, yüz faiz yəqin olsa da, bir qərara gəlsə, tabeləri nə hiss edərlər? Onlar deyərlər: “Belə görünür ki, biz ruhsuz və cansız vasitə kimiyik”. Lakin, onlara xəbərdarlıq edərək, aydınlaşdırıldıınız və qərara gəlməkdə şərīk etdiyiniz vaxt özlərində şəxsiyyət duyar və nəticədə yaxşı tərəfdarlıq edərlər.

“Qərara gəldikdə işlərdə onlarla məsləhətləş və Allaha təvəkkül et.”

“Ey Peyğəmbər (s)! Lakin məsləhətin o yerə çatmasın ki, tərəddüd göstərən adamlar kimi olasan”. Qərara gəlməzdən əvvəl məsləhətləş, lakin rəhbər qərara gəldikdə, qərarında qəti olmalıdır. Qərar alınandan sonra biri – “belə etsək, necədir?” – deyər. Birisi – “elə etsək, necə olar?” – deyər. Qərara gəlməzdən önce məsləhət, qərara gəldikdən sonr qətiyyət lazımdır. Qərara gəldikdə, Allaha təvəkkül et, öz işinə başla və ulu Tanrıdan yardım istə”. Dediym bu məsələ çağırış və təbliğ bəhsini münasibətilə idi ki, onun üsullarından biri mülayimlik və hər cürə sərtlik, kobudluq, zoraklıq və məcburiyyətdən uzaqlaşmaqdır. Rəhbərlik və idarəetmə Peyğəmbərin (s) davranışında müstəqil məsələdir. Biz açıqlanmış davranış bəyan etmək istəsək, onun məsələlərindən biri cəmiyyətin idarəsində əziz Peyğəmbərin (s) yoludur. Qabaqca ərz etdim ki, əziz Peyğəmbər (s) idarə etməkdə necə idisə, Əli (ə) da elə idi. Hər halda Peyğəmbərin (s) idarə etmə prinsipi müstəqil bəhsdir və inşaallah, ola bilsin ki, başqa bir çıxışda Peyğəmbərin (s) sünənəsi haqqında bəhsimi davam etdirim. O cümlədən rəhbərlik və idarəetmə bölümündə Peyğəmbər (s) sünənəsinin başqa hissələrini ərz edəm. Hələlik bəhsimiz çağırış və təbliğ barəsindədir.

ÇAĞIRIŞ VƏ TƏBLİĞDƏ SƏRTLİKDƏN ÇƏKİNMƏK

Dəvət kobudluqla yanaşı olmamalıdır, başqa sözlə, çağırış və təbliğ zorakılıq və məcburiyyətlə ola bilməz. “İslam çağırışı zorakılıq və məcburiyyətə əsaslanır mı?”, “İslam imanının təməli məcburiyyət üzərindədirmi?” – deyə, çox soruşurlar. Bu, xristian keşişlərinin çox təbliğ etdikləri məsələdir. İslamın adını “qılinc dini” qoymuşlar. Yəni sırf qılincdan istifadə edən bir din. İslam “qılinc dinidir” söyləyənlər demək istəyirlər ki, İslamın öz çağırışında işlətdiyi alət qılincdır. Yəni necə ki, Quran demişdir:

“Yaxşı hikmət və öyüdlə Allahının yoluna çağır və onlarla ən yaxşı yolla mübahisə apar”.

Onlar belə göstərmək istəyirlər ki, İslam Peyğəmbərinin əmri – “Qılıncla dəvət et” olmuşdur. Quran niyə “Yaxşı hikmət və öyüdlə Allahının yoluna çağır və onlarla ən yaxşı yolla mübahisə et” – buyurduğunu və Peyğəmbərin əməldə belə olduğunu deyən yoxdur? Müxtəlif mövzuları bir-birinə qatıb, sonra deyirlər: İslam “qılıncla dəvət və təbliğ et” – dini olmuşdur. Hətta kitablarının bəzisində əziz Peyğəmbər (s)ə hörmətsizlik edir, Onun barəsində bir əlində Quran, o biri əlində qılinc olan bir kişinin karikaturasını çəkirlər ki, adamların başı üstə dayanıb – “Ya bu Qurana iman gətirin, ya boynunu vuraram” – deyir. Keşişlər dünyada bu işlərdən çox görmüşlər.

XƏDICƏNİN MALI VƏ ƏLINİN (Ə) QILINCI

Bunu da deməliyəm ki, bəzən biz müsəlmanlar özümüz tarix və Quranla deyil, düşmənlərin sözlərinə uyğun olan sözlər danışırıq. Yəni, bir cəhəti düz olan sözü elə yozuruq ki, düşmənin əlinə bəhanə keçir.

Məsələn bəziləri deyirlər: “İslam iki şeylə – Xədicənin malı və həzrət Əlinin qılinci ilə irəlilədi. Yəni sərvət və zorla. Bir din mal-dövlət və zorakılıqla inkişaf etsə o, nə cür din ola bilər?! Quranın bir yerində “İslam dini sərvət və zorla

irəlilədi” sözü varmı?! Görəsən Əli (ə) bir yerdə İslam dininin sərvət və zorakılıqla irəlilədiyini deyibmi? Şübhəsiz, Xədicənin malı müsəlmanların işinə yaradı. Amma, Xədicənin vari İslamin çağırışına sərf oldumu? Yəni, Xədicənin pulu çox idi və onun pulunu birinə verərək “gəl müsəlman ol” dedilərmi? İnsan, tarixin bir yerində belə bir ifadə tapır, ya yox? Müsəlmanlar və Peyğəmbəri-əkrəm son dərəcə çətinlikdə və təzyiq altında olduqları vaxt xanım Xədicə öz mal-dövlətini Peyğəmbərin (s) ixtiyarında qoydu. Ancaq pənah Allaha! Peyğəmbərin (s) birinə rüşvət verməsi üçün vermədi, tarix də heç zaman belə bir şeyi göstərmir. Bu mal o qədər çox deyildi və o zaman sərvət bu qədər çox ola da bilməzdi. Xədicənin sərvəti o gün həmin məntəqədəki sərvətə görə çox idi, nəinki, məsələn Tehran milyarderlərinin birinin sərvəti həddində idi ki, deyək Tehran kapitalistlərindən biri kimi idi. Məkkə kiçik bir şəhər idi. Əlbəttə bir dəstə tacirləri və kənarla alver edəni, sərmayədarı var idi. Ancaq, Məkkə kapitalistləri Tehran, İsfahan, Məşhəd və bu kimi şəhərlərin kapitalistləri kimi deyil, məsələn, Neyşabur sərmayədarları kimi idilər. Demək, Xədicənin malı olmasaydı ola bilsin ki, yoxsulluq müsəlmanları ayaqdan salardı. Xədicənin malı xidmət etdi. Lakin onun xidməti rüşvət verib birini müsəlman etmək deyil, ac müsəlmanları qurtarmaq idi və müsəlmanlar Xədicənin pulu ilə acliqlarının qarşısını ala bildilər.

Əlinin (ə) qılınıcı şübhəsiz İslama qulluq etdi və Əlinin (ə) qılınıcı olmasayıdı, dinin taleyi başqa cür olardı. Əlinin (ə) qılınıcı birisinin başı üstə durub “Ya müsəlman olmalısan, ya boynunu vururam” – demədi. Düşmən İslamin kökünü kəsməyə hazır olduğu şəraitdə onun qarşısında dayanan Əli (ə) idi. “Bədr”, “Ühud”, ya “Xəndək” müharibələrini nəzərə almaq kifayətdir ki, onlarda Əlinin (ə) qılınıcı nələr etmişdi. “Xəndək”də müsəlmanlar Qüreyş kafirləri və onlarla əlbir olan qəbilələr tərəfindən əhatə olunurlar. On min nəfər silahlı

Mədinəni mühasirəyə alır. Müsəlmanlar çox ağır ictimai və iqtisadi şəraitdə qalırlar və zahirdə artıq onlara ümid yolu qalmır. İş o yerə çatır ki, “Əmr ibni Əbdüvəd” hətta müsəlmanların öz dövrələrində qazdıqları xəndəyi keçir. Əlbəttə, bu xəndək Mədinəni tamamilə əhatə etməmişdi, çünki Mədinənin ətrafında o qədər dağ var ki, çox yerində xəndəyə ehtiyac yox idi. Mədinənin şimalında müsəlmanların iki dağ arasını qazdığı Ühüd yolu üstündə dairəvi bir xətt olmuşdu. Çünki, Qüreyş də Mədinənin şimalından gəlmişdi və oradan gəlməkdən başqa yol yox idi. Müsəlmanlar xəndəyin bu tayında, onlar isə o tayında idilər. Əmr ibni Əbdüvəd xəndəkdə ensiz bir yer tapır. Güclü atı var idi. Özü və başqa neçə nəfər o xəndəkdən bu taya atılıb keçərək gəlib müsəlmanların qarşısında dayanıb döyüşçü çağırır. Müsəlmanlardan kimsə bayırı çıxmağa cəsarət etmir, çünki gəlib bu adamlı döyüşsə, oləcəyinə şübhəsi yoxdur. İyirmi neçə yaşlı Əli (ə) yerindən durur: “Ey Allahın Rəsulu! Mənə izn ver” – deyir. Peyğəmbər (s): “Əlican, otur” – deyir. Peyğəmbər bütün səhabələrinə hüccətin tamamlanmasını istəyir. Əmr gəlib bir kövən verdi, atını çaparaq gəlib yenidən, “Mənimlə döyüşən varmı”, dedi. Bir nəfər belə cavab vermədi. Qüdrətləri də yox idi, çünki o qeyri-adi bir adam idi. Əli (ə) ayağa durub, “Ey Allahın Rəsulu! Mən”, deyir. Həzrət: “Əlican otur” - buyurur. Üçüncü və dördüncü dəfə Əmr rəcəz oxuyaraq müsəlmanların sümüklərini sizildadıb, hamını narahat edib dedi:

“Qışqıraraq hamınızı səsləyirəm: Döyüşən varmı? Dayanıb gözlədim. Şücaətliniz mənim qarşıma çıxmaqdən qoxdu, doğrudan da kərəm və şücaət igiddə ən gözəl qərizədir”.

Dedi: Mübariz istəməkdən yoruldum. Burada bir kişi yoxdurmu?! Ey müsəlmanlar! Siz ki, ölülərinizin cənnətə, bizim ölülərimizin isə cəhənnəmə gedəcəyini iddia edirsınız,

bir nəfər tapılıb gəlsin, ya öldürüb cəhənnəmə göndərsin, ya da ölüb behiştə getsin”. Əli (ə) yerindən qalxdı. Ömrə müsəlmanların üzrünü istəmək üçün dedi: “Ey Allahın Rəsulu! Kimsə cavab vermirə, haqqı vardır. Bu adam min nəfərə bərabərdir. Hər kim onunla qarşılaşsa, ölər”. İş o yerə çatır ki, Peyğəmbər (s) buyurur:

“Bütün iman bütün küfrlə qarşılaşmışdır”.

Demək, Əlinin (ə) qılıncı olmasaydı, İslam yox idi deməyimizin mənası Əlinin (ə) qılıncının xalqı zorla müsəlman etməsi deyil. O deməkdir ki, İslamı müdafiə etməkdə Əlinin qılıncı olmayıdı, düşmən islamın kökünü kəsmişdi. Necə ki, Xədicənin malı olmasaydı, yoxsulluq müsəlmanları əldən salmışdı. Bu hara, o boş söz hara?!

TÖVHİDİ MÜDAFIƏ ETMƏK

İslam qılınc dinidir. Ancaq bu qılınc həmişə müsəlmanların canını, malını, yurdunu və ya təhlükəyə düşmüş tövhidi müdafiə etməyə hazırlıdır. Əllamə Təbatəbai “Təfsir-əlmizanda” bu məsələ (tövhidi müdafiə etmək) haqqında istər Bəqərə surəsinin qital ayələrində, istərsə də “dində zorakılıq yoxdur, artıq inkişaf yolu da aydındır, azığlıq yolu da” ayəsində bəhs aparmışdır. Bəli, İslam bu məsələni bəşəriyyətin borcu bilir. Tövhid təhlükəyə düşəndə İslam onu qurtarmağa çalışır. Çünki tövhid ən əziz insani həqiqətdir. Azadlıq haqqında bəhs aparan bu ağalar tövhidin heç olmazsa, azadlıq həddində olduğunu (ondan üstün olması mütləqdir) bilirlər. Mən bunu məclislərdə təkrar etmişəm ki, biri öz canını müdafiə etsə, bu müdafiəni düzgün bilirsiniz yoxsa yanlış? Sizin canınız hücuma məruz qaldıqda, – güclü hər nə istəyir eləsin, mən zorakılığa əl atmamaliyam, güclü məni öldürsün – deyərsinizmi? Yox. Habelə deyirik: Birisinin namusu təcavüzə məruz qaldısa, müdafiə etməlidir. Birinin mal-dövləti təcavüzə məruz qaldısa, müdafiə etməlidir. Bir xalqın yurdu təcavüzlə qarşılaşdısa, müdafiə etməlidir. Buraya dək, kimsənin bəhsə yoxdur. Deyirəm:

Məzlmə bir xalqın canı, malı və ya yurdu bir zalımın təcavüzünə məruz qaldısa, məzlmumu müdafiə etməkdə üçüncü şəxsin iştirak etməsi düz işdir, ya yox? Nəinki düz işdir, həm də özünü müdafiə etməkdən də əhəmiyyətlidir, çünki insan öz azadlığını müdafiə etsə, demək məhz özünü müdafiə etmiş olur, başqasının azadlığını müdafiə etsə, daha müqəddəs olan azadlığı müdafiə etmiş olur. Məsələn, əgər bir avropalı vyetnamlıları müdafiə etməyə gedərək amerikalılarla döyüşsə, siz onu bir vyetnamlıdan qat-qat artıq müqəddəs sayar və deyərsiniz: “Baxın, necə də böyük insandır! Özü təhlükədə olmadığı halda ölkəsindən durub başqalarının azadlığını, canı, malı və yurdunu müdafiə etmək üçün ayrı ölkəyə getmişdir”. Bu, qat-qat yüksəkdir. Niyə? Çünkü, azadlıq müqəddəsdir. Biri elm və biliyi müdafiə etmək məqsədilə vuruşsa, necə? O da belədir. (Bir yerdə elm təhlükəyə düşsə, bəşərin müqəddəs nailiyyətlərindən biri olan bilik təhlükəyə düşdüyü üçün insan elmi qurtarmaq uğrunda döyüşməlidir). Sülhün nicatı üçün döyüşsə necə? O da belədir. Tövhid mənə-sənə deyil, bəşəriyyətə aid olan həqiqətdir. Tövhid insanların fitrətindən olduğu üçün heç zaman insan düşüncəsi onu tövhidə qarşı etmir. Əksinə, xarici bir amil müdaxilə edərkən tövhid təhlükəyə düşərsə, İslam onu qurtarmaq əmrini verir. Ancaq bu zorakılıqla tövhidi xalqın üzərinə keçirmək mənasında deyil, tövhidin aradan getməsinə gətirib çıxaran amilləri yox etmək deməkdir. Bu amillər aradan getdikdə, insan fitri tövhidə səri yönələr. Məsələn, təqlid, aşılama, bütxana və sair kimi insanın tövhidi düşünməsinə mane olan bu amilləri aradan aparanda camaatın fikri azad olar. Necə ki, Quran həzrəti İbrahim haqqında buyurur: “Camaat şəhərdən çıxıb, şəhəri boşaltdığı və bütxana xəlvət olduğu gün İbrahim gedib bütləri sindirdi və baltanı bütlərin ən böyüyünün boynundan asdı. Camaat gecə qayıdır, hacət istəmək, məhəbbət və təmizliklərini göstərmək məqsədi ilə bütlərin yanına

göldikdə, salamat bir büt qalmadığını, büyük bütdən başqa o biri bütlərin balta ilə sindirilib dağıdıldığını görülər. Zahirdə belə görünür ki, böyük büt gəlib kiçikləri dağıdır aradan aparmışdır. Lakin bəşərin fitrəti bunu qəbul etmir. “Kim bu işi görüb?” “Dedilər: İbrahim adlı bir gəncin onları yad etdiyini eşitdik”. İbrahimin sorağına gedib dedilər: “Ey İbrahim! Sənmi bizim allahlarımızın başına bu işi gətirmisən?” Dedi: “Olmaya bu, böyük bütün işidir. Danışa bilərsə, özlərindən soruşun”. “Onlar danışa bilməzlər” – dedilər. Dedi: “Danışa bilməzlərsə, nəyə pərəstiş edirsiniz?!” Quran buyurur: **“Beləliklə, özlərinə qayıtdılar”**. Burada özlərinə gəldilər.

ƏQİDƏ AZADLIĞI

Mən dəfələrlə bu məsələni demişəm ki, bütxanalarla girənlər əqidə azadlığı bəhanəsilə bir kəlmə də danışmazlar. (Daha doğrusu əsarətə ehtiram göstərərlər). İngiltərə kralıçası Hindistana gedib hindlilərin əqidələrinə hörmət göstərmək məqsədilə (hindlilər özləri bütxananın qapısında ayaqqablarını çıxarırdılarşa) bütlərin ehtiramına döngənin başından ayaqqablarını çıxardırdı ki, desinlər əcəb yaxşı adamdır! Xalqın əqidələrinə nə qədər hörmət edir! Axı insani düşündürməyən əqidə ehkamçılığıdır, təqliddir, aşılamaqdır. Yəni mövhumatın bəşər əl-ayağına bağlılığı zəncirdir. Bu cür əqidələr bəşəri azad buraxaraq, onun öz əl-ayağına bağlılığı mövhumat zəncirlərinə hörmət etməkdir. Azadlığa hörmət etmək, düşüncə olmayan, yəni donuq bir əqidəyə qarşı mübarizə aparmaqdır. Əqidə və təfəkkür, təqlid, xülya, aşılama, yaxud minlərlə başqa şeydən yarana bilər. Ağıl və fikirdən yaranmış əqidə sərf ruhi bağlılıq, yəni ruhi asılılıq və zəncirdir. İslam birisinin əl-ayağında zəncir olmasına, hətta zənciri öz mübarək əlilə bağlamış olsa belə, icazə verməz. Demək, əqidə azadlığı məsələsi geniş mənalı bir mövzudur və hər kəsin öz imanını tədqiq etməklə əldə etməsi mənasını daşıyan fikir və iman azadlığı başqa məsələdir. Quran ictimai

və fikir azadlıqları maneələrini aradan qaldırmaq uğrunda vuruşur. “Nə üçün müsəlmanlar filan ölkəyə hücum etdilər” – deyə soruşurlar? Hətta xəlifələrin dövründə (əməllərinin mahiyyət etibarilə düz olub-olmaması ilə işim yoxdur) hücum edən müsəlmanlar xalqa “gərək müsəlman olasınız” – demədilər. Zalım hökumətlər xalqın əl-ayağını zəncirləmişdilər. Müsəlmanlar hökumətlə vuruşaraq millətləri azad etdilər. Bu ikisini bir-birilə dəyişik salırlar. Müsəlmanlar İran, ya Roma ilə vuruşdularsa, zalım dövlətlərlə müharibə edir və nəticədə bir neçə milləti azad edirdilər. Buna görə də millətlər müsəlmanları sevinclə qarşılıdalar. Nə üçün tarix-müsəlmanların qoşunu gələndə xalq onları gül dəstələrilə qarşılıdı – deyir? Çünkü bilirdilər onlara nicat verirlər. Bəziləri bunları bir-birilə dəyişik salıb deyirlər: Təəccübüldür: Müsəlmanlar İrana hücum etdilər və xalqa “hökəmən müsəlman olmalısınız” dedilər. Halbuki, onların xalqla deyil, zalım dövlətlərlə işləri var idi. Dövlətləri əzdilər. Sonra “müsləman olsanız tamamilə bizim kimisiniz, müsləman olmasanız sizinlə “zimmə” deyilən başqa bir şərtlə müqavilə bağlayarıq” dedilər. Müsəlmanların zimmə şəraitini çox sadə və asan imiş.

Demək, başqa sahəyə aid insanın ictimai və fikir maniələri ilə deyil, özü ilə əlaqədar zorakılıq və məcburiyyətdən qəti çəkinmək, müləyimlik, yumşaqlıq və mehribanlıq göstərmək İslam çağırışı prinsiplərindəndir.

“Dində zorakılıq yoxdur, doğru və haqq yol ilə azgınlıq yolu məlumdur. Demək tağutu kafir bilən və Allaha iman gətirən adam möhkəm ipdən yapmışdır”.

Quran məntiqinin ixtisarı budur ki, dində zorakılıq yoxdur, artıq inkişaf yolu da aydınlaşdır, azgınlıq və zəlalət yolu da. Hər kim istəyirsə, bu yolu, istəyirsə, o yolu seçsin.

Bu ayənin nazil olması haqqında neçə söz yazımlar ki, bir-birinə yaxındır və hamısı düz ola bilər. Müsəlmanlarla əhd bağlamış “Bəni-Nəzir” qəbiləsi xəyanət etdikdə,

Peyğəmbər-əkrəm – “buradan çıxmalısınız” – deyə, vətənlərini tərk etmələrini əmr etdi. Onların arasında müsəlmanların yəhudü övladlarından da var idi. Bu uşaqlar nə üçün yəhudü idilər? (İslamın zühründən əvvəl) yəhudilər Hicaz ərəblərindən yüksək mədəniyyətə malik idilər. Hicaz ərəbləri çox savadsız və məlumatsız idilər. Kitab əhli olan yəhudilər isə savadlı və məlumatlı idilər. Buna görə də öz fikirlərini ərəblərə qəbul etdirirdilər. Hətta bütərəstlər yəhudilərə inanırdılar. İbn Abbas deyir: “Mədinədə uşaqları olmayan bəzi qadınlar nəzir edirdilər ki, övladları olsa yəhudü olmaq üçün onların arasına göndərsinlər”. Ona görə bu inama malik idilər ki, ərəblər yəhudilərin dinini öz dinlərindən - bütərəstlikdən üstün bilirdilər. Onlar bəzən südəmər uşaqlarını yəhudilərin yanına göndərirdilər ki, onlara süd versinlər. O uşaqlar ki, onların yəhudü olmalarını nəzir etmişdilər, təbii olaraq yəhudü olur və yəhudilərin arasına gedirdilər. Yəhudilərin süd verdikləri körpələr də təbii halda, yəhudilərin əxlaqiyyatına yiyələnir və süd bacı-qardaşı, dost-tanış tapır, bəziləri isə yəhudü olurdular. Hər halda o zaman ata-anaları Ənsar, Ovs və Xəzrəcdən olan bir dəstə yəhudü uşaq da var idi. Bəni-Nəzirin getməsi qərara alındıqdə, müsəlmanlar “biz qoymarıq uşaqlarımız getsinlər” - dedilər. Yəhudü olmuş uşaqlardan bir hissəsi isə “biz öz dindaşlarımızla gedirik” - dedilər. Bu, müsələnlərə bir çətinlik oldu. Müsəlmanlar dedilər: “Biz heç zaman qoymarıq ki, yəhudilər uşaqlarımızı özlərilə aparsınlar və onlar da yəhudü olaraq qalsınlar”. Uşaqlardan bəzisi isə “biz öz dindaşlarımızla getmək istəyirik” - dedilər. Müsəlmanlar əziz Peyğəmbərin hüzuruna gəlib “Ey Allahın Peyğəmbəri! Biz uşaqlarımızın getməsinə razı deyirik” dedilər. (Göründüyü kimi, ayə orada nazil oldu. Peyğəmbər (s) buyurdu: “Məcburiyyət yoxdur. Uşaqlarınız sevirlərsə, müsəlman olsunlar və istəmirlərsə, ixtiyar özlərindədir. Getmək isteyirlərsə, getsinlər. Din məcburi iş deyildir”.

“Dində zorakılıq yoxdur, doğru və haqq yol ilə azgınlıq yolu məlumdur. Demək, tağutu kafir bilən və Allaha iman gətirən adam möhkəm ipdən yapışmışdır”. Çünkü imanın təbiəti məcburiyyət, zorakılıq və sərtlik götürməz.

“Demək, xatırlat, sən ancaq xatırladansan, sən onların üzərində hakim deyilsən, lakin kim öz döndərib kafir olsa Allah onu ən böyük əzaba düçər edər”.

“Ey Peyğəmbər, camaata təzəkkür ver (təzəkkürün mənasını qabaqca dedim), camaati qəflət yuxusundan oyat, onlara ayıqlıq və bilik ver. Camaati ayıqlıq və bilik yolu ilə dinə çağır. Sənin təzəkkür verməkdən başqa işin yoxdur. Sən istilaçı hakim deyilsən, yəni Allahın səni belə qərar verməmişdir ki, zorla bir iş görmək istəyəsən. «Üz döndərib kafir olanlar müstəsnadırlar». Görəsən “illa mən təvəlla və kəfər” “ləstə ələyhim bi musəytir”dən müstəsnadır, yoxsa “fəzəkkir, innəma əntə muzəkkir”dən? “Təfsir-əl-mizanda” deyir və dəlillər gətirir ki, “fəzəkkir, innəma əntə muzəkkir”dən müstəsnadır. “Təzəkkür ver, “illa mən təvəlla və kəfər” təzəkkür verdiklərindən başqalarına”. “Onlar, təzəkkür verdiyinə baxmayaraq, öz döndərmişlər və artıq təzəkkürdən sonra təzəkkürün faydası yoxdur. “Fəyuəzzibuhullahul əzabəl əkbər” (Allah ona əzab edər, böyük əzabla) o da cəhənnəm əzabıdır”.

HƏZRƏT ƏLİ (Ə) VƏ FATİMEYİ-ZƏHRANIN (S) VƏFATI

Son gecədir və müsibət qeyd edilməlidir, adət üzrə və xüsusilə bu günlərə uyğun olaraq, həzrət Zəhranın (s) müsibəti deyilməlidir.

Zəhranın müsibəti Əliyə (ə) ağır və çətindir. Həzrəti Zəhranın (s) halı yaxşı deyildi və yataqda idi. Əli (ə) Zəhranın başı üstə oturmuşdu. Zəhra (s) danışmağa başladı. Təvazökarlıqla bir neçə cümlə danışdı. Əli (ə) Həzrət Zəhranın (s) son dərəcə təvazökarlığından kövrəlib ağladı. Həzrətin ifadəsinin məzmunu belədir: “Əli can! Bizim

yaşayış dövrümüz artıq bitir. Mən dünyadan getmək üzrəyəm. Mən həmişə sənin evində bu cür – o cür olmağa, həmişə sən itaət etməyə çalışmışam. Mən heç zaman sənin əmrinə müxalif olmamışam...” və bu kimi sözlər. Əlini (ə) o qədər kədərləndirdi ki, dərhal Həzrət Zəhranın (s) başını köksünə dayayaraq ağladı: “Peyğəmbərin qızı! Sən bunlardan çox üstünsən. Əslində bu sözlərin deyilməsinə ehtiyac yoxdur. Niyə bu qədər təvazökarlıq edirsən?! Mən sənin bu təvazökarlığından narahat oluram”. Əli (ə) ilə Zəhra (s) arasında vəsfə sığmaz məhəbbət vardır. Elə buna görə də Zəhradan (s) sonra Əlinin (ə) yalqızlıqda nə edəcəyini duya bilirik. Yalnız təqvalıların mövələsi Əlinin (ə) Nəhcülbəlağədəki sözlərindən olan Zəhranın (s) qəbri üstə buyurduğu neçə cümləni qeyd edirəm.

Zəhra (s) vəsiyyət etmişdir ki, “Əli can! Mənə özün qüslü ver, kəfənlə və dəfn et. Məni gecə dəfn. Mənə zülm edən kimsələrin dəfnimdə iştirak etmələrini istəmirəm”. Tarixin işi həmişə qatib-qarışdırmaqdır. Bir cinayət törətdilər, sonra tarixi qatib-qarışdırmaq üçün özləri ürəyi yanana kimi çıxış edirlər. Məmunun gördüyü iş kimi. İmam Rzanı (ə) şəhid etdiydən sonra özü hamidan artıq başına vurur, dad-haray çəkir və mərsiyə deyir. Buna görə də tarixi şübhədə qoymuşdur və bəziləri imamı öldürənin Məmun olduğuna inana bilmirlər. Bu tarixin qatib-qarışdırmasıdır. Tarix qarışdırılmasın deyə, Zəhra (s) “məni gecə dəfn et” dedi. Qoy tarixdə heç olmazsa bu sual işarəsi olaraq qalsın. Peyğəmbərin ki, yalnız bir qızı vardı. Bəs bu yeganə qız nədən gecə basdırılmalı və qəbri gizli qalmalıdır?! Bu, Zəhrai-mərziyyənin yürütüldüyü ən dərin siyasətdir ki, tarixdə bu qapını açıq qoysun ki, min ildən sonra olsa da gəlib desinlər:

“Və liəyyil ümuri tudfənu ləylən, bizətul Mustafa və yufa səraha.”

Qoy tarix desin, Sübhanəllah! Nə üçün Peyğəmbərin qızını gecə dəfn etdilər?! Dəfn mərasimi müstəhəbb, özü də təkid olunmuş müstəhəbb deyildimi? O da ola Peyğəmbərin qızının dəfn mərasimi?! Nə üçün az adam ona namaz qılmalıdır?! Nə üçün qəbri gizli qalmalı və harada dəfn olunmasını kimsə bilməməlidir?!

Həzrət Əli (ə) Fatimeyi-Zəhranı (s) dəfn etdi. Zəhra (s) həm də vəsiyyət etmişdi ki, “Əli can! Məni torpağa tapşırıb, qəbrimi örtükdən sonra bir an dayan, uzaqlaşma, bu an sənə möhtac olduğum andır”. Əli (ə) o qaranlıq gecədə Zəhranın (s) bütün vəsiyyətlərini bir-bir yerinə yetirdi. İndi Əlinin (ə) nələr çəkdiyini təsvir edə bilmərəm. Özü Zəhranı (s) öz əlilə dəfn edir, öz əlilə qəbrini örtür, ancaq bunu bilirəm ki, tarix deyir:

“Əlini qəbir toprağından çəkdikdə, kədər ona hücum etdi”.

Əli (ə) Zəhranın (s) qəbrini örtdü. Paltarlarının toz-torpağını silkələdi. O anadək işə məşgül idi və işlə məşgül olmaq adamin bir qədər başını qatar. İki qurtardı. İndi Zəhranın (s) vəsiyyətini icra etmək, yəni qalmaq istəyir. Bu mərhələyə çatdıqda dünya qəmləri Əlinin (ə) ürəyinə hücum çəkdi. Qayğışə möhtac olduğunu duydular. Əli (ə) bəzən başını quyuya sallayıb, ürək dərdlərini quyuya deyərdi. Lakin fikirləşdi ki, Zəhra (s) haqqında ürək dərdini demək üçün Peyğəmbərdən yaxşı qayğış ola bilməz. Üzünü əziz Peyğəmbərin müqəddəs qəbrinə turaraq deyir:

“Ey Allahın Peyğəmbəri! Salam olsun sənə, məndən və təzəcə dəfn olunan və çox vaxtsız sənə qovuşan qızından. Ey Allahın Peyğəmbəri sənin ayrılığından səbrim tükəndi!”

BİRİNCİ ƏLAVƏ

PEYĞƏMBƏRİN (S) YAŞAYIŞININ QISA TARİXİ VƏ O HƏZRƏTİN BƏZİ SÖZLƏRİNİN AÇIQLAMASI

“Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, iman gətirməyinizi çox istəyir. Möminlərə şəfqətli və mərhəmətlidir”.

Əziz Peyğəmbərin (s), habelə altıncı imam, imam Sadıqin (ə) anadan olan gündür. Bu gün biz şələrin ikiqat bayramıdır. Çünkü iki bayramdır. Bu gündə iki böyük ilahi şəxsiyyət anadan olmuşdur. Lakin, özümüzdən gileyəlməyə bilmərik. Müsəlman olduğumuz üçün əziz Peyğəmbərin (s) və şəhər olduğumuz üçün İmam Sadıqin (ə) anadan olan günü olduğuna baxmayaraq, biz şələrin belə bir gündə göstərdiyi sevinc və həyəcan nə xristianların Məsihin doğum günündə göstərdikləri həyacanla (heç ona uyğun da deyildir), nə də əhli sunnə dünyasının bu günlərdə Rəsuli-əkrəmin anadan olması münasibətlə bürüzə verdikləri sevinc hissiyyatı ilə bərabər deyil. Bilirsınız ki, xristian dünyası həzrət İsanın anadan olan günündə neçə günü rəsmi bayram kimi qeyd edir. Hətta onun təsiri biz müsəlmanlar arasında hiss olunur. Sünnə əhli (sünnilər) dünyasının da, biz iranlıların Novruz bayramı ilə bərabərlik edən təntənəli bayramları Peyğəmbərin (s) anadan olan gündür. Sünnilər bu münasibətlə neçə gün bayram keçirirlər. Əlbəttə, onlar Rəbiül-əvvəlin on ikinci gününü - bizim bayram etdiyimiz on yeddinci gündən beş gün qabaqcı günü - Peyğəmbərin (s) viladət günü bilirlər. Lakin onların bayramı on ikinci gündən başlanır və hətta on yeddinci gündən beş gün sonrayadək davam edir. Bizlər üçün ümumi bayram Novruz bayramı olduğu kimi, sünnə əhli dünyasının bayramı da Allahın Peyğəmbərinin anadan olan gündür. Lakin biz şələr arasında (dedim ki, özümüzdən gileyəlməliyik) Peyğəmbərin (s) doğum günü gəlib keçir və xalqımızın çoxu

belə bir günün gəlib keçdiyini də duymur. Əgər yalnız rəsmi tətil, bankların tətil olması və idarə işçilərin işləməsi olmasaydı, cəmiyyətimizdə zərrəcə həyəcan yaranmazdı. Artıq, bunun adını nə qoyum.

Bu gün məktəbli gənclərə və bu sahədə az məlumatı olan bəzi tələbələrə faydalı olan dərəcədə Peyğəmbərin (s) yaşayışı tarixi haqqında qısaca bəhs açmaq, sonra öz bəhsimi Peyğəmbərin (s) bəzi sözlərinə və bəyanatlarının təfsirinə həsr etmək istəyirəm.

TƏVƏLLÜD VƏ UŞAQLIQ ÇAĞLARI

Şiə və sünnilərin fikrincə, Peyğəmbəri-əkrəm rəbiül-əvvəl ayında dünyaya gəlmışdır. Sünnilər daha çox on ikinci günü demişlər. Şiələr isə “Kafi” kitabının müəllifi şeyx Kuleyni müstəsna olmaqla, on yeddinci günü. Çünkü şeyx Küleyni də on ikinci günü Peyğəmbərin (s) doğum günü bilir. Allahın Peyğəmbəri hansı fəsildə dünyaya gəlmışdır? Yaz fəslində, “Əssirətül-Hələbiyyə”də yazılmışdır: “Bahar fəslində dünyaya gəldi”. Bu gün alimlərdən bəzisi hesablayıblar ki, görsünlər Peyğəmbərin (s) doğum günü şəmsi aylarından hansı gün ilə bərabərdir və bu nəticəyə çatmışlar ki, o ilin on iki rəbiül-əvvəli, iyirmi aprel və fərvərdinin otuz birinci gününə düşür. (Rəbiül-əvvəlin on yeddisi, aprelin iyirmi beşi və ordibehiştin beşi). Beləliklə, qəti halda əziz Peyğəmbər (s) bahar fəslində – ya fərvərdinin otuz birində, ya da ordibehiştin beşində – dünyaya gəlmışdır. Görəsən, həftənin hansı günündə dünyaya gəlmışdır? Şiələr onun cümə günü, sünnilər isə bazar ertəsi gündə dünayaya gəldiyinə inanmışlar. Görəsən, gecə-gündüzün hansı saatında doğulmuşdur? Əsasən dan yeri söküldükdən sonra dünyaya gəldiyi haqqında birgə nəzər vardır.

Əziz Peyğəmbərin (s) həyatı qəribədir. Əziz atası Əbdüllah ibni Əbdül-müttəlib igit və yaraşıqlı oğlandı. Hələlik, söz onun qurbanlıq nəzir etməsinin macərasından getmir. Gənc Əbdüllah bütün Məkkədə parlayan gözəl, igit,

ədəbli və çox ağıllı cavan olduğu üçün Məkkə qızları onun həyat yoldaşı olmaq arzusunda idilər. O, yaxın qohumlarından sayılan Vəhəbin qızı Amənə ilə evlənir. Toyundan qırx gündən çox keçməmiş Şam və Suriyaya səfər etmək məqsədilə Məkkəni tərk edir. Göründüyü kimi, səfər ticarət məqsədilə olmuşdur. O qayıdanda anasının qohumlarını görmək üçün Mədinəyə gəlir və orada vəfat edir. Peyğəmbər (s) hələ ana bətnində olduğu vaxt Əbdüllah dünyadan gedir. Həzrət Məhəmməd (s) yetim olaraq dünyaya gəlir. O zamankı ərəb adət-ənənəsinə görə, uşağıın tərbiyəsi üçün onu başqa qadına verirdilər ki, səhraya aparıb orada ona süd versin. Həlimeyi Sədiyyə (Həlimə Bəni Səd qəbiləsindən olan bir qadındır.) çöldən Mədinəyə gəlir. Bunun da uzun macərası var. Bu körpə ona qismət olur. Həlimə özü və həyat yoldaşı sonralar nəql edirlər ki, bu körpə bizim evə ayaq qoyan gündən sanki evimizə yerdən və göydən bərəkət yağırdı. Körpə dörd yaşınadək anadan, babadan, qohumlardan və Məkkə şəhərindən uzaqda, səhrada, dayənin himayəsində yaşayır. Dörd yaşında onu dayədən alırlar. Mehriban ana bu körpəni özü qoynuna alır. Siz indi Amənəni - elə bir qadını - nəzərə alın ki, Əbdüllah adlı sevimli və ideal həyat yoldaşı olmuşdu və onunla evləndiyi gecə, bu böyük iftixara çatdığını görə Məkkənin bütün qızlarına fəxr edir. Ancaq hələ uşaq bətnində ikən həyat yoldaşını itirir. Həyat yoldaşını çox sevən bir qadına uşaq, xüsusən oğlan olsa, əziz və sevimli ərindən böyük bir yadigarıdır. Amənə Əbdüllahdakı bütün arzularını bu körpədə görür. O sonra ərə getmir. Peyğəmbərin (s) babası cənab Əbdül-müttəlib Amənədən əlavə bu kiçik uşağıın da qəyyumudur. Amənənin qohum-əqrəbəsi Mədinədə idilər. Amənə Əbdül-müttəlibdən izn alır ki, qohumlarını görmək məqsədilə körpəsilə birlikdə Mədinəyə səfər etsin. Amənə Ümmi-Əymən adlı kənizi ilə birlikdə qafılə ilə yola düşür. Rəsuli-əkrəmin uşaqlıq dövründə (beş yaşında) etdiyi ilk səfər elə həmin səfərdir.

Məhəmməd (s) anası və onun kənizilə Mədinədən qayıdır. Məkkə-Mədinə yolu arasında, indi də “Əbva” adlandırılan bir mənzildə anası xəstələnərək get-gedə taqətdən düşür. Tərpənmək qüdrətini də itirir və elə orada da dünyadan gedir. Bu körpə, səfər əsnasında anasının ölümünü gözü ilə görür. Amənəni orada dəfn edirlər və çox vəfali kəniz olan Ümmi Əymənlə (sonralar azad olunmuş qadın kimi ömrünün sonunadək Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn (ə)-a qulluğu unutmadı və məşhur rəvayəti həzrəti Zeynəb bu Ümmi Əyməndən rəvayət edir və o Peyğəmbərin (s) xanədanı evində möhtərəm bir qadın idi) Məkkəyə qayıdır. Bu macəradan təqribən əlli il keçmişdi. Təqribən üçüncü hicri ilində Peyğəmbər-əkrəm səfərlərinin birində həmin bu Əbva mənzilindən keçməli olduqda, minikdən yerə endi. Səhabələr Peyğəmbərin (s) kimsə ilə danışmadan bir tərəfə yollandığını gördülər. Bəzisi haraya getməsini bilmək üçün yanınca getdilər və gördülər ki, gedib bir yerə çatdıqda oturaraq dua, həmd, qulhuvəllah və sairə oxumağa başladı. Ancaq gördülər dərin fikrə dalaraq, yerin o nöqtəsinə xüsusi diqqət yetirib, öz-özünə oxuduğu halda yavaş-yavaş mübarək göz yaşları üzünə axdı. “Ey Allahın Peyğəmbəri! Niyə ağlayırsan?” – deyə soruşdular. Buyurdu: “Bura anamın qəbridir. Əlli il bundan əvvəl mən anamı burada dəfn etdim...”

Ananın ölümündən sonra, artıq Əbdül-müttəlib bütün həyatını əziz Peyğəmbərə həsr edir. O, Əbdüllah və gəlini Amənənin ölümündən sonra bu uşağı çox əziz sayar və övladlarına “O, başqalarından çox fərqlənir, onun Allah tərəfindən bir gələcəyi var və siz bilmirsiniz” – deyirdi. Əbdül-müttəlib dünyadan gedərkən övladlarının böyüyü və ən şərəflisi olan Əbutalib atasını iztirab halında görür. Əbdül-müttəlib Əbutalibə müraciətlə dedi: “Bir şeydən başqa, ölümündən heç nigarançılığım yoxdur, o da bu körpənin taleyi idir. Bunu kimə tapşırıム? Sən qəbul edirsənmi? Mənim

adımdan onun qəyyumluğunu üzərinə almağa söz verirsənmi?” O: “Bəli ata, söz verirəm” dedi və elə də etdi. Bu hadisədən sonra Əmirəl-mömininin (ə) əziz atası cənab Əbutalib əziz Peyğəmbəri böyütməyə qəyyum idi.

SƏFƏRLƏRİ

Rəsuli-əkrəm Ərəbistandan xaricə yalnız iki dəfə səfər edib. Hər iki səfər risalət dövründən əvvəl, özü də Suriyaya olub. Bir dəfə on iki yaşında əmisi Əbutaliblə, bir dəfə də iyirmi beş yaşında Xədicə adlı bir qadının ticarət nümayəndəsi kimi səfərə getmişdi. O, sonralar özündən on beş yaş böyük olan bu qadınla evləndi. Əlbəttə o həzrət, risalətdən sonra Ərəbistanın daxilində səfərlər etmişdi. Məsələn Taifə, Məkkənin altmış ağaçlığında, şimalda yerləşən Xeybərə, təqribən Suriya sərhədində və Mədinənin yüz ağaçlığında olan Təbuka getmiş, risalət günlərində isə Ərəbistan yarımadasından əsla çıxmamışdı.

PEŞƏLƏRİ

Peyğəmbəri-əkrəmin hansı peşələri olmuşdur? Biz onun çobanlıq və ticarətdən başqa ayrı peşə və işlə məşğul olduğunu bilmirik. Peyğəmbərlərdən çoxu risalətlərindən əvvəlki çağlarında çobanlıq etmişlər. (Biz bunun hansı İlahi sırr daşıdığını yaxşı bilirik.) Musa çobanlıq etdiyi kimi, Peyğəmbəri-əkrəm də çobanlıq edirmiş, qoyunları özü ilə çölə aparıb, onlardan muğayat olar, otararmış. O həzrət bir dəfə ticarət etmişdir. Özü də ilk dəfə olaraq ticarətə getməsinə baxmayaraq, (Yalnız bir səfərə on iki yaşında əmisi ilə birlikdə getmişdi.) Həmin səfəri hamını təəccübəndirən məharətlə yerinə yetirdi.

TƏRCÜMEYİ-HALI

Həzrət Peyğəmbərin (s) risalətdən qabaqkı tərcüməyi-halı necə olmuşdur? Dünyanın bütün peyğəmbərləri arasında Peyğəmbəri-əkrəm tam aydın tarixi olan yeganə

Peyğəmbərdir. O həzrətin çox aydın keçmişindən ümmiliyi – məktəbə getməyib dərs oxumaması olub. Quranda bu məsələ xatırlanmışdır. O zaman həmin məntəqə adamlarının çoxu savadsız idilər. Başqa birisi də budur ki, besətdən qabaqkı qırx ildə yalnız və yalnız bütprəstlik mühiti olan o yerdə, heç zaman bir bütə səcdə etmədi. Əlbəttə “Hünəfa” adı ilə məşhur olan və bütlərə səcdə etməkdən çəkinən az bir adamlar var idi, ancaq onlar ömürlerinin əvvəlindən axırınadək belə deyildilər. Sonralar bu işin yanlış olduğunu düşünərək, bütlərə səcdə etməkdən boyun qaçırib, bəzisi xristian oldular. Lakin, Peyğəmbər (s) ömür boyu bütə və büt səcdəsinə məhəl qoymadı. Bu, o həzrətin özünəməxsus xüsusiyyətlərindən biridir. Bir dəfə bir büt qarşısında ən kiçik təvazö etmiş olsaydı, bütlərlə mübarizə apardığı dövrdə ona:

– Sən özün bir gün buraya gəlib Lat və Hübəl qarşısında təvazö etdin – deyərdilər. O, nəinki bir bütə səcdə etmədi, həm də uşaqlıq və gəncliyi dövründə əyləncə və oyun şəhəri olan Məkkədə bu işlərə qarışmadı. Məkkənin iki xüsusiyyəti var idi. Bu şəhər həm Ərəbistanın bütprəstlik, həm də ticarət mərkəzi idi. Ərəb kapitalistləri Məkkədə yaşayırdılar. Ərəb quldarları da Məkkədə idilər. Onlar qul və kənizləri alıb - satardılar. Nəticədə əyan - əşrafların kef, müxtəlif əyləncələr, caxır içmələr, calmaq və rəqs mərkəzi elə həmin şəhər idi. Gedib Romadan (Şam və Suriyadan) ağ dərili və gözəl kənizləri alaraq Məkkədə əyləncə yerləri açır və bu yerlərdən gəlir mənbəyi kimi istifadələr edirdilər.

Quranın onları hədələdiyi işlərindən biri bu idi. Quran buyurur:

“Əgər cariyələriniz iffətlərini qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək üçün onları zinaya məcbur etməyin.”

O yazıqlar (kənizlər) öz paklıqlarını qorumaq istəyirdilər, lakin onlar zorla bu yazıqları zinaya vadar edib

pul alırdılar. Məkkə evləri iki hissədə, şəhərin yuxarı və aşağısında idi. Yuxarıda əyan-əşraf, aşağı hissədə isə əyan-əşraf olmayanlar yaşayardılar. Əyan və əşrafların evlərində həmişə tar, tənbur, çal-çağır və içmək səsi eşidilirdi. Əziz Peyğəmbər (s) ömrü boyu Məkkədə açılan bu məclislərin heç birində iştirak etmədi.

Peyğəmbər (s) risalətdən qabaqkı dövrdə sədaqət, əmanət, ağıl və düşüncəli olması ilə məşhur idi. Onu Məhəmməd Əmin adı ilə çağırılar, sədaqət və əmanətinə çox inanar, bir çox işlərdə onun ağlına arxalanardılar. Ağıl, sədaqət və əmanət Peyğəmbəri-əkrəmin məşhur olduğu səciyyəvi xüsusiyyətlərindən idi. Belə ki, risalət zamanı: – “Siz məndən xilaf bir söz eşitmisinizmi?” – deyə soruşduqda hamı dedi: “Əsla, biz səni doğruçu və əmanətdar kimi tanıyırıq.”

Onun ağıl və ziyalılığını göstərən cərəyanlardan biri budur ki, Allah evini uçurub (divarlarını götürüb) yenidən tikmək istədikdə, Həcərül-əsvədi də götürdülər. Onu yenidən yerinə qoymaq istədikləri vaxt bu qəbilə, “mən yerinə qoymalıyam”, o biri qəbilə isə “mən qoymalıyam” – deyirdi və az qalmışdı ki, ağır toqquşma baş versin. Həzrət Peyğəmbər (s) gəlib, məsələni çox sadə yolla həll etdi. Bu macəra məşhurdur, artıq vaxtınızı almaq istəmirəm.

O həzrətin risalətdən qabaqkı çağlarından biri də ilahi təsdiqlər məsələsidir. Əziz Peyğəmbər (s), sonralar risalət çağlarında öz uşaqlığından danışdı. O cümlədən buyurdu: “Mən bunların işlərində iştirak etməzdim... Bəzən də, sanki bir gizli qüvvənin məni təsdiq etdiyini duyardım.” Həzrət buyurur: “Yeddi dən çox yaşım yox idi. Məkkə əyanlarından olan Əbdüllah ibni Cudan bir bina tikdirirdi. Məkkə uşaqları həvəslənərək ona yardım etmək üçün daş daşıyırıldılar. Mən də gedib bu işi görürdüm. Onlar daşları yiğmaq üçün ətəklərini qaldırırdılar. Şalvarları olmadığına görə, övrətləri görünürdü. Mən bir dəfə daşı ətəyimə qoyduqda, sanki bir əl

vurub ətəyimi əlimdən saldı və mən yeddi yaşlı uşaq olduğuma baxmayaraq, bu işi görməməli olduğumu duydum. İmam Baqir (ə) bir sıra rəvayətlərdə və Əmirəl-möminin Nəhcül-bəlağədə bu məsələni tamamilə təsdiq edir:

İmam Baqir (s) buyurur: “Uşaqlıqdan onu müşayiət edən mələklər var idi. Peyğəmbər (s) buyurardı: Mən bəzən salam səsi eşidərdim. Birisi mənə: Əssəlamu ələykə ya Məhəmməd – deyərdi. Mən baxıb, kimsəni görməzdim. Bəzən, öz-özümə:– Olmaya mənə salam verən bu daş, ya ağacdır – deyə, düşünürdüm. Sonra mənə salam verənin mələk olduğunu başa düşdüm.”

Onun risalətindən qabaqkı macəralardan biri kəlam alımlarının dili ilə desək, “irhasat”dır. Mələk dastanı da irhasatdan sayılır. Əziz Peyğəmbər (s) xüsusilə risalətinə yaxın günlərdə çox qəribə yuxular görürmüş. Deyir: “Mən dan yerinin işığı kimi doğru və aydın yuxular gördüm”. Hər yuxu insanın mədəsindən qalxan və ürək düyünləri, xəyallar və keçmiş xülyalar nəticəsi olan yuxu deyil. Peyğəmbəri-əkrəmin risalətdən qabaqkı keçirdiyi ilkin mərhələlərdən biri də, onun özü demişkən, işıqlı səhər kimi aşkarla çıxan röyalar idi. Çünkü, bəzən yuxunun özü insana aydın deyil, qatma-qarşıqdır. Bəzən də aydınındır, lakin yozulması düz deyildir. Ancaq bəzi vaxt yuxu tam aydınındır. Heç bir şübhəsi, qaranlığı və qarışqlığı yoxdur, yozulması da tam aydın və işıqlıdır.

Rəsuli-əkrəmin risalətdən qabaqkı, yəni təvəllüddən besətədək olan keçmişlərindən biri də dediyimiz kimi, iyirmi beş yaşınadək Ərəbistandan xaricə etdiyi iki səfər idi.

Peyğəmbər (s) yoxsul idi. Bir şeyi yox idi. Yəni bir sahibkar deyildi. Həm yetim, həm yoxsul, həm də yalqız idi. Yetimliyi bəllidir. “Nisab”ın dediyinə görə, həm də yetim idi, yəni atası da, anası da dünyadan getmişdi. Yoxsul idi. Çünkü bir sahibkar deyildi. Özü işləyir və keçinirdi. Yalqız idi. İnsan bir ruh tapıb, istər-istəməz dövrün adamlarıyla

uyuşmayan fikir üfüqünə, ruhi duyğulara və mənəviyyata çatana kimi yalqız qalar. Ruhi yalqızlıq cismi yalqızlıqdan olduqca ağırdır. Bu misal məsələni çox aydın olmadığı üçün aydınlaşdırır. Siz çoxbilən və imanlı bir alimi cahil və imansız xalq arasında qoyun. O adamlar onun ata-anası, qardaşları və yaxın qohumları olsalar da, o, yalqızdır. Yəni cismi qohumluq onu bunlarla bağlaya bilmir. Ruhi baxımdan o bir üfüqdə, bunlar isə başqa bir üfüqdə yaşayırlar. Deyir: “Cahilin alimdən qorxduğundan yüz qat artıq, alim cahilə nifrət edər”. Əziz Peyğəmbər (s) öz qövmü arasında yalqız idi. Onun həmfikiri yox idi. Otuz yaşından sonra özü Xədicə ilə evlənib ailə qurduğu halda, iki yaşlı bir körpəni atasından alıb, öz evinə gətirir. Körpə Əli ibn Əbutalibdir. O həzrət, peyğəmbərliyə çatıb, yalqızlığı, ilahi ruh ilə həmsöhbət olana qədər, yəni bu körpənin on iki yaşınadək, onun həmsöhbət və yoldaşı bu uşaqdır. Yəni, bütün Məkkə əhalisi arasında fikir və ruh səviyyəsi onun həddində olan kimsə yalnız bu körpədir. Əli (ə) özü nəql edir ki, “uşaqlığında Peyğəmbər (s) səhraya gedəndə məni də ciyininə mindirib aparardı”.

Peyğəmbər (s) iyirmi beş yaşında olanda, Xədicə mənəvi cəhətdən ondan elçilik edir. Əlbəttə kişi elçilik eləməlidir. Ancaq bu qadın Həzrəti-rəsulun əxlaqi xüsusiyyəti, mənəvi gözəlliyi və vəsfolunmaz şəxsiyyətinin vurğunudur. Özü bir neçə adamı təhrik edir ki, bu gənci ona elçilik etməyə vadar etsinlər. Gəlib ona dedikdə: “Mənim bir şeyim yoxdur” – buyurur. Ona deyirlər: “Sən bu şeylərin fikrini eləmə”. Onu başa salırlar ki, sənin dediyin bu Xədicəyə əyan-əşraf və şəxsiyyətlər elçilik etmişlər, lakin razi olmayıb. O, özü səninlə evlənmək istəyir. Nəhayət elçilik və evlənmə baş tutur. Qəribədir ki, o, bir tacir və varlı qadının həyat yoldaşı olduğuna görə, artıq ticarət ardınca getmir. Vəhdət dövrü – təcrid, xəlvətə meyl etmə və ibadət dövrü başlanır. Yalqızlıq vəziyyəti, yəni onun öz qövmü ilə tapıldığı ruhi fasılə günü-gündən artır. Artıq Məkkə və Məkkə

Əhalisi sanki onun ruhunu yeyir. Təklikdə yola düşərək Məkkənin ətraf dağlarına gedir. Fikirləşir, düşünür. Allah bilir hansı aləmdədir. Biz ki, başa düşə bilmirik. Bu zaman o uşaqtan - Əlidən (ə) - başqa heç kim onunla yoldaş və həmsöhbət deyildi.

Ramazan ayı gələndə, Məkkənin ətraf dağlarının birində, şəhərin şimal-şərqində yerləşən, Məkkənin sıra dağlarından ayrı olan, konus formalı və o dövrdən sonra Cəbəlün-nur (nur dağı) adlanan “Həra” dağında tənhalılığa çəkilir. Ola bilsin ki, həccə gedənlərinizdən çoxu Həra dağı və Həra mağarasına getməyə müvəffəq olmuşsunuz. Mən iki dəfə bu səadətə nail olmuşum. Arzularımdan biri də budur ki, təkrar bu səadətə nail olum. Adı bir adamın dağın ətəyindən zirvəsinə çatması ən azı bir saat, aşağı enməsi isə təqribən otuz beş dəqiqə çəkər.

Həzrət Məhəmməd (s) Ramazan ayı gələndə tamamilə Məkkəni tərk edər, hətta Xədicədən belə uzaqlaşar, çox az azuqə - azacıq su və çörək götürüb Həra dağına gedərdi. Göründüyü kimi, Xədicə də neçə gündən bir, bir nəfərlə ona bir qədər su və çörək göndərərdi. Peyğəmbər bu ayın bütünlüyünü təklikdə, xəlvətdə keçirərdi. Bəzən orada Əli (ə) da olardı. Bəlkə də həmişə o olardı. Mən indi bunu bilirom. Bəzən Əlinin (ə) orada olduğu qətidir. Çünkü buyurur:

“Peyğəmbər hər il Həra mağarasına gedərdi, məndən savayı kimsə onu görməzdidi.”

O, dağdan enməz və orada Allaha ibadət edərdi. Nə düşündüyü, Allaha necə sevgi bəslədiyi və orada hansı aləmi seyr etdiyini təsəvvür edə bilmərik. Bu zaman Əli (ə) ən çoxu on iki yaşlı bir uşaqdır. Peyğəmbər (s)-ə vəhy nazil olan saatda, o oradadır. Peyğəmbər (s) başqa bir aləmdə seyr etməkdədir. Bizim kimi minlərlə adam orada olsaydı, öz ətrafında bir şeyi duymazdı. Ancaq Əli (ə) bir sira dəyişiklik duyur. O, Peyğəmbərin (s) duyğularından bir çoxunu qavrayarmış, çünkü deyir:

“Vəhy nazil olanda mən şeytanın nalə səsini eşitdim.”

Əli (ə), öz ruhi vəziyyətini ustadına bildirən bir mənəvi şagird kimi Peyğəmbərə (s) dedi: “Ey Allahın Peyğəmbəri! Sənə vəhy nazil olan saatda mən bu məlunun nalə səsini eşitdim. Peyğəmbər (s): “Bəli Əlican!” – dedi.

“Sən mən eşitdiklərimi eşidir və gördükлərimi görürsən, ancaq sən peyğəmbər deyilsən.”

Bu, əziz Peyğəmbərin (s) risalətindən qabağa aid olan macəralarının sizə deməyi lazım gördüyüüm ixtisarı idi.

HƏZRƏT PEYĞƏMBƏRİN (S) SÖZLƏRİNƏ BİR BAXIŞ

Bu böyük şəxsiyyətin sözlərindən bir neçəsini sizə nəql edirəm, çünkü xüsusilə dediyim keçmişləri nəzərə almaqla Peyğəmbərin (s) öz sözləri möcüzədir. (Alahın sözü olan Quran öz yerində qalsın) Ana bətnində ikən taleyin yetim qoyduğu, beş yaşında isə ana qayğıından məhrum qalan bu körpənin südəmərlik çağıları çöldə keçmiş, savadsızlıq yurdu olan Məkkədə boy-a-başa çatmış, heç bir müəllim və tərbiyəçinin əli altında işləməmişdir. Onun səfərləri iki dəfə, o da Ərəbistan yarımadasından xaricə olan ticarət səfəri ilə məhdudlaşmışdır və heç bir filosof, həkim və alimlə rastlaşmamışdır. Buna baxmayaraq, Quran onun dilinə axır və müqəddəs ürəyinə nazil olur. Sonra özü bir sıra sözlər deyir. Bu sözlər o qədər hikmətlidir ki, nəinki dünyanın bütün hikmətli sözləri ilə bərabərlik edir, həm də onlardan üstündür. Biz müsəlmanlara gəldikdə isə onun sözlərini toplayıb düzgün yaymaq və araşdırmaq bacarığımızın olmaması başqa məsələdir.

Peyğəmbərin (s) sözləri müxtəlif mənbələrdə toplanıb. Mən qəsdən bunların bir hissəsini ən qədim qaynaqlardan nəql edirəm. Əldə olan və ya heç olmazsa mənim əlimdə olan əski qaynaqlardan biri Cahizin “Əl-bəyanü vət-təbyin” kitabıdır. Cahiz üçüncü əsrin ikinci yarısında yaşayıb. Yəni bu sözlər təqrübən üçüncü əsrin birinci yarısında yazılmışdır. Bu kitab hətta xaricilər və şərqsünasların etibarlı

mənbələrindən sayılır. Bunlar elə sözlər deyil ki, sonralar nəql olunduğunu deyəsiniz. Yox, bunlar üçüncü əsrдə bir kitab şəklinə düşmüştür. Əlbəttə üçüncü əsrдən əvvəl də olmuşdur, çünki Cahiz bunları sənədlə nəql edir. Məsələn, siz bu böyük şəxsiyyətin ictimai məsuliyyətlər haqqında nə dediyinə diqqət yetirin. Buyurur: “Bir neçə nəfər gəmiyə minib böyük dənizi keçirdilər. Gördülər ki, bir nəfər oturduğu yeri dəlir. Bunlardan biri gedib onun əlindən tutmadı, buna görə də su gəmiyə doldu və hamısı boğuldı. Fitnə-fəsad belədir.”

Açıqlamalıq ki, cəmiyyətdə bir nəfər pozğunluqla məşğul olub çirkin işlər görür, birisi də baxıb: “Başqasından mənə nə, məni onunla bir qəbrdə basdırımayacaqlar” – deyir. Lakin bilmir ki, cəmiyyət məsəl çəkdiyimiz kimidir. Bir gəmiyə su dolsa və bu su bir nəfərin yerindən dolsa da, yalnız onu deyil, bütün sərnişinləri suda boğacaq.

Görəsən adəm övladının bərabərliyi haqda bundan yaxşı söz demək olar ki, “İnsanlar daraq dişləri kimi bir-birləri ilə bərabərdirlər.” (Bir daraq da göstərib, göstərməməsini bilmirəm.) Darağa baxın, dişlərini görün, biri digərindən uzundurmu? Yox, insanlar daraq dişləri kimi bir-birilə bərabərdirlər. Görün! O mühitdə və o zamanda bir insan insanların bərabərliyi barədə belə danışır. Lakin, min dörd yüz ildən sonra hələ də kimsə bu qədər yüksək səviyyədə bir söz deməmişdir.

Vida həccində fəryad edib buyurur:

“Ey insanlar, bütün adamların Pərvərdigarı bırdır. Atanız bırdır. Hamınız Adəmin (ə) övladısınız. Adəm də torpaqdan yaranmışdır. Ərəb əcəmdən başqa bir şeylə üstün deyil, təqvardan.”

“Ey insanlar! Bütün xalqların Pərvərdigarı bırdır və atası da bırdır. Hamınız Adəmin övladısınız. Adəm də torpaqdan yaranmışdır. Birisinin öz irqinə, öz soyuna, öz qohumuna və belə şeylərə görə fəxr etməsinə yer qalmır. Hamınız

torpaqdan yaranmısınız, torpaqla fəxr etmək olmaz. Demək, fəxr ruhi və mənəvi fəzilətlər və təqva ilədir. Fəzilət meyarı yalnız təqvadır və bundan başqa bir şey deyil”.

Peyğəmbərin (s) bu hədisini Üsuli-Kafi kitabından nəql edirəm:

“Müsəlmanın ürəyi üç şeyə xəyanət etməz: Allah yolunda çalışmaqda xalis olmaq, müsəlmanların rəhbərlərinə xeyirxahlıq etmək və onların birliyini qorumaq.”

Möminin ürəyində heç zaman üç məsələdə xalis niyyətdən başqa heç nə olmaz, yəni onun üç şeydə xəyanət etməsi qeyri-mümkündür. Biri, Allah üçün əməldə xalis olmaqdır. Bir mömin öz əməlində riya etməz. İkincisi, müsəlmanların həqiqi rəhbərlərinə xeyirxahlıq etməkdir. Yəni müsəlmanların xeyri uğrunda xeyirxah olmaq və rəhbərlərini xeyir işlərə hidayət etmək. Üçüncüüsü, müsəlmanların birlik və ittifaq məsələsi, yəni nifaq salmamaq, müsəlmanların dirəyini sindirmamaq və müsəlman cəmiyyətini dağıtmamaq məsələsidir.

Bu cümlələri təkrar eşitmisiniz:

“Hamınız (bir-birinizə) qoruqçu və məsulsunuz.”

“Müsəlman odur ki, müsəlmanlar onun dili və əlindən amanda qalsınlar”

“Bir ümmət ki, zəifləri haqlarını güclülərindən dilləri tutmadan və qorxmadan ala bilmirlər, müqəddəsliyə çatmaz.”

Hər bir millət müqəddəslik rütbəsinə yalnız bir yolla çata bilər: zəif adamları dilləri tutulmadan hüquqlarını zorlulardan ala bildiklər vaxt.

Görün, sıra (Peyğəmbərin xüsusiyyətləri, davranışları) nədir və nə edir?! Səhabələri nəql etmişlər ki, risalət dövründə bir səfərdə onun qulluğundaydıq. Bir mənzildə dayanmışdıq və orada xörək hazırlanmalı idi. Camaatın kəsib, ətindən məsələn, bozbaş bişirib yeməsi üçün bir qoyun gətirmişdik. Səhabələrdən biri başqasına deyir – “qoyunun başını mən kəsərəm”. Başqası – “dərisini soyaram” və

üçüncüsü, məsələn, “mən də bişirərəm” – deyir. Əziz Peyğəmbər (s) – “Çöldən odunu da mən yiğaram” – buyurur. Səhabələr dedilər: “Ey Allahın Rəsulu! Biz özümüz bu işləri görməyə canla-başla hazırlıq. Sən öz yerində əyləş. Biz özümüz bütün işləri görərik.” Buyurdu: “Bəli! Bilirəm! Mən demədim ki, siz görməyəcəksiniz, lakin məsələ başqadır.” Sonra bu cümləni buyurdu:

“Doğrudan da Allah başqaları arasında özünü üstün bilən bir bəndəni görməyi sevməz.”

“Allah başqa bəndələr arasında özünü üstün bilən bir bəndəni görməyi sevməz. Mən burada otursam və yalnız siz gedib işləsəniz, onda özümü sizdən üstün bilmışəm. Allah bir bəndənin özünü belə vəziyyətə salmasını sevməz.” Görün nə qədər dərindir!

Bu gündü dillə desək, “özünə inanmaq” məsələsi, əlbəttə Allaha etimad müqabilində yox, başqa insanlara inanmaq qarşısında olduqca doğru sözdür. Nəfsə inanmaq çox düz sözdür. Nəfsə inanmaq başqa insana arxalanmamaq, öz işini imkan daxilində özü görmək və kimsədən xahiş etməmək mənasındır. Görün, bu tərbiyələr nə qədər yüksəkdir! “Buistu liutəmmimə məkariməl əxlaq” nə deməkdir? Yenə də səhabələri nəql etmişlər ki, səfərlərin birində bir mənzildə miniklərdən endik. Hamı dəstəməz alıb namaza hazırlaşmaq üçün dağıldı. Gördük Peyğəmbəri-əkrəm miniyindən endikdən sonra bir istiqamətdə getdi. Bir qədər uzaqlaşdıqdan sonra gözlənilmədən qayıtdı. Səhabələr öz-özlərinə belə düşündülər ki, görəsən Peyğəmbər (s) nə üçün qayıdı? Bu gün burada qalmaq qərarından vaz keçmişdirmi? Hamı onun “hazırlaşın, gedək”, – əmrini gözləyir. Lakin Peyğəmbər (s) heç nə demir. Gəlib miniyə çatır. Onun üstündəki xurcun, ya torbadan dəvənin diz bağını çıxarıb ayaqlarını bağlayır və yenidən o yana yola düşür. Səhabələr təəccübələ dedilər: Peyğəmbər (s) belə bir iş üçün gəldimi? Bu iş, kiçik iş idi! Elə oradan – ay filankəs, get

mənim dəvəmin dizini bağla – səslənsəydi, hamı canı-dildən gedərdi, dedilər: “Ey Allahın Peyğəmbəri! Bizim hər birimizə əmr etsəydin, bu işi tam iftixarla görərdik.” Görün, bu söz haçan və harada deyildiyinə görə, nə qədər yüksəkdir. Buyurdu:

“Bacardıqca işlərdə başqalarından yardım istəməyin”. Hətta bir diş çöpü istəmək üçün. Özün görə bildiyin işi özün gör. Köməklilik alma. Amma “görə bilmədiyin işdə belə başqalarından yardım istəmə” demir. Yox, orada yardım istəmək olar.

Bir şəxs Rəsuli-əkrəmin sözlərini etibarlı kitablardan toplamağa və əziz Peyğəmbərin davranışını təhlili davranış üslubu ilə etibarlı sənədlərdən toplayıb araşdırmağa müvəffəq olsa, o zaman dünyaya bu ulu şəxs kimi bir insanın gəlmədiyi aydınlaşar. Peyğəmbərin (s) bütün varlığı yalnız Quran deyil, bütün vücudu möcüzədir. Sözlərimi bir neçə kəlmə dua ilə sona çatdırıram:

Sənin böyük əzəmətli, yüksək, əziz adınla ya Allah!

Pərvərdigara, ürəklərimizi iman nuru ilə işıqlandır. Öz mərifət və məhəbbət nurunu ürəklərimizə saç. Bizi öz müqəddəs zatını və ulu peyğəmbərini tanıyan et, əziz Peyğəmbərin məhəbbət nurunu hamımızın ürəyində yerləşdir. Peyğəmbər (s) Əhli-beytinin məhəbbət və mərifət nurunu hamımızın ürəyində yerləşdir. Bizi öz peyğəmbərinin və məsum imamların davranışları ilə tanış et. Qoy biz İsləm, Quran və bu müqəddəs varlıqların qədrini bilən olaq. Ölülərimizi öz lütf və rəhmətinə şamil et.

Ağamız Sahibəz-zəmanın gəlişini tezləşdir! Amin.

İKİNCİ ƏLAVƏ

Peyğəmbərdən (s) yüz hədis

*HƏZRƏTİ PEYĞƏMBƏRİN QISA SÖZLƏRİNДƏN**

- 1- Adəm (ə)ın övladı qocaldıqda onda iki xüsusiyyət cavanlaşar: Tamah və arzu.
- 2- Ümmətimdən iki dəstə islah olunsa, ümmətim tamamilə islah olar, fasid olsa, tamamilə fasid olar: Alimlər və hakimlər.
- 3- Siz hamınız (bir-birinizə) qoruqçu və məsulsunuz.
- 4- Var-dövlətlə hamını razılaşdırmaq olmaz, lakin yaxşı əxlaqla olar.
- 5- Yoxsulluq bəladır, ondan pis cismin xəstəliyi və cismin xəstəliyindən də ağır ürək xəstəliyidir.
- 6- Mömin həmişə hikmət axtarmaqdadır.
- 7- Biliyin yayılmasının qarşısını almaq olmaz.
- 8- İnsanın ürəyi çöldə ağac budağından asılan və külək qarşısında həmişə silkelənən və alt-üst olan bir lələk kimidir.
- 9- Müsəlman odur ki, müsəlmanlar onun əli və dilindən amanda qalsınlar.
- 10- Yaxşı işə yol göstərən özü sanki o işi görür.
- 11- Hər yanan ürəyə nəhayət mükafat vardır.
- 12- Cənnət anaların ayağı altındadır.
- 13- Qadınlarla davranışında Allahdan qorxun və onlara yarayan yaxşılığı əsirgəməyin.
- 14- Hamının pərvərdigarı birdir və atası birdir, hamınız Adəmin övladınızı və Adəm (ə) torpaqdandır. Allahın yanında sizin ən əziziniz lap çox pərhizkar olanınızdır.
- 15- İnadlı olmaqdan çəkinin, çünkü onun səbəbi nadanlıq, nəticəsi isə peşmançılıqdır.
- 16- Camaatın ən pisi günahı bağışlamayan, yanlışça göz yummayan kimsədir. Ondan da pis o adamdır ki, camaat

onun əzab-əziyyətindən amanda olmaz və yaxşılığına ümid etməz.

17-Qəzəblənmə, qəzəbləndinsə, bir an Allahın qüdrətini düşün.

18- Səni tərifləsələr: “Ey Allah! Məni onların güman etdiklərindən yaxşı adam elə və məndən bilmədikləri günahı bağışla və məni dediklərinə məsul etmə” –de.

19- Yaltaqların üzünə torpaq səpin.

20- Allah bir bəndənin xeyrini istəsə, nəfsini ona mühafizəçi və rəbhər edər.

21- Mömin adam keçirdiyi hər gecə-gündüzdə günahkar olduğunu güman edər.

22- Sənin ən böyük düşmənin (vücudundakı) nəfsi əmmarəndir.

23- İgid odur ki, öz nəfsinə qələbə çalsın.

24- Öz varlığınızı yiyələnmək üçün, nəfsani istəyinizlə döyüşün.

25- Xoş o adamın halına ki, öz eyblərinə diqqət yetirməsi, onu başqalarının eyblərinə göz qoymaqdan çəkindirər.

26- Doğru danışmaq ürəyi arxayınlaşdırar, yalan danışmaq şübhə və pərişanlıq törədər.

27- Mömin asanlıqla sevər və sevilər.

28- Möminlər bir binanın hissələri kimi bir-birlərini saxlayarlar.

29- Dostluqda bir-birlərilə əlaqə saxlamaqda möminlər bir üzvü ağriyarkən qalan üzvləri də qızdırma və yuxusuzluğa düşən cism kimidir.

30- Adamlar daraq dişləri kimi bir-birlərilə bərabərdirlər.

31- Bilik öyrənmək hər müsəlmana vacibdir.

32- Nadanlıqdan pis yoxsulluq, ağıllı olmaqdan böyük sərvət, təfəkkürdən yüksək ibadət yoxdur.

33- Beşikdən qəbirədək elm öyrənin.

- 34- Elm Çində də olsa ardınca gedin.
- 35- Möminin şərəfi gecə oyaq qalmasında, izzəti başqalarına ehtiyacsız olmasındadır.
- 36-Alimlər bilik susuzudurlar.
- 37- Vurğunluq (insanı) kar və kor edər.
- 38- Allahın əli camaatlaşdır.
- 39- Pərhizkarlıq cismi və canı dincəldər.
- 40- Hər kim qırx gün Allah üçün yaşasa, hikmət bulağı ürəyindən dilinə axacaqdır.
41. Öz ailəsi ilə yaşamaq, Allah yanında məscid bucağını kəsməkdən (ibadətlə məşğul olmaqdan) üstündür.
- 42- Sizin ən yaxşı dostunuz eyblərinizi sizə göstərəndir.
- 43- Biliyi yazı ilə əldə edin.
- 44- Ürək islah ounmayınca iman yaranmaz, dil islah olmazsa, ürək islah olmaz.
- 45- Birinin ağlını sınamayınca, müsəlman olmasına məhəl qoymayın.
- 46- Yalnız ağılla yaxşılıqlara çatmaq olar. Ağılı olmayan dindən məhrumdur.
- 47- Cahillərin dinə vurdुqları ziyan günahkarların ziyanından çıxdur.
- 48- Ümmətimin hər bir ağıllısına bunlar zəruridir: Biliyə qulaq asmaq, onu saxlayıb yaymaq və əməl etmək.
- 49- Mömin bir deşikdən iki dəfə sancılmaz.
- 50- Ümmətim üçün yoxsulluqdan deyil, tədbirsizlikdən qorxuram.
- 51- Allah gözeldir və gözəlliyi sevər.
- 52- Allah, peşə sahibi olan mömini sevər.
- 53- Yaltaqlıq mömin xüsusiyyəti deyil.
- 54- Güclü olmaq qolda deyil, öz qəzəbinə qalib gəlməkdədir.
- 55- Camaatin ən yaxşısı başqalarına faydalı olanlardır.
- 56- Sizin ən yaxşı eviniz bir yetimin izzətlə yaşadığı evdir.

57- Halal sərvətin yaxşı adam əlində olması çox gözəldir.

58-Ölümlə qırılan əməl ipi üç vasitə ilə üzülməz: Ardıcıl olan xeyirxahlıq, daimən faydalandıran bilik və ata-anaya xeyir-dua edən saleh övlad.

59- Allaha pərəstiş edənlər üç qrupdurlar: Biri qorxudan ibadət edənlər. Bu, qulların ibadətidir. O biri mükafat tamahı ilə ibadət edənlərdir. Bunlar muzdurlardırlar. Üçüncü dəstə onlardır ki, Allaha eşq və məhəbbətlə ibadət edərlər. Bu da azad insanların ibadətidir.

60- Üç şey iman nişanəsidir: Yoxsulluğa baxmayaraq başqalarına əl tutmaq, başqasının xeyrinə öz haqqından keçmək və elm axtarana elm öyrətmək.

61- Məhəbbət ipinin möhkəmlənməsi üçün öz dostluğunu yoldaşına göstər.

62- Dinin afəti üç şeydir: Pis iş görən fəqih, zalim rəhbər və nadan müqəddəs.

63- Adamları dostlarından tanı. Çünkü insan özü ilə eyni mahiyətdə olanı sevər.

64- Gizli günah günah edənə, aşkar günah isə cəmiyyətə ziyan vurar.

65- Dünya işinizi yaxşılaşdırmağa çalışın, ancaq axırət işində elə olun ki, sanki sabah öləcəksiniz.

66- Ruzini yerin təkində axtarın.

67- Təəccüblü! Çox adamlar özlərini tərifləməklə öz dəyərlərini azaldar, təvazökarlıqla öz məqamlarını artırırlar.

68- İlahi! Mənim ən çox ruzimi qocalanda və yaşayışımın sonunda bağışla.

69- Övladın atanın boynunda olan haqları ona yaxşı ad qoyması, yazmaq öyrətməsi və büluğ həddinə çatdıqda ona həyat yoldaşı seçməsidir.

70- Qüdrət sahibi qüdrəti öz xeyrinə işlədər.

71- Əməl tərəzisinə qoyulan ən ağır şey yaxşı xüsusiyyətdir.

72- Ağılı adam üç şeyə diqqət yetirməlidir: Güzəranını yaxşılaşdırmağa, axırət gününə hazırlıq görməyə və halal eyş-işrətə.

73- Xoş olsun malın çoxunu başqalarına bağışlayan və sözün çoxunu özü üçün saxlayan kimsənin halına.

74- Ölümü xatırlamaq bizi hər hansı bir öyündən ehtiyacsız edər.

75- Təəccüblü! Nə qədər hakim olmaq tamahı və mənsəbpərəstlik varsa, o qədər də əzab-əziyyət və peşmançılıq var!

76- Pozğun alim ən pis adamdır.

77- Pis iş görənlər hakim olan və ağılsızlar əzizlənən yerdə nəsə bir bəla gözlənilməlidir.

78- Qarğış olsun öz yükünü başqalarının ciyninə qoyan kimsəyə.

79- Şəxsin gözəlliyi onun sözündədir.

80- İbadət yeddi növdür və hamısından üstünü halal ruzi istəməkdir.

81- Hər cəmiyyətdəki ucuzluq və adil hökumət Allahın razılığının nişanəsidir.

82- Hər qövm malik olduğu hökumətə layiqdir.

83- Söyüş söyməklə camaatın ədavətindən başqa bir fayda aparmazsan.

84- Bütpərəstlikdən əlavə nəhy olunduğum iş əhali ilə toqquşmaqdır.

85- Ölçülməmiş görülən işdə ziyan ehtimalı çoxdur.

86- Camaatla saziş etmək nemətindən mahrum olan şəxslər bütün yaxşılıqlardan məhrum olacaqdır.

87- Başqalarından hətta bir diş çöpü belə istəməyin.

88- Allah, bir bəndəsini dostları arasında müəyyən üstünlükdə görməyi sevməz.

89- Mömin üzügülər və zarafatçı, münafiq isə qas-qabaqlı və qəzəblidir.

90- Pis fal vurdunsa, öz işini davam etdir, pis güman etdinsə, unut və paxıl oldunsa, özünü saxlayan ol.

91- Bir-birinizin əlinizi dostcasına sıixin, çünki bu iş ədavəti ürəkdən silər.

92- Müsəlmanların işini islah etməyi fikirləşmədən gecələyən adam müsəlman deyildir.

93- Üzügülərlik nifrəti ürəkdən silər.

94- Camaatdan qorxmaq həqiqəti deməyinizə mane olmasın.

95- Xalqın ən ağıllısı başqları ilə yaxşı davranan adamdır.

96- Ürəklərinizin bir olması üçün bir səviyyədə yaşayın. Bir-birinizə mehriban olmaq üçün bir-birinizlə əlaqədə olun.

97- Adam öləndə insanlar onlardan qalan sərvətdən, mələklər isə o dünyaya göndərdiyi xeyir əməldən soruşurlar.

98- Allahın yanında halalların ən mənfuru təlaq və boşanmadır.

99- Ən yaxşı əməl cəmiyyətdə islah aparmaqdır.

100. İlahi! Məni bilikdə gücləndir və dözümlə bəzə, pərhizkarlıqla əzizlə və sağlamlıqla gözəlləşdir.

IZAHLAR:

- 1- Biharül-ənvar, cild, 70, səh. 22.
- 2- Biharül-ənvar, cild, 2, səh. 49.
- 3- Biharül-ənvar, cild, 75, səh. 38.
- 4- Biharül-ənvar, cild, 71, səh. 395.
- 5- Biharül-ənvar, cild, 1, səh. 88.
- 6- Nəhcül-fəsahə, hədis 2195.
- 7- Nəhcül-fəsahə, hədis, 2026.
- 8- Üsuli-Kafi, cild 2, səh. 234.
- 9- Biharül-ənvar, cild, 43, səh.56.
- 10- Nəhcül-fəsahə, hədis, 1328.
- 11- Nəhcül-fəsahə, hədis, 779.
- 12-Biharül-ənvar, cild, 7, səh. 239.
- 13- Nəhcül-fəsahə, hədis, 1008.
- 14- Nəhcül-fəsahə, hədis, 1800.
- 15- Tuhəfüt-üqul, mavaizün-nəbi (s).
- 16- Biharül-ənvar, cild, 73, səh. 74.
- 17- Biharül-ənvar, cild, 73, səh.294.
- 18-Biharül-ənvar, cild, 73, səh. 327.
- 19- Biharül-ənvar, cild, 70, səh. 64.
- 20- Vəram məcmuəsi, cild, 2, səh. 10.
- 21- İsnə əşəriyyə, səh. 13.
- 22- Biharül-ənvar, cild, 1, səh. 205.
- 23- Nəhcül-fəsahə, hədis, 1864.
- 24- Biharül-ənvar, cild, 67, səh. 77.
- 25- İsnə əşəriyyə, səh. 8.
- 26- Biharül-ənvar, cild, 61, səh. 148.
- 27- Biharül-ənvar, cild, 61, səh. 65.
- 28- Biharül-ənvar, cild, 1, səh. 171.
- 29- Biharül-ənvar, cild, 2, səh. 22.
- 30- Nəhcül-fəsahə, hədis, 327.
- 31- Biharül-ənvar, cild, 1, səh. 180.
- 32- İsnə əşəriyyə, səh. 8.

- 33- Nəhcül-fəsahə, hədis, 2147.
- 34- Nəhcül-fəsahə, hədis, 1346.
- 35- Kənzül-ümmal, hədis, 20241.
- 36- Nəhcül-fəsahə, hədis, 1713.
- 37- Səfinətül-bihar, cild, 1, səh. 291.
- 38- Tohəfəl-üqul, səh. 14.
- 39- Nəhcül-fəsahə, hədis, 1509.
- 40- Nəhcül-fəsahə, hədis, 2105.
- 41- Üsuli-Kafi, cild 1, əql və cəhl kitabı, hədis 28.
- 42- Tohəfəl-üqul, mavaizün-nəbi (s).
- 43- Tohəfəl-üqul, səh. 57.
- 44- İsna əşəriyyə, səh. 15.
- 45- Tohəfəl-üqul, səh. 2203.
- 46- Nəhcül-fəsahə, hədis 290.
- 47- Nəhcül-fəsahə, hədis 750.
- 48- Nəhcül-fəsahə, hədis 2410.
- 49- Rozətü-vaizin, səh. 380.
- 50- Tohəfəl-üqul, səh. 49.
- 51- İsna əşəriyyə, səh. 18.
- 52- Nəhcül-fəsahə, hədis 414.
- 53- Nəhcül-fəsahə, hədis, 239.
- 54- İsna əşəriyyə, səh. 89.
- 55- Xisali-Səduq, bəbi səlasə, hədis 101.
- 56- Nəhcül-fəsahə, hədis 140.
- 57- Nəhcül-fəsahə, hədis 4.
- 58- Vəram məcmuəsi, cild 4, səh. 234.
- 59- Nəhcül-fəsahə, hədis 323.
- 60- Nəhcül-fəsahə, hədis 1.
- 61- Nəhcül-fəsahə, hədis 488.
- 62- Rozətül-vaizin, səh. 369.
- 63- Nəhcül-fəsahə, hədis 1829.
- 64- Üsuli-Kafi, cild 3, hüsnı-xülpəbabı, hədis 2.
- 65- Nəhcül-fəsahə, hədis 1652.
- 66- Nəhcül-fəsahə, hədis 1653.

- 67- Tohəfüt-üqul, səh. 35.
- 68- Tohəfüt-üqul, səh.35.
- 69- Tohəfüt-üqul, səh. 36.
- 70- Tohəfüt-üqul, səh. 37.
- 71- Tohəfüt-üqul, səh. 37.
- 72- Tohəfüt-üqul, səh. 37.
- 73- Tohəfüt-üqul, səh. 40.
- 74- Nəhcül-fəsahə, hədis 3182.
- 75- Nəhcül-fəsahə, hədis 213.
- 76- Tohəfüt-üqul, səh. 42.
- 77- Tohəfüt-üqul, səh. 47.
- 78- Tohəfüt-üqul, səh. 49.
- 79- Tohəfüt-üqul, səh. 49.
- 80- Nəhcül-fəsahə, hədis 199.
- 81- Tohəfüt-üqul, səh. 55.
- 82- Nəhcül-fəsahə, hədis 2955.
- 83- Nəhcül-fəsahə, hədis 1370.
- 84- Səfinətül-bihar, cild, 1, səh. 441.
- 85- Mən la yəhzuruhul-fəqih, cild 4, səh. 363.
- 86- Nəhcül-fəsahə, hədis 16.
- 87- Nəhcül-fəsahə, hədis 2651.
- 88- Nəhcül-fəsahə, hədis

Mündəricat

MÜQƏDDİMƏ	3
ÖN SÖZ	5
GİRİŞ	8
1) ÜÇ YÖNÜMLÜ ÇAĞIRIŞLAR	8
2) İSLAMİ DALĞA	14
MÜQƏDDİMƏ	20
BİRİNCİ ÇIXIŞ	24
“DAVRANIŞIN” MƏNASI VƏ ONUN NÖVLƏRİ	24
PEYĞƏMBƏRİN (S) SÖZÜNÜN DƏRİNLİYİ	26
PEYĞƏMBƏRİN DAVRANIŞININ DƏRİNLİYİ	28
DAVRANIŞ“IN MƏNASI	31
ÜSLUB	31
MÜXTƏLİF DAVRANIŞ TƏRZLƏRİ	35
(ÜSLUBLARI)	35
MÜSİBƏT	38
ZİKR ETMƏYİN FƏLSƏFƏSİ	38
İKİNCİ ÇIXIŞ	40
SABIT ƏMƏLİ MƏNTİQ	40
MƏNTİQİN NÖVLƏRİ	41
ƏMƏLDƏ SABIT BİR MƏNTİQƏ MALİK OLMAQ	
MÜMKÜNDÜRMÜ?	41
TƏLƏBƏNİN HEKAYƏSİ VƏ NAMAZDA İQTİDA ETMƏK	42
BU NƏZƏRİYYƏNİ RƏDD EDƏN TARIXİ NÜMUNƏLƏR	43
ƏLİ ƏLEYHİSSƏLAM	44
SƏLMAN	45
ƏBUZƏR	46
PEYĞƏMBƏRİ-ƏKRƏM	47
ŞEYX ƏNSARI	48
DƏLİL VƏ ŞER	49
ZAHİDLİYİN TƏRİFİ	52
METODOLOGİYA	53
GÜNLƏRİN MÜBARƏKİ VƏ NƏHSİ	53
ÜÇÜNCÜ ÇIXIŞ	58

DAVRANIŞ VƏ ƏXLAQIN NİSBİLİYİ	58
ƏXLAQ NİSBİDİRMI?	58
ŞİƏLİYİN SƏRMAYƏSİ	59
LƏĞV OLUNMUŞ ÜSULLAR	60
1) HİYLƏ PRİNSİPİ	60
2) TƏCAVÜZ PRİNSİPİ	62
3) ZÜLMƏ BAŞ ƏYMƏK VƏ RƏHM DİLƏMƏK	63
QÜDRƏT VƏ ZORAKILIQ	64
QORXUTMAQDAN ÇƏKİNMƏ VƏ SADƏ YAŞAMAQ PRİNSİPİ	67
HƏZRƏT ƏLİNİN (Ə) BƏYANI	69
İSGƏNDƏR VƏ DİYOGEN	72
DÖRDÜNCÜ ÇIXIŞ	78
VASİTƏDƏN NECƏ İSTİFADƏ ETMƏK OLAR?	78
DİNİN TƏBLİĞİNDƏ QEYRİ-ŞƏRİ VASİTƏDƏN İSTİFADƏ ETMƏK	79
HƏDİS UYDURMAQ	80
QURANDAKI HEKAYƏLƏRİN ƏSLİ VARMİ?	81
YENİLİKÇİLƏRLƏ MÜHAFİZƏKARLAR ARASINDA YAYILAN İKİ BATİL SÖZ	83
BİD'ƏT VƏ YENİLİKÇİLİK	84
ƏBU HÜREYRƏ VƏ SOĞAN SATAN	87
ƏLİ (Ə) VƏ VASİTƏDƏN İSTİFADƏ ETMƏK	88
PEYĞƏMBƏRİ-ƏKRƏM VƏ VASİTƏDƏN İSTİFADƏ ETMƏK	89
XALQIN CƏHALƏTİNDƏN DİNİN XEYRİNƏ İSTİFADƏ ETMƏK	90
PEYĞƏMBƏRİN (S) ÖVLADININ VƏFATI VƏ GÜNÜN TUTULMASI	91
HAQQ MƏQSƏD ÜÇÜN HAQQ VASİTƏ	93
ƏLİ (Ə) VƏ SUYU DÜŞMƏNİN ÜZÜNƏ BAĞLAMAQ	94
ƏMR İBN AS VƏ VASİTƏDƏN İSTİFADƏ ETMƏK	95
İMAM HÜSEYN (Ə) VƏ VASİTƏDƏN İSTİFADƏ ETMƏK	96
BEŞİNCİ ÇIXIŞ	100
İKİ SORĞUYA CAVAB	100
DAVUDUN (Ə) MACƏRASI VƏ VASİTƏDƏN İSTİFADƏ ETMƏK	100
MACƏRANIN ƏSLİ	102
UYDURMANIN ƏSL KÖKÜ	105
CAVAB:	110
QÜREYS KAFİRLƏRİNİN ƏMTƏƏLƏRİNİ MƏNİMSƏMƏK VƏ VASİTƏDƏN İSTİFADƏ ETMƏK MƏSƏLƏSİ	111
HACI MİRZƏ HÜSEYN NURİNİN SÖZÜ	116

ALTINCI ÇIXIŞ	121
TƏBLİĞATIN DƏYƏRİ VƏ TƏBLİĞATÇININ ŞƏRAİTİ	121
HƏZRƏT MUSANIN (Ə) ALLAHDAN İSTƏKLƏRİ	121
QURANIN PEYĞƏMBƏR-ƏKRƏMƏ XİTABI	122
AĞIR SÖZ	124
TƏBLİĞAT MƏSƏLƏSİNİN DƏYƏRİ	125
AĞIL VƏ DÜŞUNCƏYƏ TƏBLİĞ ETMƏK	128
ÜRƏYƏ TƏBLİĞ	130
İBN SİNA VƏ BƏHMƏNYAR MACƏRASI	132
«BƏLAĞI MÜBİN»	134
NÜSH VƏ YA SÖZÜN PAKLIĞI (ÖYÜD)	136
TƏKƏLLÜFDƏN ÇƏKİNNMƏK	137
YEDDİNCİ ÇIXIŞ	140
TƏBLİĞİN YOLU	140
“TƏBŞİR” VƏ “İNZAR”	140
“TƏNFİR” (NİFRƏT DOĞURMAQ)	141
RUH İNCƏLİYİ	143
MÜSƏLMAN VƏ XRİSTİAN QONŞU	144
ÇOX DANLAMAQ	146
İSLAM - GÜZƏŞTƏ GEDƏN VƏ ASAN DİN	147
İLAHİ QORXU	148
İMAN MƏCBURİYYƏT GÖTÜRMƏZ	152
SƏKKİZİNCİ ÇIXİŞ	158
PEYĞƏMBƏRİN DAVRANIŞI VƏ İSLAMIN SÜRƏTLƏ YAYILMASI	158
ŞƏXSİ MƏSƏLƏLƏRDƏ YUMŞAQLIQ, ƏSAS MƏSƏLƏLƏRDƏ İŞƏ SERTLİK	161
MƏŞVƏRƏT	165
ÇAĞIRIŞ VƏ TƏBLİĞDƏ SERTLİKDƏN ÇƏKİNNMƏK	167
XƏDİCƏNİN MALİ VƏ ƏLINİN (Ə) QILINCI	167
TÖVHİDİ MÜDAFİƏ ETMƏK	170
ƏQİDƏ AZADLIĞI	172
HƏZRƏT ƏLİ (Ə) VƏ FATİMEYİ-ZƏHRANIN (S) VƏFATI	175
BİRİNCİ ƏLAVƏ	178
PEYĞƏMBƏRİN (S) YAŞAYIŞININ QISA TARİXİ VƏ O HƏZRƏTİN BƏZİ SÖZLƏRİNİN AÇIQLAMASI	178
TƏVƏLLÜD VƏ UŞAQLIQ ÇAĞLARI	179
SƏFƏRLƏRİ	182
PEŞƏLƏRİ	182

TƏRCÜMEYİ-HALI	182
HƏZRƏT PEYĞƏMBƏRİN (S) SÖZLƏRİNƏ BİR BAXIŞ	188
İKİNCİ ƏLAVƏ	193
PEYĞƏMBƏRDƏN (S) YÜZ HƏDIS	193
HƏZRƏTİ PEYĞƏMBƏRİN QISA SÖZLƏRİNDEN*	193
İZAHALAR:	199